


Veydəddin PİRƏLİYEV
/ Vədadi Həsənoğlu /



FİRUDİN BƏY
KÖÇƏRLİNİN
PUBLİSİSTİKASI

VEYDƏDDİN PİRƏLİYEV
/ VİDADI HƏSƏNOĞLU /

FİRİDUN BƏY KÖCƏRLİNİN
PUBLİSİSTİKASI

at. ölk.

F. Köçərli adına
Respublika Uşaq
KİTABXANASI
92668

BAKİ - 2010

Kitabın elmi redaktoru: Filologiya elmləri doktoru,
professor **X.Q.Məmmədov.**

Rəylər: Azərbaycan Dövlət Pedaqoji
Universitetinin "Dünya və Azərbaycan
Ədəbiyyatı tarixi" kafedrası.

Kafedra müdürü: Filologiya elmləri doktoru, professor
H.Qasimov.

Bakı Dövlət Universitetinin "Klassik
Azərbaycan Ədəbiyyatı" kafedrası.

Kafedra müdürü: Filologiya elmləri doktoru, professor
Q. Namazov.

Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İstututunun
"Yeni dövr Ədəbiyyatı" şöbəsi.

Şöbə müdürü: Filologiya elmləri doktoru, professor
Ə.Məmmədli.

Filologiya üzrə fəlsəfə doktoru, pedaqoq, şair,
publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Pirəliyev
Veydəddin Həsən (Vidadi Həsənoğlu) oğlunun "Firidun
bəy Köçərlinin publisistikası" adlı bu monoqrafiyası
müzqəddimədən, beş fəsil və iki məqalədən ibarətdir.
Birinci fəsil "F.Köçərli publisistikasında milli intibah
məsələsi", ikinci fəsil "F.Köçərli publisistikasında xalq
maarifi məsələləri", üçüncü fəsil "Azərbaycan publisistikasının
inkişaf mərhələləri və F.Köçərli publisistikası",
dördüncü fəsil "F. Köçərli publisistikasında bədii ədəbiyatdan
istifadə üsulları", beşinci fəsil "F.Köçərli publisistikasının
sənətkarlıq xüsusiyyətləri", Firidun bəy Köçərlinin "Ana dili" və V.Pirəliyevin "Ana dili məqaləsi: mü-
bahisələr və müzakirələr" məqalələrinəndən ibarətdir.
Kitab ali məktəbin humanitar, filologiya və jurnalistica
fakültələrində oxuyan tələbələr, müəllimlər, həmçinin
elmi araşdırımlar aparan məqənistir və doktorantlar, o
cümlədən publisistika fəaliyyəti ilə məşğul olan və ya
olmaq istəyən hər kəs üçün yaxşı vəsait, dəyərli
mənbə ola bilər.

M Ü N D Ə R İ C A T

| | |
|--|-----|
| 1. Müqəddimə | 5 |
| 2. I-Fəsil. F.Köçərli publisistikasında milli intibah məsələsi | 76 |
| 3. II-Fəsil. F.Köçərli publisistikasında xalq maarifi məsələləri | 151 |
| 4. III-fəsil. Azərbaycan publisistikasının inkişaf mərhələləri və F.Köçərli publisistikası | 202 |
| 5. IV-Fəsil. F.Köçərli publisistikasında bədii ədəbiyyatdan istifadə üsulları | 223 |
| 6. V-Fəsil. F.Köçərli publisistikasının sənətkarlıq xüsusiyyətləri | 261 |
| 7. Firdun bəy Köçərlinin "Ana dili" məqaləsi | 308 |
| 8. "Ana dili" məqaləsi: mübhisələr və müzakirələr | 314 |
| 9. Nəticə | 321 |
| 10. İstifadə olunan ədəbiyyatın siyahısı | 324 |

Firdun bəy Köçərlinin publisistikası

Bu kitabı atam Həsən Pirəlioğlunun əziz xatirəsinə ithaf edirəm.

M Ü Q Ə D D İ M Ə

Firdun bəy Köçərli: pedaqoq, alim, publisist...

Azərbaycan pedaqoji ırsını Seyid Əzim Şirvanidən, ədəbi tənqidini və ədəbiyyatşunaslıq elmini Mirzə Fətəli Axundzadədən ve publisistikasını Həsən bəy Zərdabidən sonra ləyaqətlə davam etdirən görkəmli şəxsiyyətlərdən biri Firdun bəy Köçərli olmuşdur. F.Köçərli özündən sonra, Azərbaycan ədəbiyyatının xəzinəsinə otuz beş illik ədəbi, elmi, pedaqoji, publisist materiallarla zəngin böyük ırs miras qoymuşdur. O, "Azərbaycan tatarlarının ədəbiyyatı", "Mirzə Fətəli Axundzadə", "Balalara hədiyyə" və bu kimi bir çox əsərlər hədiyyə etmişdir. "Firdun bəyin vətənə, xalqa, onun çox qədim və zəngin söz sənətinə, uşaqların bədii zövq tərbiyəsinə dərin məhəbbətini eks etdirən "Balalara hədiyyə" ancaq yeniyetmələrin deyil, böyüklerin də qəlbine sığal vermək, onlarda xalqın ibratamız mədəniyyət tarixine sevgi hissələri oyadıb yaşatmaq məramı izləyir. Balalara "hədiyyə"ni müəllif vətən və millət qarşısında öz borcu sayı". (93,419) Firdun bəy Köçərli iki cilidlilik məşhur "Azərbaycan ədəbiyyatı tarixi materialları", 200-dən artıq publisist məqalə, çoxsaylı tərcümələr, o cümlədən dərs vəsaitlərinin müəllifidir.

Yaşadığı dövrde baş verən ədəbi prosesləri daima diqqət mərkəzində saxlayan F.Köçərli ədəbiyyatda tənqid

realizmin, demokratik meyllerin; maarifçiliyin inkişaf etdirilməsinə sanballı töhvələr vermişdir. Ədibin özündən əvvəlki yazıçı və şairlərin, həmçinin dövrünün, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, S.M.Qənizadə, A.Səhhət, Y.V.Çəmənzəminli kimi görkəmli nümayəndələri, mətbuat, əsasən, "Molla Nəsrəddin" jurnalı haqqında söylədiyi dəyerli fikirlər, qiymətli məsləhətlər araşdırılma baxımından bu gün də çox maraqlıdır.

F. Köçərli Azərbaycan ədəbiyyatşunaslığı tarixində ilk dəfə olaraq "Azərbaycan ədəbiyyatının tarixi materialları" əsərini yazmış, orjinal fikirlər söyləmiş, faktlar üzə çıxarmışdır. Bu əsərdə, XV əsrden XX əsrə qədər ki, dövrde yaşayan M. Füzuli, M. P. Vaqif, M. F. Axundzadə, Q. Zakir, S. Ə. Şirvani kimi görkəmli şəxslərin yaradıcılığına həsr olunmuş araşdırmalar, ona dəlalet edir ki, ədib Azərbaycan ədəbiyyatını çox gözəl bilmış, onun tarixi haqqında müfəssəl məlumatata malik olmuşdur.

Yüz iyirmi doqquz şairin irsi və tərcüməyi hali haqqında ilk dəfə geniş məlumat, Azərbaycan dramaturgiyasının banisi M. F. Axundzadə haqqında ilk kitab və bir çox başqa məlumatlar Firdun bəy Köçərli ədəbi çəşməsinin nemətidir.

XIX əsrin sonu, XX əsrin əvvəllerində bədii nəşr, dramaturgiya C.Məmmədquluzadənin, yeni satirik şeir M. Ə.Sabirin, musiqi-opera Ü.Hacıbəyovun üzərinə düşmüşdür, ədəbiyyatşunaslıq, ədəbi tənqid və publisistika bütövlükdə Firdun bəy Köçərlinin çiyinlərində öz təşəkkülünü tapmışdır.

Azərbaycanın ədəbi ictimaiyyətinə Firdun bəy Köçərli

kifayət qədər tanışdır və onun yaradıcılığı daima Azərbaycan ədəbiyyatşunaslıq elminin diqqət mərkəzində olubdur. Ancaq, Azərbaycan oxucusu ədib haqqında, daha doğrusu onun publisistikası haqqında geniş məlumatata malik deyil. F. Köçərlinin anadan olmasının 100 illiyi ilə əlaqədar akademik B. Nəbiyevin "Firdun bəy Köçərli" monoqrafiyası və akademik K. Talıbzadənin redaktorluğu ilə "Seçilmiş əsərləri" kitab halında 1963-cü ildə nəşr olunmuşdur. Həmin vaxtdan keçən müddət ərzində bəzi xırda işlər istisna olunmaqla, demək olar ki, ədibin həyat və yaradıcılığı haqqında əhəmiyyətli işlər görülməmiş, publisistikası isə tamamile tədqiqatdan kənarda qalmışdır.

Firdun bəy Köçərli Azərbaycan ədəbiyyatının ən keşməkeşli və qızgın, intibah dövrünü, XIX və XX əsrlərin hüdudlarında yaşamış, rəngarəng bir zamanın təfsilatlı tarixini yaratmışdır. Lakin ona qarşı olan soyuq münasibet bu güne kimi oxucu auditoriyasına bəlli deyil və haqqı olaraq ziyalı təbəqəsində ikrah hissi doğurur. Qarşidan pedaqqoq-alimin anadan olmasının 150 illik yubileyi (2013) gəlir. İnanırıq ki, dövlətimiz bu tarixi diqqətdən kənarda qoymayacaq, Firdun bəy Köçərlinin adına layiq yubiley tədbirləri keçirəcəkdir.

Firdun bəy Əhməd bəy oğlu Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində doğulmuşdur. Ədibin "Köçərli" kimi tanınmasının tarixi kökləri mövcuddur. Onun ulu babalarından olan Məhəmməd Cavanşir mahalının Köçərli kəndində Şuşaya köçmüş, şəhərin şimal-qərbində yurd

salmış ve sonralar onun övladları Köçərli kimi tanınmışdır. F. Köçərli "ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində almış, 1876-cı ildə atasının arzusu ilə rus məktəbine daxil olmuşdur. Məşhur rus pedaqoqu A. O. Çernyayevskinin (1840-1897) Qafqaz şəhərlərini gəzərək Qori seminariyasına tələbələr cəm etdiyini görən F. Köçərli təhsilini daha da, artırmaq marağlı oyanır. 1879-cu ildə Qori müəllimlər seminariyasına oxumağa gedir." (93,412)

Zaqafqaziya Müəllimlər Seminariyası 1876-ci ildə açılsa da, Azərbaycan bölməsi 1879-cu ildə təsis edilmiş və A. O. Çernyayevski şöbəye müfəttiş təyin edilmişdir.

Arzusunu reallığa çevirmək istəyən F. Köçərli 1879-cu ildə Qori şəhərinə gəlmiş, imtahanları müvəffəqiyyətlə verərək seminariyanın Azərbaycan dili bölməsinə daxil olmuşdur.

F. Köçərli 1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır. Sonralar Azərbaycan maarifinin inkişafında görkəmli xidmətləri olan Səfərəli bəy Vəlibəyov (1861-1902), Rəşid bəy Əfəndiyev (1863-1942), Mahmud bəy Mahmudbəyov (1859-1923) və başqaları ilə F. Köçərlinin tanışlığı seminariyada təhsil aldığı dövrə təsadüf edir.

F. Köçərli zəhməti, bacarığı, əməksevərliyi və çalış-qanlığı sayəsində qısa zaman kəsiyində seminariyanın həyatına uyğunlaşır, rus dili və rus ədəbiyyatını dərinlən öyrənir, qabaqcıl tələbələrdən biri olur. "1880-1881-ci dərs ilinə aid sinif jurnalından məlum olur ki, tədris ilinin birinci rübündə təlim edilən səkkiz fənnin ikisindən "əla" qalanlarından "yaxşı", ikinci rübündə isə altısından "əla",

yalnız ikisindən "yaxşı" almışdır. " (100,21)

Gənc Firidun bəy 22 yaşının tamamında, xalq müəllimi adını almaq üçün seminariyanı əla əxlaqla bitirmiş, şəriət, pedaqoji, rus dili, hesab, həndəsə, yerölçmə, tarix, coğrafiya, hüsnxət və təbiət fənlərindən, həmçinin təcrübə məşğələlərdən uğurla keçərək öz istək və arzusuna nail olmuşdur.

Zaqafqaziya Müəllimlər Seminariyasında belə bir qanun mövcud idi ki, oranı bitirən tələbələr, oxuduqları illərin sayı qədər, (Köçərli üçün bu altı il hesab olunur) kənd məktəblərində müəllim işləyərək seminariya qarşısında öz formal borclarını yerinə yetirməli idilər.

1885-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirən F. Köçərli müəllimlərinin təqdimatına əsasən İrəvan gimnaziyasına müəllim təyin olunur.

1885-1886-ci tədris ilində müstəqil pedaqoq kimi fəaliyyətə başlayan Firidun bəy Köçərlinin elmi, pedaqoji və publisist fəaliyyəti də, bu zamandan başlanır.

F. Köçərli 1885-ci ildən 1895-ci ilə qədər, düz on il İrəvan qimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olur. Ədibin ədəbiyyat məsələləri ilə məşğul olması onun pedoqoji işinə daha müsbət təsir göstərir. Onda vətənpərvərlik duyuları, xalqı savadlandırmaq, maarifləndirmek, gözünü açmaq kimi arzuların oyanmasına təkan verir. Publisist-alimin həm pedaqoji, həm də, ədəbiyyatşunaslıq sahəsində yorulmaq bilmədən

çalışmasında, onun sevimli həyat yoldaşı Badseba xanımın əməyi və dəstəyi böyük olmuşdur. Azərbaycan ədəbiyyatını dərindən sevən Badseba xanım (Səməd Vurğunun ata qohumlarından idi.-V.P.) həyat yoldaşı olmaqla bərabər, həm də əqidə, iş, məslək yoldaşı olmuşdur.

Ədib tələbəlik və İrevanda işlədiyi dövrədə, hazırladığı "Təlimati-Sokrat" (1891) kitabını, A.S. Puşkinin məşhur "Torçu və balıq" (1892) nağılıını, Y. M. Lermantovun "Üç xurma" (1895), M. V. Koltsovun "A kişi, niyə yatıbsan?!" (1895) şerlərini kitabça halında, "Müsəlmanlarda uşaq tərbiyəsinin vəziyyətinə dair" (1895) və "Tatar (Azərbaycan -V.P.) komediyaları" (1895) adlı iri həcmli məqalələrini "Novoye obozreniye" qəzetində təfriqə halında çap etdirmişdir.

1895-ci ilin 30 oktyabr tarixində Qafqaz təhsil dairesi Popeçitelinin əmirlə ədib Qori müəllimlər seminariyasına keçirilir. Bu, F.Köçərlini həddən artıq çox sevindirir. O, özü üçün doğma olan Qori müəllimlər seminariyasında pedaqoji fəaliyyətini davam etdirir, çoxdan tanıldığı qabaqcıl pedaqoqlardan R. Əfəndiyev, N.O.Lomouri və başqları ilə yaxından əlaqə saxlayır. On başlıcası isə o idi ki, Qori müəllimlər seminariyasının çox böyük kitabxanası var idi və bu kitabxana ona elmi fəaliyyətini davam etdirməkdə, tədqiqat işlərilə məşğul olmaqdə və məlumatlar əldə etməkdə əsl yardımçı olurdu.

Qori müəllimlər seminariyasında pedaqoji işlə məşğul olan pedaqoq, yeni kitabları müntəzəm olaraq izleyir "Kavkaz", "Zakavqazye", "Kaspi", "Otqoloski", "Tiflisski listok", "Novoye obozreniye", "Petrogradskiye vedomosti",

"Qolos Kavkaza", "Pravda", "Respublika", "Znaniye", "Tərcüman", "Kəşkül", "Şərqi-Rus", "Dəbistan", "Rəhbər", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Səda", "Həyat", "Molla Nəsrəddin", "Məktəb", "Övraqi-Nəfisə" və başqa mətbuat orqanları ilə daima əlaqə saxlayır, əməkdaşlıq edir, məqalələr yazırı.

Artıq kifayət qədər təcrübəyə və nyfuza malik olan F. Köçərli Azərbaycan bölməsində inspektor vəzifəsini tutmaq üçün ərizə verir. Bu vəzifəni tutmaqla pedaqoq-alim öz müəllimlik vəzifəsini daha sərbəst yerinə yetirə və xalqın maariflənməsində böyük işlər görə bileyəcəyinə ümud bəsləyirdi. Uzun süren süründürməciliyidən sonra, 1905-ci ildə yazılan ərizəyə 1910-cu ildə müsbət cavab verilir. Bu zamandan Köçərli inspektor vəzifəsinə təyin olunur.

Xalq müəllimini, Azərbaycanda əhalini kütləvi formada təhsilə cəlb etmək, yeni məktəblər açmaq, layiqli müəllim kadırları yetişdirmək ideyası düşündürdü. Bu məsələ ədibi bütün həyatı boyu narahat etmiş, o, bunun uğrunda müntəzəm mübarizə aparmışdır.

1906-ci ilin 19 avqustunda, Bakıda "Nəşri-maarif" cəmiyyətinin iclasında çıxış edən ədib, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsində tədrisin vəziyyətinin ağırlığından, həmçinin seminaristlərin öz ana dilini yaxşı bilmədikləri faktı üzərində geniş dayanmış, müfəssəl məlumat vermiş, çıxış yolu kimi bölmənin Azərbaycanın şəhərlərində birinə köçürülməsi təklifini irəli sürmüştür. Çox keçməmiş mətbuatda Firidun bəy Köçərlinin "Bir darülmüəllimin kifayətdirmi?" məqaləsi dərc olunmuşdur. Onun ardınса publisist alimin "Zaqafqaziya seminariyası" (1909) məqaləsi işiq üzü

görmüşdür. Ədib bu məqaləsində, iyirmi beş il ərzində, Qori Müəllimlər Seminariyasını təqribən 120-130 azərbaycanlının bitirdiyini vurğulayırdı.

“Qəribə haldır, elm və bilik axtaranlar elm və bilikdən mərhum... olurlar. Bu isə böyük zülm və ədalətsizlikdir, bu ona bənzər ki, aclara yemək, susuzlara su verməyib, məhrum edəsən! ” (50)

Azərbaycanda xalq maarifinin vəziyyətinə çox yaxşı bələd olan təcrübəli və nüfuzlu müəllimin dediyi bu sözlər az-çox vətənpərvərlik duyusu olan ziyanlıların qəlbini riqqətə gətirməyə bilməzdi... Köçərli vəziyyətdən qurtarmaq üçün konkret yol da, göstərirdi: “Ona görə lazımdır hər tövər olsa, özgə bir darülmüəlliminin açılmasına çalışıb səy edək və nə qədər bu işə tez iqdam etsək, bir o qədər bizim üçün xeyir və salehdir...” (100, 33).

Artıq 1917-1918-ci illərdə Qori seminariyası özünün əvvəlki nüfuz və hörmətini itirmiş, günlərlə dərs keçirilmirdi. Vəziyyəti əldən vermək istəməyən F.Köçərli Bakıya gəlir. Çox əzab-əziyyətdən sonra Maarif Nazirliyindən seminariyanın köçürülməsinə icazə alır. “1918-ci ilin sentyabrında seminariyanın Azərbaycan bölməsinin tədris ləvazimatı və avadanlığı” Azərbaycanın Qazax şəhərinə gətirilir. Ele həmin ilin 17 sentyabrında ilk zəng çalınır. F. Köçərli seminariyanın direktoru vəzifəsini icra etməyə başlayır.

Qazax seminariyasında tarix-coğrafiya dərslerini Əli Hüseynov, ədəbiyyat dərsini Yusif Qasımov, pedaqoji dərsi isə seminariyanın direktoru F. Köçərli özü aparırıdı.

F. Köçərli pedaqoji prosesde müəllimin rolunu daha böyük hesab edir, onu görülən və görülə biləcək işlərin mərkəzinə gətirir və əsas qüvvə sayır, cəmiyyətin

tərəqqisində fəaliyyətini düzgün müəyyenləşdirir və qarşısında perespektivli vəzifələr qoymağı bacarıır. O, tələbəsi Səməd Səmədovun şikayət məktubuna cavabında yazar: “Qaranlıqda qalanlarımızın halına yanmaq və onları mərifət nūrile işiqlandırmak biz müəllimlərin borcudur.” (100,43) “Cavan müəllimlərin əksəri ki, darülmüəllimində kəsbi-maarif ediblər, bir sənədən artıq kənddə qalıb müəllimlik etməzlər və qaranlıqda qalan qardaşlarını ziyanlaşdırıb, gözlərini açmağı özlərinə borc bilməyib, yüz cürə vasitələrlə onların içindən çıxıb qaçmağa və özlərini şəhərə salmağı böyük hüner bilirlər.” (54, 110)

Pedaqoq-alım müəllimlik vəzifəsini yerinə yetirməyin şərəfli peşə olmasını qeyd etməklə yanaşı, həm də çox çətin, məsuliyyət və böyük zəhmət tələb etməsinə işaret vururdu. Onun “Qaranlıqda qalanlarımız” (1906) və H. Nərimanbəyovu İrəvanın avam və cahil təbəqəsindən qorumaq üçün yazdığı “Təlimi xeyr edənlərimizin cəzası” adlı məqalələri böyük əhəmiyyət kəsb edirdi. Ədib bütün yaradıcılığı boyu sevimli müəllimi A.O.Çernyayevskinin təcrübəsindən bəhrələnməyə çalışmış, onun tələbələrinin qəlbinə girmək və şəxsi nümunə göstərmək bacarığını vurğulamışdır. F.Köçərli tərbiyənin müxtəlif formaları və onların təlim prosesinə göstərə biləcəyi amillərdən danişarkən dörd əsas prinsip: ailə, təbiət, məktəb və ictimai mühit üzərində dayanırdı. Bunların içərisində, təcrübəli müəllimin verdiyi ən böyük önem ailə tərbiyesi idi.

“Köçərli pedaqoji cəhətdən çox hazırlıqlı, təcrübəli müəllim kimi tanınmış, öz fəaliyyətilə hemişə başqalarına nümunə olmuş ... odlu bir ürəklə işləmiş, taleyinə məsuliyyət daşıdığı şagirdlərini intəhasız bir məhəbbətlə sevmiş-

dir. Bu məhəbbət isə həmişə qarşılıqlı olmuşdur." (100,47)

Həmin dövrde, Azərbaycan maarifinin acınacaqlı vəziyyətdə olmasına baxmayaraq o, heç vaxt ümidsizliyə qapanmamış, sabaha nikbin əhvali-ruhiyyə ilə baxmışdır. Onun məktəb və müəllim mövzusunda yazdığı "Müəllimlərin ictimai" (1903), "İrəvan quberniyası xalq məktəbləri müəllimlərinə" (1905), "Azərbaycanlıların maariflənməsi məsəlesi" (1906), "Müəllimlərimiz və onların hali" (1909) və bir çox başqa məqalələri bir daha isbat edir ki, F.Köçərli sözün həqiqi mənasında xalq müəllimi olmuş, şüurlu ömrünü Azərbaycan maarifinin tərəqqi və təşəkkül tapması yolunda sərf etmişdir.

F.Köçərliyə görə millətin ötən qərinəldəki əhvali-ruhiyyəsinə, tərəqqi və tənəzzülünün səbəblərini, inkişaf dərəcəsini, düşüncə tərzini, idrak xüsusiyyətlərini və səviyyəsini, həyatə baxışını öyrənmək üçün onun ədəbiyyatı əvəzsiz vasitədir. Xalqın həyatında baş verən müxtəlif tipli hadisələr bütün əlvanlığı, emosiyaları, psixoloji çalarları ilə onun ədəbiyyatında ifadə olunur. O, yazılırdı: "Bir millətin ədəbiyyatı, demek olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağı, övgəni-məişəti, dərəceyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəmalını onun ədəbiyyatından bilmək olar." (84,21)

XIX əsrin sonu XX əsrin əvvəllerində bütün varlığı ilə doğma xalqın tərəqqisi və rifahi yolunda çalışan, Azərbaycan ədəbiyyatının dünənini və bu gününü tədqiqata cəlb edib, sabahı haqqında düşünən ziyalılardan

biri də, məhz pedaqoq-alim Firidun bəy olmuşdur.

Azərbaycan ədəbiyyatının tarixini qələmə almaq təşəbbüsü, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının tarixini öyrənə biləcək bir elimin yaranmasında F.Köçərlinin xidməti böyükdür və o, bu siyahıda möhtəşəm yer tutur.

"F. Köçərlinin yaradıcılığında əsas yeri "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsəri tutur... Ədəbiyyat tarixçilərinə o zamana qədər məlum olan "Məcmueyi-əşəri-Vaqif və müasirini-digər" (Mirzə Yusif Nersesov), "Məcmueyi-əşəri-Şüərayi-Azərbaycan" (Adolf Berje), "Riyazül aşiqin" (Müctəhidzadə), "Təzkireyi-Nəvvab" (Mir Möhsün Nəvvab), "Məcmueyi-əşəri-Şüərayi-Azərbaycan" (Hüseyn əfəndi Qaibov), "Atəşgədə" (Lütfəli bəy Azər), "Daneşməndani-Azərbaycan" "Məhəmmədəli Tərbiyat" müəllifləri ədəbi-bədii əsərləri, klassik söz ustalarının ədəbi irsindən bəzi nümunələri toplamışdır. Publisist-alim işini yalnız toplayıcı kimi məhdudlaşdırır, şairlər, yazıçılar, onların mühiti və əsərləri haqqında fikir deyir, ədəbi prosesə ayıq bir tənqidçi, incə zövqlü, dərin elmi mühakiməli bir ədəbiyyatşunas kimi yanaşırıdı..." (93,422-423)

F.Köçərlinin "Azərbaycan tatarlarının ədəbiyyatı" (1903) kitabı "Materiallar"ın sələfi hesab olunsa da, bu reallığı tamamilə eks etdirmir. Çünkü belə bir ideya ədibdə İrəvan gimnaziyasına müəllim təyin edildiyi vaxtda olmuş, və o, pedaqoji fəaliyyəti ilə yanaşı bu mövzu ətrafında materiallar toplamağa başlamışdır. Həmçinin o, Qoridə işlədiyi zaman Azərbaycanın müxtəlif şəhərlərində, əsasən, İrəvanda olan şair və müəllim dostlarından əldə etdiyi əsərləri, tərcüməyi halları böyük səylə toplamış və

qələmə almışdır.

"Azərbaycan tatarlarının ədəbiyyatı" öz zamanında çox geniş yayılmış, ziyalıların rəğbətini qazanmış, böyük marağa səbəb olmuşdur. Görkəmlı maarifçi Rəşid bəy Əfəndiyev 29 oktyabr 1903-cü ildə, bu məqalə ilə bağlı resenziya yazaraq "Şərqi-Rus" qəzetiində dərc etdirmişdir. Əsərin tam yazılıb qurtarmasını xəber verən "Zakavkazskoye obozreniye" qəzeti belə yazırıdı: "Məşhur müsəlman ədəbiyyatşunası F. Köçərli "Azərbaycan tatarlarının ədəbiyyatı"na iri həcmli əsəri yazıb qurtarmışdır".

Maddi ehtiyac F. Köçərlini məyus etsə də, ədib ruhdan düşmədən var qüvvəsi ilə çalışırdı. Ədibin Qori seminariyasına müəllimliyə qayıtması pedaqoqu daha məhsuldar işləməyə sövq etmişdi. "Onun seminariya kapılarının sol yanındaki köməkçi binada yerləşən otağının pəncərəsindən gecəyarısından xeyli keçənədək işq gəlir, yorulmaz müəllim və tədqiqatçı öz iş masasının arxasından ayrılmazdı." (100,25)

Keşməkeşli Qori həyatı yavaş-yavaş öz cüçətilərini verirdi. 1903-cü ildə F. Köçərli "Azərbaycan tatarlarının ədəbiyyatı" əsəri ilə yanaşı, "Ərəb əlifbası və onun qüsurları" məqaləsini də, çap etdirir.

Getdikcə elmi fəaliyyətini artırıran pedaqq-alim Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın ən görkəmlı nümayəndəsi, milli dramaturgiyanın banisi, mütefəkkir M.F.Axundzadə yaradıcılığının ətraflı tədqiqatı ilə məşğul olur, "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərinin çap olunması uğrunda ardıcıl mubarizə aparır.

Ədib "Şərqi-Rus" qəzeti redaksiyası ilə yaxından əlaqə


saxlayır, məqalə, məktub, rəy və bədii tərcümələrlə yanaşı, ictimai xarakterli yazılarla çıxış edir. Xalqın ağır həyat şəraitini və mədəni geriliyini göstərən "Üç günlük səfər", ana dili ilə bağlı "Bir adama cavab", rus yazarının yiğcam təhlilini verən "A. P. Çexo" məqalələrini, o cümlədən V. Şekspirin Azərbaycan dilində nəşr olunmuş "Otello" faciəsi, M. H. Əlqədarinin "Asari-Dağıstan" əseri və s. haqqında rəylərini çap etdirir.

Dövrünün görkəmlı şəxsiyyətləri və ziyalıları ilə müntəzəm əlaqə saxlayan F. Köçərli onlarla məktublaşır, dəyərli söhbətlər aparır, məlumatlar alır. Onun məktublaşdığı ədib, şair, ziyalılar arasında C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nerimanov, Ə.Haqverdiyev, A.Səhhət, N.Vəzirov, A.Şaiq, Ü.Hacıbəyov, S.Mümtaz, Y.V.Çəmənzəmlinli, M.Sidqi, Ə. Qəmküsər və başqaları var idi.

"XII əsrden tutmuş XIX əsre qədər Azərbaycanın 700 illik ədəbiyyatını toplayıb tədqiq etmək əsərin müəllifindən böyük yaradıcılıq cəsarəti istəyirdi." (100,153)

Təəssüflər olsun ki, "sapı özümüzdən olan baltaların", rus-bolşevik və erməni daşnak millətçilərinin "birliyi" F.Köçərlinin həyatını yarımcıq qoydu. Böyük alim ərsəyə gətirdiyi "Azərbaycan ədəbiyyatının tarixi materialları" kitabının nəşrini görə bilmədi.

Bu əsər ədibin həyat yoldaşı və silahdaşı Badseba xanım Köçərlinin səyi nəticəsində, 1925-ci ildə, "Materiallar"ın I cildi (I və II hissələr ayrıca kitab halında), 1926-ci ildə isə II cildi (I və II hissələr ayrıca kitab halında), yəni II cilddə, IV hissədən ibarət ayrıca kitab halında çapdan çıxmışdır.



"1918-ci il mayın 28-də, Azərbaycan Milli Şurası İstiqlal Beyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsirlik ənənələrini dirçəldi.

Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil dövlətə xas olan təsisatları-parlamenti, hökuməti, ordusu, maliyyə sistemini yaratdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynalxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işgal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliye son qoydu.

Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi." (142)

Azərbaycan torpaqlarının parçalanması, ziyalıların, maarifçilərin, birsəzlə xalqın ən qabaqcıl insanların məhv edilməsi, məscid və tarixi abidələrin dağıdılması və talan olunması prosesi başlandı. Bu işlərdə, rus-bolşevik ordusuna xususi canfəşanlıqla xidmət göstərən erməni daşnaqları fəallıq nümayiş etdirirdilər. Ermənilər tarixin onlara verdiyi "bu imkandan" maksimum yararlanmaq məqsədilə, özlərinə xas olan ən alçaq əməllərə imza atırlılar.

Belə bir şəraitdə, xalqın və onun ziyalılarının fəaliyyət göstərməsi olduqca təhlükəli və qorxulu idi. Başının üstünü ikiqat qara buludlar almış Azərbaycan ziyalısı "olum və ya ölüm" dilemməsi qarşısında qalmışdır...

Həmin dövrde, Azərbaycanın pedaqoji aləmində kifayət qədər tanınan və böyük nüfuzlu malik olan, görkəmli alim və publisist Firidun bəy Köçərli ilk olaraq düşmən tandemının qurbanı oldu.

1920-ci ilin 24 mayında, evinin qarşısında həbs olunan Firidun bəy Köçərli 04 iyun 1920-ci il tarixində faşist cütlüyü tərəfindən vəhşicəsinə güllələnərək qətlə yetirildi. (148)

"Azərbaycan Ruspublikası Milli Tehlükəsizlik Nazirliyinin arxivində saxlanılan 578 sayılı (PS-12206) istintaq işi bunu deməyə əsas verir. Həmin istintaq işinin titul vərəqində belə bir qeyd yazılıbdır: "81/208 və 77/64,69 sayılı iki iş göndərilir. Hər iki hökm yerinə yetirilibdir." (148)

R.S.F.S.R

Upravleniye Osoboqo ot dela
pri V.Ç.K., Osobiy ot del pri
Revvoensoveta. Otdele niye № 7,
20-i y strelkoviy diviziyi.

11 iyunya 1920 qoda.
№ 9 6 4

Naçalnik osoboqo ot dela № 7
Liberman

Bu istintaq işləri ilə tanış olduqda məlum olur ki, xalqımızın onlarca qeyrətli, namuslu, ığid və vətənşərvər ovladları haqsız olaraq güllələnmişdir. Bunlardan biri də, ruhu qarşısında baş əydiyimiz Firidun bəy Köçərlidir. Onun istintaq materiallarından müəyyən hissələri oxoculara çatdırmağı özümə borc bilirəm.

A. S. S. R.
Qazax İinqilab Komitəsi
23 may 1920 -ciil.

Gəncə fövqəladə komissarına

İinqilab komitəsi tərəfindən mənə verilmiş xəbərdə bildirilir ki, "Müsavat" partiyasının Qazax rayon təşkilatının sədri Firidun bəy Köçərli, vergi inispekoru Paşa bəy Vəkilov, köməkçisi Nadir bəy Dağkesəmənlili və pristav Məcid bəy Vəkilov, yuxarıda göstərilənlər Qazax uyezdində, eks-inqilabçı və Sovet hökumətini istəmeyənlərdir. Çevrilşə kimi bu şəxslərin böyük səlahiyyətləri və imkanları olub ki, özlərinin şəksi, burjua məqsədlərini həyata keçirmək üçün hər cür alçaq addım atmış və xalqı aldatmışlar. Aldanmış və talan olunmuş xalq, indi İinqilab Komitəsinin pəncərəsinin qarşısında dayanıb kömək istəyir. Bu və buna oxşar başqa hallara əsaslanan Firidun bəy Köçərli və "Müsavat" partiyasının digər xidmətçiləri əhalini erməni-tatar (azərbaycanlı:-V.P.) qarşıdurmasına çağırmışlar. Bu "silah" onlara hökuməti (Müstəqil Azərbaycan:-V.P.) möhkəmləndirməyə, torpaqları zəbt etməyə və başqa fikirlərini həyata keçirmək üçün lazımlı olmuşdur.

Min desyatınla torpaqları olan bu şəxslər əhalini qorxutmaq və hər cür işə əl atmaqla, bədbəxt kəndliləri əllerində olan bir parça torpaqları vasitəsilə ağır yaşamağa təhrik və türmələrdə iztirab çəkməye məcbur etmişlər.

Qazaxın sabiq general - gubernatoru A. Xoyski tərəfindən güclü dəstək alan Firidun bəy Köçərli ona həvalə olunmuş Qazax Müəllimlər Seminariyasının müəllimi və təbiyecisi olmasını unudaraq, agentləri və ixtiyarında olan müəllimlərə pul verməklə Qazax uyezdində ermənilərə qarşı vərəqələr yaymış, yixilmiş "Müsavat" hökumətini bərpa etmək üçün çirkin əməllərə əl atmış və bu ilin aprelində məlum erməni - tatar (Azərbaycan:-V.P.) münaqişəsini yaratmışdır...

Muxtar Hacıyev, Məmməd Nuriyev və başqaları bir neçə dəfə hebs olunmuşlar. Həmiçinin yoldaş Məmməd Kosayevin evində axtarışlar aparılmış, ona və Əli İsgəndərovun yoldaşlarına ciddi ziyan dəymmiş, onların öldürülməsi üçün sui - qəsd hazırlanmışdır... (Adları yuxarıda qeyd olunanlar kommunist-bolşeviklərdir: -V.P.) Göstərilənləri nəzərə alaraq Qazax İinqilab Komitəsi qərara alır: Hadisələrin uyezddə sakitləşməsi, eks-inqilabçıların kökündən məhv edilməsi, əhalini fəlakətdən qorumaq, hakimiyətin (işgalçi bolşevik hakimiyəti nəzərdə tutulur:-V. P.) normal fəaliyyətini təmin etmək məqsədilə Sızdən Firidun bəy Köçərlinin hebs edilməsini xahiş edirik." (148)

Fövqəladə komissar:
İinqilab Komitəsinin sədri:
Liberman
Müstəntiq: Melkonyan

Gəncə Fövqəladə Komissarına ünvanlanmış bu müraciət əsasında Firidun bəy Köçərli 24 may 1920-ci ildə həbs edilmişdir. (148)

Firidun bəy Köçərlinin izahatından

"Məni musavatçı kimi həbs etdilər. "Musavat" partiyası ilə mənim heç bir əlaqəm yoxdur. Mən mütəmadi olaraq öz sənətimlə məşgül olmuşam və xan Xoyski ilə əlaqəm olmayıbdır. Heç vaxt xan Xoyskinin inanılmış adamı, vəkili olmamışam. Mən hələ ki, müəllimləm, 35 ildir ki, təmənnasız müəllimlik xidmətiindəyəm. Mənim atamın burjua olmaq meyli və təşəbbüsü olmayıbdır. Atamın cəmisi 60 desyatın torpaq sahəsi olubdur. O da, atam dünyasını dəyişəndən sonra əmimə, ondan sonra isə onun övladlarına qalıbdır. Əgər olsayıdı, mən onu kəndlilərin ixtiyarına verirdim. Bu malikanə Cavanşir uyezdinin Ayrıdına kəndində yerləşir. Mən heç vaxt bu malikanədən bir qəpik də, olsa gəlir almamışam.

Heç vaxt general-qubernator xan Xoyskinin agenti olmamışam və bunu özüm üçün həqarət və təhqir sayıram. Özümün şəxsi məqsədləri üçün xan Xoyskiyə müraciət etməmişəm. Əgər müraciət etmişəmse də, əhalinin hər hansı bir ehtiyacı üçün olubdur. Onda da, tək olmamışam, şəhər başçısı ilə bir yerde olmuşuq..."

Bunu nümayəndə heyətinin üzvləri İsmayııl ağa Kinsbekov, Şıxlinski, Hacı Axund Cəfərov, Əli Hüseynov, Hacı Kərim Saniyev və Abdal Usubov və başqları təsdiqləyə bilərlər.

"Musavat" partiyası tərəfindən Qazax uyezdində əhaliyə

xüsusi təzyiq olmayıbdır. Partiyanın cəmi 20 nəfər üzvi var idi. Heç vaxt "Musavat" partiyasının Qazax şöbəsi tərəfindən başqa partiyalara qarşı eks münasibət göstərilməyib. Bizdə, bütün iclasların protokolları var. Onlardan açıq-aydın görmək olar ki, yuxarıda göstərilənlər əsassızdır. Heç zaman və heç bir halda musavat ideyalarını əhali arasında yaymaq üçün kimisə vərəqələr paylamağa və yaxud harasa getməyə sövq etmək və göndərmək fikrində olmamışq.

Seminariyada mənə həvalə olunmuş müəllimlərdən çoxu "Hümbət" partiyasının üzvü, Əli Hüseynov isə kommunist idi. Onların hamısı mənim başqa partiyalara qarşı səbirli münasibətdə olmağımı təsdiqləyə bilərlər. Məni Azərbaycanda olan butun müəllimlər yaxşı tanıyırlar..." (148)

İmza: Firidun bəy Köçərli

11-ci Ordunun İngilabi Hərbi
Şurası yanındakı Xüsusi Şöbənin

QƏRARI

4 iyun 1920-cii.

Mən, 20-ci atıcı diviziyanın Xüsusi Şöbəsinin 7 sayılı Xüçüsü bölməsinin müstəntiqi bu tarixdə, ittiham olunan Firidun bəy Köçərlinin eks-inqilabda iştirakını və Qazax İngilab Komitəsinin təqsirləndirilən Firidun bəy Köçərli

haqqında verdiyi xasiyyətnaməni nəzərə alıram. Xasiyyətnamədə göstərilir ki, ittiham olunan, Qazaxda "Musavat" partiyasının sədri olarkən səlahiyyət ve imkanlarından sui istifadə edərək zəhmətkeş xalqa güc tətbiq etməkə istəyinə nail olmuşdur. Nəticədə qonşu millətlər arasında qarışdurma yaranmışdır. Bu da, xalq arasında ona olan inamı tamam itirmişdir.

Qazax İngilab Komitəsi Firidun bəy Köçərliyə qarşı irəli sürülen ittihamlı razılaşır və xahişi qüvvədə saxlayır. Belə ki, onun (F. Köçərlinin:-V.P.) azadlıqda qalması Qazax uyezdində, günahsız fəhlə və kəndlilər arasında qarışdurmaya və qanaxmaya səbəb ola bilər.

Qazax İngilab Komitəsi
Qərara alır:
Təqsirləndirilən Firidun bəy
Köçərli gülələnsin

Təsdiq edirəm:
Hərbi müstəntiq
7 saylı Xüsusi Şöbənin rəisi:
Liberman

Təsdiq edirəm:

Fövqəladə komissar
Q. Sretanyan (148)

Liberman, Sretanyan və Melkonyanın, yeni hər üçünün milliyyətçə erməni olması bizim fikirlərimizə tam aydınlıq



Firidun bəy Köçərli həyat yoldaşı Badsəba xanımla

gətirmiş olur. Məncə, burda xüsusi izahata ehtiyac yoxdur.)

Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan, F. Köçərlinin istintaq materiallarında, çox səliqə ilə yazılmış bir kağız parçası diqqəti daha cazibadارlıqla özünə çekir. Ədibin öz həyat yoldaşı Badseba xanıma yazdı (Bu Köçərlinin sonuncu yazısı idi.) həmin məktubu oxuduqda, insanda erməni-rus faşizminə qarşı xüsusi nifrət hissi oyanır. Pedaqoq-alim həyat yoldaşından ona həbsxanada lazımla biləcək bəzi əşyaları-mehrəba, çaydan, sabun, nəlbəki, stəkan, qaşiq və sair şeyləri göndərməyi xahiş edirdi. Amma, Firdun bəy Köçərli bilmirdi:- azğınlaşmış düşmən ona yaşamağa imkan verməkdə israrlı deyil...

XIX əsrin 50-ci illərində "Təmsilat", 60-ci illərində "Kemalüddövlə məktubları", 70-ci illərində "Əkinçi" ideyaları, 80-ci illərində inkişafa başlayan maarifçilik hərəkatı, 90-ci illərində yüksəlş və kamillik dövründə bəhrelənən Azərbaycan ədəbiyyatı, XX əsrin əvvəlində yeni bir tarixi mərhələnin orbitinə daxil olaraq, publisistik-realizm ədəbi hərəkatında hakim və aparıcı mövqə tutdu, onun sonrakı inkişaf yolunu müəyyən etdi.

XIX əsrin son iki onilliyi realist sənətkarların maarifçi baxışları, ədəbi tənqidçi görüşləri əsasında formallaşaraq dövrün milli tərəqqisi uğrunda gedən mübarizələrin mərkəzinə daxil olmuşdur. Ona görə də bunlar aydın və konkret səciyyə daşıyır, canlı, real mahiyyət kəsb edir.

"Buradan irəli gələrək maarifçi realist yazıçıların ədəbi tənqidçi müləhizələrində qoyub həll etdikləri məsələlər çox

aktual, konkret və rəngarəng idi. Burada realizm, sənətin müasirliyi, epigonuluğa qarşı mübarizə, janların inkişafı, ədəbiyyatın ictimai vəzifəsi, əxlaqi-tərbiyəvi əhəmiyyəti, sənətin mütərəqqi ideyaların təbliğində rolü, ədəbi təndensiya, yazıçının bir vətəndaş kimi ictimai mübarizədə mövqeyi, mühitin, şəraitin, yazıçının yaradıcılığı, ədəbiyyatın milli müstəqilliyi, bədii tərcümə, ədəbi dil, teatr estetikası, klassik irsə münasibəti və s. məsələlər aparıcı yer tuturdu.

XIX əsrin sonu, XX əsrin ilk illərinin ədəbi qüvvələri yaradıcılıq aləminə M.F.Axundzadənin ədəbi ənənələrinin bayrağı altında gəlmişdir." (84, 15)

F. Köçərlinin "Azərbaycan tatarlarının ədəbiyyatı" nda M. P. Vaqif yaradıcılığındaki xəlqilik, realizm, dil sadəliyi bir ideya kimi təqdim olunur. Ədib şairin reallığı əks, gözəlləri tərif edən qoşmalarından cuşa gəldiyi barədə danışır, onları poeziyanın inciləri hesab edir. Q. Zakir, M. F.Axundzadə, S.Ə.Şirvani, N.Nerimanov, S.M.Qənizadə və başqalarının əsərlərinə realizm cəbhəsindən yanaşan tənqidçi xalq həyatını düzgün əks etdirmək, ona xeyir verib-verməmək mövqeyindən çıxış edir. "F.Köçərlinin Zakir və Seyid Əzimin satirik qələminə, M.F. Axundzadənin göz yaşı ilə çuqlaşan qəhəhələrinə yüksək qiymət verməsi də, diqqətə layıqdir. O, M.F.Axundzadənin komediyalarının xalq həyatını doğru-düzgün əks etdirən bir güzgü hesab edirdi ". (93,382) Azərbaycan ədəbiyyatında, M.F.Axundzadə ilə başlayan realist ədəbiyyat "Molla Nəsrəddin" jurnalının nəşrindən sonra əsl məktəbə çəvrilmişdir. Bu nəzər nöqtəsindən ədib M.F. Axundzadə və C.Məmmədquluzadə yaradıcılığına məqalələrində daha

geniş yer vemişdir.

F.Köçərli "Azərbaycan komediyaları" (1895), "Müsəlman müəllimlərinin hümməti" (1903), "Usta Zeynal" (1906), "Nikolay Vasilyeviç Qoqol" (1909), "M.F.Axundzadə" (1911) kimi, əsər ve məqalələrində yuxarıda adlarını çəkdiyimiz yazıçılar haqqında realist fikirlərini daha da dərinləşdirir, yeni nəticələr əldə edir.

Biz realzmi reallıqla eynileşdirmək və yaxud əksinə, biri -birindən ayırmak, "inkar və təsdiq" fəlsəfi fikrindən uzağıq. Beləki, "realizmin ünsürlərini, realist tendensiyaları incəsənetin hər bir cərəyanında... axtarib tapmaq olar."

Akademik Ə. Mirəhmədov deyirdi: "Azərbaycanda realizm bir ədəbi məktəb olaraq XIX əsrde yaranıb formalasdığını iddia etmək, heç də min illik tarixi olan klassik Azərbaycan ədəbiyyatında bu və digər dərəcədə realizm xüsusiyyətlərinin olduğunu inkar... olmadığını iddia etmək demək deyildir. Əksinə, M. F. Axundzadə tərəfindən ədəbi məktəb səviyyəsinə qaldırılan realizmin kökləri çox qədimlərə gedib çıxır. Hetta Nizamidə erkən realizm adı verilə biləcək xüsusiyyətlər görmək mümkündür." (30, 362)

Tənqidçi araşdırmlarında realizm prinsiplərinə bütöv bir sistem kimi yanaşır. Ədibin fikrincə realizmdən ayrı olan ünsürlər nə isə yaratmış, elə ayrılıqda qalır. Realist ədəbiyyat həyatın bədii analogiyasıdır, onda həyatı təsvirin həqiqiliyi, bütün lövhələrin varlığı uyğun gəlməsi, obrazların kamilliyi, ideya, dil, hiss və s. hamisi təzahür edir. Demək: a). realizm-həqiqətin təsviri; b).realizm-konkret tarixi metod, konkret tarixi kateqoriyadır. Beləliklə, "universalizmi" realizmin əsas keyfiyyətlərindən biri hesab edən F. Köçərli ilə razılaşmamaq imkanımız xaricindədir.

Maarifçi realist yazıçıların nəzəri-estetik baxışından çıxış edən ədib universalizmin parlaq təzahürünü M.F.Axundzadənin və Q. Zakirin yaradıcılığında görürdü.

Maarifçi-realislər güclü müasirlik duyusuna malik olduqları üçün nəzəri-tənqidli mülahizələrində bədii ədəbiyyatın müasirliyi, sənətin həyatla əlaqəsi problemində vahid mövqedən çıxış edirdilər. F.Köçərlinin ister elmi, istərsə də publisist məqalələri bu xüsusiyyətlərdən azad deyildir.

Axundzadənin ədəbi-tənqidli görüşləri daima ədəbiyyatşunaslıq elmini maraqlandırmış, onun qarşısına yeni tələblər qoymuşdur. Məhz, bu baxımdanda pedaqoq-alimin yaradıcılığı, əsasən də, ədəbi-tənqidli fikirləri maraqlı və sox qiymətlidir.

XIX əsrin 50-ci illərinə, M.F.Axundzadəyə qədər Azərbaycan ədəbiyyatında sistemli, ədəbi mühütlə vəhdətəşən, onu tamamlayan ədəbi tənqid olmamışdır.

"Ancaq XI əsrde Xətib Təbrizi ("Şərh divan əlhəm Ase", "Şərh divan Əbi Təmmam", "Əl kafi fi elmey el-əruz vəl qəvafi"), Yusif Xoylu ("Tənvir"), XIII əsrde Nəsrəddin Tusi ("Mizanül-əşar", "Əsasül iqtibas"), XIV əsrde Əzzar Təbrizi ("Əl vafi fi-tedadil-qəvafi") və Şərafəddin Həsən Rami Təbrizi ("Həqayıqül-hədanq", "Ənisül üşşaq"), XV əsrde isə Vahid Təbrizi ("Risaleyi-cəmi müxtəsər") və Məhəmməd Rəfi Dost Məhəmməd oğlu ("Məşrəbüll-ətşən") bədii əsərlərə şərh yazmış, incəsənetin mahiyyəti, məqsəd və vəzifəsi haqqında fikirlər söylemiş, ədəbi-tənqidli yaradıcılıqla məşğul olmuşun ənənəsini yaratmışlar." (30, 9)

XIX əsrin ortalarında təməli M.F.Axundzadə tərəfindən

qoyulan ədəbi tənqid, yarım əsr sonra satirik "Molla Nəsrəddin" və romantik "Füyuzat" ədəbi məktəbləri tərəfindən davam etdirilmişdir.

F.Köçərlinin fəaliyyəti pedaqoji iş, ədəbi-tənqid və yaxud publisistika ilə məhdudlaşmırıdı. Ədəbiyyatşunas yaradıcılığına kompleks yanaşan, müasirlərinin ədəbi irsinə hörmət və qayğı göstərən, onlara həssaz münasibət bəsləyən, dəyərli məsləhətlər verən və yeri gəldikcə nöqsanlarını cəsarətlə deyən müqtədir tənqidçi kimi də, tanınırıdı.

"F.Köçərlinin pedaqoji fəaliyyəti tənqidçiliyi ilə bir nöqtədə birləşirdi ki, bu da xalqın səadəti, xoşbəxtliyi, mədəni gələcəyi uğrunda ardıcıl mübarizə idi." (93, 378) Yazarının ister publisistik əsərləri, isterse də, ədəbi-tənqidli məqalələri çarizmə qarşı yönəlmış kəskin, ifşa edici məfkurədən ibarət olsa da, onlarda mübarizə, inqilabi ruh duyulmurdu. Bu sahədə o, yaradıcılığına böyük hörmətlə yanaşlığı M.F.Axundzadədən geri qalındı. M.F.Axundzadə yazırıdı: "Zülmü aradan qaldırmaq üçün əsla zalima müraciət etmək lazımdır deyildir və bəlkə, əksinə, məzluma demək lazımdır ki, ey nadan, sən ki, qüdret, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə üçün zülme qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!" (9,II,12) Sözsüz ki, bu çatışmazlıq, Köçərlinin maarifçilik görüşlərindən irəli gəlirdi.

Ədəbiyyatşunas alim Q. Zakir, M. F. Axundzadə, S. Ə.Şirvani, N.Nərimanov, S.M.Qənizadə və başqalarının əsərlərinə xalq həyatını düzgün eks etdirmək, ona xeyir verib-verməmək mövqeyindən yanaşır. O, Zakir və Seyid Əzimin satirik qələminə, M.F.Axundzadənin göz yaşı ilə

çulğaşan qəhəhələrinə düzgün qiymət verərək onları "həyatın güzgüsü" adlandırdı.

Firidun bəyin Azərbaycanın ictimai və ədəbi fikir tarixində tutduğu mövqey aydın idi. "Xalqa, onun sənət və ədəbiyyatına qabaqcıl fikir və düşüncələr cəbhəsindən yanaşmaq, xalqlar dostluğununu, vətənpərvərliyi, realist ədəbiyyatı, xalqın intibahına təkan verən şeiri, sənəti təbliğ etmək, xalqın keçmiş ədəbi irsini toplamaq, haqqında əsərlər yazıb, mümkün qədər geniş planda başqa millətlərə tanıtmaq! Bu, onun idealı idi." (93, 380) F.Köçərlinin ədəbi-tənqidli görüşləri, ziyanlılar və ədəbiyyat qarşısında qoyduğu tələb və vəzifələr "Molla Nəsrəddin" ədəbi məktəbi ilə üst-üstə düşürdü.

M.Ə.Sabir, A.Səhhət və bir çox başqalarını aktual mövzular yazımağa məhz, Köçərli səsləmişdir.

Akademik K.Talibzadə yazırıdı: "F.Köçərli "Molla Nəsrəddin" jurnalının fevliyyətindəki mühüm cəhətləri vaxtında görüb, göstərə bilmişdi. O, "Molla Nəsrəddin" jurnalını və onun adı ilə bağlı olan ədəbi məktəbin nümayəndələrini yeni ədəbiyyatın ən qabaqcıl yaradıcıları kimi təqdim edirdi. Sabiri... "Əsrimizin ən müqtədir" şairi hesab edən tənqidçi, "Molla Nəsrəddin" jurnalını xalqı ... oyadıb yeni, nəcib və ciddi fəaliyyətə sövq edən" jurnal adlandırdı." (125, 247)

Tənqidçi Mirzə Cəlil haqqında fikirlərini bildirərkən yazırıdı: "Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və ince müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri

boş fantaziyanın məhsulu deyildir... başqa bir məziyyəti də onun müşahidə etdiyi həyatı canlı və anlaşılı dil ilə, Şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir." (93,78)

F.Köçərlinin ədəbi-tənqidçi görüşləri tam mahiyyəti ilə "sənət sənət üçündür" ideyasının əleyhinə çevrilmişdir. Ədibin fikrincə sənət "başdan-başa" xalqa, millətə, cəmiyyətə xidmət göstəməlidir. Tənqidçi, böyük dramaturqun əsl sənət nümunələri yaratmasının sırrını açıqlayarkən yazılırdı: "Həqiqi sənətkar gərək "bir yandan görüb eşitdiyini götürüb yetirə bilsin", digər tərəfdən isə "öz fikri və xəyalı ile yoxdan var eləsin."

F.Köçərlinin fikrincə "tənqid tənqid xatirinə" olmamalıdır. Bu xalqa məhəbbətdən, xalqa olan inamdan, xalqın gələcəyi namine edilməlidir. Tənqid "ancaq inkar etmir, həm də təsdiq edir, tərbiyə edir."

Ədəbiyyatşünasın ilk tənqidli əseri "Tatar (Azərbaycan-V.P.) komediyaları" (1895) M.F.Axundzadəyə, onun dramaturgiyasına həsr olunmuşdur.

Tənqidçi M.F.Axundzadədən sonra keçən müddət ərzində komediya, dram əsərlərinin yazılmamasından narahatlılıq kecirirdi və yazılırdı: "Mən bizim bu günə qədər hələ də, İran ədəbiyyatının təsiri altında gah gülün bülbüle məhəbbətini, gah "ay üzlü", "sərv boylu", "tuti kimi şirin sözlü", "gözəlləri" dəbdəbəli bir dillə tərənnüm edən əldəqayırmış şairlərin erotik şeirlərini demirəm." (54,36) O, XIX əsrin axırlarında ziyalıların komediya yazmaq təşəbbüsünü alqışlayırdı. Bu sıradə, H. Vəzirovun "Evlənmək su içmək deyil", N.Vəzirovun "Daldan atılan daş topuğa dəyər", V. Mədətovun "Tamahkarlıq düşmən

qazandırar", N.Nərimanovun "Nadanlıq" və sair komediyaları tənqidçinin fikrində aparıcı yer tuturdular.

F. Köçərli "Molla Nəsrəddin" jurnalının çox zəngin, humoristik üsullardan məharətə istifadə etdiyini, onun rəssamı Rotter, Şmerlinq və Ə. Əzimzadənin (1880-1943) yerli əhalinin adət-ənənəsini, möisətini yaxşı bilməsini vurğulayaraq yazılırdı: "Molla Nəsrəddin" jurnalının əməkdaşlarının, birinci növbədə isə onların "ağsaqqal yoldaşı" Cəlil Məmmədquluzadənin ünvanına təriflər "düşür". Cəlil Məmmədquluzadə təkcə "Molla Nəsrəddin" jurnalının redaktoru kimi deyil, qüdrətli bir yazıçı, gözəl hekayələr müəllifidir" (100, 69).

F.Köçərli yeni əlifba uğrunda mübarizənin perspektivlərinə açıq gözlə baxır, öz mütərəqqi tənqidçi fikirlərini söyləyirdi. O, yeni əlifba təbliğatçılarını bu yoldan uzaqlaşmağa çağırırdı. Ədib M.F.Axundzadənin yeni əlifba haqqında fikirlərinin təbliğatçısı olmuş ve 1911-ci ildə çap etdirdiyi "M.F.Axundzadə" haqqında kitabında bu məsələyə müfəssəl aydınlıq getirmişdir.

Tənqidçi-alim həmişə M.P.Vaqif, Q.Zakir, M.F.Axundzadə, M.Ə.Sabir, Mirzə Cəlil kimi yazıçıların dilini başqlarına nümunə gətirərek, hamını onlar kimi, anlaşılı, başa düşülən formada, sadə, rəvan, dilimizə uyğun yazmağa çağırırdı. Ədib yazılırdı: "Abbasqulu ağa Bakıxanovun "Nəsihətnaməsi", M.F.Axundzadənin komediyaları, Qasim bəy Zakirin məktubatı, Hacı Heydərbəy Fədanın "Məkkə səfərnaməsi", Hacı Seyid Əzimin mövzun əşar və kəlami, Həsənbəy Məlikzadənin ülüm və fünnunə... cümləsi açıq dildə yazılmış əsərlərdir". (54,293)

Firidun bəyin "Ana dili" (1913) məqaləsi yazıldığı dövr

ürün çox böyük əhəmiyyətə malik idi. "Bu o zaman idi ki, türk mühərriri Səbribəyzadə Xalid Xürrəm "Şəlalə" jurnalında qəliz bir dildə əsərlər çap etdirməklə Azərbaycan dilini korlayırdı. Bütün mollanəsreddinçilər, xüsusilə C. Məmmədquluzadə ilə Əli Nəzmi belə jurnal və mühərrirlərə qarşı amansız mübarizə edirdilər. F. Köçərli bu sahədə də ideyaca onlarla birləşirdi." (93,421-422) "Ana dili" məqaləsi ilə bağlı monoqrafiyanın sonunda daha geniş və müfəssəl danişacaqıq. Ona görə də, məsələnin üzərindən, məqalənin adını və yerini nişan verməklə keçməli oluruq.

Məlum olduğu kimi tənqidin hədəfi yazıçı və onun əsəri, tənqidin predmeti isə insan və onun ictimai həyatıdır. Demək həm tənqidçi, həm yazıçı, həm də, yazılmış əsər və ya əsərin mövzusu insan və onun dinamik tərəqqisi, hərəkəti və ictimai həyatı ilə sıx bağlı olan anlayışlardır. Birsözlə, tənqidçi yazıçının ifadə tərzində meydana gəlmiş əsərdə həyat üçün lazım olan elementləri araşdırmaqla yanaşı, həm də, onda müasir həyat üçün lazımlı nə isə əldə etmək, onu uyğunlaşdırmaq, nə isə yaratmaq məqsədini qarşıya qoyur. Amma bəzi alımlar var ki, bu barədə inkarçı fikirlər söyləyirlər. Tənqidçi C. Cəfərov yazırı: "Məlumdur ki, sənət yaradırsa, tənqid heç bir şey yaratmir..." (145,377) Bu fikir tamamilə yanlışdır. Yazıçının təsvir və təhlil hədəfi insan və ictimai həyat olduğu kimi, tənqidçinin də, hədəfi insan və onun ictimai həyatıdır. Bu nəzər nöqtəsində hər iki müdəət birləşir və vəhdət təşkil edir, yəni universallaşır. Deməli, yazıçı kimi tənqidçi də yaradır. Sadəcə olaraq bunların yaratma metodu, meydani, zamanı, məkanı biri-birindən əsaslı şəkildə

fərqlənir.

Məsələn, F. Köçərli "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərində N. Nərimanovun "Nadanlıq", "Dilin bələsi" əsərlərini məzmun zəifliyinə, qeyri təbii sonluq və dil qüsuruna görə tənqid etmişdir. "Bahadır və Sona" əsərini isə "müvəffəqiyyətsiz qələm təcrübəsi" kimi qiymətləndirmişdir. Tənqidçi 1895-ci ildə rus dilində nəşr olunan "Novoye obozreniye" qəzetində, çap etdirdiyi "Azərbaycan komediyaları" məqaləsində "Nadanlıq" əsərinin müəllifini ciddi tənqid etmişdir.

Ancaq bu tənqid N. Nərimanova səmərə vermişdir. 1916-cı ildə, dərc etdirdiyi "Hifz-səhhət" məqaləsində N. Nərimanov yazırı: "Düz 20 il bundan müqəddəm mən "Nadanlığı" yazıb meydana buraxdım. Məşhur mühərrihimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli "Nadanlığı" rus dilində tənqid etdi, yaramaz bir şey hesab edib yazanını, yəni məni lazıminca çubuqladı. Oxuyan deyirdi, "Nadanlığı" yazan daha əlinə qələm gərək görməsin. Fəqət onun çubuqlamağı "Nadir şah"ın meydana gəlməsinə səbəb oldu". (93, 382)

A.Səhhət Köçərlinin Azərbaycan şairlərinə göstərdiyi diqqət və qayğını şeirlərinin birində belə tərənnüm etmişdir:

"Yazmışan təzə nə şeylər?-deyə sordun məndən,
Ruhumun tarına mizrabzən oldun, qardaş!
Sabir ilə belə məktubu çox aldıq səndən,
Hər nə yazdıqsa, ona bani sən oldun, qardaş!

Bir zaman Nasehu Tərrah ilə Sabir bəndə,
Yaşayırdıq hamımız qəflətilə fərxəndə,
Birimiz mərsiyəgənluqda böyük şair idi,
Birimiz sağırə mail, birimiz canənə.

Birimiz həcvdə Yəğmə kimi çox mahir idi,
Laübəli keçinirdi günümüz rindanə,
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda çalışmağa vadar etdin.” (100, 5)

F.Köçərlinin tənqididə, məsləhəti, çağrıqları sayəsində bir çox ziyalılar bədii yaradıcılıqda düzgün yol seçmişlər. Neticədə, keyfiyyətli sənət əsərləri meydana gəlmişdir. Bunların hamısında, bir tənqidçi kimi Köçərlinin yeri və zəhməti görünür. Demək, tənqidçi də yaradır, amma başqa formada, “zaman və məkan” fəlsəfəsində.

Köçərlinin müasirləri, dövrünün mütərəqqi ziyalıları, ədibləri-Cəlil Məmmədquluzadə, Seyid Hüseyn, Nəriman Nərimanov, Abbas Səhhət, Rəşid bəy Əfəndiyev və başqaları bir tənqidçi, pedaqoq, alim və ədəbiyyatşunas kimi Firdun bəy Köçərlinin əməyini yüksək qiymətləndirmişdilər.

Sənətin varlığı münasibəti məsələsində, ədib bu məsələyə materializm prizmasından yanaşsa da, onu naturalizm formasında qəbul etmirdi. Sənət həyatda baş verən neqativ hərəkətləri, pis əməlləri, fikir və düşüncələri islah ədib, cəmiyyətə mütərəqqi ab-hava, yenilik getirməlidir. Tənqidçi göstərirdi ki, realist sənətkar xalq həyatını hərtərəfli, bütün rəngarəngliyi ilə eks etdirməlidir: “... həqiqi şair dəxi öz cəmiyyətinin hər qism sədasına,-xah

o səda suznak, nałə və fəryad olsun və xah fərəhəngiz, bəşəşət və şadıyanlıq səsi olsun,- gərəkdir eyni ilə cavab verə.” (54,16) O, sənətin xalq həyatını olduğu kimi göstərməsini və onun inkişafına öz töhfəsini verməsindən başqa, həm də, onu söz və ədəbiyyatın ideyalığında görürdü. Ədibin fikrincə həqiqi ziyalı “öz səsini milletin səsine qoşub, onun qeyrət və təssüb damarlarını hərəkətə getirməlidir...” (54,16)

M.F.Axundzadə ideyalarına arxalanan F.Köçərli “Sənətin həyata, varlığa münasibəti məsələsi”ndə materialist idrak nəzəriyyəsindən çıxış edərək həyatı və insanı sənətin əsas obyekti sayırdı.

Tənqidçi məzmun və forma məsələsində də, məsələyə obyektiv və konkret yanaşırıdı. “Yaxşı məzmun olmadan, heç bir formadan söhbət gedə bilməz” anlayışı ədib üçün bir mənalı və təkzib olunmaz formada qalmışdır. O, “...məzmunla formanın birliyi məsələsində məzmunun, mənanın, ideyanın həlliəcə rol oynadığını, məzmunuz heç bir mükəmməl forma belə öz-özlüyündə “insanın qəlbini tərpədib diqqətini cəlb edə” (54,24) bilməyəcəyini vurğulayırdı.

F. Köçərli dini məfkurənin cəmiyyətdə yaratdığı neqativ tendensiyalardan da, yan keçməmişdir. O, din və din xadimlərini, öz iyrənc məqsədləri üçün islamdan bir vasitə kimi istifadə etdiklərini mütəmadi olaraq tənqid etmiş və bu məsələ ilə bağlı “Məişətimizə dair” silsilə, “Dünyada bəla nədən törəyir?”, “Ehtiyac”, “Mərhum Seyid Əzim...” və bir çox başqa məqalələrini yazmışdır. Ədib yazırıdı: “Həqiqət əmrə ruhanilərimizin vəzifəsi başqadır...”

Amma nədənsə, Köçərlinin publisist yaradıcılığını tədqiq

etməyib ondan öz fikir və ideyalarını isbata yetirmək üçün istifadə edən bir çox alımlar, ədibin ruhanilərin tənqidinə həsr olunmuş məqalələrini dinin təbliği kimi qiymətləndirmiş, bu məsələ ilə bağlı ziddiyətli fikirlər söyləmişlər.

Akademik K.Talibzadə yazırıdı: "F.Köçərlinin publisistikasının ən yaralı, zəif və onun mütərəqqi görüşləri ilə ziddiyət təşkil edən nöqtəsi də burda-dinə münasibətində meydana çıxır. Onun bütün elmi-publisistik fəaliyyətini təhlil etdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, ruhaniliyi, dindarlığı, fanatizmi tənqid heç də dini aradan qaldırmaq, yaxud onu rədd etmək ideyası ilə bağlı olmamışdır. Bəlkə islam dininin ömrünü uzatmaq üçün, onun həyatla səslənən cəhətlərini, ümumi inkişaf müəyyən qədər kömək edə bilən cəhətlərini üzə çıxarmaq, onu mədəni tərəqqiyə mane olan, müasir həyatla ayaqlaşa bilməyən xüsusiyyətlərdən, qanun-qaydalardan azad etmək məqsədini izləmişdir. Odur ki, Köçərlinin məqalələrində islam dininin bu mənada təbliğinə xeyli yer verilmişdir. O, bu fikirdə idi ki, (Köçərli- V. P.) əgər xalqımız quranın göstərdiyi həqiqi yol ilə getse, əsl inkişaf yoluna düşə bilər: "...həqiqətdə dinimiz hüsni-məişətimiz üçün yaranmışdır və hüsni-məişətimiz... nicat və seadətimiz dini-mübinimiz olan qanuna əməl etməklə, şəri-şerif açdığı yol ilə getməklə bəhəmə gələcəkdir." (54,12)

Çox təəssüf edici haldır ki, görkəmli akademik özünün də, inandığı və etiqad etdiyi İslam dini və onun müqəddəs kitabı "Qurani-Kərim" haqqında reallıqdan uzaq olan, inkaredici fikirlər söyləmişdir. Ola bilsin ki, totalitar sovet rejiminin təsiri burda öz neqativ rolunu oynamış, akademikin obyektiv münasibət bildirməsində mənfi

cəalarlarını göstərmişdir. Axı nə üçün bütün dünya millətlərinin öz dinlərinə inandığı, sitayış etdiyi bir zamanda, biz azərbaycanlılar dinimizdən, imanımızdan imtina etməliyik? "İslamın əbədi sönməyən cıraqı Həzrəti Peyğəmbərin (s) əmanət qoyub getdiyi "Qurani-Kərim" in hər bir ayəsi onun üçün savab qazandır. Göylərdə və yerdə olan bütün məxluqat onun pak ruhuna duaçıdır." (143)

Köçərli haqlı olaraq İslami və onun müqəddəs kitabı "Qurani Kərim" i təbliğ etmiş və şagidlərinə şəriət dərsi vermişdir. O ki, qaldı ruhani məsələsinə, tənqidçi bu fikirlərində tamamilə haqlı və obyektiv mövqedən çıxış etmişdir. Həmin dövrə ruhanilərin ünvanına söylənilən iradların bir çoxunu bu gündü bəzi şəriət "xadimlərinə "də şəmil etmək olar. Bu heç də, müqəddəs kitaba olan münasibətdə fikir ayrılığı yaratmır. Əksinə... Gərəkdir onun qanunlarına sidq ürəklə, pak əməllərlə cavab verəsən, "şəri-şerif açdığı yol" ilə gedəsən. Ədibin publisistikasının ən mütərəqqi hissəsindən biri də, dinimizlə bağlı olan fikirlər və məqalələrdir demisə olsaq, əlbettə ki, yanılmarıq. Məşhur Fransız sərkərdəsi Napoleon İslam dini ilə bağlı fikirlərini bildirərkən demişdi: "Din elə bir qüvvədir ki, Həzrəti Məhəmməd (s) onun vasitəsilə dünyaya yeni bir yön verdi." (144,28)

Ədibin ruhanilərin tənqidinə, dinimizin təbliğinə aid yazdığı məqalələrində bizi yüz illik bir dövr ayırrı. Zaman isbata yetirdi ki, tənqidçi-alim öz fikirlərində yanılmayıbdır. Bunu həm də, bu gündü həyat bir daha təsdiqleyir. Əsərətdən xilas olan Azərbaycan müstəqil dövlətini qurdı, özünün dini adət-ənənələrini bərpa etməyə başladı.

Ziyarətgahlarımız təmir olundu, abadlaşdırıldı, dinimiz sərbəstlik və azadlıq əldə etdi. Hazırda müasir avadanlıqlarla təchiz olunmuş, Şərqi-Avropa memarlıq üslubunda yeni-yeni məscidlər, məbədlər, camilər inşa edilir, dini ədəbiyyatlar çap olunur.

F.Köçərli maarifçi olmaqla yanaşı, həmdə realist ədəbi cəreyanın nümayəndələrinə aid edilə bilər. Ona görə də, publisist alimin nəzəri-tənqidçi mülahizələri bədii ədəbiyyatın müasirliyinə, sənətin həyatla əlaqəsinə söykənir. O, hesab edirdi ki, ətrafda baş verən proseslərə diqqət göstərmək yazıçının başlıca vəzifəsidir. "Senətkardan "müsəvvir və nəqqəş", "öz zəmanəsinin aynası", əsrin "əks-sədəsi" olmayı tələb edən tənqidçi haqlı olaraq belə düşünürdü ki, xalq həyatında baş verən müxtəlif xarakterli mürəkkəb hadisələrə vaxtında ayıq və fəal münasibət bəsləmədikdə, yazıçı vətəndaşlıq borcunu yerinə yetirə bilməz. Mənsub olduğu xalqın kədər və sevinci, şad və qəmli günləri həqiqi sənətkarın yaradıcılığında öz əksini tapmalıdır." (84,55)

F. Köçərli Azərbaycan publisistikasının görkəmli nümayəndələrindən biri olmuşdur. O, 1885-ci ildə Zaqaf-qaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan gimnaziyasına müəllim təyin edilmiş və həmin ildən də, publisistika ilə məşğul olmağa başlamışdır. Onun 1886-ci ildə "Tərcüman" qəzetinin 28 yanvar tarixli 6-ci sayında çap etdirdiyi məqalə bunu deməye əsas verir.

İctimai fikrin rəngarəng formaları arasında xalq həyatında baş verən hadisələri daha həssaslıqla əks etdirmək baxımından publisistika birinci yerde durur və mühüm əhəmiyyət kəsb edir. Tənqidçinində bu ədəbi janra üstünlük vermesinə belə bir nəzər nöqtəsindən yanaşmaq doğru olardı. Publisistika həmişə cəreyan edən hadisələrə چəvik cavab verir, onları ümumiləşdirir və haqqında cəmiyyətdə fikir formalaşdırır. Ona görə də, publisistikanı "canlı tarix" adlandırırlar. Ədəbi və elmi janrlar arasında onun mövqeyini müharibə meydanlarında döyüşən topçu alayının fəaliyyətinə oxşardırlar. "Müharibədə topçu alayları ön atəş xəttində döyüşüb, digər qoşun növlərinin hərəkətinə yol açdıqları kimi, hər bir xalqın tarixində sosial özünüdərkətme, milli dirçəliş və ictimai islahatlar mərhələsi başlanarkən digər ədəbi janrlardan fərqli olaraq publisistika fəallaşıb ədəbi prosesdə ön plana keçir. Milli oyanma nəticəsində doğulmağa başlayan yeni cəmiyyətin ağır və əzablarının, sevinc və əzab nidalarının əks sədəsi ilk əvvəl publisistikada eşidilir." (82)

Bir xalqın publisistikasını öyrənmədən onun həqiqi tarixini, siyasi-ictimai səviyyəsini bilmək olmaz. Bu

mənada, xalqımızın publisistik ırsının, xüsusilə ayrı-ayrı yazıçılarının əsərlərinin öyrənilməsi aktual elmi və ideoloji əhəmiyyətə malikdir. Firdun bəy Köçərlinin publisistik ırsının araşdırılması belə bir zəruriyyətdən irəli gəlmişdir.

"Azərbaycan publisistikası ictimai düşüncəmizin inkişafı tarixində mühüm rol oynamışdır. Hazırkı publisist və tənqidçilərimiz klassik publisistikamızın zəngin ənənələrindən istifadə edərək, bədii ədəbiyyatımızın, musiqimizin, rəsmimizin və Azərbaycan incəsənətinin başqa formalarının yaradılmasında fəal iştirak edirlər." (S. Vurğun.)

Cəmiyyətdə kəskin təsir vasitəsi rolunu oynayan publisistika mübariz ruh etibarı ilə bir qayda olaraq həmişə çox dərin və dolğun məzmunlu malik olur. Publisistika "publisist" sözündəndir. Latınca ictimai mənasında işlənilir. Publisistika günün mühüm ictimai-siyai mövzusunda yayılmış ədəbiyyatdır, başqa sözlə, ictimai-siyasi məsələlər üzrə yazıçının bədii fəaliyyətidir.

Bu gün, publisistikanı ədəbiyyatın bir qolu kimi qəbul etmeyən alımlar və tədqiqatçılar var. Onlar bu fikirlərində kökündən yanılırlar. Publisistika ədəbi - elmi janr olmaqla ədəbiyyatşunaslıq elminin bütün çalarlarını özündə eks etdirir, yazıçının, müəllifin həyatı eks etdirən reallıqlarını və bədii təfəkkür qabiliyyətini özündə birləşdirir.

Firdun bəy Köçərlinin çox sahəli yaradıcılığında onun sosial-ictimai məsələlərə həsr olunmuş məqalələri xüsusi yer tutur. Ədib fəaliyyətə başlayarkən vətənin sosial bələləri, əhalinin ağır həyat şəraiti, mədəni geriliyi, maddi və mənəvi ehtiyacları ilə qarşılaşmış, onda ana yurdun və xalqın siyasi problemlərini islah etmək, milli həyatı müasir

dövrün tələblərinə uyğun qurmaq arzusu və tələbi yaranmışdır. Buna görə də, ədib ictimai fikrin rəngarəng formaları arasında nəsrən, poeziyadan, dramaturgiyadan fərqli olaraq, publisistikanı daha əlverişli vasitə hesab etmişdir. Publisist-alim XIX əsrin 80-ci illərinin ortalarından başlayaraq XX əsrin 20-ci illərinə qədər, düz otuz beş il Azərbaycan və rus dillərində çıxan "Tercüman" (1883-1916), "Kəşkül" (1883-1891), "Novoye obozreniye" (1884-1906), "Şərqi-Rus" (1903-1905), "Həyat" (1905-1906), "İrşad" (1905-1908), "Molla Nəsrəddin" (1906-1931), "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907), "Tərəqqi" (1908-1909), "Haqq yolu" (1911-1912), "İqbali" (1912-1915), "Yeni iqbal" (1915-1917), "Zaqafqaziye" (1907-1914), "Səda" (1909-1911) və s. müxtəlif məsləkli qəzet və jurnallarda məqalələr dərc etdirərək mürəkkəb, həm də, ziddiyətli bir dövrün təkzib olunmaz və əvəzsiz ensiklopediyasını yaratmışdır.

XIX əsrin sonu, XX əsrin birinci iki on illiyində Azərbaycan ədəbiyyatşunaslıq elminin və publisistikasının inkişafında Firdun bəy Köçərlinin yerinə yetirdiyi işlər böyük, qiymətli və təqdiqə layiqdir.

F.Köçərli M.F. Axundzadədən sonra ədəbi tənqid, publisistika və ədəbiyyatşunaslıq sahəsində ölçüyəgelməz xidmətləri olan görkəmli şəxsiyyət, Azərbaycan xalqının qəlbindən qopub, onun dərdlərinə yanan, şərik çıxan, xalqın tərəqqisi namənə var qüvvəsi ilə çalışan, şəxsi səadətini xalqının xoşbəxtliyində görən qayğıkeş müəllim, dövrünün müəllimlərinə, ziyalılarına münasibətində tələbkar, eyni zamanda mehriban bir dost, ümumiyyətə, həqiqi vətəndaş olmuşdur. Ədəbi tənqid və ədəbiyyat

tarixində şərəfli yerlərdən birini tutan F. Köçərli ədəbi aləmdə ilk dəfə XIX əsrin 80-ci illərində görünmüştür. Sonralar bu imzanın sahibi ömrünün sonuna kimi ədəbi tərəqqinin mərkəzində dayanmışdır. Tənqidçi, pedaqoq, alim, publisist, tərcüməçi, yazıçı və sair yüksək dəyərlər bu qayğıkeş insanda, böyük ürək və zəka sahibində cəmlənmişdir. Rus və başqa xalqların ədəbiyyatına həsr olunmuş məqaleləri, əlifba İslahatı, ana dili məsəlesi, qadın azadlığı yolunda çalışması xalqının övladı kimi onun ədəbi-ictimai fəaliyyətinə daxildir.

F. Köçərli dövrünün daim yanan, alovlanan çırağı olmuşdur. Bu çırığın şölesindən Azərbaycan sosial həyatının bir çox sahələrinə işiq düşmüşdür. Onun əlli yeddi illik mənali həyatının yarıdan çoxu qələm işlətməklə keçmişdir. Bu qısa dövrdə, F. Köçərli yalnız müəllim və yazıçı kimi fəaliyyət göstərməmiş, onun fəaliyyət dairəsi heyratamız dərecədə geniş olmuşdur. Doğma xalqının tərəqqisinə xidmət edən bütün sahələrdə onun izini görmək mümkündür. Pedagoq-alim milliyyətindən və siyasi əqidəsindən asılı olmayaraq dövrünün qabaqcıl maarifpərvər ziyanları ilə daim əlaqa saxlamış, onların ən yaxın sirdəsi, məsləkdaşı kimi şöhrətlənmişdir. Azərbaycanın gənc ədəbi qüvvələrinin mühüm bir qismi Köçərli ətrafında birləşmişdir. Bu əlaqələr qarşılıqlı olmuşdur. Çunku ədəbi və pedagoji gənclik üçün Köçərlinin zəngin biliyinin, səmimi, eyni zamanda yoldaşlıq məsləhətinin böyük faydası var idi. Başqa istiqamətdən bu əlaqə Köçərlinin özünə də, çox vacib idi. Bunsuz o, öz yaradıcılıq imkanlarını planlaşdırıb və tamamlaya bilməzdi. Davam edən bu əlaqələr yazıçıya fəaliyyətini həm genişləndir-

məyə, həm də müfəssəl məlumat toplamağa imkan vermişdi.

Firidun bəy Köçərli geniş diapazona malik vətəndaş-yazıcı olmaqla yanaşı, həm də, publisistika, ədəbi tənqid, ədəbiyyat tarixi, bədii tərcümə və digər sahələrdə fəaliyyət göstərməklə böyük müvəffəqiyyətlər qazanmışdır. Əgər, o digər sahələrlə deyil, yalnız Azərbaycan ədəbiyyatı tarixi materiallarını toplamaq və işləməklə kifayətlənsə idi, şübhəsiz, adını doğma xalqının hafizəsinə əbədi həkk edə bilərdi.

F. Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" o qədər dəyərli bir yadigarıdır ki, ədəbiyyat tarixində onun adının ölməzliyini təmin edir.

Görkəmli alim zəmanəsinin mütərəqqi dünyagörüşlü qabaqcıl ziyalısı olmuşdur. O, öz xalqını dərin məhəbbətle sevdiyi kimi, başqa xalqlara dostluq, qardaşlıq münasibəti bəsləmiş, onların mütərəqqi cəhətlərini həvəsle vətəndaşları arasında yaymağa çalışmışdır. Ədəbiyyat-şunas alimin rus ədəbiyyatından tərcümələri, rus, gürcü xalqlarının ədəbiyyat xadimlərinə dair məqalə və mülahizələri buna parlaq misaldır.

Bu günkü realist ədəbiyyatın təbliği üçün biz iki nəfərə borcluyuq. Bunlardan biri M.F.Axundzadə, digəri isə F. Köçərlidir. Köçərli həqiqi varis kimi Axundzadənin başladığı işi davam etdirmiş və ilk axundzadəşünas alim kimi şöhrət qazanmışdır. Alımlarımızdən F.Qasımov, M.Qasımov, C.Cəfərov, H.Məmmədzadə, N.Məmmədov, H.Zeynallı, Ə.Əhmədov, M.C.Paşayev, F.Hüseynov, Həmid Araslı və başqalarının sonradan gördükleri işin teməlini F. Köçərli qoymuşdur. Başqa sözlə desək, axund-

zadəşünaslıq onun zəhməti sayəsində yüksələ bilmışdır. Köçərli M.F. Axundzadənin ədəbiyyatın həyatla əlaqəsi, epiqonçuluğa qarşı mübarizə, forma və məzmun vəhdəti kimi prinsiplərini yeni şəraitdə inkişaf etdirmişdir. Ədibin "Azərbaycan komediyaları", "Usta Zeynal", "Molla Nəsreddin", "Ədəbiyyatımıza dair məktub", "Ana dili", "Azərbaycan ədəbiyyatı" məqalələri Axundzadə ənənələrinin inkişaf istiqamətini öyrənmək baxımından olduqca maraqlıdır. Bunların hər birində ədəbi tənqidin zəruri problemləri qoyulub həll olunubdur.

Ədib və alimlər tədqiqatlarında Köçərlinin bu qiymətli ırsından bol-bol öyrənib bəhrələnmişdir. Yazarının Azərbaycan ədəbiyyatında olan böyük xidmətlərindən biri də, tərcümə olmuşdur. Tərcümə işinin böyük məna və əhəmiyyətini dərk edən. F.Köçərli fəaliyyətinin ilk addımlarından onun intişarına böyük zəhmət sərf etmiş, Bakıxanovdan sonra ilk tərcüməçilərdən biri kimi tanınmışdır.

Qazax müəllimlər seminariyasının təşkili Köçərlinin Azərbaycan xalqı qarşısında olan xidmətlərindən biridir. Biz bunu ona görə ədibin xüsusi xidməti hesab edirik ki, o, seminariyanı Qoridən Qazağa köçürməklə Azərbaycan ziyalılarının 40 ildən bəri arzu etdikləri böyük işi həqiqətə çevrimişdir. Bu seminariyanın Azərbaycan mədəniyyəti və ədəbiyyatına S.Vurğun, O.Sarıvəlli, M.Vəkilov kimi görkəmli şəxsiyyətlər verdiyini nəzərə alsaq, ədibin xidmətinin miqyasını daha aydın görmüş olarıq.

Bütün bu nəcib fəaliyyətinə görə Köçərli əsrinin qabaqcıl ziyalılarının daim diqqət mərkəzində olmuş, istər müasirləri, istərsə də, xələfləri tərəfindən yüksək qiymət-

ləndirilmişdir. XX əsrin əvvəlində elə bir azərbaycanlı ziyalısı tapılmaz ki, ədib haqqında xoş söz söyləməmiş olsun. O, bu hörmət və etimadı özünün böyük əməyi və zəhməti hesabına qazanmışdır.

Firidun bəy Köçərli maarifçi dünyagörüşünə malik realist yazarı idi. Onun orijinal mövzu seçmək, sosial problemləri qaldırmaq və onların həlli yollarını göstərmək baxımından özünəməxsus prinsip və ideyaları onu H.Zərdabi, Ə.Ağayev, Ə.Hüseynzadə, Ü.Hacıbəyov, Ö.F.Nemanzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə, H.Vəzirov, C.Məmmədquluzadə, M.Hadi, Ə.Topçubaşov, Ə.Qəmküsər, M.S.Ordubadi, Ə.Haqverdiyev və başqa bu kimi əsrin görkəmli publisistləri ilə bir sıraya qoyur. Pedaqoq-alim öz müasirlərindən həm də, xüsusi mövqeyi ilə seçilirdi.

Firidun bəy Köçərli publisistikasını araşdırıb tədqiq etmək, onun mövzu dairəsini və problemlərini öyrənmək, dil, üslub, sənətkarlıq xüsusiyyətlərini araşdırmaq bu gün ciddi, aktual elmi əhəmiyyət daşıyır. Onun məqalələri Azərbaycan tarixinin rəngarənk, eyni zamanda, uzun illər qapalı qalan bir dövrünün açılması və ictimai fikrin formalaşması prosesini öyrənmək işinə xidmət göstərir.

Ədibin publisistikasında otuz beş il müddətində Qafqaz müsəlmanlarının həyatında gedən mədəni proseslər, ağır kəndli məişəti, xalq maarifinin çətin inkişaf yolu, çar məmurlarının ölkədə etdikləri özbaşınalıqlar, qadın hüquqsuzluğu, ziyalı birgənəliyi, ruhani xəyanəti, xan-bəy istismarı, Avropa imperialist dövlətlərinin Şərqdə apardıqları təxribat və sair məsələlər öz əksini tapmışdır. Bunlar bütünlükdə iki əsrin qovşağında Azərbaycan xalqının qarşılaşduğu və həllini gözlədiyi problemlər idi.

Müasir dövrde bu külliyyatı araşdırmaq, onlara obyektiv qiymət vermək, həm də, Azərbaycan tarixinin mürəkkəb və ziddiyətli mərhələsini öyrənmək baxımından bu monoqrafiya olduqca aktualdır.

Firidun bəy Köçərli həmişə Azərbaycan ədəbiyyatşunaslıq elminin diqqət mərkəzində olmuşdur. Lakin araşdırmalarda ədibin pedaqoji görüşləri, ədəbiyyat tarixi və ədibi tənqid sahəsindəki fəaliyyəti ön plana çəkilmiş, yaradıcılığının digər istiqamətləri, daha doğrusu, publisistikası kölgədə qalmışdır. Bu isə Azərbaycan ədəbiyyatının inkişaf fonunda ədibin ırsını və ədəbi mövqeyini birtərəfli, natamam qiymətləndirməyə getirib çıxarmışdır.

Firidun bəy Köçərli publisistikasını, ümumiyyətlə, bütün yaradıcılığını öyrənmək və onu Azərbaycan ədəbiyyatının ümumi inkişafı kontekstində tədqiqata cəlb etmək, həmcinin XIX əsrin sonu XX əsrin əvvəllərində, Azərbaycan ictimai fikir və bədii təfəkkürünün yüksəliş yollarını nişan vermək baxımından olduqca maraqlıdır. Yazıçının özünəməxsus dəsti xətti olmuşdur. O, bu cəhətdən də, öz müasirlərindən seçilirdi.

Onun fərdi publisist manerasını, milli ədəbi fikrə gətirdiyi yenilikləri üzə çıxarmaq, publisist ədibin sənətkarlıq qüdrətini öyrənmək baxımından tədqiqat işi böyük əhəmiyyət kəsb edir.

Firidun bəy Köçərli publisistikası indiyə kimi müstəqil tədqiqat obyekti olmamışdır. Lakin bu, heç də, o demək deyildir ki, ədibin publisist irsi bu güne qədər tədqiqatçı diqqətindən kənarda qalmışdır. Onun həyat və yaradıcılıq yolunu müxtəlif istiqamətdə araşdırın alımlar, tədqiqatçılar daima Köçərli ırsına müraciət etmişlər. Bu sahədə mövcud tədqiqləri iki qrupa bölmək olar. Bunların birincisinə mövzunun tələbi və müəllifin konkret məqsədi ilə əlaqədar ədibin publisist ırsinə müraciət edən tədqiqatçılar daxildirlər. Akademik B. Nəbiyevin "Firidun bəy Köçərli", professor C.Əhmədovun "Azərbaycan ədəbiyyatının tədrisi tarixindən", professor İ.Bəktəşinin "Firidun bəy Köçərlinin yaradıcılıq yolu" monografiyaları və professor X. Məmmədovun çoxsaylı elmi məqaleləri beleşlərindəndir. Bu tədqiqat əsərlərində Firidun bəy Köçərli publisist ırsının araşdırılması qarşıya əsas məqsəd kimi qoyulmayışdır. Müəlliflər mövzunun tələblərindən irəli gələrək ona müraciət etmiş, bəhrələnmiş, bu istiqamətdə ayrı-ayrı nümunələri təhlil etmişlər. Lakin bu da, həmişə eyni səviyyədə olmamışdır. Məsələn, akademik B. Nəbiyev monoqrafiyanın müxtəlif, xüsusiylə, "Həyatı və pedaqoji fəaliyyəti", "Ədəbi tənqid fəaliyyəti" fəsillərində fikir və mülahizələrini əsaslandırmak üçün tədqiqata xeyli məqale cəlb etdiyi hald, professor C. Əhmədov və professor İ. Bəktəşinin monoqrafiyalarında bunların miqyası və kəmiyyəti məhduddur. Professor X. Məmmədov isə hər bir elmi məqaləsini konkret olaraq ədibin publistik məqaləsi üzərində qurmuşdur.

İkinci qrupa Firdun bəy Köçərli publisistikasını müstəqil tədqiqat obyektinə çevirən araşdırımlar daxildir. Buna akademik K.Talibzadənin ədibin "Seçilmiş əsərləri" nə (1963) yazdığı "Müqəddimə"ni və S. Əzimovanın pedaqoji elmlər namizədi alimlik dərcəsi almaq üçün yazdığı "Firdun bəy Köçərlinin pedaqoji fəaliyyəti və pedaqoji görüşləri" mövzusunda dissertasiyanın birinci fəslində, yer almış "Publisistik fəaliyyəti" bölməsini aid etmək olar.

Akademik K.Talibzadənin "Seçilmiş əsərlər"ə yazdığı müqəddimədə publisistika haqqında məlumat kitabın 4-14-cü səhifələrini əhatə edir. Müəllif ədibin publisistikasını mövzulara görə qruplaşdırmış, çarizmin milli qırğıın siyasetini, ruhaniliyi tənqid, xalqlar dostluğunun təbliğ, kendli həyatını, qadın hüquqsuzluğunu təsvir edən məqalələrinin təhlilini ön plana çıkmış, din ilə bağlı məsələlərdə subyektivliyə, bəzi yanlış fikirlərə yol vermişdir. Müqəddimənin həcmindən və təhlilə cəlb edilmiş məqalələrin sayından görünür ki, yazıçının çoxlu məqaləsi və orada qoyduğu problemlər, əsasən, milli məsələlər təhlildən kənardə qalmışdır.

S. Əzimovanın dissertasiyasının yuxarıda adı çəkilən bölməsində, Azərbaycan mətbuatının inkişafı fonunda Firdun bəy Köçərli publisistikasına 13 (on üç) səhifə yer ayrılmışdır. Müəllifin "Novoye obozreniye", "Sbornik kafkazskix vestnik", "Kaspi", "Otqoloski" kimi rus dilli mətbuatda dərc olunmuş məqalələri əsasında ədibin xalqlar dostluğu, qadın təhsili, maarif-mədəniyyət məsələlərinə dair məqalələrini təhlil etdiyini nəzəre alsaq, demək olar ki, ədibin publisist irsinin böyük kütləsi və başlıca problemləri təhlildən kənardə qalmışdır.

XX əsrin 20-ci illərindən ədəbiyyatşunaslıq elminin diqqət mərkəzində olan Firdun bəy Köçərli yaradıcılığı daima alımların və tədqiqatçıların nəzərini özünə cəlb etmiş və müxtəlif aspektlərdən işlənmişdir.

Yazıçı-publisistin "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı iki cilddən və dörd hissədən ibarət əsəri (1925-1926) nəşr edildikdən sonra, ilk dəfə onun haqqında məlumat 1926-ci ildə "Yeni məktəb" jurnalında çap olunmuşdur. Məqalənin müəllifi o zaman hələ tənqidçi kimi yaxşı tanınmamış və sonralar romanlar müəllifi kimi ədəbiyyat aləmində sayılıb-seçilen Mehdi Hüseyn idi.

M.Quliyev F.Köçərlini Azərbaycan ədəbiyyatının inqilabdan əvvəl ki, dövrünün yegane tənqidçisi, materiallarını isə sanballı əsər adlandırmışdır.

Yazıçının müasiri F.Ağazadə digər bir sahəni-Köçərlinin həyatını özünün "F.Köçərlinin bioqrafiyası" adlı məqaləsində, professor Mir Cəlal Paşayev doktorluq dissertasiyasında, akademik H. Arası tədqiqlərində, professor F. Qasızməzadə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında, professor Xeyrulla Məmmədov çox sayılı elmi məqalələrində, akademik Ə.Mirəhmədov "Sabir" monoqrafiyasında araşdırılmışlar və ədibin yaradıcılığını yüksək qiymətləndirmişdilər. Akademik B.Nəbiyev alimin həyat və yaradıcılığı ilə yanaşı, F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" əsərini də, etrafı tədqiq etmişdir. B. Nəbiyev yazıṛ: "Azərbaycan ədəbiyyatı" təkcə Firdun bəy Köçərlinin yaradıcılığında deyil, Azərbaycan ədəbiyyatşunaslığı tarixində görkəmli yer tutur. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri tarixşunaslıqda olduğu kimi, "materiallar" da, Azərbaycan ədəbiyyatşunaslığında ilk və

mötəbər mənbələrdən biridir."

Deyilənləri cəmləyərək belə bir qənaite gəlmək olar ki, F.Köçərli yalnız pedaqoq, ədəbiyyatşunas alim, tənqidçi, publisist, tərcüməçi deyil, sözün həqiqi mənasında uzaqqorən, novator, tribun, dərin zəka və mahir qələm və əziz olan Azərbaycana canı, ruhu ilə bağlı olan böyük şəxsiyyət, gözəl insan, layiqli övlad olmuşdur. Yaziçi xalqına arxalanmış, xalqından ilham və güc almışdır.

"Firidun bəy Köçərlinin publisistikası" adlı ərsəyə gətirdiyimiz bu monoqrafiya adından da göründüyü kimi ədibin publisistikasına həsr olunubdur. Monoqrafiya müqəddimə ilə başlanır. Müqəddimədən sonra, yaziçinin müxtəlif problemlərin həllinə dair məqalələrinin analitik təhlilindən ibarət beş fəsil, "Ana dili" məqaləsi, həmçinin həmin məqalənin təhlilini özündə əks etdirən "F.Köçərlinin "Ana dili" məqaləsi: mübahisələr və müzakirələr" adlı elmi məqalə, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısı verilil. Tədqiqatın qarşısına Firidun bəy Köçərlinin publisistik ırsını araşdırmaq, mövzu, məzmun, ideya, sənətkarlıq və s. xüsusiyyətləri haqqında elmi-ədəbi fikir hasıl etmək məqsədi qoyulmuşdur. İnanıram ki, buna kifayət qədər müyəssər ola bilmişik. Bu baxımdan, monoqrafiya publisistika ilə məşğul olan və yaxud bu sahə üzrə tədqiqat aparan her bir kəsə, həmçinin filoloqlara, o cümlədən humanitar və jurnalistika fakültələrində təhsil alan tələbələrə dəyərli dərs vəsaiti, köməkçi ola bilər.

Birinci fəsil "Firidun bəy Köçərli publisistikasında milli intibah məsələsi" adlanır. XIX əsrin sonu XX əsrin əvvəllərində, Azərbaycan geriliyi, maddi və mənəvi tənzəzzülünün səbəbləri haqqında Firidun bəy Köçərli mülahizələri təhlil obyekti kimi əsas götürür. Ədibin dünyagörüşünün mövqeyində çıxış edərək belə bir neticəyə gəlmək olar ki, ortaya çıxan problemlərin səbəbi maarifsizlikdə, xalqın elmi biliklərdən uzaq düşməsində, cəhalət və nadanlılıqda, ruhani və ziyanlı biganəliyində, insan hüquqsuzluğunda və bir çox başqa neqativ tendensiyalardadır.

Ədib feodal kəndindəki ictimai çatışmazlıqları, ziddiyyətləri məqalələrində yerli-yerində, peşəkarmasına verməklə, onların ünvanını göstərməklə kifayətlənməyib, həlli yollarını və inkişaf perspektivlərini də, müstəviyə gətirmişdir.

Firidun bəy Köçərli publisistikasında fərdi personajlar, hadisələrin cəreyan etdiyi konkret məkan və başqa ədəbiyyata aid olan incəliklərin verilməməsinə baxmayaraq, onun məqalələrinin her biri böyük həcmli roman, povest, dram əsərlərindən də, artıq keyfiyyətə malik sayıla bilər. Onun publisistikasında cəmiyyətin əks qütblərində dayanan-əzilən və əzənlər, aldanan və aldadanlar öz çılpaq varlığı ilə mərkəzdə dayanmış, sosial çatışmazlıqların mənzəresinə çevrilmişdir. Firidun bəy Köçərli publisistikası, M.Ə. Sabirin təbirince demiş olsaq dövrünün "ayinə"sinə çevrilmişdir. Müxtəlif mövzularda yazılışmış məqalələrdə, qoyulan problemləri bir ideya-çarizmin müstəmləkəçilik siyasetinin təzyiqi, bəy, xan, mülkədar, kapitalist istismarı, məmur özbaşılığı, ruhani istibdadı, tacir talanı, ziyanlı biganəliyi altın-

da dağılan vətənin, əzilən, soyulan, talan edilən xalqın tələyi haqqında narahatlıq, onları islah etmək məqsədi bir-ləşdirirdi. Vətənin müstəqilliyi və xalqın zülm və əsarətdən qurtuluşu isə məqalelərin əsas pafosunu təşkil edirdi.

Həyatın-məişət məsələlərinin, ağır kəndli güzəranının, qadın hüquqsuzluğunun və maarifsizliyinin tənqidinə həsr olunmuş fikir və mülahizələri bir ümumi problemin ayrı-ayrı tərkib hissələrini təşkil edən F.Köçərli məqaleləri birlikdə XIX əsrin sonu, XX əsrin əvvəllerində Azərbaycan, Ümumiyyətlə, Qafqaz müsəlman aləminin mürekkeb siyasi-ictimai mənzərəsində, baş verən nöqtələrini nişan verir və islah olunub yenidən qurulması zəruriliyi ideyasını irəli çəkir-di.

Bu fəsildə, yazıçının publisistikasında, dövrünün canlanması, oyanmasını eks etdirən, milli məişətində təzahür edən tərəqqi əlamətlərinin təbliğinə həsr olunmuş məqalələrin təsnifatı, sistemləşdirilməsi aparıcı yer tutur.

Milli intibah uğrunda döyüslərə qoşulan H. Zərdabi, Ə.Ağayev, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, N.Nərimanov, S.M.Qənizadə, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, M.Hadi, Ə.Qəmküsər, Ə.Topçubaşov və bir çox bu kimi fədailərin cərgəsində F. Köçərlinin özünəməxsus yeri, üslubu vardır.

1891-ci ilin axırından, yeni "Kəşkül" qəzetinin bağlanmasıdan, 1903-cü ilin martına, "Şərqi-Rus" qəzetinin nəşrinə qədər olan bu müddətdə Qafqazda heç bir qəzet-jurnal nəşr olunmamışdır. Ancaq buna baxmayaraq, həmin illəri Azərbaycan xalqının bütün həyat sahələrinin oyandığı dövr kimi qiymətləndirmək olar.

Əsrin meydana çıxardığı məsələlərin müzakirəyə qoyul-

masına ciddi ehtiyacın yarandığı bir zamanda, mətbuatın inkişafının alınmasını ədib qeyri normal tədbir hesab edirdi və bunu açıq düşmənciliyin təzahürü sayırdı.

Xalqın və milletin ağrı-acısını qəlbine yaxından qəbul edən ədib belə hesab edirdi ki, Azərbaycan bəyləri kəndlilikdə zülm etməyə o qədər adət ediblər ki, hətta 1861-ci ilin 19 fevralında ikinci Aleksandr tərəfindən verilən ferman-dan sonra da, onlar kəndlilərlə rəftarında dəyişikliklər etməmişdilər.

Ədibin qara rəiyyətin avamlığından, cəhalət və nadanlılıqda qalmasından şəxsi səadəti və rahatlığı üçün istifadə edən və bununlada, cəmiyyətin inkişafını ləngidən imtiyazlı təbəqələrin arasında ruhanilərə qarşı çevrilmiş tənqidini daha kəskin, daha iti idi.

F.Köçərlinin publisistikasında burjua-mülkədar cəmiyyətini islah edib yenidən qurmaq və xalqın intibahına nail olmaq uğrunda mübarizəsində qadın azadlığı və onların cəmiyyətdə hüquq və mövqelərinin təmin olunması xüsusi yer tutur. Həmin dövrde, Azərbaycanda hicab məsəlesi kəskin reaksiya doğurmuşdur. Axundlar, seyidlər, hətta bir sıra ziyalılar, qələm sahibləri müsəlman baxışını, örپəyi müdafiə edirdi. Bu sıradə, romantik "Füyuzat" məcmuəsində çalışan Məhəmməd Hadinin çıxışı çox maraqlı idi. Çünkü, onun da, fikirləri Köçərli ideyaları ilə üst-üstə düşürdü. Bu isə, Azərbaycan reallığında inkişaf, tərəqqi sayla bilərdi. O yazdı: "Kişi də, qadın da bərabər yarandığı kimi, bərabərhüquqlu yaşamlıdırıllar. Qadınları örtünməyə məcbur edən qanunlar, yaxud dinlər təbiətə, cəmiyyətə zidd hökümlər verir. Qadın məhkumiyəti... Şərqi ən köhnə, zərərli ənənələrindən biridir. Onun mədəniyyət və tərəqqi-

dən geridə qalmasına mühüm bir səbəb də budur."(93, 343) Kəndli və qadın məsələsi hazırkı cəmiyyətin bünövrəsini təşkil edən iki əsas amildir. Ölkədə onların yeri müəyyənləşdirilib, mövqeləri, hüquqları bərpa olunmayınca vətənin səadəti haqqında danışmaq olmaz.

Ədib müsəlman aləmində qadına qarşı edilən zülmü nəinki müasir dünyanın istəyinə, hətta İslam Peyğəmbərinin şəriətinə zidd bir addım sayırdı. Məşhur "innəmən nisau, təqaiqur risal" hədisini misal gətirən F. Köçərli "arvadların viqayed-i hüquqları əmrində ehtimalı-külli" icra etməyi təklif edirdi.

F.Köçərli mövcud cəmiyyəti müasirləşdirmək və onun ahəngdar inkişafına nail olmaqdan ötrü qadınların təhsil almasına, mədəni səviyyəsinin yüksəlməsinə xüsusi diqqət yetirməyi zəruri əhəmiyyət kəsb edən məsələ kimi irəli sürdü. Ədib müasir dövrde müsəlman aləminin rastlaşdığı bütün faciələrin səbəbini qadınların mənəvi səviyyə, təhsil dərəcələri etibarı ilə kişilərdən geridə qalmaları, aşağı pilədə durmaları ilə izah edirdi. Onun fikrincə nəinki ailə münaqişələri, hətta əxlaqsızlıq da, buradan töreyirdi. Çünkü qadın ədəb və mərifət ilə kişinin mənəvi təlabatını təmin etmir. O, nəinki ailə münasibətlərinin, hətta cəmiyyətin inkişaf ahənginin pozulmasına səbəb olur.

Tənqidçinin fikrincə, müasirlik Azərbaycan cəmiyyətinə milli adət-ənənələrlə qarışılıqlı halda, sintez olunaraq daxil edilməlidir. Yalnız belə olduqda, mədəni yüksəliş və mənəvi varlığa nail olmaq mümkündür.

Monoqrafiyanın II fəsli "Firidur bəy Köçərlinin publisistikasında xalq maarifi məsələləri" adlanır.

Pedaqoq xalqın tərəqqisində, mənəvi əxlaqi keyfiyyətlərin təkminləşməsində, vətandaşların müasir ruhda təbiyyəsində "ruhani atalardan sonra ikinci yeri müəllimlərə" aid edirdi. Ədibin məfkurəsinə görə müəllimlər bütün dövrlərdə və müxtəlif cəmiyyətlərdə xalq həyatında müstəsna rol oynamışlar. Onlar "cəhaləti millet ilə müttəsil cəngə müsəmməm" olmuş, "elm və maarif qapılarını xalqın üzünə" açmışlar.

F.Köçərli maarifçi düşüncələrin mövqeyində çıxış edərək hər bir cəmiyyətin xoşbəxtliyini müəllimlərin səyi, onların vəzifələrini yerinə yetirmək yolunda sərf etdikləri zəhmətin miqyası ilə əlaqələndirib izah edirdi. O, müəllimi "məktəbin canı və içində olduğu camaatin çırığı" adlandırıdı. Cəmiyyətin irəliləyişində, vətənin dirçəlişində, xalqın təbiyyəsində müstəsna rol oynayan müəllim onun fikrincə nümunəvi hazırlıq görməli, pedaqogika elminin sırlarına və dəyişikliklərinə bələd olmalı, fasilesiz mütləci etməklə özünü təkminləşdirməli və xalq tərəfindən qayğı ilə əhatə olunmalıdır.

Apardığı müşahidələrə və rus mətbuatında oxuduqlarına istinad edən ədib nəinki ucqarlarda, hətta imperianın mərkəzlərində, pedaqoji personalın hazırlığını məqbul hesab etmirdi. Xalqın maarif məsələlərinə olan marağının böyüklüyündən və onun problemlərini həll etmək arzusundan irəli gələrək ədibin publisistikasında maarif məsələləri aparıcı yerlərdən birini tutur. Bu mövzu ədibi bütün yaradıcılı-

ğı boyu düşündürmiş və müşayət etmişdir.

Ədib xalqı cəhalət və nadanlığın, elmsizlik və talançılığın doğurduğu müxtəlif çeşidli bəla və bədbəxtliklərdən xilas etmək üçün maarif və məktəbi müasir tələblərə, ölkənin və əhalinin konkret ehtiyaclarına müvafiq qurulmasını birinci şərt hesab edirdi.

Bu baxımdan onun publisistikasında maarifin xalq həyatı ilə əlaqəsi məsələsi xüsusi yer tuturdu. Xalq hayatı üçün xüsusi əhəmiyyət kəsb edən bu məsələ ədibin yaradıcılığında maarifin tarixi və müasir inkişafı fonunda təhlil olunmuşdur.

Yazıcı Qafqazın müsəlman əhalisi üçün açılmış məktəbləri mövcud ehtiyacları təmin etmək nöqtəyi-nəzərindən məqbul saymırıdı. Bu baxımdan, ədibin Azərbaycan məktəbləri üçün professional müəllim kadırlarının hazırlığı məsələsinə münasibəti xüsusi maraqlıdır. O, bu məsələdən "Məişətimizə dair" silsiləsinin, "Müəllimlərimiz və onların həli" məqaləsində danışmış və ona "Bir darülmüəllimin kifayetdirmi?" və "Zaqafqaziya seminariyası" adı altında iki məqale həsr etmişdir.

Ədib haqqlı olaraq belə hesab edirdi ki, XX əsrin əvvələrində azərbaycanlıların təhsilə marağı artmış, seminariyada oxumaq istəyənlərin sayı çoxalmışdır. Lakin seminariyanın imkanları onun açıldığı XIX əsrin 70-ci illərinin dairəsində məhdudlaşmış qalmışdır. Pedaqoq təklif edirdi ki, dövlət məktəbi həyata yaxınlaşdırmaq üçün xalq məişəti üzərində ardıcıl müşahidələr aparmalı, onların ildən-ile artan tələblərini öyrənməli, bunlara uyğun tədbirlər hazırlayıb həyata keçirməli və bu yolla ehtiyacları təmin etməyə nail olmalıdır.

Xalqın oyandığı, məktəbə tələbatın artdığı bir zamanda "ildə beş-altı nəfər" Qori və "bir-iki" nəfər İrəvan seminariyasından çıxan müəllimlərin üç milyon əhalinin ehtiyaclarını ödəyə bilmədiyini nəzərə alan Firidun Köçərli yeni seminariyaların açılmasını və bu yolla əhalinin təhsilə olan ehtiyaclarının qismən təmin olunmasını təklif edirdi.

Hökumət və maarif idarələrinin Azərbaycan xalqının mili və dini xüsusiyyətlərini nəzərə almamaları, onlar üçün xristianlarla eyni məkanda məktəb açmaları, eyni program əsasında elm öyrətmələri və hətta eyni məişət tərzi keçməyə məcbur etmələri ədib tərəfindən kəskin tənqid olunurdu.

F.Köçərliyə görə siyasi və iqtisadi mülahizələrdən irəli gələn bu iki amilin (milli hissilərin zəifləməsi və ana dilinin unudulması) ağır nəticələri yalnız Azərbaycan xalqının maddi və mənəvi ehtiyaclarının təmin olunması yolunda maneəyə çevrilərkən məhdudlaşmadı. Uşaqlarını qəbul olunmaq üçün Qoriyə gətirən və orada oxudan ailələrin tələyində, valideyn və tələbə fəndlərin qarşılaşdıqları əzab və iztirablarda, milli ənənələrdən və dini əqidələrindən ələsizliq üzündən imtina etməyə məcbur olmalarında göründü.

Bütün bu məsələləri ətraflı təsvir edən yazıçı Ərizmin maarif siyasetində müsəlmanlara qarşı bir ədavət əlaməti duyurdü. Bunu açıq sitəm və zülm, ruslaşdırmanın açıq təzahürü hesab edirdi. Ərizmin bu siyasetini Qafqaz müsəlmanlarının taleyi üçün təhlükəli hesab edən əsl həqiqəti bəyan edir və həmvətənlərini bundan qorumağa çalışırı.

Firidun bəy Köçərli bu işə geniş kütləni cəlb etməyi vacib hesab edirdi. Ədib əhalinin bu işə qarışmasını ona görə lazımlı bilirdi ki, XIX əsrin səksəninci illərində olduğu kimi, XX əsrin əvvəlinde də, şöbəni Qoride saxlamaq üçün

tədbirlər görüldürdü. Beləki, "rus qəzetlərində seminariyanın Tiflisə köçürülməyi barəsində bir para ehvalatlar" yazılıandan sonra Qori şəhər idarəsi təşvişə düşmüş və şöbə üçün bina tikməyi qərara almışdır. "Hərgah şöbə üçün xəzinə pulu ilə təmirat bina olunsa, onda o həmişəlik orada qala-caqdır". Bunun qarşısını, ancaq xalqın səsini qalırımaq və hakim dairələrə çatdırıb tələb etməklə almaq mümkün idi.

F. Köçərli publisistikasında XIX əsrin sonu, XX ərin əvvəllerində Qafqaz müsəlman mühitində pedaqoq kadr hazırlığının müxtəlif məsələləri ilə yanaşı cəmiyyətdə müəllimin yeri, vətən və xalq qarşısında vəzifələri və onları yeri-nə yetirmək seyləri, şəxsiyyət məsələsi xüsusi yer tutur və aparıcı problemlərdən birini təşkil edirdi.

Ədib XIX əsrin 80-ci illerində başlayaraq azərbaycanlılar arasında müasir maarif hərakatının qüvvətlənməsini pedaqoji fəaliyyət meydanına professional müəllimlərin gelməsi ilə izah edirdi. Başqa sözlə, belə hesab edirdi ki, Azərbaycan xalqının siyasi oyanişi və ictimai həyat məsələlərinə müdaxiləsinin hazırlanmasında müəllimlər həlledici rol oynamışlar.

F. Köçərli xalq zəminində yetişən, millətə xidməti öz fəaliyyətinin amalı seçən, kifayət qədər biliyi və professional hazırlığı olan pedaqoqların bir qrupunun əməlli ilə xalqa gətirdikləri faydanın söhbət açır və bu yolla vətənin tərəqqisində, millətin səadətə qovuşmasında müəllimin rolunu nümayiş etdirirdi. Bu mənada, ədib A.O. Çernyayevski, S.M. Qənizadə, H. Vəzirov, İ. Abakarov, M. Qarayev, Nərimanbəyov və başqalarının fəaliyyətini tədqir edir və yüksək qiymətləndirirdi.

Maddi həyat şəraitinin ağırlığının Azərbaycan maarifinə

gətirdiyi ziyanın dərəcəsini göstərmək üçün F. Köçərli kiçik bir statistik təhlil aparırdı. O, qeyd edirdi ki, iyirmi yeddi il erzində, əhalisinin sayı üç milyona çatan Qafqaz müsəlmanları üçün iki yüz nəfər müəllim hazırlanıb kəndlərə göndərilse də, onların əksəriyyəti şəhərə qayıtmışlar. Bu-da, maddi həyat şəraitinin ağırlığı, maaşın azlığı, ehtiyac və s. amillərin olmasından irəli gəlirdi.

Ədibin məktəb, müəllimlə yanaşı xalqın maariflənməsi, müasirləşməsi və ümumiyyətə, mənəvi dirçəlişində əhəmiyyətli saydığı məsələlərdən biri də, dərslik və usaq ədəbiyyatı idi. Bunlarla bağlı monoqrafiyanın II fəslində təfsilatı ilə məlumat veriləcəkdir.

"Azərbaycan publisistikasının inkişaf mərhələləri və Firidun bəy Köçərli publisistkası" adlı III fəsilde publisistika tarixi, onun inkişaf mərhələləri və bu konteksdə, Köçərli publisistikasının başlanması və onun inkişafı haqqında müfəssəl məlumat verilir. Heç kimə sirr deyil ki, Azərbaycan publisistikası ictimai-siyasi fikrimizin tərəqqisi tarixində aparıcı rol oynamışdır. Bu günkü publisist və tənqidçilər klassik publisistikadan zəngin ənənələrindən bol-bol bəhrə-lənərək ədəbiyyatın, musiqinin, incəsənətin və Azərbaycan mədəniyyətinin zənginləşməsi üçün istifadə edirlər. Publisistika ədəbiyyatın tərkib hissəsi olmaqla yanaşı, həyyatda baş verən mübarizənin bütün gedişində, tarixi şəraitin bütün mərhələlərində çıxış edir, eləcədə, proseslərin inkişafı yolunu düzgün qiymətləndirir, qarşıda duran konkret vəzifələri müəyyənləşdirir.

Publisistika xalqın mübarizəsinə kömək edir, ona öz dostu ilə düşmənini tanıdır, "yol və məslək" yoldaşı olur, iştirak və işgal etmək istəyənlərə qarşı qəzəb, nifret və zəfər hissiyyatını aşılıyır. Bir qrup alim və tədqiqatçılar publisistikanın ədəbiyyata heç bir aidiyəti olmadığını vurğularılar. Həqiqətənmi bu belədir? Əlbəttə ki, yox... Publisistika ədəbiyyatla sıx tellərlə bağlıdır və onun da, bədii əsərdə olduğu kimi özünün süjet xətti olur, kompozisiya əsasında formallaşır. Burda da, məzmun və forma vəhdəti, dil, üslub, manera və priyomlar ədəbiyyatla eynilik təşkil edir. Hər ikisi insanları azadlıq mübarizəsinə, zəfər yürüşünə, tərəqqiyə və müasirliyə səsləyir. Cəmiyyətdə cərəyan edən proseslər haqqında məlumat verir, problemləri təhlil edərək insanları məlumatlandırır, maarifləndirir və onları hadisələrin mərkəzinə getirərək, hətta əyləndirir.

Apardığımız araşdırımlar sübut edir ki, F.Köçərli publisistikası belə bir ideyaya köklənmiş və onun mayasında azadlıq mübarizəsi dayanmışdır. Publisistika yalnız yaşadığı zamanın problemlərini yazmaqla kifayətlənməməli, daima publisist işi görməli, zəmanənin tarixini yazmalı, həm də, baş verən hadisələrin ön cərgəsində durmalı, cəmiyyətə doğru, dürüst məlumat verməli, onu düzgün istiqamətə yönəltməlidir. Yaxşı publisist az qüvvə sərf etməkə, daha çox, daha böyük nəticələr əldə edər, sözün həqiqi mənasında "topçu alayı"na çevrilə bilər.

Azərbaycan mətbuatının tarixi rəsmi olaraq H.Zərdabının 23 iyul 1875-ci ildə nəşrə başladığı "Əkinçi" qəzetində hesablansa da, Azərbaycan publisistikasının ilk cüçətiləri çox qədimlərə, hətta IV-VII əsrlərə, Orxon-Yenisey dövrüne gedib çatır. Məlumdur ki, publisistikanın üç əsas dayaq

nöqtəsi olur və o bunların üzərində təşəkkül tapır. Bunlar məlumatlandırma, maarifləndirmə və əyləndirmədən ibarətdir. Bu üç principin hər birini biz, Azərbaycan folklorunun bəzəyi "Koroğlu", həmçinin yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında, o cümlədən yaxın tariximizi eks etdirən, XIX əsrin böyük mütəfəkkir yəzici M.F.Axundzadənin Şərq istibdadı və dini fanatizminin əleyhinə yazmış olduğu dolğun məzmunlu "Kəmalüddövlə məktubları" adlı fəlsəfi traktatında görürük. Yuxarıda adlarını çəkdiyimiz ədəbiyyat incilərinin hər bir qolunda, boyunda və məktubunda publisistikanın üç principinin açıq təzahürü hiss olunur.

M.F.Axundzadə yaradıcılığının qayəsini, həm tənqidində əsərlərində, həm də, bədii ədəbiyyatda tənqidin publisistikə təşkil edir. Ədibin yaşadığı dövrdə, mətbuat organlarının qitliği, onu öz yaradıcılığını bu istiqamətdə qurmağa məcbur etmişdir. Dramaturqun mövcud olan çatışmazlıqları ustalıqla qabartması, onları törədən neqativ halları göstərməsi, həmçinin çıxış nöqtəsini işaret etməsi publisistikanın içindən qopub gələn nidalardır.

Məsələn, onun ərifba islahatı ilə qaldırdığı problemlə, F. Köçərlinin "Ana dili" məqaləsində və ərəb ərifbasının çətinlikləri ilə bağlı irəli sürdüyü məsələlər analoji baxımdan eynilik təşkil edir. Hər iki fikir sahibi xalqın, millətin gələcəyini, öz tarixini, adət-ənənəsini qoruyub saxlamaq üçün yeni ərifbanın vacibliyini və ana dilinin qorunub saxlanması teklif ediblər. Onların ideyaları üst-üstə düşdüyü kimi, ortaya qoyub həll etmək istədikləri məsələlərin yazılmama prinsipi, istifadə etdikləri ədəbi fəndlər və manerlarda da, publisistik əhval-ruhiyyə hiss olunur.

Azərbaycan ədəbi tənqidinin M. F. Axundzadə ilə başlayan yaxın mərhələsi sonralar, H. Zərdabi, C. Ünsizadə, S. Ünsizadə, N. Vəzirov, F. Köçərli, C. Məmmədquluzadə, Ö. F. Nemanzadə, Ü. Hacıbəyov, Ə. Hüseynzadə, M. Ə. Rəsulzadə, Ə. Ağayev, Ə. Qəmküsər, Ə. Topçubaşov, M. Hadi, S. Hüseyn, M. S. Ordubadi və bir çox görkəmlı publisistlərin öz yollarını müəyyən etməsinə səbəb olmuşdur.

Azərbaycan publisistikası "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının timsalında olduqca böyük və layiqli ədəbi məktəblər yarada bilmışdır. Mövzu baxımından, özündən çoxda əvvəl ki, publisistikadan o qədər də, fərqlənməyən "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları, həmin məsələlər tarixi şəraitə və öz üslublarına uyğun olaraq yeni yanaşma metodu seçmişdir. Rəngarəng forma, kəskin üslub, yüksək sənətkarlıq, sadə və rəvan dil, yiğcam və cəsarətli ifadə formaları qısa zaman kəsiyi ərzində hər iki jurnalın məşhurlaşmasına səbəb olmuşdur.

"İndiye qədər çapdan çıxmış nömrələrə əsasən deye bilərik ki, "Molla Nəsrəddin" nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir... molla öz oxularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarımı! Zaman ki, məndən bir gülməli söz eşidib ağızınızı göye açıb və gözlərinizi yumub o qədər "xa...xa!"... edib güldünüz... o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz..., o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız cəmaliniza." (54, 117-118)

C. Məmmədquluzadə və onun bilavasitə rəhbərlik etdiyi "Molla Nəsrəddin" jurnalı, o cumlədən əməkdaşları Azərbaycan xalqının dünyagörüşünə yaxşı bələd olduqları üçün

"atdıqları atəş" hədəfə sərrast dəyirdi. "Molla Nəsrəddin"çilər yalnız "atəş" açmaqla kifayətlənmir, onlar həm də, əllerində çiraq "qaranlıq zırzəmilərə" girərək oranı işıqlandırır və nura qərq edirdilər.

F. Köçərli ictimai haqsızlığa, zülmə, talana, biganəliyə, riyakarlığa, məmur özbaşınalığına, xan-bəy istibdadına, qadın hüquqsuzluğuna, dini fanatizmə qarşı kəskin mubarizə aparmışdır. Dil, əlifba, maarif, pedaqogika və s. məsələlər onun tənqid qələmindən kənarda qalmamışdır. Ədib öz mövqeyi və barışmaz mübarizəsi ilə "Molla Nəsrəddin"çilərlə eyni cəbhədən vuruşmuş, onların haqlı işini daima alqışlamışdır. Yaziçi bu məqsədlə 13 iyul 1906-ci ildə, "Tiflisski listok" qəzetinin 147-ci sayında, "Molla Nəsrəddin" adlı məqale dərc etdirmiştir.

F. Köçərlinin XIX əsrin sonu, XX əsrin əvvəllərində yazdığı problem məqalələr bu gün də, öz elmi, nəzəri-təcrübə mahiyyətini itirməmiş və aktual olaraq qalır, öz həllini gözləyir.

Kitabın IV fəslı “F. Köçərlinin publisistikasında bədii ədəbiyyatdan istifadə üsulları” adlanır.

F.Köçərli publisistika ilə bərabər ədəbiyyatşunaslıq elmi ilə də, mütəmadi məşğul olmuşdur. Onun ədəbi məsələlərə həsr olunmuş publisistikasında elmi, nəzəri, təcrubi, pedaqoji məsələlərə münasibəti özünəməxsus ve orijinal bir xəzinə təşkil edir. Ədəbi təndiq onu bütün yaradıcılığı boyu müşayət etmişdir. Bu nəzər nöqtəsindən, ədəbi M.F.Axundzadənin davamçısı və varisi adlandırmaq olar.

Ədibin ictimai-siyasi quruluş haqqında fikirləri, tənqid məqalələri biri-biri ilə vəhdət formasında verilir. Yəni, ədib ictimai bərabərsizliyə, milli zülmə, cəhalət və nadanlığa qarşı eyni səngərdən çıxış edir.

Ədəbiyyatşunasının dünyagörüşünə görə hər bir xalqın ictimai-siyasi, fəlsəfi fikri bədii ədəbiyyatda ifadə olunur. Ona görə də, hər bir xalqın tarixini öyrənmək üçün ilk önce onun ədəbiyyatına nəzər salmaq, ciddi yanaşmaq lazımdır. Çünkü, uzun zaman keçməsinə baxmayaraq, gec-tez xalqın adət və ənənəsi, tarixi prosesi bədii ədəbiyyatda özünü bürüze verir.

Bu cəhətdən F. Köçərli öz ifadə tərzinə və manerasına sadıq qalaraq publisistik məqalələrində bədii ədəbiyyatdan yerli-yerində istifadə etmiş, məqalələrinin keyfiyyətini və kəsərliyini artırılmışdır.

1905-ci il inqilabından sonra “Azərbaycanın ictimai-siyasi həyatında baş verən böyük hadisələr, Azərbaycan ədəbiyyatında realizmin yeni mərhələyə qədəm qoyması və ədəbi mübarizələrin daha da, kəskinləşməsi F.Köçərli-

nin ictimai-siyasi, eləcə də tənqididə görüşlərinin inkişafına müsbət təsir göstərir. “Azərbaycan dilində yeni mətbuat orqanlarının açılması, nəşriyyat şirkətlərinin yaradılması mühərriiliyə və tənqididə sönməz bir həvəs bəsləyən F.Köçərlinin ədəbi fəaliyyətinin genişlənməsinə yeni imkanlar yaradır.” (54, 18)

Daha çox mətbuat orqanında, müxtəlif publisistik məqalələrlə çıxış edən ədib öz yaradıcılığında bədii ədəbiyyatdan geniş istifadə etməklə yanaşı, özündən əvvəl olan yazıçılar, həmçinin müasirləri haqqında elmi-ədəbi əsərlər yazır, çap etdirir.

O, “Azərbaycan ədəbiyyatı” (1903) əsərində, M. P. Vafif, M. V. Vidadi, Aşıq Pəri, Q. Zakir, M. F. Axundzadə, Mirzə Şəfi Vazeh, Hacı Seyid Əzim Şirvani, Abdulla bəy Asi, Kazım bəy Salik, Mirzə Mehdi Naci və başqalarını təqdim və tərif edir. “Ədəbiyyatımıza dair məktub” (1904) məqaləsində N. Gəncəvi, Şeyx Sədi, Xacə Hafız, Şekspir, Bayron, V. Hüqo, J. J. Russo, Göte, Şiller, Tolstoy, Puşkin, Dostoyevski və s. haqqında fikirlər söyləyir, müasirlərini günün tələblərinə uyğun sənət əsərləri yaratmağa səsləyirdi. “İndiki şairlərimizə gəldikdə, onların təbi-şerləri barəsində bir sözümüz yoxdur; təbləri mövzun, fikirləri gözəl, niyyətləri məqbul və müstəhsən olmasına şübhəmiz yoxdur. Bunların hamısı var. Ancaq şərə lətfat və məlahət verən hissiyyati-həqiqi və zövqi təbii yoxdur bunada səbəb anladığımıza görə odur ki, bu erbabi-bəlağətlərimiz bir şəyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr ilə onu tərif və tövsiyə etməyə sərfi-hümmət qılırlar.” (54, 102)

Publisist məqalələrində bədii ədəbiyyatdan yerli-yerində istifadə etməyi bacarırdı. Onun məqalələrinə minatürvari

hekayələr əlavə etməsi əsərin keyfiyyətini, təsir qüvvəsnə artırır və ona yaraşlıq verir, anlaşılıqlı edir. Ədibin "Qaranlıqda qalanlarımız" (1906) məqaləsində A.Krivojun "Yarpaqlar və köklər" təmsili, "Taybuynuz öküz" (1906) məqaləsində dostunun adından söylədiyi minatürvari hekayə, "Məişetimizə dair" (1908-1909) silsile məqaləsində Xacə Hafizdən gətirdiyi sitat, "Molla Nəsrəddin" (1906) məqaləsində Şərqdə susmağı müdrikiyin en yüksək dərəcəsi hesab etdiklərinə görə Həzrəti Süleyman "qızıl" adlandırdığı halda, "Molla Nəsrəddin" "lap brilyant" adlandırib deməsi və bir neçə misal gətirməsi, "Usta Zeynal" (1906) məqaləsində Usta Zeynalın köməkçisi Qurbanla filosofluq etməsi və bir çox başqa məqalələri böyük təsir qüvvəsinə malikdir.

F. Köçərli bədii ədəbiyyatı həmişə kəskin, sərrast vuran silah hesab etmiş və publisistikasında məqamı gəldikcə bədii ədəbiyyatdan istifadə etmişdir. Bu metod ədibə fikirlərini oxucuya daha dəqiq və tam şəkildə çatdırılmasını təmin edirdi.

Realizm, ədəbi tənqid sahəsində M. F. Axundzadə yoluunu davam etdirən, öz yaradıcılıq prinsipləri ilə demokratik-satirik "Molla Nəsrəddin" mövqeyində çıxış edən Firidun bəy Köçərli irsi bu günün ədəbi prosesi və ədəbiyyatşunaslığı üçün dəyərli və qiymətlidir.

Kitabın V fəsli "Firidun bəy Köçərli publisistikasının sənətkarlıq xüsusiyyətləri" adlanır. Bu fəsilde ədibin publisistik yaradıcılığında istifadə etdiyi bütün priyomlar-janr, dil, üslub və s. xüsusiyyətlər qruplaşdırılır və onlar haqqında

müfəssəl məlumat verilir.

F. Köçərli publisistik ırsını araşdırarkən aydın olur ki, ədibin yaradıcılığı bu sahədə iki istiqamətdə inkişaf etmişdir. Onları: 1) informatik, 2) problem məqalələr formasında sistemləşdirmək daha yaxşı olar.

Yazıcıının informatik məqalələrində nəzərə çarpan başlıca xüsusiyyət, ədibin təbliğat və təşviqat məqsədi izləməsidir. Müxtəlif faktları xəbər verən müəllif müəyyən nəticələr çıxarıır və onların həyata keçirilməsinə xüsusi səy göstərirdi.

XX əsrin əvvəlində, birinci rus inqilabının təsiri altında Qafqazda siyasi oyanışın yaranması, ictimai-iqtisadi və siyasi zəmində konfliktlərin kəskinləşməsi, ciyinlərində on beş-iyirmi illik təcrübə olan və görüşləri püxtələşib sabitləşən F. Köçərli mübarizələrin qaynar nöqtəsinə getirdi.

F. Köçərli publisistikasının xarakterik cəhətlərindən biridə, silsile məqalələrin axırında sual qoymaq idi. Müəllif növbəti məqalədə vədinə əməl edərək həmin suala cavab verir və yeni məqalənin başlanğıcında ilk hissələri haqqında qısa məlumat verməklə oxucuda əvvəlki məqale bareddə fikir yaradır, həm də, məqalənin davamı kimi gələcək məqaləni gözləməyə sövq edir. Bütün bunlar bir daha təsdiq edir ki, silsile məqalələr müxtəlif tipli aktual sosial mətbələlərin tədqiqinə həsr olunmasına baxmayaraq onlar eyni mövzunun ayrı-ayrı həlqələri olub vahid bir ideyanın təbliğinə, həyata keçirilməsinə xidmət göstərir.

Ədibin müraciət etdiyi janrlardan biri icmaldır. Bir qayda olaraq icmalarda müəyyən zaman daxilində baş vermiş hadisələr ümumiləşdirilir, onların inkişaf mərhəlesi verilir. Müəllif "Azərbaycanın dövri mətbuatının qısa icmali"

(1906) məqaləsində janrın spesifik xüsusiyyətlərini diqqət mərkəzində saxlayaraq, heç bir təfərrüata yol vermədən Azərbaycan mətbuatının otuz beş illik tarixi inkişaf yolunu işıqlandırır.

Ədəbiyyatşunasın "Köçərilərin övza və əhvalı" (1909) məqaləsi etnoqrafik materiallara zəngindir. Burada xalqın təsərrüfat möişətinin tərəfləri öz əksini tapmışdır. Köçərilərin ağır möişət şəraitinin təsvirinə həsr olunmuş məqalə etnoqrafik, folklor haqqında zəngin bilik mənbəyidir.

Yazıcı məqalələrində qaldırıldığı problemləri təhlil edərək onları xüsusi komentariyalar ilə müşayət edirdi. Məqalələrinin bir qismi isə müxtəlif yazıçı və filosofların əsərlərindən gətirilən iqtibaslarla başlanırdı.

Ədib məqalələri problemlər üzrə konkret hissələrə bölməklə yanaşı, həm də, hissələr arasında əlaqə yaradırdı. O, silsilə məqalələrində bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirirdi.

F.Köçərli yaradıcılığında, o cümlədən publisistikasında üslub məsələlərinə xüsusi əhəmiyyət verirdi. Çünkü alimin, yazıcının, publisist şəxsiyyətin, psixoloji tərzi və temperamenti qabarıq surətdə ilk əvvəl onun üslubunda təzahür edir. Üslubun dolaşılılığı, anlaşılmazlığı ideyanın, fikirlərin qeyri-müəyyənliyinin əlamətidir. Bu baxımdan ədib üslub məsələlərinə son dərəcə tələbkar münasibət bəsləyirdi. Bunun məntiqi nəticəsi idi ki, F. Köçərli XX əsrin əvvələrində çoxsaylı publisistlər arasında özünün orijinal üslubunu yarada bilmışdır.

Hadisələrə münasibət bildirmək ehtiyacından doğan emosionallıq F.Köçərli publisistikasında obrazlığın qüvvətlenməsinə səbəb olur. Bu isə onun məqalələrinə bədiilik,

təsvirlilik, parlaqlıq verir. Yazıçının istifadə etdiyi obrazlar arasında təşbeh xüsusi yer tutur. O, mifoloji obrazlardan istifadə etməklə təşbeh obrazlar yaradırdı.

F. Köçərlinin publisistikasında janr həddən artıq zəngindir. Onun icmal, məktub, portret ocerk (nikroloq), informasiya, problem, səyahətnamə (etnoqrafik), janırlarda olan məqalələri, həm də, kompozisiya baxımından dolğunudur.

Ədibin publisistikasının kompozisiya xüsusiyyətlərində danışarken, bəzi məqamlardan yan keçmək olmaz. Çünkü onun məqalələrində, iri həcmli əsərlərin sujet xəttində olduğu kimi hadisələrin inkişaf trayektoriyası mövcuddur. Sərlövhədən tutmuş məqalənin sonuna qədər bütün proseslər düz bir xətt üzrə-başlanğıc, hadisənin doğulması, faktın getirilməsi, ziddiyətlərin toqquşması, hadisələrin ilk aydın mənzərəsi, münaqışə, prosesin kəskinleşməsi və nəhayət fikir aydınlığı, düyünün açılması, nəticə-davam etdirilir.

F.Köçərli məqalələrində, üslub vasitələrindən də, bəhrə-lənməyi bacarmışdır. Üslub vasitələrində yerli-yerində istifadə etməsi onun məqalələrinin emosional qüvvəsini artırılmış, oxucuda həvəs oyatmışdır. Digər tərəfdən bu vasitələr ilə ədib öz fikrini oxucuya aşılıaya bilmış və bu məqamlar oxucunun yaddaşında həkk olaraq qalmışdır. Müəllifin yeri gəldikcə, miniatürvari hekayələrə, mifoloji obrazlara, ritorik suala, təşbehe, iqtibas və sitatlara, təkrarlardan istifadəyə, sinonim təkrarlara, metanomiya, mübaliğə, lito-ta, antiteza, həmcins cümlələrlə, sinkretlik və s. vasitələrə müraciət etməsi onun böyük publisist olmasından xəber verir.

Pedaqoq-alimin publisistikasının mövzu dairəsi genişdir. "Onun Azərbaycanda maarif və mətbuat tarixinə, pedaqoqikaya, təlim tərbiyə məsələlərinə, o zamankı Azərbaycan üçün çox mühüm siyasi, mədəni əhəmiyyəti olan qadın azadlığı məsələsinə həsr olunmuş məqalələri öz vaxtında ictimai fikrə qüvvətli təsir göstərdiyi kimi, bu gün də, öz elmi, praktiki qiymətini itirməmişdir". (54, 13)

F. Köçərli publisistikasının dili aydın, oxunaqlı, başa düşülən və başqa dillərdən gətirilmiş sözlərdən azad olan bir dil olmuşdur. Ədibin dil məsələsi ilə bağlı mütərəqqi fikirləri öz müasirləri tərəfindən də, məmənliyətlə qəbul olundu. O, Yusif Vəzir Çəmənzəminliyə göndərdiyi bir məktubda yazdı: "Keçmişdə də sizə yazmışdım ki, sizin diliniz açıq və sadədir. Amma onda azacıq bir rəkakət görünür. Onu islah etmək lazımdır. İndi demək olar ki, rəkakət görünümr, vəli bəzi məqamlarda osmanlı türklərinin şiveyi-lişanı müşahidə olunur. Bu hala səbəb yəqin ki, osmanlı türklərinin istilahında yazılın kitabların və hətta ruznamələrin mütaliəsidir. Ve bir də mənayı ifadə etmək üçün lazım olan istilah və sözlərin kamyablılığıdır".(53) Ədibin "Ana dili" (1913) məqaləsi söylədiklərimizə bariz nümunə ola bilər.

F.Köçərli publisistikasının məzmunu, mövzusu, forması, üslubu, dili və janr əlvənlığı o qədər geniş və rəngarəngdir ki, onu bir dəfəyə, bir monoqrafiyaya, bir rəfə yiğmaq mümkün deyil. Ədibin irsi böyük bir xəzinədir. Elə bir xəzinə ki, ora daxil olan hər kəs öz intellektual səviyyəsinin imkanları miqyasında ondan bəhrələnə bilər. Birsəzlə, kimin gücü nəyə və nə qədərə çatırsa, o qədər də, götürə bilər.

Firidun bəy Köçərli XIX və XX əsrlərin qovşağında var qüvvəsilə xalqının tərəqqisi yolunda qələm çalan Azərbaycan ziyalılarından biri idi. Özünün çoxsahəli yaradıcılığı ilə yaziçı xalqının tərəqqisi naminə əsl vətəndaş kimi fəaliyyət göstərmişdir. O, öz publisist məqalələri ilə vətəndaşları oyatmaq, onları ictimai həyata cəlb etmək, gözünü açmaq, başqa xalqlara hörmət və məhəbbət ruhunda tərbiyə etmək, maarif və mədəniyyəti geniş miqyasda təbliğ etmək və xalqın gözündən cəhalət pərdəsini qaldırmaq sahəsində, əsrin görkəmli ədibləri kimi təmənnasız çalışmışdır.

Firidun bəy Köçərli otuz beş il davam edən yaradıcılığı ərzində ədəbiyyat tarixi, ədəbi tənqid, folklorşunaslıq, bədii tərcümə, və s. sahələrdə fəaliyyət göstərmişdir. Lakin ədibin daha çox əhəmiyyət verdiyi və müntəzəm surətdə meşğul olduğu sahə publisistika olmuşdur. O, yaradıcılıq aleminə publisist məqalə yazımaqla gəlmiş, fəaliyyətini onunla da, başa çatdırılmışdır. Publisistika yaziçinin fasiləsiz, ardıcıl məşğul olduğu yaradıcılıq sahəsi olmuşdur. Ədibin publisistikaya xüsusi əhəmiyyət vermesinin səbəblərinə gəldikdə, deyə bilərik ki, bu onun vətəndaşlıq amalı, cəmiyyət həyatına nüfuz etmək, onun qüsurlarını, müasirliyə, irəliləyişə mane olan neqativ tərəflərini üzə çıxarmaq, köhnəlmış, ömrünü yaşamış vərdişləri tənqid etməklə tərəqqisinə nail olmaq və sağlam cəmiyyət yaratmaq işinə xidmət etməsindən irəli gəldi. Yaziçı idealının böyüküyü onu publisist yaradıcılığa sövq etmiş, milli məişətimizin "canlı tarix"ini yazmağı qismət etmişdir. Ədibin "Məişətimizə dair" ümumi başlıq altında yazdığı silsilə və digər məqalələri iki

əsrin hüdudlarında, Azərbaycan həyatının canlı sətnaməsi hesab oluna bilər.

Firidun bəy Köçərlinin publisistikasının mövzu dairəsi genişdir. Kəndlili məişətinin ağırlığı, qadın hüquqsuzluğu, çarizmin məfkur müstəmləçilik siyasəti, məmur, bəy, xan zülmü, ruhani istibdadı, ziyanlı biganəliyi, əhalilə kütlesinin nadanlığı və cəhalət, bundan doğaraq siyasi passivlik və sairin tənqidini onun əsas obyektini təşkil edir. Bu müxtəlif məsələləri vahid ideyada, birləşdirir: tənqid etməklə mövcud idarə üsulunun yaramazlığını göstərmək, ağla, zəka-yaya, bitkin təfəkkürə və yetkin şüura əsaslanmış qanunlara söykənən sivil cəmiyyət yaratmaqdan ibarət idi.

Firidun bəy Köçərli maarifçi idi. O, mövcud cəmiyyəti islah edib yenidən qurulması fikrini irəli sürərkən maarifçilik fəlsəfəsinə istinad edirdi. O, belə hesab edirdi ki, yalnız maarifi yaymaqla, ağılları ziyanlaşdırmaq yolu ilə, əhalinin bütün təbəqələrinin hüquq və rifahının temin olunmasına nail olmaq mümkündür. Yazıçı bir sıra məqalələrində kəndlili təbəqəsinin yoxsul məişətindən danışır. O, bu iqtisadi durumun səbəbini də, maarifsizlikdə axtarır. Ədib belə hesab edirdi ki, əhalilə savadlansa, təsərrüfat həyatını müasir elmi biliklərin imkanları əsasında becərsə, hüquqlarını bilib istismarçı sınıflarə boyun əyməsə veziyəti də, düzəller. Bütün bunların həyata keçməsi üçün pedaqoq-alim maariflənməyi, əski məktəbləri ləğv etməyi, məktəblə həyatın əlaqəsini sıxlaşdırmağı, onu əhalinin ehtiyaclarına uyğun qurmağı tələb edirdi.

Firidun bəy Köçərlinin publisistikası məzmun və ideyaca dolğundur. O, əsrin son dərəcə aktual məsələlərinə toxunmuş, cəsarətlə zəruri problemləri qaldırıb həll etmişdir. La-

kin bunlar quru şərhlərdən ibarət deyildir. Ədib ağır sosial problemləri qaldırıb həll edərkən onların ifadəsi üçün forma axtarışları etmiş, münasib ifade tərzi seçmişdir. Demək olar ki, bu prinsip bədiiliklə publisistliyin vəhdətindən, sistemliyindən yaranmışdır. Bunlar ədibin publisist əsərlərinin janr əlvanlığında, kompazisiya qurmaq bacarığında, bədii təsvir və ifadə vasitələrindən geniş istifadə etmək manerasında qabarıq surətdə müşahidə olunur. Sözsüz ki, bu çalarlar Firidun bəy Köçərli publisistikasına emosionallıq aşayırlar, təsir gücünü artırır, oxunaqlı edir.

Firidun bəy Köçərli publisistikası XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan Azərbaycan publisistikasının ümumi inkişaf fonunda orijinal səhifə təşkil edir. Publisist alimin milli ədəbiyyat tarixinə və klassik irsə münasibəti Azərbaycan ədəbiyyatşunaslığının mühüm sahələrindən biridir. Özündən əvvəlki irsə münasibət, çağdaş irsin dəyərləndirilməsi, cəmiyyət və sənətkar probleminin açıqlanması, ədəbiyyat nümunələrinin çap edilməsi, publisistikanın xüsusiyyətləri və bu kimi sənət incilərinin Firidun bəy Köçərli yaradıcılığında tədqiqi monoqrafiyanın əsas xüsusiyyətlərini təşkil edir.

I FƏSİL

Firidun bəy Köçərli publisistikasında milli intibah məsələsi

Firidun bəy Köçərli ictimai fəaliyyətə XIX əsrin 80-ci illərin ortalarında, özünün dediyi kimi "azərbaycanlıların mənəvi intibahının şübhə çağında" (139) başlamışdır. Bu illər "Rusiya müsəlmanlarının həyatına çökmüş cəhalət və nadanlıq dumanının dağılıb seyrəldiyi, müasir tipli maarif və ədəbi hərəkatı dirçəltmək üçün təşəbbüslərin genişləndiyi" (85) dövr idi.

Firidun bəy Köçərlinin fəaliyyət göstərdiyi və yazış-yaratdığı XIX əsrin sonu, XX əsrin əvvəlləri (1885-1920) bu mənada bütövlükdə Azərbaycan xalqının tarixində intibah, milli dirçəliş, ictimai oyanış mərhələsi hesab olunur. Azərbaycan tarixinin bu vaxt kəsiyində milli burjuaziya formalası, milli şürə və düşüncə yaranır, ictimai fikirdə milli mənafələr uğrunda mübarizə ön plana keçir. Bu illərdə milli şüurun inkişafından və yüksəlişindən irəli gələrək "millət" sözü dəbə düşür, o, əvvəlki mənasından fərqli olaraq yeni məzmun kəsb edir. Firidun bəy Köçərli xalq həyatında və mənəviyyatında baş verən sosial dəyişikliklərdən söhbət açaraq yazırıdı: "Keçmişdə "millət" sözü bizim dilimizdə az işlənirdi və işləndikdə nifrətamız bir mənanı ifadə edərdi. Bir müslim qeyri bir müslimi hiylə və təzvir damına giriftar etdiğdə tora düşən nifrət və kərahətlə fəryad edib deyirdi: "Belə də millət olarmı, a kişi?" Amma indi elə bir zaman ye-

Firidun bəy Köçərlinin publisistikası

tişibdir ki, onun təqazasına görə millət sözü "modni" bir ləfz olubdur" (54, 171)

"Millət" sözü kütleviləşib, onu nəinki millətin həqiqi xadimləri, millət qayğısı çəkənlər, onun dirçəliş və oyanması yolunda zəhmət çəkənlər, hətta "mənasını layiqincə dərk etməyənlər dəxi mövqesiz və ehtiyacsız onu istəmal" (54, 171) etməyə başladılar. Çünkü C.Məmmədquluzadənin dediyi kimi, "o vədələr milli intibah dövrü idi və o vədənin əhli-qələmləri və jurnalistləri "millət, millət" deməyə bir növ haqlı idilər". (70, 245)

Bütün bu ifadələrin və çağrıları arxasında böyük ideallar-vətəni müstəmləkə əsarətindən qurtarmaq, xalqın milli müstəqilliyini təmin etmək, milləti oyatmaq, geniş əhali kütləsini istibdad boyunduruğundan, ruhani əsarətindən xilas etmək, cəhalət və nadanlıq girdabından qurtarmaq, əsrin siyasi, iqtisadi və mədəni inkişaf gedışatına qoşmaq və nəhayət, dünyanın qabaqcıl ölkələrinin ailəsində mövqelərini təmin etmək uğrunda mübarizə dururdu. Kapitalist sənaye inkişafı dövründə vətənin və xalqın tarixi, taleyi üçün xüsusi əhəmiyyət qazanan bu ideyanı həyata keçirmək üçün əsrin bütün qabaqcıl adamları- yazıçılar, alımlar, jurnalistlər, müəllimlər və s. peşə sahibləri qüvvələrini səfərbər edib, müxtəlif janrlarda bədii, publisist və elmi-kültəvi əsərlər, dərsliklər yazmaq, maddi yardım göstərmək, can fəda etməklə bu kimi ümumxalq işinə kömək edirdilər.

Milli intibah uğrunda döyüşlərə qoşulan H.Zərdabi, Əhsənül-Qəvaid, M.Şahtaxtlı, Ə.Ağayev, Ə.Hüseynzadə, C. Məmmədquluzadə, N.Nərimanov, S.M.Qənizadə, E.Sultanov, H.Minasazov, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, S.Hüseyn və s. kimi milli fədailərin cərgəsin-

də Firidun bəy Köçərlinin özünəməxsus yeri vardır.

Xalq müəllimi vətənin müstəqilliyi, azadlığı və abadlığı, millətin səadəti və xoşbəxtliyi uğrunda mübarizədə publisist sözün qüvvəsinə ümid bəsləyirdi. Buradan irəli gələrək o digər yaradıcılıq sahələrindən fərqli olaraq publisist məqalələr yazmağa, onun vasitəsilə zəruri problemləri müzakirə edib həlli yollarını göstərməyə xüsusi diqqət yetirirdi. Bu marağın dərəcəsini təsəvvür etmək üçün bunu demek kifayətdir ki, o yaradıcılığı publisist məqalə yazmaqla başlamışdır. Ədibin qələmindən çıxan ilk yazılar da məqalə olmuşdur. Akademik Kamal Talıbzadə ədibin publisist yaradıcılığı marağından və əsərlərinin dərc olunduğu orqanların miqyasından söhbət açaraq yazırıdı: "Köçərli publisistik fəaliyyətə 1880-ci illərdə, İrəvan gimnaziyasına müəllim təyin olunandan sonra başlamışdı. O, bu vaxtdan etibarən Bakı və Tiflisdə çıxan qəzet və jurnallarda əməkdaşlıq edir, gahdanbir Rusyanın başqa şəhərlərində nəşr olunan mətbuat orqanlarına da məqalələr göndərirdi. "Kaspi", "Novo-ye obozreniye", "Tiflisski listok", "Zakavkazye", "Znaniye", "Kavkaz", "Otqoloski", "Pravda", "Petroqradskiye vedomostı", "Qolos Kavkaza", "Respublika", "Tərcüman", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Irşad", "Tərəqqi", "Molla Nəsreddin", "Dəbistan", "Rəhbər", "Məktəb", "Haqq yolu", "Səda", "İqbal", "Yeni iqbəl", "Övraqi - nəfisə" kimi qəzet və jurnallar Köçərlinin nəşr olunduğu müxtəlif məsləkli mətbuat orqanları idi. Orqanlar nə qədər müxtəlif olsa da, imza bir idi, deyilən, irəli sürülən fikirlər, mülahizələr bir daimaşın, bir üreyin məhsulu idi." (124,5) Yazıçının əsasən "Məişətimizə dair" ümumi və digər konkret başlıqlar altında yazdığı məqalələr ədəbiyyatımızın dəyerli nümunələri

hesab olunur.

XIX əsrin sonu, XX əsrin əvvəllərində xalq işi uğrunda mübarizəyə qoşulan görkəmli millət xadimlərinin hamısı ki-mi Firidun bəy Köçərli publisistikasının mövzu dairəsi geniş, qaldırıb həll etdiyi problemlər çox rəngarəng və müxtəlidir. "Əkinçi" (1877) qəzetinin bağlanmasından "Övraqi-nəfisə" (1918) jurnalının nəşrinə qədər Azərbaycan həyatında ele qlobal bir problem yoxdur ki, Firidun bəy Köçərli ona münasibət bildirib məqalə həsr etməmiş olsun. O, xalq həyatında inkişafa mane olan amilləri və əmələ gələn müttəreqqi cəhətləri vaxtında görmüş və onları məqalələrinin təsvir və təhlil obyektinə çevirmişdir. Bu baxımdan ədibin milli məişətdə təzahür edən tərəqqi əlamətlərinin təbliğinə ("İrəvandan məktub", "Hörmətli "Şərqi-Rus" ruznaməsinə bir neçə sözlər", "Müsəlman müəllimlərinin hümməti"), çarizmin imperiyanın ucqarlarında yeritdiyi murdar müstəmləkəçilik siyasetinin təqiqidinə ("Dinmə, ver", "Məişətimizə dair"), bəy-xan zülmünün ("Taybuynuz öküz"), ruhani istibdadı ("Məişətimizə dair", "Ehtiyac", "Mərhüm Seyid Əzim..."), ziyalı biganəliyi ("Bizim və xaricilərin intiligent fir-qəsi"), xalq maarifinin ləng inkişafının ("Məişətimizə dair", "Bir darülmüəllimin kifayətdirmi?", "Zaqafqaziya seminarıyası"), əhalinin tərəqqi işlərinə süst münasibəti ("Əql eql-dən ötgün olar", "Fəqir tələbələrin halına...", "Neçə gün bundan əvvəl...", "Yarımçıqlarımız", "Təlimi-xeyir edənlərimizin cəzası", "El üçün ağlayan gözsüz qalar"), cəhalət və nadanlılığın doğurduğu pis əxlaqi keyfiyyətləri, zərərli adət-ənənələri ("Taybuynuz öküz", "Müsəlmançılıq", "Əcəlsiz ölenlərimiz"), Avropa dövlətlərinin ("Almanlarda təlim və terbiyə", "Yalançı dostluq"), qadın hüquqsuzluğunu ("Hə-

qıqi gözəllik və hərəkətsiz nisfimiz"), xalqlar arasında milli ədavətin qızışdırılması ("Şişə faciesi", "İdarəyə məktub"), kəndli məişətinin ağırlığı ("Məişətimizə dair", "Qaranlıqda qalanlarımız") və başqa problemlərin təsvir və tənqidinə həsr olunmuş məqalələri diqqətəlayiqdir. Müxtəlif mövzularда yazılmış bu məqalələrdə qoyulan problemləri vahid ideya-çarizmin müstəmləcilik rejiminin təzyiqi, bəy, xan, mülkədar, kapitalist istismarı, məmür özbaşınlığı, ruhani istibdadi, tacir talanı, ziyanlı biganəliyi altında dağılan vətənahatlıq, onları islah etmək məqsədi birləşdirirdi. Vətənin müsteqilliyi və xalqın zülm və əsarətdən qurtuluşu isə məqalələrin əsas pafosunu təşkil edirdi.

Firidun bəy Köçərlinin köhnə həyat-məişət məsələlərinin, ağır kəndli güzəranının, qadın hüquqsuzluğunun və maarifsizliyinin tənqidinə həsr olunmuş fikir və mülahizələri bir ümumi problemin ayrı - ayrı tərkib hissələrini təşkil edir. Bunlar birləşib bir yerde XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycan, ümumiyyətlə müsəlman aləminin mürəkkəb siyasi - ictimai mənzərəsində baş verən prosesləri eks edir, onun köhnəmiş və xəstə nöqtələrini nişan verir və islah olunub yenidən qurulması zəruriliyi ideyasını irəli sürdü. Buradan irəli gələrək Firidun bəy Köçərli publisistikasında orta əsrlərdən qalma həyat məişəti tərzinin və çarizmin idarə üsulunun islahi və xalqın mənafeyinə uyğun yeni qaydaların yaradılması və tətbiqi uğrunda mübarizə aparıcı yer tuturdu. Bu məram ədibin publisistikasının bütün mövzularının təməlində durur və əsas mögzini təşkil edir.

Firidun bəy Köçərli ictimai islahatları müasir inkişaf yolu-

na düşən, elm, texnika və iqtisadiyyat sahəsində böyük nailiyyət qazanan xalqların bütün uğurlarının açarı hesab edirdi. O, belə bir fikirdə idiki tərəqqi etmiş xalqlar böyük zəhmətlərə qatlaşır, həyat-məişətləri üzərində vaxtaşırı müşahidələr aparmış, köhnəmiş, inkişafa mane olan şeyləri islah etmiş və yenilərini tətbiq etməklə müasir mövqeyə yüksəlmişlər. "Miləli- müxtəlif tərəqqi və təməddün yolunda səy və təlaşı, rənc və zəhməti istirahət və qəflətə tərcih verib, elm və bilik sayesində irəli gediblər. Övzayı-məiştələri elə bir münsiq və münəzzəm qaydaya düşübdür ki, gün-gündən qabağa getməyə şəkk qalmır". (54, 187)

Bunun əksinə olaraq müsəlman dünyası və onun bir güsüəsi olan Azərbaycan ona görə geridə, inkişaf etmiş müasir dünyanın ahəngindən kənardə qalmışdır, burada vaxtaşırı islahatlar aparılmamışdır. Əsrlərlə toplanan qüsurlar bir-birinin üstüne yiğilmiş, inkişaf və tərəqqi yolunda manneyə çərvilmiş, xalqın cəhalət və nadanlığa qərq olmasına səbəb olmuşdur. Ədib müsəlman aləmində islahatların həyata keçirilməməsinin doğurduğu ağır nəticələrdən söhbət açaraq yazırıdı: "Filhəqiqə heç bir millət mədəniyyət aləmindən, elm, mərifət nurundan bizim kimi uzaq düşməyibdir. Heç bir millətin, heç bir qövm və tayfanın üstündə o qədər ağır təkliflər və çətin məsələlər yiğilib qalmayıbdır, nə qədər ki, bizim müsəlmanların üstündə qalıbdır. Qonşularımız öz dolanacaqlarına, məişəti-ümumiyyələrinə aid hər qisim məsələlər töredikcə vaxtin təqazasına müvafiq ittifaqla təhqiq və tədqiq etdikdən sonra əməl ediblər. Sonra qeyri məsələlərin halına və qeyri ehtiyacların rəfinə sərfi-hümmət ediblər. Hər bir məsələni öz vaxtında, hər bir ehtiyacı zühuru əsnasında təhlil və təhsil ediblər. Biz isə...

Biz indiyə kimi ümumi işlərimizə dair bir məsələni layiqince həll etməmişik, milli ehtiyaclarımızdan birisini də rəf qılma-mışıq, ümumi qüsurlarımızdan birisini də təhsih eləməmişik, köhnə ehtiyaclarımız təzəsinə və təzələri köhnəsinə qarışib cümlesi təzə hökmündədir". (54, 188)

Bunlar ölkənin orta əsrlərdən qalma ehkamların təsiri al-ında yaşamasında, zərərlə adət-ənənələrin burulğanında nəfəs almasında, əhalinin siyasi-ictimai hadisələrə passiv münasibətində, onu dəyişmək meylinin zəyifliyində, mədəni tərəqqi məsələlərinə ləng qoşulmasında açıq müşahidə olunurdu.

Firidun bəy Köçərli belə hesab edirdi ki, son yarım əsr-də dünya miqyasında baş verən dəyişikliklər Qafqaz müsəlmanlarının həyat və məişətinə təsir göstərməmişdir. Ədib fikirini isbata yetirmək üçün Azərbaycan həyatını islah etmək və onu yenidən qurmaq üçün edilən təşəbbüs-lərin tarixinə nəzər salır. Belə bir nəticə çıxarırdı ki, yarım əsr bundan əvvəl Qasımbəy Zakirin, iyirmi - otuz il qabaq Hə-sənbəy Zərdabinin, on il bundan önce Əhmədbəy Ağayevin tənqid etdiyi ictimai və əxlaqi qüsurlar XX əsrin əvvəl-lərində də xalq həyatında yaşamaqdadır.

Yazıcı yazılırdı: "Iyirmi-otuz sənə bundan müqəddəm mərhum Həsənbəy Zərdabi "Əkinçi" qəzetesində ateşli dil ilə yazdığı ehtiyaclarımız, on sənə bundan irəli müdürü-möhtəremimiz Əhmədbəy Ağayev "Kaspı" ruznaməsində məhəlli-müzakirəyə qoyduğu mühüm məsələlərimiz, ümum qüsür və nöqsanlarımız indi də irəlikli sayaqda və qədimki halında qalıbdır. Heç bir işimiz rövnəq tapmayıb-dır... Nəbatı demişkən: "Hələ ləng, ləng, ləngdir". (54, 188)

Firidun bəy Köçərli bütün müsəlmanların, o cümlədən

azərbaycanlıların sosial durumunu "bəşəriyyət karvanının qatarından üzülmüş yorunuq dəvə"nin (54, 187) vəziyyəti-ne bənzəirdi. Karvan ötüb keçmişdir. Dəvə isə ağır haldadır. Onun yolu qət etməyə "nə dizdə taqət və nə də ürəkdə hünər, nə qəlbədə mətanət və nə də mənzurda bir rəhbər və dəlil!" vardır. (54, 187)

Yorğun düşüb "qalxmağa qüdrəti olmayan bədbəxt heyvan"ı səhra vəhşilərinin təhlükəsi gözlədiyi kimi, "qəflətdə vaxtını keçirmiş bir millət də" elm və sənayesi inkişaf etmiş güclü tayfaların istilasına məhkumdur. Firidun bəy Köçərli-nin gəldiyi nəticə belədir.

Firidun bəy Köçərli XIX əsrin 70-ci illərində Həsənbəy Zərdabinin "zindəganlıq cəngi" təlimini inkişaf etdirərək güclünün gücsüzü özüne yem etməsinin zəruri olduğunu təsdiq edir, elmdən, mədəniyyətdən, iqtisadiyyatdan məhrum olan müsəlmanların imperialist dövlətlərin nüfuzu altına keçməsini təbii qanuna uyğun hal hesab edirdi: "Ümumi qaydaya müvafiq, söz yoxdur ki, güclü gücsüze qalib gəlir, dərisi soyulan və qanı sorulan qara rəyyət tayfası olur; yəni o sınıf olur ki, onun elmi və biliyi və təcrübəsi vəhşilərə və qan soranlara nisbətən azdır, hansılar ki, avam və sadəl olduqlarına görə tez tora düşür". (54, 164)

Firidun bəy Köçərli islahat keçirilmədiyinə görə müxtəlif tipli problemlərin üst-üstə yiğildiği Azərbaycan mühitinin ümumi vəziyyətini "köhnə dəyirmanın çürümüş çarxına" (54, 163) oxşadır. Onda əsrin sürəti görünür. O, "ağır və ahəstə və bir qayda üzrə" dolanır. Bu isə milləti "sabiq qərar üzrə cəhalət və nadanlıq qaranlığında zəbun və sərgərdan" qalması üçün münbit şərait yaratmışdır. O, elmi və maarifi olmadığına, və həyatını təzə qaydalar üzrə qurma-

dığına görə qaranlıqda qalmışdır. Zülmət isə onu dünyyanın ləzzətindən məhrum etmişdir.

Ədib yazırıdı: "İşıqlı dünyadan onun xəbəri yoxdur. Uzun müddət qaranlıqda güzaran etdiyi üçün qaranlığa adətkər-də olmuşdur və işiğa çıxmağa meyl və rəğbət göstərmir, guya işiğa onun heç ehtiyacı yoxdur". (54, 163)

Firidun bəy Köçərli belə bir qənaətə gəldirdi ki, qaranlıq dünyada yaşayan bir tayfadan ali hissələr, nəcib eməllər gözləmək olmaz. "Qaranlıq aləmində yaşayan qövm və tayfanın... işləri də qaranlıq, fəna və əhəmiyyətsiz olacaqdır." (54, 163)

Yazıcıının fikrincə qaranlıq mühitdə yaşamaq Azərbay-can xalqının taleyində ağır nəticələrə səbəb olmuşdur. O, böyük amallarla yaşamır, keçmişl ilə fəxr etmir, bu günü-nün qayğısına qalmır və gələcəyi haqqında düşünmür. Ən başlıcası qorxulu budur ki, qaranlıq dünya əhalinin müba-rizə aparmaq əzmini qırmışdır. Onlarda siyasi düşüncəni və ictimai şüurun formalaşmasının qarşısını almışdır. On-lar vətən, millət, ittifaq, ittihad kimi qabaqcıl xalqların bə-hərləndikləri məfhumlardan xəbərsizdir. Əhalini hətta XX əsrin gəlişi ilə gətirdiyi müharibələr, inqilablar, "xabi - qəf-lətdən" oyada bilməmişdir. Ətrafda baş verən hadisələrin passiv seyircisi olmaqla ömürlərini yaşayırlar.

Yazıcı azərbaycanlıların siyasi-mədəni dünyada baş verən hadisələrə biganə münasibətini əyani sürətdə nümayiş etdirmək üçün XX əsrin en böyük hadisəsi sayılan birinci rus inqilabına ve 17 oktyabr manifesti ilə əldə edilən azadlıqlara münasibətini təsvir edir, bununla da onların vəziyyəti haqqında fikir yaradırdı. İngilab baş vermişdir. Xalq hərəkatı qarşısında sarsılan çarizim inqilabçı kütləyə güzəştə

getməyə məcbur olmuşdur. Azərbaycanlılarla eyni coğrafi məkanda və siyasi mühitdə, bir dövlətin tərkibində yaşayan gürcülər azadlıqların alınmasını qələbə sayır, bayram edirlər. Bu, onların nəzərində istibdad rejimində qurtuluş yo-lunda uğurlu bir addımdır. Ona görə manifest "hamidan ar-tıq gürcüləre təsir edib, hamidan ziyada onları cünbüş və hərəkətə gətirmiş"dir. Azadlığın verilməsindən sevinən gürcülər "kəndlərdən dəstə-dəstə" gəlib şəhər meydanına toplaşır, "ruznaməyə diqqətlə qulaq" asır və fikir mübadile-si edirdilər. Ədib elan olunmuş azadlığın gürcü əhalisinin müxtəlif təbəqələrində doğurduğu sevinci təsvir edərək ya-zırıdı: "O gündən bəri" sağ olsun hürriyyət, sağ olsun itti-had, ittifaq, qardaşlıq və azadəlik" sədasi kəndlərdə və şə-hərlərdə böyükdən tutmuş xırda uşaqlara kimi hər bir sinfi-xəlqin dillərində cari olmaqdadır". (54, 106)

"Qəribnəviz, sadədil, eyş-işrət sevən, açıq üzlü, şirin sözlü, halal, kin və kədərsiz nəcib" gürcü millətinin azadlıq həsrəti və eşqi, müstəqil yaşamaq amalı yazılımı vəcdə gətirir, bu xalqa olan sevgisini daha da artırır, onun qəlbin-dən "azadəlik sevən, qardaşlıq axtaran, ittifaq və ittihad ar-zusunda olan milləti kim istəməz, kim belə millətə aferin oxumaz?" cümləsi qopur. Qardaş xalqın azadlıq meyilləri-ni alqışlayan və istibdad, müstəmləçilik rejimine nifretindən ilham alan yazıçı eyni vəziyyəti vətənində, həmvətənlərin-dən görmək istəyir. Bu məqsədlə o, doğulduğu Cavanşir mahalına gəlir. Lakin ədib burada Gürcüstan kəndlərində və şəhərlərində gördüklerinin tamam əksinə olan bir du-rumla qarşılaşır. Müsəlman-türk qardaşlar dünyani təlatü-mə gətiren iğtişaş və inqilablardan xəbərsizdirler. Yazıcıının xalq inqilabının təsiri altında gürcülərdə duyduğu sevinc

burada kədər və qüsse ilə əvəz olunur. Vətən qardaşlarının əsrin böyük sarsıntılarından xəbərsiz qalmaları ədibi narahat edir. F.Köçərli onu çulqayan kədəri ifadə edərək yazırıdı: "Fəreh və şadlığımız qüssəyə mübeddəl oldu. Vətəndaşlarının dünyadan bixəbər olmaqlarını, cəhalet və zəlalət dəryasında zar və zəbun qalmaqlarını müşahidə edib pərişanhal oldum. Onlarda nə hürriyyətdən bir xəbər, nə ittihad və ittifaqdan bir əsər görmədim. Hal-hazırda vüquə gələn iştılaşandan və mühüm məsələlərdən onların əsala xəbəri yoxdur. Bir sayaq qəflət yuxusuna qərq olublar ki, bəlkə suri-İsrafil dəxi onları haman qəflət yuxusundan bidental etməkdə aciz qala." (54, 107)

Onlar "telefon və elektrik əsrində", "bomba səda"ları, "zabastovka xəbəri"nin eşidildiyi bir zamanda tərəqqiyə, irəliləyişə yardımə, rifahın yaxşılaşmasına kömək edən məsələləri müzakirəyə qoymaq, əsarətdən nicat yolu axtarmaq, mühüm əhəmiyyət kəsb edən məqsədlər ətrafında birləşmək əvəzinə, cılız hissələrin, ibtidai düşüncə tərzinin əsirinə çevrilmişlər.

Görkəmli millət xadimi Gürcüstandan fərqli olaraq Azərbaycanın gözəl guşələrindən biri olan Cavanşirdə "ittihad əvəzində ixtilaf, ittifaq yerində nifaq, qardaşlıq yerinə düşməncilik, bügz və ədavat, hürriyyət əvəzində übudiyyət və dənaət" (54, 107) görür.

İllərlə davam edən bu həyat tərzi geniş xalq kütləsini ali və nəcib hissələrdən məhrum etmişdir. Başqa sözlə onlar cəmiyyətin irəliləyişinə, sağlam siyasi, əxlaqi elmi əsaslar üzərində inkişafına ziyan gətirən "xırda işlərlə güzəran keçir"məyə alışdırılmışdır. Bütün bunlar vətəni bərəbad, vətəndaşları isə geridə qoyub, dindəşərinin və vətəndaşları-

nın faciəsini "bir-birinin malına və canına düşmən"ə çevirmişdir.

Firidun bəy Köçərli birinci rus inqilabının nəticəsi olaraq əldə edilmiş azadlıqların eyni siyasi məkanda yaşayan iki xalqa göstərdiyi fərqli təsiri qarşı-qarşıya qoyub müqayisə edib, təqdim etməklə vəzifəsini məhdudlaşdırırmırı. Ədib bu vəziyyətin doğurduğu nəticələrin təhlilinə diqqəti cəlb edirdi. Yəzici belə bir fikri irəli sürüb zehinlərə yetirmək istəyirdi ki, müsəlmanların hal hazırda düşdükləri vəziyyət onların vətənpərvərlik, millətpərvərlik, elpərvərlik, azadlıq-sevərlik kimi ali hissələrini kütləşdirib heçə çevirmişdir. Bu gün onlar artıq vətənin tarixi qəhrəmanlıq səhifələrini belə unutmuşlar. Xalq əcdadının igidlikləri, şücaəti ilə fəxr edə bilmir. Tarixin müxtəlif mərhələlərində şücaət göstərmiş igidlərin əməlli onların hissələrini coşdurmur. Onlar babaşaların vətənin müqəddəs məkan, onun abadlığı uğrunda mübarizəsinin hamiya borc olduğu barədə vəsiyyətini yaddan çıxarmışlar. Bütün bunlar ana yurdun tənəzzülünə, millətin səfələtinə səbəb olmuşdur. Diyarın nəinki siyasi müstəqilliyi, iqtisadi qüdrəti qeyb olmuşdur, hətta təbiəti tükənmiş, gözəlli pozulmuşdur. "O Cavanşir ki, keçmişdə onun terif və tövşifi və əhalisinin qeyrət və hünəri dillərdə söylənirdi, indi Qarabağın pərişan mahallərindən birisi hesab olunur. O Cavanşir ki, onun qışı ilə yanında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəketli və hər qisim məhsulat yetirəndir, turacın və qırqovulun vətənidir, meşəli, bağlı Qarabağın ən dövlətli və ən səfali bir mərkəzidir, heyfa ki, o Cavanşir elm və mərifətdən xali qalıbdır. Onun yetirdiyi məhsulat tamamen əcnəbilərin xeyir və mənfəeti üçündür". (54,107) Qarabağın Cavanşir mahalı

Qafqaz müsəlman mühitinin tipik bir səhnəsi idi". Yaziçi burada müşahidə etdiklərini bütün bölgələrdə görürdü və haqqında eşidirdi və qəzetlərdən oxuyurdu. O, yazırıdı: "Müsəlman aləminə nəzər yetirdikdə, onun fəna hali ilə avropalıların dolanacağını tutuşdururkən əqli-insan heyrətdə qalır. Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahat güzəran avropalılarda; fəqr, zəlalət, yoxsulluq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsalet aləmi-islamda." (54, 280)

Belə bir vəziyyətin yaranma səbəblərinə gəldikdə Firdun bəy Köçərli bunu bir menali qiymətləndirir, müxtəlif istiqamətdən yanaşış təhlil edirdi. Bütün maarifçilər kimi Firdun bəy Köçərli də ictimai qüsurların yaranma səbəbini elmsizliyin, maarifsizliyin doğurduğu cəhalət və nadanlıqda görürdü. Ədib belə hesab edirdi ki, "mərizlərimiz çox isə de onların ümdəsi cəhalət və nadanlıqdır." (54, 191) Firdun bəy Köçərli məqalələrində tez-tez vətəndaşların "dünya-
dan bixəbər qalmaqlarını", "cəhl və nadanlıq cəngində zar və zəbun" qalmaqları, "gün-gündən cəhalət deryasına qərq" (54, 110) olmaqları ile izah edirdi. Ədibin fikrincə müxtəlif səbəblərdən irəli gələrək xalq arasında "iğz və zəlalətlər" çoxalmış və geniş kütlənin "dəmbədəm, saatbəsat tənezzül etmələrinə" səbəb olmuşdur. Bu isə milletin inkişafının ləngiməsinə səbəb olmuşdur. "Yüz sənə bundan əqdəm nə halət və nə dərəcə istitaətdə vardıslalar, indi də o halda müstəhkəm durublar. Müddəti-mütəmadi bir halda qalmaqlıq dəlili-tənezzüldür. Çünkü bu müddətin ərzində sair əqvam və miləl kəmali-sürətlə irəli gedib, bizi geridə qoyublar. Bizim müsəlmanlar isə bir nöqtə üstündə sabit-qədəmdirler." (54, 110) Maarifçi ədibin fikrincə uzun illər

cəhalət və nadanlıq qaranlığında yaşamaq onunla nəticələnib ki, "bədən zəifləşib, üzvlər taqət və hərəkətdən düşüb, kəsalet cismin əza və cəvarihlərinin cümləsinə sırişt edibdir." (54, 87) Firdun bəy Köçərli cəhalət "mərizindən" qurtuluş yolunu xalqın maariflənməsinə kömək edən vətələrin təşkil edilməsində və onların vasitəsilə əsrin qabaqcıl fikirlərinin ruhlara və beyinlərə sirayət edilməsində görərək yazırıdı: "Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə getirən, qəlbini ziyanlaşdırıb, ruhunu təzələndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və səmimi-qəlbdən çıxan avazlar olacaqdır. Hər kəs xeyrxahi-millət isə və bu yolda danışış yazmağa özünü müqtədir bilirsə hünər və sədaqətini göstərsin." (54, 87) Firdun bəy Köçərli cəhalət və nadanlığı cəmiyyəti çüründən, inkişafa aparan qüvvələrini süstlüəşdirən azara oxşadırı. Bu isə xalqın siyasi müstəqilliyyinin qeyb olmasına, milli birliyinin pozulmasına, əhalinin şəxsi mənfəət hissələrinin ümumi mənafeləri üstələməsinə səbəb olmuşdur. O, belə hesab edirdi ki, millətin başbilənləri-onları idarə edən dövlət məmurları pis əməllerindən el çəkib qanunlara riayət et-sələr, ağazadə və bəyzadələr şəxsi ambisiyalardan doğan firqəbazlıq əməllərinə son qoyub, "sühl və mehribanlığa" səy göstərsələr, ruhanıllar şəriət qaydalarını kütləyə düzgün çatdırıslar vətənin abadlığına, millətin birliyinə və siyasi feallığına, milli dirçəlişinə nail ola bilərlər. Ədib cəhalət və nadanlıqdan doğan bu durum haqqında yazırıdı: "Cavansırin ağazadə və bəyzadələri çox isə, də aralarında ittifaq, sühl və mehribanlıq yoxdur. İttifaq və mehribanlıq olmayan yerde, əlbəttə, səlah və tərəqqi də olmaz..."

Birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli

yeritmək əvəzinə neçə-neçə firqəyə bölündüb bir-biri ilə büzg və ədavət başladılar. İş yatdı, məsləhət pozuldu, millet və islamiyyət unuduldu. Fitnə və fəsad qalxdı, oğrular və yol kəsənlər ölkəni çapıb talan elədilər." (54, 107-108)

Firidun bəy Köçərli yaradıcılığı maarifçi realizmin "inkar və təsdiq" estetik prinsipinə əsaslanırdı. (80,157) Köhnəni, orta əsrlərdən qalma hər şeyin, xüsusilə, müasir inkişafə mane olanları dağıtmak, insanların xoşbəxtliyinə səbab oları mütərəqqi həyat-məişət qaydalarını, idare üsulunu tətbiq və təbliğ etmək onun əsas məqsədini təşkil edirdi. Buradan irəli gələrək Firidun bəy Köçərli publisistikasında mövcud dövlət idarə üsulunda islahatlar aparmaq, onun strukturunda yer tutan ictimai qüvvələrin xalqa zidd mövqeyini aşkarlayıb tənqid etmək və onların fəaliyyətini qanun, ədalət və insaf prinsipləri üzərində qurmaq məsəlesi əsas yerlərdən birini təşkil edirdi.

Bu baxımdan Firidun bəy Köçərlinin publisistikasında çarizmin müstəmləkə ucqarlarında inzibati idarə üsuluna mövcud cəmiyyətin əsas sütunlarını təşkil edən imtiyazlı təbəqələr-dövlət məmurlarının qanundan kənar və xalqa zidd, başdan-başa özbaşınalıqdan ibarət hərəkətlərinə, özünü xalqdan ayıran və onu istismar etməklə özünə fıravən həyat quran bəy, xan və mülkədar sinfinə, öhdəsinə millətin əxlaq tərbiyesi düşən ruhanilərin şəriətə eks mürtece mahiyyət daşıyan əməllərinə, "inteligensianın" - ziyalıların əliqabarlı kütləye biganə və nifratamız münasibətinə çevrilmiş tənqidini xeyli kəskin idi. O, millətin düçər olduğu faciələri, bəla və bədbəxtlikləri adı çəkilən bu sosial qrupların əməlli kimi qiymətləndirirdi. Ədib bələ hesab edirdi ki, müasir burjua-mülkədar və kapitalist cəmiyyəti adı çəki-

lən bu ictimai qüvvələrdən ibarət sütunlar üzərində dayanır. Ölkə onların əli ilə idarə olunur. Lakin onların bütün fəaliyyəti xalqa qarşı çevrilmişdir. Bu birinci növbədə XIX əsrin sonu, XX əsrin əvvəlinde ölkə əhalisinin əsas kütləsinin təşkil edən kəndlilərə münasibətdə təzahür edirdi. Maarifçi kimi kəndlili ideoloqu olan Firidun bəy Köçərli belə hesab edirdi ki, kəndlili cəmiyyətin əsas hərəkətverici qüvvəsidir. Özünü cəmiyyətin ali sinfi hesab edənlər nail olduqları hər şeyi onun zəhməti hesabına qazanmışlar. Ona görə ki, onlar bütün səylərini bir yere cəmləyib, cəmiyyətin təməlini təşkil edən və bütün təbəqələrə xoşbəxt yaşayışını bəxş edən kəndlili kütləsinin həyat və məişətinin yaxşılaşmasına nail olmalıdırlar. Lakin bunlardan heç biri vəzifələrini yerinə yetirmir. O, nəzərə çatdırırkı, vaxtılı Qasimbəy Zakirin xalqa zidd əməllərini tənqid etdiyi bu təbəqələr fəaliyyət tərzində heç bir dəyişiklik etməmiş, əlli-almiş il bundan əvvəl olduğu kimi indi də xalqı istismar etmək, cəhalət və nadanlılıq yuxusunda saxlamaqla məşğuldurlar. Birinci rus inqilabı ideyalarının mövqeyindən xalq hakimiyyəti qurmaq idəyasını müdafiə edən Firidun bəy Köçərli kəndlili mənafeyinə uyğun cəmiyyətin quruluşunda islahatlar aparmaq fikrini tekidlə irəli sürürdü. O, buna nail olmaq və məqsədini həyata keçirmək üçün çar üsul idarəsində yer tutan təbəqələrin çirkin işlərinin aşkarlanması tənqid edilməsinə xüsusi diqqət yetirirdi.

Mövcud idarəcilik strukturunda Firidun bəy Köçərlinin kəskin tənqid hədəfinə əlavə edildiyi birinci təbəqə dövlət məmurları, rəislər, məhkəmələr, pristav ağaları idi. Firidun bəy Köçərli bu fikirdə idi ki, dövlət məmuru yerlərdə-müstəmləkə ucqarlarında dövlətin təmsilçisidir. Onlar dövlətin qa-

nunlarını ədalətlə yerinə yetirməklə xalqda hökumətin alılıyinə inam tərbiye etməlidirlər. Lakin çarizmin yerlərdəki nümayəndələri vəzifələrini qanun əsasında yerinə yetirmirlər. Qanunsuzluq, rüşvətxorluq, rəiyətə fiziki cəza vermək, hüquqlarını qəsb etmək onların idarəcilik fəaliyyətinin əsas atributunu təşkil edirdi.

Firidun bəy Köçərli belə bir fikri əsaslandırib oxuculara təlqin etmək istəyirdi ki, Rusiya imperiyasının ucqar guşəsi olan Azərbaycanda rəsmi qanunlar qüvvədə deyil. Hökumətin yerlərdə təyin etdiyi məmurlar qanunu şəxsi mənafələrinin xidmətçisinə çevirmişlər. Qanun qanun namine, əhalinin mənafeyinə görə işləmir, məmurun şəxsi mənfətinə görə tətbiq olunur. Başqa sözlə, qanun ancaq hakimlərin rəiyəti soyması, ondan rüşvət alması işinə kömək göstərir. Ona görə də ölkədə hərc-mərclik baş alıb gedir. Ölkədə oğruluq, elin əmlakını talan etmək adı bir hala çevrilmişdir. Lakin dövlət adamları nəinki bütün bunların qarşısını almaq üçün tədbir görmürlər, əksinə, bütün vasitələrdən istifadə edib, "keçi suyu bulandırıdı" bəhanəsi ilə yaziq tərəkəmələrdən o qədər xilafi-zakon xərc ve ştraflar alırlar ki, təsəvvürə gələsi deyil." (54, 237) Belə bir vəziyyəti çarizmin idarə üsulu üçün səciyyəvi hadisə hesab edən yazıçı nəticə çıxarırdı ki, bunlar ölkənin dağılımasına və pərişan hala düşməsinə, rövnəqinin pozulmasına səbəb olmuşdur. Q. Zakirin "öz dostu Mirzə Mehdiyə" yazdığı mənzum məktubu misal gətirən və ona istinad edən Firidun bəy Köçərli yazırı: "Filhəqiqə, Cavanşirdə oğruluq ziyadə şiddet edibdir və bu halda fəqir-füqəranın malı bir dəqiqə xətadan xalı deyil. Nə divanda bir hökumət var ki, oğrulara tənbih edə və nə camaatın özündə bir tədbir və səlah var ki, öz içlə-

rində olan bəd və bihesab işlərə çarə qıla, Cavanşiri biz bu pərişan halda qoyub, yenə gürcülərin içində qayıtdıq. Cavanşir bəlkə keçmişdə həqiqətən "Cavan şir" imiş, amma indi o "Cavan şir" "Qoca şir" olubdur... (54, 108)

Firidun bəy Köçərli qanun əhlinin fəaliyyətində ciddi qanunsuzluqlar əlaməti görürdü. Məmurlar özlerini qanunların fövqündə hiss edir, əhali ilə istədikləri şəkildə rəftar edir, cəza verirlər. Ədibi narahat edən bu idi ki, Qasimbəy Zakinin dövründə müşahidə edilən bu özbaşınalıqların qarşısı nəinki alınmamışdır, əksinə, bir qədər də artmışdır. Rəiyət, tərəkəmə, kəndli kütləsi zaman-zaman qanunun qüvvədə olmasından əzab çəkməkdə davam edir, "Zakirin vaxtında divan əhli sıfətləri döyüb və saqqalları yolmaqla ciblərini doldururmuşlarsa, bizim vaxtimızda dəxi geri qalmırlar və bəlkə xilafi-zakon işlər ilə keçmiş divan əhline bizimkilər rəhmət oxudurur." (54, 165). Yazuçı fikirlərini isbatla yetirmək üçün bir qrup pristavin, onların arasında əxlaqsız, qəddar əməlləri ilə daha çox seçilən Mixail Parçinskiinin cinayətlərinə diqqəti cəlb edirdi. O, bir vaxt İrəvan müsəlmanları arasında işləmiş, həmişə onların üzərində müxtəlif zülümlər icra etmiş, lakin bir qayda olaraq cəzasız qalmışdır. Zəngəzura dəyişiləndən sonra burada bəd əməlliini davam etmişdir. O, rüşvət almaq üçün müsəlman və təndaşlarına olmazın əzabları rəva görür. Onların zülmü həddini o dərəcədə aşmışdır ki, ali dövlət organlarının nəzərini cəlb etməyə məcbur olmuşlar. "Pristav ağaların xilafi-zakon işləri rüşvət almaq və adam döymək olubdur... Bu cənablardan intiqam və qisas almaq üçün Mixail Parçinski Zəngəzur uyezdində Məşədi Abdulla Məşədi Allahverdi oğlunu və Allahqulu Həzrətqulu oğlunu kəndir ilə boyunların-

dan ağaca sarıldırib və çilpaq soyundurub, dal tərəflərinə qamçı ilə o ki var döydürübdür. Və rüşvət almağının da hesabı yoxdur.” (54, 165)

Rüşvətxorluğun Qafqazın müsəlman əhalisi arasında geniş vüsət almasının “ümdə səbəb”ini “avamlıqdan törenən” qorxu və vahimə” ilə əlaqələndirib izah edən Firidun bəy Köçərli belə hesab edirdi ki, “rus qolçomaqları böyük-dən tutmuş kiçiyinə kimi müsəlmanların canında olan bu qorxunu yaxşı bilirlər. Müsəlmanların psixologiyasına kamalınca bələd olublar. Onlar yəqin bilirlər ki, müsəlmanları heçzadın üstündə dolaşdırmaq su içməkdən asandır. İş bərkə düşəndə onlar özləri bir-birinin ayağından çəkəcəkdir, bir-birini tapdalayacaqdır. Nəcə ki, qoyun sürüsündən biri, ikisi xəndəyə düşəndə yerdə qalanları da onların üstünə sıçrayıb-yek digərini xinciyir və tələf edir. Ona binaən kefləri isteyən kimi müsəlmanlar ilə rəftar edirlər. Və onları yaxşıca soyurlar.” (50, № 47)

Yazıcı hər tərəfdə müşahidə etdiyi səhnələrdən birini Qazax mahalının Şixli və Salahlı kəndlərində uryadnik və strajniklərin tərəkəmə əhalini soymaq, kəndlilərdən rüşvət almaq üsullarından söhbət açırdı. “Kür çayının yaxasında” yerleşən Şixli və Salahlı kəndlərinin əhalisi “qədim zamanlardan” “Qara yazı meşəsinin” otu-ələfi ve odunu ilə “nəfərədar olmuşlar.” Lakin XX əsrin əvvəllərində canışın “knyaz Qalitsinin hökmü ilə ildə bir-iki dəfə ov etmək xatirəsi üçün əhalinin ixtiyarından” alınmışdır. Əhalinin bu barədə şikayətlərinə baxılmadı, əksinə, meşə bütünlükde qaravulçuların əline keçmişdir. Lakin Qara yazı canışının ov məkanı kimi qorunmamış, yasavul və strajniklərin əhalini soyub talamaq vasitesinə çevrilmişdir. Meşənin qoruq elan

edildiyini bəhanə edən qaravulçular “ildə iki-üç dəfə hər iki kəndin” (50, № 47) mal-qarasını ora məxfi yolla buraxır və müqabilində nəinki külli miqdarda rüşvət alır, eyni zamanda əhalini təzyiq altında saxlayır, başlarına olmazın zülm-lər gətirirlər. Ədib Şixli və Salahlı camaatının məruz qaldığı təzyiqlərdən söhbət açaçraq yazırıdı: “Tamam ixtiyar neçə ki, yuxarıda ərz olundu uryadnikin və strajniklərin əlin-dədir. Bunlar kefləri istədiyi taksanı təyin edib, hər kəsin səğri (qaramalı) hesabınca ildə neçə dəfə mal sahiblərin-dən pul alırlar. Bu şərtlə ki, verilən pulun əvəzində qəbz tə-ləb olunmasın, bu verginin barəsində heç bir kəsə bir söz söylənməsin. Meşəbəyi və ya revizor meşəyə nəzarət et-məyə gelən zaman mallar pəyədən dışarı çıxməsin. Və mümkün olduğu qədər heyvanları gecələr otarib gündüzlər damda saxlaşınlar. Rus çinovniklərinin gözünə görünmə-sinlər. Və hər şeydən müqəddəm pul tələb olunduğu əsnada bilatəxir toplayıb dinməz-söyləməz versinlər.” (50, № 47)

Ədib Qara yazının qoruqçularını Bakı milyonçularından ölümlə qorxudub pul alan qoçulara bənzəirdi. “Bu vergi Bakı milyonçularının vergisinə çox oxşayır. Hər ikisi “din-mə, ver” qismindəndir. Təfavüt ancaq buradadır ki, Bakı milyonçuları vardan verirlər, biçarə rəyyət tayfası borca-xərcə düşüb yoxdan verirlər.” (50)

Yoxsul vəziyyətdə yaşayan əhali çox vaxt borc da təpib uryadnik və strajniklərin qoyduğu rüşvət taksını vere bilmir-dilər. Belə hallarda kəndlilər daha ağır məhrumiyyətlərlə qarşılaşır və ziyana düşürdülər. Ədib verilməyən, yaxud gec verilən rüşvətin müqabilində qaravulçular tərəfindən icra edilən cəza tədbirlərindən söhbət açaçraq yazırıdı:

"Əgər onlardan birisine (kəndlilərə-V.P.) bu təklif ağır görünsə və cənab uryadnikin xahişini əmələ getirməsə onda onun malları daha ağır cəzaya məruz qalırıdı... Bu heyndə heyvanlardan arıq olanı Kürü keçəndə soyuqlayıb yolda yorulub qalacaqdır. Boğaz olanı vaxtsız buzov salacaqdır. Bir neçə müddət Ağstafada ac qalacaqdır. Bunlardan əlavə mal başı hər heyvan sahibindən məxsusi cərimə (ştraf) alınacaqdır." (50, № 47)

Bütün bunlardan qurtarmaq üçün "dılmə, ver" yaşamığın ən əlverişli yolu idi. Beləliklə, bütün camaat könüllü su-rətdə qaravulçulara rüşvət verməyə razı olurdu. Ədib yazırıdı: "Əlbəttə, bu qədər zərərdən xilas olmaq üçün mal sahibi uryadnikin təmənnasını əmələ getirməyi, yəni onun ovcuna xəlvətcə malın birinin qiymətini basmağı eyni məsləhət biliib, işi sülh ilə qurtarır. Burada demək olur ki, "nə şış yanır, nə kabab," (50, № 47)

Ancaq məsələ rüşvət verib, mal-qarasını meşəyə otla-mağá buraxmağa nail olmaqla bitmirdi. Uryadnik və straj-niklərin həyata keçirdikləri müxtəlif tipli rüşvət əməliyyatları, əhalinin daima vahimə və qorxu altında yaşamasına, bütünlükdə mütiyə çevrilməsinə, vətəndaşlıq əzmininitmə-sinə səbəb olmuşdu. Firdun bəy Köçərlə yazırıdı: "Bakı mil-yonçuları canlarından qorxub, onlardan bac və xərac alan-ların adlarını açmadıqları kimi, Şixlı və Salahlı şenliyi dəxi hər qisim şərū şıltaqdan qorxub qaravulçuların onların ba-şına gətirdiyi "tənbəki oyunu"nu bir kəsə açıb deməzlər. Çünkü aqibəti xeyir deyil. Əgər iş açılıb, şikayət düşsə, təhqiq və istintaq olunsa, pul verənlərin heç biri naəlaclıq-dan rüşvət verib, heyvan otardıqlarını boynuna almaya-caqdır. Və bəlkə cümləsi danıb, and içəcəklər ki, onlardan

nə uryadnikə və nə strajnikə bir qəpik də verəni olmayıb-dır." (50) Ölkədə başalan qanunsuzluq və ondan doğan məmur özbaşinalığı Azərbaycan xalqının həyatında fəna əxlaqi normaları əmələ getirmiştir. Ədib belə bir düzgün fikrə gəlirdi ki, ölkədə illərlə davam edən hərc-mərclik və-təndaşların qanunun alılıyinə, ədalətin tentənəsinə inamlarını qırmış, vətəndaşlıq cəsaretini öldürmüştür. Rəiyət nəinki rəsmi hökumət qanunlarının verdiyi hüquqları, hətta təbii ixtiyarını müdafiə etmək qüvvəsindən məhrum olmuş-lar. Çünkü "şikayətə qulaq asan yoxdur." Camaatin ah və nalesi "bir qayda olaraq" yerde qalır, haqqında "böyük ədalətsizlik" icra olunur. Ona görə də onlar çar məmurları-nın idarə etdikləri vətənlərində hər cür insani hüquqlardan məhrum edilmiş qula, əsirə çevrilmişlər. Çar məmurlarının illərdən bəri davam edən zülümü, yerli-yersiz verilən ağır cəzalar onları qorxağa çevirmiştir. Ədib yazırıdı: "Birisinin cürəti yoxdur ki, divan əmələsindən öz təqsirini xəbər alsın, nə işin xatirəsi üçün dəvət olunmasını bilsin. Hamı üstündə aqalıq edir, hamidan qorxub ehtiyat eləyir." (54, 216-217). Vətəndaşlıq hüquqlarını mövcud qanunların qüvvəsi ilə icra edə bilməyən müsəlmanlar onları rüşvət verməklə ala bilirlər. Hökumətin yeritdiyi siyaset ölkənin müsəlman əhalisində belə yanlış bir fikir formalaşdırılmışdır ki, dövlətə məxsus işləri,ancaq rüşvət verməklə həll etmək olar.

Ədib yazırıdı: "Hər yerde döyülen və rüşvət alınan mü-səlman olubdur. Əlbəttə, bu əsrde müsəlmandan başqa rüşvət verməyi və döyülməyi heç bir millət özünə qəbul et-məz." (54, 165)

Ona görə Rus məmurlarının nəzərində müsəlmanlar yalnız cinayətkar icmadan ibarətdir. Onlar günahsız mü-

qəssirə çevrilib bütün cinayətləri töretməkdə ittiham olundular. Ədib müsəlmanların ağır siyasi durumunu təsvir edərək yazırırdı: "Müsəlman mərkəzlərində olan hansı bir uyezd naçalnikinin dəftərxanasına təşrif aparsanız, orada müsəlmanları, xüsusən, qara rəiyiyət camaatını ziyanlıq mal kimi zar və zə bun bir halda görərsiniz. Bədəsturi-sud məhkəmələrin səhnində, silistçilərin qapısında, pristavların həyətində müsəlmanlar qoyun sürüsü kimi döşəniblər. Bunlardan çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hanı əməlin ucundan onları divanxana qabağına toplayıblar." (54, 216)

Firidun bəy Köçərliyə görə müsəlmanların siyasi təzyiq altında saxlanması onların ictimai düşüncəsini tamamilə kütləşdirmişdir. Bu vəziyyət isə ölkədə müstəmləçi dövlətlərin aqalıq etmələrinə imkan vermişdir. Xaricilər nəinki diyarın zəngin sərvətini talayıb aparırlar, eyni zamanda onun vətəndaşlarını təhqir edirlər. Beləliklə, yerli xalq vətənlərin-də vətənsizə çevrilir. Bu baxımdan ədibin "Bakı-Sabunçu" arasında işləyən poyezdlərin birisində bir ingilislə bir yerli arasında baş verən ixtilaf haqqında "Kaspi" qəzetində dərc olunmuş məqaləyə münasibəti çox səciyyəvidir. Qatarda xanımının hüzurunda papiros çekməyi ədəbsizlik hesab edib yerli əhalinin nümayəndəsinə salondan kənara çıxməyi təklif edən ingilis özü papiros çekir. Yerli bunun səbəbi-ni soruşduqda o, belə cavab verir: "Mənimlə sən bərabər mi oldun? Mən nəcib ingilis, sən dəni yerli" (54, 216) cava-binə verir.

Təhqiramız cavaba görə yerlinin "nəcib ingilis"ə sillə vurduğuna təccüb edən Firidun bəy Köçərli onun müsəlman olmadığını, Qafqazın digər millətlərindən olduğunu

xüsusi qeyd edirdi. Çünkü o, illərlə milli və siyasi qürur hissi əzilmiş və boğulmuş müsəlman cəmiyyətinin üzvlərindən belə cəsaret gözləmirdi. Belə ki, Qafqazda müsəlmanlarla eyni siyasi-inzibati və coğrafi məkanda yaşayan gürcülər və ermənilərə verilən hüquqlar müsəlmanlara verilən hüquqlardan qat-qat artıq idi.

Ədib buna işaret edərək yazırırdı: "...İngilisə sillə vuran yerli hər millətdən imişsə də müsəlman deyilmiş. Çünkü bizlərdə o cürət və təəssüb yoxdur ki, haqqımızda icra olunan nifrat və etinasızlığa, zülm və təəddiyə mərdanə cavab verib, onları özümüzdən dəf edək, hüquq və ixtiyarımızı gözleyək, şən və izzətimizi, hörmət və ləyaqətimizi mühafizət qılaq". (54, 216)

Firidun bəy Köçərli Rusiya imperiyasının dövlət idarə üsulunu istismar aləti hesab edir və xalqın milli dirçəlişinin qarşısını alan əsas manelərdən biri sayırırdı. Ədib bu məsə-ləyə xüsusi diqqət vermiş, onun tənqidinə "Taybuynuz öküz" məqalesini həsr etmişdi. Yarı bədii, yarı publisist tərzə yazılmış "Taybuynuz öküz"də yaziçı ümumiləşdiirmə yolu ilə gedərək Rusiya imperiyasını bir sahibkar, ölkənin müsəlman əhalisini əsas iş heyvanı öküz simasında təsvir edir. Onun nə vaxtsa, buynuzu sindirilmiş və cəmiyyətin qarşısında günahkara çevrilmişdir. "Həmi öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guyə özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydi-nə düşmür və müttəsil övgatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş si-

fət görmür". (54, 114)

Digər heyvanlardan fərqli olaraq o sahibinin nəvazişindən və xoş söz və oxşamasından məhrumdur. Onun ac və susuz qalmağı da kimsəni narahat etmir. O dünyaya ancaq işləmek üçün gəlmışdır. Yada düşəndə də yalnız müxtəlif tipli işləri yerinə yetirmək üçün xatırlanır.

Ədib taybuynuz öküzün vəziyyətini təsvir edərək yazır: "Amma işə gələndə hamı çarpalardan əvvəl yada düşən taybuynuz öküz olur. Odunamı getmək, suyamı getmək lazımdır, taybuynuz öküz olsun, cüt əkməkmi lazımdır, yenə taybuynuz öküz gəlsin, dəyirmana dən aparmaq və dəyirmandanunu evə gətirmək taybuynuz öküzün borcudur, xırmanda taxılı döymək ancaq taybuynuz öküzün işidir. ... Və çox vaxt xırman döyəndə yazıığın ağızını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küleşindən və ələfindən yeməsin... Köçən zaman taybuynuz öküz gor əzabı çekir: harda ağır və narahat yükvarsa sarınır onun belinə...." (54, 115).

Gözü qorxmuş, mütiləşdirilmiş və zülmə müqavimət hissini itirmiş taybuynuz öküz ona edilmiş kövə səbr edib tabğatır. Beləliklə, ömrünü əzab-əziyyət içində başa vurur.

Firidun bəy Köçərli Rusiya müstəmləkəsi şəraitində yaşayışının müsəlmanların yaşayışı ilə taybuynuz öküzün vəziyyəti arasında bir eyniyət və oxşarlıq görür. Ədibə görə çoxmillətli Rusiya imperiyasında yaşayan digər xalqlardan, xüsusilə, xristian dininə mənsub olanlardan fərqli olaraq müsəlmanlar dövlət səviyyəsində hörmət, nəvaziş və məhrabınlıq görmürlər. Taybuynuz öküz kimi onlar da "sahibi tərəfindən töhmətlənən və döyünləndirlər". Müsəlmanlarla pristav və yasavul qamçı, xan, bəy, mülkədar soyuş, ruha-

ni cəhənnəm qorxusu ilə danışır. Ağır istismar, kənd təsər-rüfatının çətin işlərinin altında cüzi gəlir, alınan vergilər onları taqətdən salmışdır.

Beləliklə, onlar imperiyanın neinki vətəndaşlıq hüquqlarından, hətta hər bir insana məxsus təbii keyfiyyətlərdən, sevinc və fərəh hisslerindən məhrum olmuşlar. Ədibin müsəhibi, dostu hakim dairələrin fəaliyyətini ümumiləşdirərək deyir: "Və həqiqət hala mültefit olasınız, yalnız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsret ilə güzəran keçirməkdədirler. Vəlli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdilər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmməl edirlər. Ve çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun." (54, 113-114)

Bu dünyadan istirahət və ləzzətindən məhrum olub, o dünyadan "əbədi səadətinə" ümid bağlayan müsəlmanların axırət felsefəsi, "Məhəmməd ümməti damda qalmaz" inamı ədibi qane etmirdi. O, vətəndaşlarını başa salırdı ki, "Məhəmməd ümməti damdan çıxınca canı qalmaz. Ona görə hakim dairələrin zülmü, zehinlərə yeridilən təvəkkül fəlsəfəsilə barışmaq olmaz. Yaxşı həyat uğrunda mübarizə hər bir vətəndaşın vəzifəsinə çevriləlidir. Ona görə də ədib zülmə müqavimət göstərməyi əsarətdən qurtarmağın, xoşbəxtliyə qovuşmağın əsas vasitəsi hesab edərək yazır: "...cəhd elə taybuynuz öküzün halına düşmə, yoxsa insan övladından rəhm və mürüvvət gözləmək olmaz." (54, 115)

Çarızmin xalqa zidd idarə üsulunun mürtəce mahiyyətini açıb, onun ancaq əhalini soymaq, iqtisadi qüvvəsini zəif-

lətmək, həyatda fəal ictimai mövqeyini sarsıtməq vasitəsi olduğunu isbata yetirən ədib eyni tədbirlərin kütlənin mənəvi həyatında həyata keçirildiyinə diqqəti cəlb edirdi.

Firidun bəy Köçərli publisistikasında imperiyanın müsəlman əhalisinin siyasi oyanış və mədəni dirçəlişinin qarşısını almaq, tərəqqi əlamətlərini boğmaq, mənəvi yüksəlişini ləngitmək cəhdləri də kəskin şəkildə tənqid edilirdi. Ədib göstərirdi ki, hər bir xalqı inkişaf və tərəqqi məbədinə aparın iki yol var; bunlardan biri məktəbdır, digəri mətbuatdır. Çar hökuməti bu iki qapının hər ikisini müsəlmanların üzüne bağlamışdır. Azərbaycan Rusiya tərəfindən istila olunduqdan qırx yeddi il sonra "Əkinçi" adı altında ilk qəzet nəşr olunmuşdu. Onun ardınca "Ziyavi - Qafqaziyyə" və "Kəşkül" qəzetləri çıxmışdır. Firidun bəy Köçərli bu vəziyyəti-dövri mətbuat organlarının gec yaranması və qısa bir müddətdən sonra qapanmalarının səbəblərinin təhlili üzərində durmasa da, onun təsvirində vəziyyət aydın idi. Qafqazın istilasından sonra gürcülerin və ermənilərin onlarla dövri organları, kitab çap edən nəşriyyatları və mətbəələri olduğu halda azərbaycanlılar bunların hamisindən məhrum edilmişlər. Ədib bu qəzetlərin bağlanması naşir və baş redaktorların fəaliyyətinin müxtəlif cəhətləri ile izah etsə də məlum həqiqətdir ki, onlara rəsmi hökumətin mənfi münasibəti də az rol oynamamışdı. Lakin Firidun bəy Köçərli rəsmi dairələrin azərbaycanlıların milli intibahının qarşısını almaq cəhdlərinin bir məqamına diqqəti cəlb edir və bu yolla münasibətini aydınlaşdırırırdı.

1891-ci ilin axırından, "Kəşkül" qəzetiin bağlanmasından 1903-cü ilin martında "Şərqi - Rus" qəzetiin nəşrinə qədər olan müddətdə Qafqazda Azərbaycan dilində heç bir

qəzet-jurnal nəşr olunmamışdı. Azərbaycan xalqının bütün həyat sahələrinin oyandığı, əsrin meydana çıxardığı məsələlərin müzakirəyə qoyulmasına ciddi ehtiyacın yarandığı bir zamanda mətbuatın qarşısının alınmasını ədib xalqa zidd qeyri normal tədbir hesab edir və bunu açıq düşmənciliyin təzahürü kimi qiymətləndirirdi. O, yazırı: "Kəşkül" qəzeti bağlandıqdan sonra Zaqafqaziya müsəlmanları on-on beş il öz ana dilində mətbuat orqanından məhrum qaldı. Bir neçə şəxsin Azərbaycan dilində qəzet çıxarmaq təşəbbüsü hökumət tərəfindən rədd edildi. Hökumət ne səbəbdən isə azərbaycanlılar arasında maarifin yayılması sahəsində məhsuldar işi ilə tanınan və səsli metod ilə sadad təlimi üçün birinci dəfə Azərbaycan dilində dərslik tərtib edən Zaqafqaziya müəllimlər seminariyasının müsəlman şöbəsinin keçmiş inspektoru, əməkdar müəllim Çernyyayevskinin də xahişini rədd etmişdi. Lakin Qafqazın başqa xalqlarından geridə qalan və mədəniyyəti zəif inkişaf etmiş azərbaycanlılar yaxşı bir mətbuat orqanına hamidan çox ehtiyac hiss edirdilər" (54, 141).

Yazıçı "Kəşkül" bağlandıqdan sonra Rusiya imparyasiyinin bütün müsəlman əhalisi üçün ancaq "Tərcüman" qəzetiin nəşr olunmasını və yeni mətbuat orqanlarının fəaliyyətinə imkan verməməsini çarizmin müsəlmanların mədəni həyatının qarşısını almaq təşəbbüsü kimi pisləyirdi. Ədibin fikrincə çarizm bir qəzeti nəşrini də müsəlmanlar üçün artıq hesab edir. Ona görə hökuməti onu ciddi senzor nəzarəti altında saxlayırdı. Yazıcı məqalələrində şərqşünas alim Smirnovun adını çəkir, "Tərcüman"ın onun "ciddi nəzarəti ilə nəşr edilən və kiçik formatda rus dilinə tərcüməsi ilə birlikdə" (54, 142) çıxdığını nəzərə çatdırmaqla onun

xalqın maddi və mənəvi ehtiyaclarını təmin etmək imkanlarından uzaq olduğunu bildirirdi.

Baş senzor isbata yetirmek istəyirdi ki, "İslam ilə mədəniyyət və Avropa sivilizasiyası sülh və saziş edə bilməz. Və o kəsləri ki, bu doğru olan əqidənin ziddincə fikir edirlər və İslami mədh qılıb çıçırlar onlar ya Əhməd Midhet kimi yalançı və həyasız fanatikdirlər. Və yainki özləri İslam nə olduğunu dürüst anlayıb fəhm etməyirlər. Və fəhm etmədikləri surətdə həqiqi müsəlman deyillər" (51) Bunu rəhbər tutan Smirnov İsmayııl bəyin Qərbin mütərəqqi ideyalarının müsəlmanlıars arasında təbliğinə hər cür mane olurdu.

"Türkoloq alim baş senzor Smirnovun Rusyanın müsəlman-türk əhalisinin oyanmasına qarşı ardıcıl mübarizə apardığını, onun həyatında digər hər cür mədəni dirçəliş cüccətilərini boğduğunu da nəzərə alsaq," (51) Firdun bəy Köçərlinin milli mətbuatın inkişafının qarşısını almaqdə birbaşa çar hökumətini ittiham etdiyi bir daha aydınlaşar.

Firdun bəy Köçərli publisistikasında Azərbaycan xalqının milli intibahının qarşısını ləngidən qüvvələr arasında bəy, xan, mülkədar təbəqəsinə qarşı çevrilmiş tənqid sərt idi. Bu onunla əlaqədar idi ki, ölkənin iqtisadi mənbələri businiflərin əllərində idi. Hökumət onlardan siyasi dayaq kimi istifadə edir, əhalini məmurlardan sonra onların vasitesilə idarə edirdi. Çar hökuməti Azərbaycanı istila etdikdən sonra yerli feodallarla əlaqəyə girib bütün torpaq sahələrini onların ixtiyarına və üzərində yaşayan əhalini tabeliklərinə vermişdi. 1847-ci ildə nəşr olunmuş "Kəndli əsasnaməsi"nə görə "bütün kəndlilər-reyyətler, rəncberlər, elatlar və başqaları-vahid ad: mülkədar tabesi adı alırdılar. Kişi cinsindən olub, 15 yaşından yuxarı kəndlilər bəylərə məxsus

torpaqlarda 5 desyatınə qədər həcmidə pay torpağından istifadə edə bilər, bunun əvəzində isə taxıl məhsulunun 1/10-nı, çəltik, meyvə və tərəvez məhsulunun 1/3-ni malcəhət fərqilə bəyə verməli idilər... Malcəhət bəyin malikanəsinə getirilməli idi. Ovlaqlardan istifadə əvəzində kəndlilər xüsusi rüsum-çöpbaşı adlanan mükəlləfiyyət icra etməli idilər. Bəyin ev işlərini görmək üçün hər 10 kəndli ailəsi bir nəfər kişi ayırmalı idi.

"Kəndli əsasnamələri" nəinki ağır yük olan külli miqdar mükəlləfiyyətləri qanuna salır, habelə bəylərə kəndlilər üzərində polis hakimiyyəti və həmçinin onlara cismani cəza vermək hüququ verərək, kəndlilərin feodallardan şəxsi asılılığını daha da qüvvətləndirirdi". (13)

Beləliklə, kənd əhalisinin bütün hüquqları əllərindən alınır, bütövlükdə mülkədara tabe edilirdi. Reyyət tayfası, ancaq fiziki zəhmətlə məşğul olmalı, onların üzərində aqalıq edən bəy, xan təbəqəsinin tələb və ehtiyaclarını təmin etmeli idi.

İl boyu ağır işlərlə məşğul olmaq kəndliləri əqli və mənəvi dünyasını zənginləşdirmək imkanlarından məhrum edir, onları sadəcə əmək alətinə çevirirdi. Mülkədar-bəy, xan kəndliyə vətəndaş kimi yox, iş heyvanına bərabər bir varlıq kimi baxır, ona zülm etməyi özünün təbii hüququ və vəzifəsi hesab edirdi.

Firdun bəy Köçərli belə hesab edirdi ki, Azərbaycan bəyləri kəndliyə zülm etməyə o qədər adət ediblər, hətta 1861-ci ilin 19 fevralında ikinci Aleksandr tərəfindən verilən fərmandan sonra da onlar kəndlilərlə rəftarlarında dəyişiklik etməmişlər.

Ədib yazdırdı: "Bu fermanın zühuru ilə əlli-almış milyon

rus əkinçilərinin üstünə guya təzə bir gün doğdu. Bir il bundan sonra Zaqafqaziyada olan rəiyyətləri haqqında dəxi təzə polojeniya qərardad olundu. Bu polojeniyanın hökmünçə bizim ağaların bir para həddi-təcavüz edən ixtiyarları geri alınıb, zülm və təəddi əlləri qısalandı. Hər iki sinfin məbənində guya bir növ sülh və xoşrəftarlıq binası təsis olundu. Və lakin Zaqafqaziyanın sair yerlərində polojeniyanın hökmünə az-çox əməl olunursa da, bizim yerdə olundı. Necə ki, Zakir yazır: "Polojeniya hökmü sadir olan dan sonra zülm etməyə mötad olan "bu qövmi-biqəm" dəxi də öz zülmərini artırıb, rəiyyət tayfasını bicürmü günah şışə taxıb yandıralarlarmış". (54,168)

Firidun bəy Köçərli bir maarifçi kimi kəndli kütləsinin hüquq və mənafelərinin müdafiəçisi idi. O, kəndli kütləsinin simasında mövcud cəmiyyətin əsas hərəkətverici qüvvəsini görürdü. O, haqlı olaraq belə hesab edirdi ki, vətənin abadlığını, əhalinin rifahını ancaq kəndli kütləsinin zəhməti ilə təmin etmək olar. Yaziçı "Qaranlıqda qalanlarımız", "Əcəlsiz ölenlərimiz" və "Məişətimizə dair" silsilə məqalələrinin bəzisini əsrin bu ağır probleminə həsr etmişdir.

Firidun bəy Köçərli cəmiyyət həyatında kəndin, ümumiyyətlə, kəndli kütləsinin rolunu yüksək qiymətləndirir və onun dirçəllişi üçün əsas həllədici amil sayırdı. Ədibin fikrincə cəmiyyət və onu təşkil edən ayrı-ayrı təbəqələr kəndlilərin ciyinləri üzərində qərar tutur və onun zəhməti, qabarlı əlləri hesabına xoş güzəranı keçirirlər. O, məqalələrində kəndliləri döñə-döñə "mayeyi-həyatımız" (54,110) adlandırdı. Kəndlisiz cəmiyyətin tənəzzül edib dağılacağına dərin bir inam bəsləyən yazıçı yazırı: "Həqiqətdə bizim diriliyimiz, mayeyi-həyatımız və eyş-işrətimiz bu qara rəiy-

yət adlanan guruhun pürməşəqqət zəhmətinə bağlıdır. Bunlar bizə maddi tərəfdən rahatlıq, əmniyyət və asayış verdikləri kimi, zindəganlığımıza lazım olan mayehtiyacı mühəyyə" edirlər (54,164)

Maarifçilərin J.J.Russo tərəfindən irəli sürülmüş "ictimai müqavilə" nəzəriyyəsinə əsaslanan Firidun bəy Köçərli belə hesab edirdi ki, kəndlilər cəmiyyəti maddi cəhətdən təmin etdiyi kimi, ali siniflər də onların mənəvi ehtiyaclarını yerinə yetirməlidirlər. Ədib yazırı: "...biz də əvəzində borcluyuq ki, bunlara ruhaniyyət və mənəviyyat cəhətincə qulluq edək, bunların haqqında olunan zülm və sitəmi dəf edək, ruhlarının və ağıllarının tərəqqi və tərbiyəsinə sərfi-hümmət göstərek." (54,164) Lakin burjua-kapitalist cəmiyyətdə vəhşi qanunların hökm sürdürüyü məkanda bu müqavilənin tələbləri pozulur. Kəndli öhdəsinə düşən vəzifələri yerinə yetirdiyi halda yüksək təbəqə buna riayət etmir. Firidun bəy Köçərli yazırı: "Amma mətəəssüf öz borclarımızi nəinki layiqince əda etmirik, hətta küfrannemət izhar edib, sağmal inəyimizin boğazına piçaq sürtənlərə kənar-dan arxayı tamaşa edirik." (54, 164)

Cəmiyyətin ali təbəqəsinin öz həyatında kəndlinin rolu-nu görüb qiymətləndirməməsi, onun ağır zəhməti müqabılində ona xidmət göstərməməsi edibi ciddi suretdə narahat edirdi. Ona görə ki, bu son nəticədə bütün Azərbaycan ic-timai, iqtisadi və mədəni həyatının tənəzzülünə səbəb olur-du. Ədibi həyəcanlandırıb narahat edən bu məqam idı. Çünkü kəndli həyatı yenileşib yaxşılaşmayıncı, tərəqqi edib irələməyince xalqın rifahı və dirçəllişi mümkün deyildi.

O, yazırı: "Bu sayaq onları özbaşına və öz halına qoymuşumuzda görə onlar da gün-gündən cəhalət dəryasına

qərəq olmaqdadırlar, icz və zəlalətləri şiddətlə artıb çoxalır, dəmbədəm, saatbasaat tənəzzül etməkləri müşahidə olunur. Yüz sənə bundan əqdəm nə halət və nə dərəcə istitətdə vardısalar, indi də o halda müstəhkəm durublar. Müddəti-mütəmadi bir halda qalmaqlıq dəlili-tənəzzüldür. Çünkü bu müddətin ərzində sair əqvam və miləl kəmali-sürtələ irəli gedib, bizi geridə qoyublar. Bizim müsəlmanlar isə bir nöqtə üstündə sabitqədəmdirler." (54, 110)

Firdun bəy Köçərli Azərbaycan sosial-ictimai həyatının yenidən, müasir sivilizasiyalı dünyanın inkişaf ahənginə uyğun qurulması tələbini irəli sürərkən onu kəndli məsələsinin islahından başlamağı məsləhət görürdü. O, bundan ötrü bir sıra tədbirlərin həyata keçirilməsini vacib hesab edirdi.

Bunlardan birincisi mülkədar, bəy, xan təbəqəsi ilə kəndli sinfi arasında münasibətlərin tənzimlənməsindən ibarət idi. Yeni kendli sinfinə ata-babadan davam edib gələn biganə, hətta təhqiramız münasibət ortadan götürülməli, araslarında qardaşlıq məhəbbəti əsasında əlaqələr yaranmalıdır. Başqa sözlə, kənd elitası bir dəfəlik başa düşməlidir ki, onların firavan, xoşbəxt həyatının səbəbi "əkinçi, cütçü" qardaşlardır. Bunu başa düşüb, kendli təbəqəsinə hər cür xeyrxah münasibət göstərməlidirlər.

Lakin mövcud müsəlman cəmiyyətində mülkədar-kəndli münasibətləri qanun, ədalət prinsipləri üzərində deyil, zülm əsasında qurulmuşdur. Onlar xalqdan ayrılib, hətta onun əməyi hesabına yaşıdlarılarını da yaddan çıxarmışlar. Ədib müasir şəraitdə mülkədar kəndli münasibətlərinin vəziyyətini təsvir etmək üçün məşhur İ.A.Krİlovun "Ağacın kökləri və yarpaqları" təmsilini misal getirir və müasir şəraitdə

ağa-kəndli münasibətlərini onların əlaqələrinə bənzədirdi.

"Baharın gözəl bir gündənə ağacın yarpaqları... "sabah yeli ilə şirin söhbət" (54,109) edib özlərini tərifləyir, onlar özlərini təbiəti ziynətləndirən yeganə varlıq sayıb, hamının boynuna minnət qoyurlar. Yarpaqların söhbətini eşidən ağacın rişələri onları da yada salmağı məsləhət görürler. Rişələr yarpaqlara bildirirlər ki, biz burada yerin altında qaranlıqda dolanıb sizi bəsləyirik və ağaca qüvvət və dirilik veririk. ... "Biz həmişə qaranlıqda işləyib sizə həyat veririk". Lakin yarpaqlar rişələrin rəyi ilə razılaşmışrlar. Qaranlıqda yaşıdlılarına və çirkin olduqlarına görə onlara təhqiramız nəzərlə baxırlar.

İ. A. Krİlovun təmsilinə istinad edən Firdun bəy Köçərli müasir cəmimiyyətdə mülkədar, bəy, xan silkini ağacın yarpaqlarına, kəndli sinfini ağacın rişələrinə oxşadır. Ağacın yarpaqları kimi ağalar və bəylər də dəbdəbəli yaşayışları ilə fəxr etdikləri halda onun yerin altında, cəmiyyətin qaranlıq qatlarında çalışan kəndlilərin zəhməti hesabına əmələ gəldiyini unudurlar. Firdun bəy Köçərli nücəba silkinə gözünü açmağı, əsl həqiqəti görməyi, kəndli əməyini qiymətləndirməyi, zəhməti müqabilində ona qayğı bəsləməyi tövsiyə edirdi.

"Bu timsalı burada zikr etməkdən muradımız budur ki, bizim müsəlmanların nücəba və əhli-kəmali öz kökləri və rişələri mənziləsində olan rəiyyət tayfasını, əkinçi və cütçü qardaşlarını unudub, bilmərrə onların qeydinə qalmazlar. Və hətta biz onlara bir növ nifrət və həqarət gözü ilə baxıb, onları xar və zəlil tuturuq. Mayeyi-həyatımız və səbəbi-eyşü zindəganımız olan ziraət əhlinə "qara rəiyyət" adı qo'yub, onlardan özümüzü kənar tuturuq və onlar ilə ülfət və

mülaqat etməyi kəsri-şanü şərafət hesab edirik. Ancaq öz zahiri kamal ve tərbiyəmizlə, nəcabətimizlə, təzə modada tikilmiş libasımızla və müzəyyən və münəqqəş otaqlarımızla iftixar və sərkəşlik edib, qaranlıqda qalan cəhl və nadanlıq cəngində zar və zəbun olan qardaşlarımızın dad və hərəyinə yetişmirik." (54,109-110)

Bir maarifçi kimi cəmiyyətdə siniflər arasında münasibətlərin ictimai müqavilə əsasında qurulmasını tələb edərək belə bir fikri irəli sürdü ki, ali silk bütün səylərini rəiyətin həyat-məişətinin dırçəlişi işinə səfərbər etməlidir. Onlar daim xalq arasında olmalı, dərdlərini öyrənməli, manəələri dəf etmək üçün vasitələr axtarmalıdır. "Ali mədrəsələrde ki, ibarət ola universitetdən, qisim-qisim institutlarda və akademiyalarda ikimali-təhsil edənlərimizin heç birisi özünə bu əskikliyi və həqarəti qəbul etməz ki, gedib kəndlərdə cəhl və nadanlıq qaranlığında qalan din qardaşlarını qəflət yuxusundan oyatsın və öz elm və mərifəti ilə onları da nurlandırsın." (54,111)

Kəndlə rəsmi surətdə mülkədardan asılı veziyətdə və onun tabeliyində olduğuna görə onun həyatı üçün zəruri olan və əhəmiyyət kəsb edən məsələləri ancaq mülkədar, xan, bəy yerinə yetirməli idi. İctimai müqavilənin şərtlərinin mövqeyindən çıxış edən Firdun bəy Köçərlinin münasibətlərin tənzimləmə yollarını göstərərək yazdı: "Əlbəttə, cümlədən ziyada onların qeydinə qalan və oduna yanan gərək mülkədar bəylər və ağalar olaydı, hamidən artıq gərək onlar çalışıb öz rəiyətləri arasında elm və bilik intişar edəyidilər." (54,168)

İctimai müqavilənin şərtlərinə əməl olunmaması Firdun bəy Köçərlinin burjua-mülkədar cəmiyyətinə verdiyi itti-

hamları arasında xüsusi yer tutur. Ağalar nəinki rəiyət qarşısında ictimai borclarını yerinə yetirmirlər, eksinə, rəiyətin adı insana məxsus hüquqlarını da qəsb edir, düşün-cəsinin korlaşmasına, sadə iş heyvanı səviyyəsinə enmələrinə, əmək alətinə çevrilmələrinə səy göstəridilər. Kəndləlinin vətəndaşlıq hüququnu tanımıması, cəmiyyət işlərində iş-tirakı onlara əlverişli görünmür. Çünkü kəndlə avamlıq və cəhalətdə qaldıqca mülkədarlar daha çox xeyir götürürler. Yaziçı "rəiyətin əlinin zəhməti ilə asudə" dolananların kəndlə kütłəsinə olan münasibətindən təəssüflənərək yazır-dı "... lakin çox heyf olsun ki, bizim alınəsəb ağazadə və xanzadələrimiz bu məsələyə başqa nəzər ilə baxıb, rəiyət tayfasının həmişə vəhşi halında və zülmət almındə qalmaqlarını özləri üçün eyni-səlah görüblər; ta ki, onların avamlığı ilə nəfbərdar olub mərifət ... işığının və elm nuru-nun onların içində daxil olmasına sədd çəkib, məmanəet göstəriblər və əlan göstərməkdədir." (54,168)

Böyük maarif xadimi haqlı olaraq hesab edirdi ki, mülkədar, bəy, xan, ağazadə kənddə hər hansı yeni qaydanın tətbiqindən, kəndlə uşaqlarının oxuyub savadlanmasından qorxub təşviş keçirir, onların oyanıb ictimai həyat səhnəsi-nə çıxmalarına sosial mövqelərinin əldən getməsi kimi baxırdılar. Bu baxımdan Firdun bəy Köçərlinin bir mülkədar bəylə söhbəti çox maraqlı və səciyyəvidir. Ədibin kənddə "rəiyət uşaqlarının təlimi üçün bir məktəb" (54,169) açmaq barədə təklifi mülkədar tərefindən ciddi etiraz və na-razılıqla qarşılanır. O, yazıçıya bu qəbilədən söhbətləri ca-maat arasında danışmamağı məsləhət görərək kəndliliyə münasibətini bəyan edib deyir: "Rəiyət tayfasına oxumaq-yazmaq nə lazımdır. Sözün doğrusunu bilmək istəyirsən

sənə deyim: "Mən heç vaxt istəmərəm ki, mənim rəiyiyətim elmlı və qanacaqlı olsun. Ondan mənə və övladıma nə fayda? Mən əlan öz mülkümün içinde bir balaca padşaham, hər nə istəyirəm, eləyirom. Hər qisim əmr məndən sadir olsa, təbəələrim ona sözsüz, sualsız əməl edirler. Onlar zəhmət çekir, işləyir, mən də rahat yeyib padşah kimi dolanıram. Dünya başdan belə yaranıbdır: "Biri zəhmət çekib qazanır, biri də rahat oturub yeyir." Kim istər öz məmələkətində elm oxutmaq ilə xəyanətkar sosialistlər əmələ gətirsin, fəsad toxumunu əksin!?" (54, 169)

Firidun bəy Köçərlinin təsvir etdiyi mülkədar Ə.Haqverdiyevin "Bəxtsiz cavan" faciəsində Hacı Səməd ağa, M. Ə. Sabirin "Ata nəsihəti" satirasında ata ilə eyni siyasi mövqədən çıxış edir. Onlardan birincisi kəndli balasının "başına bir şapka qoymağından" (35), ikincisi "oğlunun universitetdə sasalım, ya ki demorqat" (117) olub sosializm ideyaları ilə silahlınmasından qorxur. Ə.Haqverdiyevin Hacı Səməd ağası Firidun bəyin qəhrəmanı kimi düşünür. O, Fərhada deyir: "Rəiyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir. Hərgah bumlara biz elm oxutsaq, gərək sonra gedib dilənək. Hərəsi gedib başına bir şapka taxıb deyəcək ki, mən abrazonam. Ondan sonra hünərin var onlara danış. Gəlib yanında izinsiz əyleşəcək, guya min ildir səninlə bağribadaşdı. Kəndə gedəcəksən, məhəl qoymayacaq, deməyəcək ki, ağa gəlib, gedim ona bir salam verim." (35)

Sabirin satirasındaki ata kimi, Firidun bəy Köçərli qəhrəmanını da vahiməyə salan kəndli balalarının sosializm ideyallarına yiyələnmək qorxusudur.

Sən də deyəcəksən sasalım, ya ki, demorqat
Bilməm necə dersiz?
Xəlqin evini yıldız çıxıb bir neçə bədəzat.
Ax, ax, a beyinsiz.!
Hər bir gədə bir az oxuyub adəm olubdur.
Zakonu bəyənməz.
Çoban - çoluq oğlu bəy ilə bahəm olubdur,
Hamunu bəyənməz.
Gahi şaha bir tənə vurar, gah vəzirə,
Bax, bax, səni tarı!
Gahi ocağa şəkk eliyər, gahi də pirə,
Kafir olu bari. (117, 51-52)

Firidun bəy Köçərli kəndli məişətinin ağırlığından kəndin imtiyazlı təbəqələrinin qara rəiyət tayfasına biganə münasibətinə toxunarkən orada müasir sosial təsisatların olmasına haqqında xüsusi danışındır.

Ədibin fikrincə kəndlilər təkcə fiziki əməyə qatlanmaqla istismar olunub təzyiq altında saxlanırlar. Onlar eyni zamanda mənəvi aləmdən məhrum edilmişlər. Yaziçi görürdü ki, XX əsrin coşğun mədəni tərəqqisindən Azərbaycan kəndində heç bir nişanə yoxdur. Onlar nəinki inqilab, azadlıq kimi məfhümlər haqqında məlumat, hətta allah kəlamını eşitmirlər. O, təəssüf hissi ilə yazırı: "Çox böyük kəndlərimiz var ki, içinde məscidi və məktəbi yoxdur. Uzun illər camaatın qulağı vəz və nəsihət eşitməyib, haqq-təalanın əmrindən və peyğəmbərin qoyduğu yoldan və gətirdiyi şəriətdən bixəbər qalıb vəhşi halında yaşamaqdadırlar. Dini Məhəmmədini avam içərə intişar edib onları haqqa irşad və hidayət etməyi öz vəzifələrindən sanmazlar". (49, № 58)

Bir maarifçi ideoloq kimi Firdun bəy Köçərli belə bir fikri əsaslandırib sübut etmək istəyirdi ki, kənddə müasir mədəni təsisatların yoxluğu sadəcə əhalinin mədəni geriliyi, cəhalət və nadanlığı, vəhşiliyi ilə deyil, eyni zamanda onların kütləvi surətdə ölümü ilə də nəticələnir. Çünkü həkimi, azarxanası və əczaxanası olmayan kəndli dərdinə, naxoşluğuna çarə tapa bilmir. O arada dolaşan savadsız adamların türkəçarə müalicəsinə möhtac olur. Təbabətdən başı çıxmayan bu adamlar xəstelikləri bir-birindən fərqləndirə bilmir, onları eyni üsul və otlarla müalicə edirlər. Beləliklə birinə şəfa getirən "dərman" digərinin şiddətlenməsinə səbəb olur, nəticədə insanlar kütləvi surətdə tələf olurlar. Ədib yazırıdı: "Əzbəs ki, həkim və müalicə yoxdur, ona binaən burada hər yetən həkimlik iddiasına düşüb, öz fəhmincə mərizlərə müalicə edib, cürbəcür otlardan, çiçəklərdən və qisim-qisim bitkilərin kökündən və sair əqli kəsən şeylərdən dərman qayırıb azarının qarnına töküb diqqətsiz və əlacsız o dünyaya göndərir. Bir mərəzi qeyri bir mərəzdən təxxis və təmyiz etməyib cümləsinə bir səbk və sayaq üzrə tədavü və müalicə etməkdədirler. Sil naxoşluğunun müalicəsinə yatalağa... qatıb-qarışdırıb, əksər övgat cüzi mərəzlərə mübtəla olanları da müalicələri sayəsində böyük illətlərə və çaresiz dəndlərə düçər edirlər." (49, № 108)

Tibbi xidmetin yoxluğu, əhalinin ara həkimlərin türkəçarə müalicəsinə möhtac qalması, kənd əhalisinin kütləvi surətdə qırılmasına səbəb olmuşdur. Ədib fikirlərini əyani surətdə nümayiş etdirmek üçün şəxsi müşahidələrinə istinad edir. Doğma Əyrici kənddə olarkən İbrahim kişi yanına gəlib məndən xəstə oğlunun dərdinə əlac etməyi xahiş edir. Məlum olur ki, xəstəni yoluxmağa gələn ara həkimi

Kərbəlayı İsləməyi onun nəbzini yoxlayandan sonra hiləni narın döydürüb bal ilə qarışdırıb ona verməyi məsləhət görür. Bundan sonra xəstənin hali daha da dəyişilir. İbrahim kişi onun vəziyyətini belə təsvir edir: "Mən günü qara gəlmış də onun sözünə inanıb sənə ilə qara hiləni döydürüb bala qarışdırıb oğluma verdim. Yedi və üstündən bir cam bəhməz (doşab) içdi. Ondan sonra buna bir ateş qələbə edibdir ki, aşkarla alışib yanır və deyir ki, Tərtər çayının hamı suyunu gərək mənim qarnıma tökəsiniz. İnda a başınıza dönüm, nə qədər su veririk, genə də "yandım", deyib, fəryad edir. Və sərsəm edib ağızına hər nə gelir danışır. Bu sözləri deyib yazılıq kişi gözlərindən yaş tökdü. Biçarənin bu pərişan və ümidsiz hali məni də pərişan elədi." (49, № 108)

Firdun bəy Köçərli bu cür faktları müşahidə etdikdən sonra belə bir qənaətə gəlirdi ki, "bir yerdə ki, həkim və təbib olmaya, mərizxana və əczaxana olmaya" orada insanların ölümə məhkum və "milçək kimi tələf" olması təbii haldır. Bunlar artıq kütləvi şəkil almışdır. Ədib fikrini isbat etmək üçün bir sıra maraqlı faktlar misal gətirirdi. Onlardan biri bundan ibarət idi ki, ədibin doğma kəndi Azərbaycan Rusiya tərəfindən istila edilərkən tərtib olunmuş kameral siyahıda altmış evdən ibarət olduğu göstərilmişdir, 93 il sonra tüstülerin sayı otuza enmişdir. Yazuçı bunun səbəbi ni müxtəlif xəsteliklərin baş qaldırması və onun qarşısını almaq üçün tədbirlərin görülməməsi ilə əlaqələndirərək yazırıdı: "Bərdənin yaxınlığında olan bizim öz kəndimizdə kameral hesabı ilə keçmişdə altmış ev var idi. Amma hal həzirdə onun tən yarısı fot olub, otuz ev ancaq qalıbdır. Və qalan evlərin də sahibləri illətli, zəif və yarımcانlı şəxslər-

dən ibarətdir. Bele ki, bu yerlərin əhalisi getdikcə azalıb tənəzzül etməkdəirlər." (49, № 108)

Qori şəhərində vəfat etmiş tələbə bacısı oğlu Zülfüqar Hacıbəyovu dəfn etmək üçün Bərdənin İmamzadə qəbiristanlığına gələn Firdun bəy Köçərli burada bir saatın ərzində üç meyitin dəfn olunmaqdan ötrü gətirildiyinin şahidi olur. Bundan narahat olan və səbəbi ilə maraqlanan ədibə bildirirlər: "Mücavir mənə cavab verdi ki, xeyr, bu gün nəhs gün deyil. Hər gün buraya artıq meyit gətirirlər. Xüsusən, bu sənət fot olanların həddiühesabı yoxdur. Elə gün olur ki, 8-10 meyit İmamzadə səhninə daxil olur. Və məlumunuz ola ki, buraya meyit gətirənlər ancaq varlı və təvanlı şəxslər və Bərdənin yaxınlığında səknən edənlər olurlar. O ki, qaldı fəqir - füqəraya öz qəbiristanlıqlarında dəfn edirlər." (49)

Kənd əhalisinin- "dehat əhli"nin "sahibsiz və qeydkeşsiz cəhalət aləmində mütəhəyyir və sərkəndən" qalıb qırılmasından narahat olan ədib bütün məqalələrində olduğu kimi, "Əcəlsiz ölünlərimiz" də də nücəbaların köməyinə ümid bağlayır, əhali arasında səhiyyə maarifini genişləndirməyi və kəndlərdə tibb ocaqlarının təşkilinin zərurətini irəli sürürdü.

"Bizim mayeyi-həyatımız olan dehat əhli sahibsiz və qeydkeşsiz cəhalət aləmində mütəhəyyir və sərgərdən qalıbdır. Avamlıqları ucundan hər qisim bəlalara düçər olmaqdadırlar. Cümə əhli-mərifətlərimizə borcdur ki, onların qeydine qalıb cəhl qaranlığından onları xilas etsinlər. Nicat və salamata çıxmalarına yol göstərsinlər. Anladığımıza görə əhli-qələmimiz təbabətə dair sadə dildə kitabçalar tərib edib və təvanəli şəxslərin himməti ilə çap etdirib məc-

sanən xalq içində intişar etsələr faydanın xalı olmaz. Böyük kəndlerimizdə əczaxanalar açmaq dəxi baş vəzifələrimizdən birisidir." (49)

Firdun bəy Köçərlinin tənqid hədəfləri arasında "qara rəiyyət" in avam, cəhalət və nadanlılıqda qalmasından şəxsi mənafeləri üçün istifadə edən və cəmiyyətin inkişafını ləngidən təbəqələr arasında ruhanilər də var idi. Alimin din xadimlərinə mənfi münasibəti səbəbsiz deyildi. Ədib haqlı olaraq belə hesab edirdi ki, cəmiyyətdə ruhanilərin qarşısında qoyulan başlıca vəzifə qara rəiyyətin "mənafeyini, onun ruhani və əxlaqi müstəqilliyini müdafiə etməkdən ibarətdir". (54, 127) Onlar "cəhaləti-millət ilə müttəsil cəng" də olmalı, "elm və maarif qapılarını millət üzünə" (54, 192) açmalıdır. Yaziçi burjua cəmiyyətində yer tutan təbəqələr arasında üçüncü yeri ruhanilər aid edirdi.

O, bunların xalqa xəyanətini dövlət məmurlarının və mülkədar ağaların pis əməllərinə bərabər tuturdu. "Bu süsstüyü, bu acizliyə, bu bir nöqtə üzrə donub qalmağa ümde səbəb... camaatımızı təşkil edən hər bir sinfin öz darca və qaranlıq dairesində güzəran etməyi olubdur... Rəyasət və hörmət iddiasında olan ruhani ataların və alicənab ağaların hırsı, qərəzi, tamahı və kütahbeyinliyi olubdur." (54, 188)

Ədib yazdı: "Həqiqət əmrə ruhanilərimizin vəzifəsi başqadır ... Mollaların borcu və əvvəlinci vəzifəsi xalqa dinin əsasını və şəriətin ehkamını öyrətməklə onu haqqā irşad, küfr və zəlalətdən ibad etməkdir. Xalqın əxlaq və adabını düzəltmək, əqidəsini saf etmək üləmanın baş vəzifəsidir. Əger xalqın əxlaq və ətvarı düzgün, etiqadı saf və salamat olsa, bilaşübə, o xalq elmə talib, rağib olacaqdır. Bu qədər ki, bizi yeni məslək mollalarımız minbərlərdə danışıb

camaatı elm, maarif təhsiline tərgib və təşviq edirlər və vəz və nəsihətlərinin bisəmər qalmaqlarını dərk etməyirlər və bu vazeh emri başa düşməyirlər ki, əxlaqı pozğun olan camaatda ittihad və üxüvvət əsəri hərgiz ola bilməz. Ruhani-lərimiz gərəkdir ən əvvəl, öz təkliflərini kamalınca anlayıb, onları yerinə yetirsinlər. Əxlaq və şəriət müəllimi olduqları-nı bilib ruhun itilası və qəlbin səfəsi yolunda elm və biliklə-rini sərf etsinlər.” (52, № 215)

Ədibin apardığı müşahidələr onu belə bir qənaətə gətirmişdi ki, ruhanilər tarixən Azərbaycan həyatında mürtəce rol oynamışlar. O, fikirlərini isbata yetirmək üçün Azərbay-can ədəbiyyatının klassiklərinə istinad edirdi: “Məlum olsun ki, ruhani sinfinin zəmm və qəbihində qələm işlədən tek bi-zim vəqtin yazıçıları olmayıb, Vaqif dövründən imdiyə kimi şüəramız və üdəbamız bu sinfə her dəm niş vurmağı şürə ediblər. Vaqif özü molla olduğu halda məşhur mütəmməs-də “Şeyxi-şəyyad abidləri əbüsə qəm tərirə” deyib fəryad etmişdir. Mərhum Abbasqulu ağa Qüdsi ziyadə dindar bir şəxs olmaqla belə əsərlərində ruhani sinfinin bir çox eyib-lərini göstərib axund ilə fəruxanı bir silk və həlqəyə daxil etmişdir. Mərhum Qasimbəy Zakirin mövzun və pürməzmun bir kəlamında ruhanilərin zimmində bir xeyli danışdıqdan sonra böylə fəryad etmiş: “Hərc-mərc eylədilər məzhəbi-isnaeşəri..” BİNƏZİR şairimiz Hacı Seyid Əzim Şirvani tamam ömrünü ruhani sinfiə cəngü cidalda keçirib, əsərlərinin əqəllən bir sülsünü ruhanilərin həcv və zimmində yazmışdır. Və daha belə bir sair şairlərimiz....” (52, № 215)

Firidun bəy Köçərli bütün bu tənqidləri tesadüf hesab etmirdi. O, bu qəbildən olan mülahizələrin ədəbiyyatın pred-metinə əvvəl əməllərinin ictimai hə-

yatda tipik hadisəyə çevriləməsi ilə izah edirdi. Ədib yazırıdı: “Söz yoxdur, belə böyük şairlərimizin həcv və zimminə on-ların qərəzi-şəxsləri bais olmayıb, bəlkə ruhanilərimizin eyb və qüsürü və törətdikləri hiylə və fəsad olubdur.”(52, № 215)

Yazıcıının ruhanilərə verdiyi ittihamlar çox və eyni za-manda müxtəlif idi. Onlardan birincisi bundan ibarətdir ki, onlar riyakardırlar, sözləri ilə əməlləri arasında ziddiyət var. Qasimbəy Zakirin M.F.Axundzadəyə yazdığı məktub-da məşhur bəndi- ruhanilərin zahirde “harama mürtəkip” olmamaq haqqında “şəri - Mustafa”nın hökmərindən da-nışdıqlarını, batında isə söylədiklərinin əksinə olaraq, xalq əmlakını “lum-lum” uduqlarını misal gətirən Firidun bəy Köçərli belə bir fikrə əsaslanırdı ki, Məhəmmədin dini ruha-nilərin əlində gəlir mənbəyinə çevrilmişdir. Onların sözləri ilə əməlləri arasında böyük uçurum var. Buna görə də bun-lar milletin mənəvi inkişafı yolunda faydalı bir şey görə bil-mirlər. Firidun bəy Köçərli yazırıdı: “Bundan aşkar görünür ki, milletin ruhani ataları-mollalar millətin avamlıqda qal-maqlarından nəfbərdar olub, zahirde dediklərinə batında əməl etmirlərmiş və şəriətin hökmünü pozan ən əvvəl öz-ləri olurmuş. Bu qisim mollalar ola bilər ki, Zakirin vaxtında artıq imiş, amma onların toxumu kəsilməyibdir. Bizim vax-tımızda dəxi az deyil.” (54, 164-165)

Firidun bəy Köçərlinin ruhaniləri kəskin tənqid atəşinə tutmasının digər bir səbəbi onların xalq arasında bədbinlik, tərki- dünyalıq ehval ruhiyyəsini yaymaqları və əhalinin hə-yat eşqini, xoşbəxt yaşayış uğrunda mübarizə aparmaq əzmini zəiflətməleri idi. Yazıcıının “Həyata dəvət” məqale-sində bu məsələ konkret olaraq qoyulmuşdur. Ədib belə

hesab edirdi ki, ruhanilərin xalq arasında etdikləri vəz və nəsihətlər maddi aləmə, maddi nemətlərə nifret yaratmaq, onları o biri dünyaya hazırlatmaqdan ibarətdir. O, fikirlərini dəlillərlə əsaslandırmak üçün məqalədə mollaların nəsihətlərindən səciyyəvi bir misal gətirirdi. Orada deyilirdi: "Dünya beş gündür, beşi də qara". Beş günlük ömründə ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı? Hər nə etsek axırimız fənadır! Kişi gərək axırəti üçün çalışın, onun üçün sərmayə qazansın, ölümünü yadından çıxarsın, gözünü axırət guşəsinə tiksin.

Ey əzizan! Bir baxın dünyaya-ibretxanədir,
Axırın fikr etməyen aqıl deyil, divanədir..." (54, 279)

Əsasən İranda, Şah Abbas dövrünə məxsus dini ədəbiyyatdan gələn bu cür ideyaları Firidun bəy Köçərli ona görə zərərli hesab edirdi ki, onlar xalqın həyat eşqini öldürdü. Bu cür təbliğatın ziyanı onda idi ki, bunlar insana bir dəfə verilmiş ömrü acliq, səfalet içində keçirməyi təbliğ edirdi. Bu vəz və nəsihətlərdə diriliyin əhəmiyyəti heçə endirilir. Dünyaya ikrah yaradılırdı. Ruhanilər xalqa təlqin edirdilər ki, bu dünya müvəqqəti, o biri dünya-ölümündən sonra verilən "həyat" əbədidir. İnsanlar bu dünyada çalışmalıdır, o dönyanın nemətlərindən istifadə edə bilsinlər. O dünyada nemətlər insanların bu dünyada işlətdikləri əməllərə görə verilecəkdir. Ona görə insan bu dünyada elə yaşamalıdır, o biri dönyanın xoşbəxtliyinə nail ola bilsin. Beləliklə, insanlar həyat və məişətlərini yaxşılaşdırmaq

üçün zəhmətdən, əməkdən uzaqlaşdırılır, ölkədə yoxsulluğun artması, kütlevi səfalet üçün şərait yaradılır, son nəticədə vətən tənezzül edirdi. Nəticədə, millət səfile, vətən xarabazara çevrilirdi.

Firidun bəy Köçərli yazdı: "Bu məzmunlu vəzler ilə ruhani atalarımız, "salikani-rahi-həqiqət" camaatın etiqadına pərxaşlılıq və süstlüklə gətirib, dünya zindəganlığından onu soyudurlar, ümuri-məişətdə lazımlı olan səy və təlaşdan bir növ kənar edirlər. Bu qisim vəz və nəsihətlərin bərekətindən müsəlman qardaşların var qüvvətləri zəifləşir, fikirdən hünərləri yatır, cürət və hünərləri bir işdə bürüz etməyir, qəzalarına razı olub, hər bir cəfa və məşəqqəti qəbul edirlər, hər növ zəhmət və əziyyətə qatlanıb məişətin pozğun və cəfali övzasına tab gətirirlər və hər işdə "migüzərəd" deyib rahat olurlar. Dünya beş günlüğüdür, onsuz da axırı ölümdür. Beş günlük ömründə ötrü çalışmaq yararmı və çalışmaqdan nə hasil?" (54,279)

Firidun bəy Köçərli ruhanilərin bu cür təbliğatlarını əhalinin dini hissələrini qüvvətləndirmək məqsədilə edildiyini qəbul etmirdi. O, bunları ona görə kəskin tənqid edirdi ki, bunlar cirkin məqsədlərə xidmət edirdi. Bu isə xalqı qəflətdə saxlamaqla hakim dairələrin onların üzərində idarəciliyini asanlaşdırmaq və şəxsi rahatlıqlarını təmin etməkdən ibarət idi. Ədib haqlı olaraq belə hesab edirdi ki, ruhanilər xalqın oyanmasına və fəal həyat mövqelərini özlərinin nüfuzdan düşmələrinin, gəlir mənbələrinin kəsilməsini əsas səbəbi kimi baxırdılar. Bütün bunların qarşısını almaq üçün onlar əhalini qəflətdə saxlamağı və tərki-dünyalıq hissələrini qüvvətləndirməyi lazımlı bilirdilər.

"Dünyagir və tamahkar vaizlər üçün camaatın belə qəf-

lət və cəhalətdə yaşamağı, əlbəttə, çox xeyirdir. Hər nə ki, az-çox onlar qazanıb təhsil etsələr, gətirib öz ağalarına təslim edəcəklər, özləri isə aza qənaət edib, ancaq beş günlük ömr üçün əldə bir azacıq sərmayə saxlayacaqlar. Çünkü ruhani ataları onlara vazeh dəlillər ilə sübüt ediblər ki, dünya malı cəhənnəm odudur, nə lazımlı onu cəm etmək... Üləmayi-kiram həməvaxt biçarə hammalların zəhmətinin səmərəsini hiylə və təzvir ilə əllərindən alıb yüklərini yüngül etməyə çalışmışlar." (54, 280)

Ruhanilərin fəaliyyətində bir vətəndaş ziyalı kimi Firdun bəy Köçərlini qəzəbləndirən bir də o idi ki, onlar dar şəxsi mənafelərindən uzağa gedə bilmirdilər, xalqın və vətənin taleyi haqqında düşünmür, böyük məqsədləri şəxsi mənafeylərinə qurban verirdilər. Ədibin fikrincə vaiz və mollaların ictimai şüuru o qədər küt idi ki, işlətdikləri əməllərlə, vətənin tənəzzülünə, geriliyinə, müstəmlekə tapdağına çevriləsinə səbəb olduqlarını dərk etmirlər, beş günlük dünyani rahat yaşamaq xatırınə vətənin zəlalətinə səbəb olurdular.

Ruhanilərin çirkin məqsədlərinin nəticəsi idi ki, xristian Avropa ölkələri inkişaf etmiş, müsəlman dünyası isə geridə qalmışdır. Firdun bəy Köçərli yazılırdı: "O səbəbdəndir ki, müsəlman aleminə nəzər yetirdikdə onun fəna həli ilə avropalıların dolanacağıni tutuşdurarkən eqli-insan heyretdə qalır. Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahat güzəran avropalılarda; fəqr, zəlalət, yoxsulluq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsalət aləmi-islamda... Avropalıların bu fəaliyyət, ciddiyət və səadəti onların müsəlmanlardan artıq dərəcədə qabil və müstəid olmaqlarından deyil, məhz ondan naşıdır ki, onlar

həyatın qədrini bilib, ondan müstəfid olurlar. Müsəlmanlar isə həyata meyl etməyib, məmatın fikrindədirler." (54,280)

Firdun bəy Köçərli cəmiyyətdə digər imtiyazlı təbəqələrdən - məmur, bəy, xan və sairdən fərqli olaraq ruhanilərin mürtece mövqə tutmalarının səbəbləri haqqında ciddi sərətdə düşünür və bunların məqsədini aydınlaşdırmağa çalışırdı. Ədibin bunu vacib bir iş hesab edib araşdırmasına xüsusi səy göstərməsinin səbəbi onunla bağlı idi ki, onlar xalq içində idilər. "Hamisi-din və şəriət", "əxlaq və şəriət müəllimi" sayılırdı. O, belə qəti bir fikirdə idi ki, ruhanilər öz vəzifələrini icra etməyinçə vətənin tərəqqisi və xalqın səadəti haqqında düşünmək olmaz. Çünkü "etrafımızdakı miləlü əqvamın cümlesi tərəqqi yoluna düşüb, aramsız ciddü cəhd etməkdə", "arı səbetlərə bal daşıyar kimi müttəsil işləməkdə" olduqları halda ruhanilərin təbliğatı nəticəsində müsəlmanlar "axırət guşəsinə" göz tikib ölüm gününü gözləyirlər. Ədib böyük təsir gücünə malik olan bu təbliğatı əhalinin dirilik məsələlərinə doğru istiqamətləndirməyi məqsədə uyğun sayırdı.

Buradan irəli gelərək Firdun bəy Köçərli publisistikasında diqqətəlayiq bir cəhət də var idi. Yaziçi ruhaniləri tənqid edib, onların cəmiyyətdə mürtece mövqelərini aşkarlamaqla vəzifəsini bitirmirdi. O, öhdəsinə cəmiyyətin əxlaq təribiyəsi kimi məsul vəzifə götürməyən din xadimlerinin mürtəce, xalqa zidd mövqə tutmalarının səbəbini aydınlaşdırmağa çalışırdı. Firdun bəy Köçərli bunun başlıca səbəbini onların maddi həyat şəraitinin ağırlığı və ehtiyac içində yaşamaqları ilə izah edirdi. Bu baxımdan yazıcının 1906 və 1909-cu illərdə "Məişətimizə dair" ümumi başlıq altında yazdığı məqalələrdən fərqli olaraq, 1916-cı ildə "Yeni İq-

bal" qəzetində dərc etdirdiyi "Ehtiyac" yazısı diqqətəlayiqdir

Firidun bəy Köçərli mollaların din və şəriət ehkamlarını şəxsi mənafeylərinə uyğun şərh etmələrinin və bütün bulara görə hörmətdən düşmələrinin səbəblərini onların heç bir gəlir mənbələrinin olmaması və ailələrinin maddi ehtiyac içində yaşamaları ilə izah edirdi. O, belə hesab edirdi ki, illərlə təhsil alan molla zəhməti müqabilində heç bir yerden əmək haqqı almır. Yoxsul həyat sürdüyüñə görə o həm dövlət məmurlarından, həm də bəy-xan silkindən asılı qalır, şəriət qaydalarını onların rəyinə uyğun şərh edirlər. Ədib ruhanilərin həqiqi mövqelərini bərpa etmək üçün onların məişət məsələlərini həll etməyi vacib sayırdı. "Keçmiş zamanda da indiki halda da ruhanilərimizin vəzifələrini laiyinqince ifa etmədiklərinə və xəlqi cəhalet, zələlətdə saxlamalarına baş səbəblərdən birisi onlar üçün müəyyən bir mədaxil mənbəyinin olmadığıdır. Hər bir sənəti əhlinin şügli və sənəti az-çox özünün və əhli-əyalının maaşını təmin etməkdir. Mollanın sənəti onun vəcə və kəfafını ödəməyir. Və mərfə hal dolanmasını təmin etməyir. Biçarə molla gərəkdir gözləsin nə vaxt bir xeyir və ya şər vaqe olacaqdır ki, ondan qədri-məbləğ əlinə gəlsin ki, onunla zəruri ehtiyacatını dəf eləsin. Molla ac və çılpaq qala bilməz. Özünü, əyal və ətfalını acliq və yoxsulluq cəngindən xilas etmək üçün bacardığı fənd və fərəcini işlədir. Acliq adama oyun öyrədir və molla avam xalqın başına hər cür oyun gətməkdən çəkinməyir və illa özü acıdan ölü". (52, № 215)

Problemin aktual əhəmiyyətini dərindən başa düşən və bunu ruhanilərin milletin mənəvi xəstəliklərinin islahına səfərbər olunması üçün əhəmiyyətli hesab edən Firidun bəy

Köçərli "Müsahibeyi - İslamiyyə" kimi dəyərli əsərin müəlli fi Əhmədbəy Ağayevi bu cəhəti nəzəre almayıb, müsəlman aləminin qarşılaşdığı bütün fəaliyyətləri axundun əməlləri ilə əlaqələndirdiyinə görə tənqid edərək yazırdı: "Əhmədbəy Ağayev 1320-ci səneyi-hicriyyədə yazdıgı "Müsahibeyi-İslamiyyə"nam risalesində İslam dininin rövnəqdən düşməsini ruhani sinfindən görür. Axund ilə İslamin və Hatifü'l-qeybin arasında vüqua gelən müsahib və mübahisədə dəlayil ilə sübüt edir ki, İslami belə icz halına salan və əcnəbilər nəzərində xar və zəlil edən bimürüvvət və təməkar ruhani sinfi olubdur. Nə şairlerimiz və nə də ədiblerimiz ruhanilərin şəri-şəriflə belə qəddaranə rəftar etməklərinin sərr və səbəbini bilmək istəməyiblər... Bəs, xadimi-şəriət nə ilə güzəran etsin, əhl və əyalı nə sayaq dolandırsın! Heyfa ki, bu sualları Axund İslama verməyibdir." (52, № 215)

Firidun bəy Köçərli ruhanilərin maddi həyat şəraitinin ağırlığı səbəbindən adətə və şəriətə zidd hərəkətlər etməyə məcbur olmalarının cəmiyyətdə əmələ gətirdiyi xoşagelməz halların təhlili üzərində dayanırdı. Bunlar nədən ibarət idi? Ədibin fikrincə bunlardan biri maraqsızlıqdan, gəlir mənbəyinin olmamasından irəli gələrək müstəqil mövqelərini itirmələridir. Mollalar yoxsul yaşayış keçirdiklərinə görə imtiyazlı təbəqəyə, sərvətli adamlara möhtac olublar. Buna görə həqiqəti deyə bilməyiblər, şəriət hökmələrini olduğu kimli həyata keçirməkdə iradə göstərməyiblər. "Vəli çox əf-sus ki, ruhanilərimiz əmr olunduqları işləri və öhdələrinə götürdüyü ağır və mühüm təklifləri eql və vicdanları buyurduğu kimi icra etmirlər. Varlı və zorlu adamların xahiş və təmənnası möcibincə rəftar edirlər. Bu kasib ruhanilərimizin ehtiyacı içəre zindəganlıq etməsidir. Maaş qeydi, ehtiyac

əndişəsi və təmənnası əhli-əyal şərməndəliyi biçarələrin əl və ayaqlarını bağlayıb xar və zəlil edibdi. İstədiklərini da-nışmağa və xəlqin eyiblərini açıq söyləməyə cürət etməyir-lər. Yoxsulluq və maddi ehtiyac ruhanilərimizi bietibar və biehtiram edibdir." (52, № 215)

Batıl əməllər bununla bitmir. Maddi ehtiyac vəziyyəti o yerə gətirmişdir ki, cəmiyyətdə "haqq nahaqqqa, halal-hara-ma bir-birinə ele qarışib ələlsuyə olubdur. Qətl və qarət və nikahi arvad aparmaq məsəlli böyük hərəkətlər gündən-güne şiddət" etmişdi. Molla belə əməlləri icra edən adam-lardan aldığı rüşvətə görə bütün bunlara şəridon geyindirir. Ədib fikirlərini isbat etmək üçün bir sıra faktlar misal gəti-rirdi. Ədib yazılırdı: "Qazax mahalında bir əfəndi ilə görüşüb danışdıqda Hacı əfəndi dəruni qəlbdən ah çəkib dedi: "Cə-nab filani, bizim şenliyin dərdi kitaba, dəftərə sığası deyil. İçimizdə müsəlmanlıqdan bir əsər qalmayıbdır. Tamamı xalq azib yoldan çıxıbdır. Xüsusən kəbinli arvad aparmaq bidəti el-obamızda mütədəvvil olub, bu fəsadın öünü al-maqda acizəm". (52, № 222)

Ədib Dağsarvan kəndində qonaq olarkən tələbəsi ona kənd mollasının oruc tutmamasından və namaz qılmamasından danışır. Molla bunun səbəbini əhalinin harama qur-şanması ilə izah edir: "Bir günahkar tayfasınız, kəsb və qa-zancınız başdan ayağa haram. Mənim də dolanacağım si-zilədir. Haram malından da nə oruc düşər, nə namaz". (52, № 222)

Maddi həyat şəraitinin ağırlığı, ehtiyac ruhani sinfini riya-kar və hiyləgərə döndərmişdir. Din və şəriət onların əlində muma çevrilmişdir. Onlar bunu istədikləri şəkildə yozub, bu vasitə ilə xalqı soyurlar.

Ədibin ruhanilərə verdiyi ittihamlardan biri də ondan iba-rətdir ki, şəxsi mənafelərindən irəli gələrək onlar vəzifələri-ni məhdud dairədə icra edirlər. Başqa sözlə vez və nəsi-hətlərini, dini moizələrini onlara xeyir getiren məsələlər üzərində qururlar. O, məqalələrində ruhani təbliğatının iki mərhələsində söhbət açırdı. Birinci mərhələ birinci rus in-qilabına qədərki dövrdür. Əhali kütlösünün avamlıqda, qar-anlıqda yaşıdığı bu mərhələdə mollalar ancaq xüms və zəkatdan söhbət edir, onun hamisini əllərinin altınə topla-maq üçün şəriətin qanunlarını təhrif etməkdən çəkinmirdi-lər.

Ədib yazılırdı: "Sabiqdə molların məscid və məhəllədə söylədikləri sözər və etdikləri vez və nəsihətlər xüms, zə-ka-t və sədəqə babında idi. Bu xüsusda varid olan ayat və hədislərin üstünə bir çoxun da özlərində artırırdılar ki, xüms və zəkat verməkdə bir qüsür olmasın". (52, № 222)

İnqilabdan sonra əhalinin ayıldığını, köhnə düşüncə tər-zı ilə yaşamadıqlarını görüb söhbətlərinin mövzusunu də-yişmiş, xalqın zövqünü oxşayan söhbətlər etməyə, bu yolu onları təsir altında saxlamağa başlamışdır. "İndi cama-at ayılıbdır, molların niyyətini duyubdur. İndi camaatın qel-bində başqa şeylər, ruhunda və əqlində böyük təbəddülət müşahidə olunmaqdadır. Gözüəçiq mollalar bu təbəddülat-ı əlbəttə, anlayıb camaatın əhvali-ruhiyyəsindən xəbərdar olublar. O cəhətə camaatın xoşuna gələn və əqlinə uyan sözlərdən danışırlar. Məsələn, elmdən, fəndən, millət dər-dinə yanmaqdan və s. belə". (52, 222)

Bu vəziyyətin hər ikisini Firidun bəy Köçərli məqbul he-sab etmirdi. Çünkü bunların hər ikisində ruhanilərin funksi-yasına daxil olmayan məsələlər öz əksini tapmışdır. Birin-

cisində xüms və zəkatı bütünlükde əllərinə keçirmek üçün şəriət qaydalarını təhrif etmişlər. İkincisində vez və nəsi-hətlərində əsrin inkişafı ilə ayaqlaşdıqlarını göstərmək üçün şəriətə dəxli olmayan siyasi-elmi səhbətlərə geniş yer verməklə riyakarlıq bürüzə vermişlər. Ədib bu vəziyyətlərin hər ikisində xəyanət əlaməti görürdü.

Bu halların hər ikisini qeyri məqbul sayan ədib yazdı: "Bu danışq əlbəttə, çox vaxtlar saxta olur. Ürəkdən elm tə-rəfdarı və millet qeydi çəkən ruhanilərimiz hala azdır. Hə-qiqət əmrde ruhanilərimizin vəzifəsi başqadır. Elmin fərz olmağı və millətin halına yanmaq onların baş təklifi deyil". (52, № 222)

Firidun bəy Köçərliyə görə ruhanilər nitqlərini xüms, zə-kat və elmin əhəmiyyəti haqqında vəzlərə yox, əhalinin "təhzibi-əxlaq və adab"ına həsr etməlidirlər. Lakin bu möv-zu və problemlər müxtəlif mülahizələrdən irəli gələrək on-lara sərf etmədiyinə görə unudulur və haqqında danışılmır.

Yazıcı Şuşa şəhərində şahidi olduğu iki üləmanın vez və nəsihətlərini misal gətirirdi. Başqa sözə, şəherin yuxarı məhəlləsində Ağa Əbdürəhim Müctəhidzadənin, aşağı məhəllə məcsidində Hacı molla Əbdüləlinin ramazan günlərində vəzlərini təsvir edirdi. Hər iki ruhani atanın moizələ-rini yüksək qiymətləndirən ədib yazdı: "...Hər iki alimin danışlığı gözəl və məqbul və əhvali-əsrə müvafiq, hər iki vaiz müsəlmanları ittihad və ittifaqa dəvət, ümum və kama-lat təhlilinə təşviq etməkdə bir qüsür göstərmədilər. Camatımızın mənəvi tərəqqi və təkamülü babında izah etdiklə-ri hüsni-xidmətləri əlbəttə, inkar etmək olmaz. Burası çox gözəl. Vəli, mərhümə Gövhər ağanın məscidlərində təhzi-bi-əxlaq və adab barəsində bir söz eşitmədik. Rəsuli-əkrə-

min və ənbiyayı-kiramın qövlündən bəzi hədislər münasib məqal söyləndisə də, onların əxlaqa cəndan mədxəliyyəti yox idi. İnsaf və mürvətdən, ədalət və istiqamətdən və hər şeydə doğruluğu iltizam edən həqqaniyyət və mərhəmət-dən və şəri-şerifdə varid olan əvamir və nəvahiddən çox az danışıldı. İnsanın maddi və mənəvi məsuliyyətindən azad və beynəlnas əziz və möhtərəm edən həqqaniyyət və əda-lətə səbəb nə oldusa, unuduldu. Əmr və məruf və nəhi-münkir və hüquqi-ibad kimi böyük və mühüm şəri-məsələ-lər üzü örtülü və pərdəli keçdi". (52, № 222)

Ədibin fikrincə hər iki alimin səhbətində əxlaq məsələlə-ri əsas mövzu olmalı və əhalinin bu günkü həyat məsələ-ləri ilə əlaqələndirilməli idi. Əsas diqqət isə əhalinin əxlaqi qüsurlarının və cəmiyyətin eyiblərinin tənqidinə cəlb olun-malı idi. Yaziçi belə hesab edirdi ki, ümumiyyətlə ruhanilərin bütün səhbətləri, o cümlədən moizələrini dinlədiyi üle-maların vəzləri bu istiqamətdə qurulsa idi, əhali vətəndaşlıq borclarını daha yaxşı yerinə yetirmiş olardılar. Lakin alimlərin vez və nəsihətlərində tənqidin pafosun olmaması nəinki əhalinin əxlaqının saflaşmasına lazımi rol oynamamış, eksine, onları bir qədər də arxayın etmişdir. Onlar qüsurları haqqında düşünmək imkanından məhrum olmuşlar.

"Həmçinin camaatımızın eyib və qüsurdan bəhs olunmadı. Bu qədər riyakar, hiylə və fəsad və bəd əməller, xi-lafi-eql və şəri işlər, cirkin və nagüvara hərəkətlər ki, içi-mizdə əndazədən aşıbdır bunların heç biri yad olunmadı. Belə ki, xalqın üzərinə eyibləri söylənmədi və onlar özləri-ni mələk hesab edib, rahat və xətircəm oldular". (52, № 222)

Firidun bəy Köçərli ruhaniləri millətin "birinci müəllimi"

hesab edirdi. Onları xalqın mənəvi-əxlaqi dəyərlərinin saflaşmasına cavabdeh adamlar adlandıırırdı. Lakin bunlar cəmiyyətin işlərindən tamamilə kənardə qalmışlar. Ruhani-lərə əsrbeəsr göstərilən etinəsizliq ağır başa gelmişdir.

Ədib ümumiyyətlə, müsəlman, xüsusiylə Azərbaycan cəmiyyətini yenidən qurmaq üçün ruhanilərə münasibəti dəyişməyi zəruri tələb kimi irəli sürürdü. O, yazdırdı: "Lazimdir tezliklə və ciddi surətdə ruhanilərimizin mösiyətini təmin etmək üçün doğru çərə və tədbirlər aramaq. Bundan da artıq ruhanilərimizi zillət və felakətə salmaq rəva deyil. Anladığımıza görə bu məsələni və ruhani sinfinin başqa ehtiyaçına məxsus məsələləri həll etmek üçün lazımdır bir şuraya tərtib etmək, ruhanilərimizin dərdinə hamidan gərəkdir ruhani idarələrimiz qalsın və ruhani rəislerimiz yansın. Bu şuranın binası və baş tutması onlardan məlumdur. Büyük milli dərdimizin çərəsi təklikdə olmaz. İttihad və ittifaq ilə olar". (52, № 222)

Burjua-mülkədar cəmiyyətini islah edib, yenidən qurmaq və xalqın intibahına nail olmaq işində qadınların rolü onların hüquq və mövqelərinin təmin olunması məsələsi Firdun bəy Köçərli publisistikasında xüsusi yer tutur. O, kəndli və qadını hazırlı cəmiyyətin bünövrəsini təşkil edən iki əsas amil kimi götürürdü. Yaziçi haqlı olaraq belə hesab edirdi ki, ölkədə bu iki təbəqənin yeri müəyyənləşdirilib, mövqeləri aydınlaşdırılmayınca, hüquqları bərpa olunmayınca tərəqqi, azadlıq səadəti haqqında danışmaq olmaz.

Kəndli həyatından fərqli olaraq qadın probleminə həsr olunmuş məqalələrinin nisbetən azlığına baxmayaraq, qadın məsələsi həmişə ədibin diqqət mərkəzində olmuş, ona "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" adı altında silsilə və

"Xanımlarımız" başlığı altında məqalələr həsr etmişdir.

Məlum olduğu kimi XX əsrin əvvəlində qadın azadlığı və ümumiyyətə qadının cəmiyyətdə mövqeyi və əhəmiyyəti məsəlesi müzakirələrin əsas obyekti olmuşdu. Bu məsələ haqqında Əhmədbəy Ağayev, C. Məmmədquluzadə, M. Ə. Sabir, Yusif Vəzir Çəmənzəminli kimi qələm sahibləri xüsusi əsərlər yazmışdır. XX əsrin onuncu illərində mətbuat səhifələrində "Təsəttüri-nisvan" adı altında müzakirə təşkil olunmuşdu. "Şəlalə" və "İqbəl" redaksiyaları arasında başlanan mübahisələrə zəmanənin ziyanlı qüvvələrinin əsas qismi qoşulmuşdu. Fikirlər müxtəlif idi. Onlardan bir qrup qadının ictimai mövqeyinə qarşı çıxaraq onun məhkum vəziyyətini müdafiə, digər bir qrup isə qadının insani hüquqlarını müdafiə edir. Onu cəmiyyətin bir hissəsi sayır, vətən və ölkənin taleyi ilə əlaqədar işlərdə kişilərlə bərabər işləmələri fikrinə müdafiə edirdilər. Bu müzakirələr və mübahisələr o qədər şiddetli idi, onlar bəzən publisistikanın çərçivəsində kənara çıxırı, poetik əsərlərə mövzu olurdu. H.Cavidin "Pənbə çarşaf" şerisi (18, 83) və M. Hadinin onun tənqidinə həsr olunmuş "Əlvahi-nəfasət" əsəri (34) buna yaxşı sübutdur.

Qadın məsələsinə münasibətdə Firdun bəy Köçərli öz zəmanəsinin mütərəqqi qüvvələrinin cəbhəsində dayanırdı. Yaziçinin birinci məqaləsinin adı çox mənalı səslənir və onun əsas məramını ifadə edirdi: "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz!". Ədibin fikrincə qadın həyatın həqiqi gözəlliyidir. Ancaq ona görə yox ki, o zərif məxluqdur, insan cinsinin gözəlidir. Ona görə ki, qadın şəfqət, mərhəmət, ədalət, insaf mütəssəməsidir. Xeyirxahlıq simvoludur. İnsanlıq ancaq qadın əlinin hərarəti ilə dirçələ bilər. "Zənan tayfası-

nin ürəkləri nazik, hissələri zərif, niyyətləri pak və səlamət olduğu cümləyə məlumdur. Fəlakət və zillətə düşənlərin halına kişilərdən artıq arvadlar yanırlar. Çox arvadlar ərlərindən gizlin aclara təam, cıplaqlara libas verib, yetimlərə analıq etmişlər və halal etməkdədirlər. Mənəviyyatımız müqtəzasınca neçə müsəlman arvadları sair miləl və əqvalın arvadlarına nisbətən daha ziyadə rəhmdil və şəfqəti və mehriban olurlar. Arvadların sözlərində, rəftar və kirdarlarında o qədər lətfət, nəzakət və həyatbəxş qüvvə vardır ki, hər üftadə və müsibətzədəni dirildə bilər. Hər yetimi güldürüb, yoxsulun qəlbini açar. Elmlı və tərbiyeli arvadlar hər ailə və cəmiyyətin zinəti, rayihə saçımı çiçəkləri mənziləsindədir". (52, № 231)

Qadın qəlbə, qadın şəfqəti və mərhəmətinin insan həyatında oynadığı rolü göstərmək üçün ədib birinci dünya müharibəsi cəbhərlərində şəfqət bacısı kimi çalışan bir qadının yaralılara göstərdiyi xidmətdən söhbət açırdı.

"İndi böyük və misli görünməmiş millətlər davasında şəfqət bacılarının hüsnü-xidmətləri yazımaqla başa gəlməz. Biz çox yaralılardan onların tərif və tövsifini eşitmışık. Qalıcı davasında yaralanmış cavan müsəlman könüllülərdən birisi yatdığı xəstəxanadakı şəfqət bacısı Nataliya xanımı tərif etməkdən dili ağızına sığmayırdı. Məzkur cavanın sözlərində Nataliya xəstəxananın ruhu mənziləsində bir məlek olduğu anlaşılırdı. Nataliya hər xəstəni bir dil ilə danışdırıb könülləri şad etməklə min cürə vasitələr icad etəyirdi. Yaralılara qulluq etməyi müqəddəs vəzifəsi bilib, yemək-icməyi unudub, yuxusunu özünə haram etmişdi". (52, № 231)

Nataliyanın fəaliyyətini misal götirməklə yazıçı iki məq-

səd izləmişdir. Bunlardan biri insanlığın "hərəkətsiz nisfinin" yeni bir parasının ictimai həyatdan kənar edilməsinin insan həyatına gətirdiyi ziyanı göstərmək, digəri isə insanlığın mənəvi dirçəlişində qadın mərhəmətinin gücünü nümayiş etdirməkdən ibarət idi. Bunlardan hasil olan ümumi fikir isə bundan ibarət idi ki, müsəlman dünyası onu iki ayağı üstə saxlayan ayaqların birində məhrumdur. O bir bədən olduğunu halda onun bir hissəsi iflic olmuşdur. Xəstə bədənin hissəsi nəinki hərəkət eləmir, faydalı işə yaramır. Əksinə, sağlam tərəfə təsir göstərir, onun fəaliyyətinə mane olur: "Necə ki, fəlic azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir, habelə aləmi-islamda da müsəlmanların bir nisfi ki, ibarət ola ixtiyarsız, elm və tərbiyəsiz biçarə arvadlardan, nisfi digərinə böyük həml olub, onların tərəqqi etməyinə, elm və mərifət kəsb qılmasına mane olur". (54, 221)

Firidun bəy Köçərli müsəlman aləmini və onun tipik bir səhnəsi olan Azərbaycanın ahəngdar inkişafını təmin etmək üçün Avropada olduğu kimi qadınların da kişilərlə bərabər cəmiyyət işlərinin icrasına cəlb olunmasını zəruri hesab edirdi. Firidun bəy Köçərliyə görə müsəlman dünyasının tənəzzül etməsi və geridə qalmasının əsas və həlliçi səbəblərdən biri qadınların ictimai məsələlərdən kənarlaşdırılmasıdır. Cəmiyyəti təşkil edən qüvvələrdən birinin fəal, digərinin passiv olması, birinin inkişaf edib qüvvələnməsi, digərinin kənarda qalıb zəif düşməsi müsəlman aləmini eybəcərləşdirmişdi. Ədib fikirlərini aydın ifadə etmək üçün "Molla Nəsrəddin" jurnalında dərc olunmuş məşhur bir karikaturanı misal gətirirdi. Orada iki kişi şəkili çəkil-

mişdi. Bunlardan biri ağızı, digəri başı ilə işləyəndir. Ağızı ilə işləyənin başı balaca, çənəsi və dişləri yekədir. Başı ilə işləyənin çənəsi və ağızı balaca, başı böyükdür. Şəkilin altında yazılmışdır: "Bədənin hansı üzvü çox işləsə böyüyər və qüvvət tapar". (85, № 14)

Şəklin məzmununu təhlil edən ədib belə bir nəticəyə gəldi ki, "...bədənin bir üzvünün böyüyüb əndazədən çıxmışdan salır, onu çirkin, görkəmsiz və nahəmvar eləyir. Bəüzvlərinin mötədil, mütənəssiq və yek - digərinə uyğun və müvafiq olmağına". (54, 218-219)

Firidun bəy Köçərli "Molla Nəsrəddin" də çəkilmiş şəkillərle müsəlman dünyası arasında bir benzəyiş görürdü. Bu dünyadan bir hissəsi, kişi cinsi işləyib inkişaf etmiş, digər hissəsi, qadın cinsi işləmədiyinə görə zəifləmişdir. Beləliklə, aralarında tarazlıq pozulmuş, cəmiyyət eybəcər görünməyə başlanılmışdır. Ədib müsəlman dünyasının gözəlliyyini dönlərə kimi irəli sürerek yazdı: "Belə olan surətdə hər bir camaatın, hər bir tayfa və millətin, dövlət və sərvəti filcüm-lə maddi və mənəvi salamatlığı, gözəlliyi və vəqü heysiyəti münhəsirdir onları tərtib və təşkil edən üzv və ünsürərin yek - digərinə mütənəssiq və mütənasib olmasına və bunların sülh və ittifaq ilə səy və təlaş edib, hər birinə müxtəss olan əmali icra etməsinə. ... bir millətin ünsürlerindən bir hissəsi müttəsil işdə və təlaşda olub qeyri bir hissəsi fealiyyətdən düşsə, işsiz və hərəkətsiz qalsa, o millət nəinki zahirən çirkin, bədterkib görünəcəkdir, bəlkə müruri - əy-

yam ilə mənən dəxi zəif, aciz və qüvvətsiz olub taqətdən və hörmətdən düşəcəkdir, şan və şərafətini bilmərrə itirəcəkdir". (54,220)

Firidun bəy Köçərli qadın hüquqlarının qəsb olunmasını müsəlman dünyasının nəinki eybəcər görünməsinin, eyni zamanda xəstə, iflic hala düşməsinin əsas səbəbi kimi qiymətləndirirdi. Lakin ədib əhalinin bir hissəsinin hərəkətsiz qalmasının ziyanını onun eybəcər hala düşüb iflic olmasından ibarət hesab etmirdi. Bu eybəcərlilik və xəstəlik cəmiyyətin bütün tərəfəine təsir göstərir, onu başdan-başa çürüdü.

Nəticədə bütün cəmiyyət məhv olmaq təhlükəsi ilə üzüze dayanırdı. "Necə ki, falic və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir, habelə aləmi - islamda da müsəlmanların bir nisfi ki, digərinə böyük həml olub, onların tərəqqi etməyinə, elm və mərifət kəsb qılmasına mane olur. Həm əqlən və həm şərən arvadlar kişilərin bir şaqqaşı və dilimi olmayı mühəqqəqdir". (54,221)

Firidun bəy Köçərli müasir mədəni dünyada qadınların hüquqları sahəsində əldə edilən zəngin təcrübə və əldə edilən nailiyyətlərin mövqeyində çıxış edərək müsəlman aləmində də qadınların münasibətinin dəyişilməsini tələb edirdi. Onun mahiyyəti isə xalq həyatına aid bütün məsələlərin həllində qadın və kişilərin eyni dərəcədə iştirak etməsindən ibarətdir. Kişi və qadın bir yerde övlad törədirlər. Onun tərbiyəsində, həyata hazırlanmasında da bərabər, eyni dərəcədə əmək sərf etməlidirlər. Bu vəzifə həyata keçirilməyincə kamil cəmiyyət yaratmaq, qabil üzvlər hazırlamaq olmazdı: "Arvad kişinin misli və nəziri və yaxud nisfi-

digəridir. Belə ki, kişi təklikdə naqis və yarımcıq bir vücudur. Onun həddi-kamala yetişməyi bağlıdır nisfi - digəri məqamında olan arvadın vücuduna. Bunların her ikisindən övlad töreyir və nəsil əmələ gəlir. "Bəqayı-insan, nizamibəşər və nəzmi-dövran" - bu iki şaqqların birləşib bir cildi - vahidə girməyinə bağlıdır". (54, 221)

Firidun bəy Köçərli müsəlman aləmində arvada qarşı edilən zülmü nəinki müasir dünyanın istəyinə, hətta islam peyğəmbərinin şəriətinə zidd bir addım sayırdı. Məşhur "innəmən nisā, təqaiqr rical" hədisini misal gətirən ədib "arvadların viqayed-i-hüquqları əmrində ehtimalı-külli" icra etməyi təklif edirdi.

Böyük rus şairi Nekrasovun rus qadınlarının "ixtiyarsız və fena bir haldə" yaşamalarını, "üç qism bəd iqbaldə və nəhs taledə" yaranmaları- "anadan kəniz və ixтиyarsız doğulmalarını", "qul kişiyyə arvad", "bəd tale və qarabəxtlik qul anası" olmaları haqqında fikirlərini misal gətirən yazıçı rus arvadları ilə müsəlman qadınlarının vəziyyətini müqayisə edərək belə bir fikirə gəlir ki, ikincilər, müsəlman qadını daha ağır və əzablı həyat yaşayırlar. Onların ömründə xoşbəxt anlar ancaq "on -on beş" illik əyyamdan ibarətdir. Nişanlanıb əre getdikdən sonra onun "sultanlığı" əlindən alınır. O, qula çevrilir, ayaqlar altına düşüb çul olur. Ədib yazırıdı: "Amma müsəlmanlıqda müsəlmanlar arasında hər üç surətdə qul və kəniz halında gün keçirən və ömrünü zay edən arvad tayfası olur. Anadan kəniz doğulur, əre getdikdə ərinə kənizlik edir və həmişə ərinə və yoldaşına "ər" və "yoldaş" deməyib, "sahibim" deyir. Axırda tərbiyəsiz övladına ana olmayıb, kəniz olur.... Sahibinin sərtvücud rəftarından vaxtsız qocalır, qönçə ikən açılmamış solur, tələf

Firidun bəy Köçərli müsəlman aləmində qadınların əre gedib ailə həyatı qurduqdan sonra "get-gedə hörmət və izzətlərini bilmərrə itirib, ayaq altına düşən çul və palas mərtəbəsinə" enmələrinin, "ölənə kimi əynində "cəbrü cəfa" köynəyini gəzdirmələrinin səbəblərini araşdırıb, özünün dediyi kimi "mətləbin günheynə diqqət yetirib" səbəblərini açıb üzə çıxarmaq və islahına düzgün istiqamət verməyi əhəmiyyətli hesab edirdi.

Bir maarifçi ideoloq kimi məsələyə yanaşan Firidun bəy Köçərli qadınların cəmiyyətdə tənəzzül etmələrinin səbəbi ni, başqa sözlə, kişilərlə bərabər mövqedə dura bilməmələrinin səbəbini onların mədəni səviyyə etibarı ilə kişilərdən aşağı səviyyədə durmaları ilə izah edirdi. O, belə hesab edirdi ki, müsəlman dünyasında qadının mənəvi inkişafı üçün şərait yoxdur. O, on-on beş yaşında nişanlanır, "analıq halına" yetişir. Onun nəinki təhsil almaq, mənəvi qüdrətini artırmaq, hətta fiziki dirçəlişini inkişaf etdirmək imkanlarının qarşısı alınır. Buradan da cəmiyyətin bütün tərəqqi nizamını pozan faciələr başlanır.

Birinciisi, o cəmiyyət üçün fiziki sağlamlığı olmayan uşaq doğur. Çünkü on-on beş yaşı, "dünənki uşağı, gəlin oynadan və ağızından hənuz süd iyi gələn görpə bir qız balası..." (54, 224) analıq kimi çətin və mürekkeb bir peşəni ifa etməyə başlayır. O, gəlin oynatmaq əvəzinə "balaya süd və tərbiyə verməyə vadər" olur. Bunu cəmiyyətdə "cəhalət və divanəliyin" təzahürü kimi qiymətləndirən ədib burada "böyük zülm və ədalətsizlik" əlaməti görürdü.

"Filhəqiqə, belə körpə, eti və sümüyü bərkiməmiş anadan vücudə gələn balalar cismən və əqlən nə qədər zəif,

nəhif və mayasız gərək olsunlar. Övladın təbiyəsi və təlimi ancaq o vədə qaydaya düşüb fəbii ola bilər ki, onların vücuduna səbəb olan ata və ana həddi-kamala yetişib, ağıl və fərasətdə, elm və bilikdə, ixtiyar və hüquqda biri-birinə müvafiq olalar, biri-birinə həqiqi mərifət və məhəbbət ilə bağlanmış olalar və hər ikisi təlim və təbiyənin yolunu kamalınca anlayalar". (54,225)

Firidun bəy Köçərli haqlı olaraq belə hesab edirdi ki, "ana olmaq körpə balaya döşdən süd verib, onu bələməkdən və ona dayəlik etməkdən ibarət deyil. "Yalnız ağıl və kamalı dürüst və canı salamat valideyn" sağlam ve kamil nəsil yetire bilər. Buna nail olmaq üçün ədib "təəhhül və təzvic məsələsinə artıq diqqət yetirməyi", "əski adətləri islah edib dəyişməyi, belə həyatı məsələni "bir boşqab şirin və bir kəllə qənd və üç manat pul ilə: "əqdi-nikah"ın cari olmasına son qoymağı tələb edirdi.

İkinci, Firidun bəy Köçərli mövcud cəmiyyəti müasirləşdirmək və onun ahəngdar inkişafına nail olmaqdan ötrü qadınların təhsil almasına, mədəni səviyyəsinin yüksəlməsinə xüsusi diqqət yetirməyi zəruri əhəmiyyət kəsb edən məsələ kimi irəli sürdü. Ədib müasir dövrde müsəlman aləminin rastlaşdığı bütün faciələrin səbəbini qadınların mənəvi səviyyə, təhsil dərəcələri etibarı ilə kişilərdən geridə qalmaları, aşağı səviyyədə durmaları ilə izah edirdi. Onun fikrincə nəinki ailə münaqışələri, hətta əxlaqsızlıq da bura-dan töreyirdi. Çunkü qadın ədəb və mərifəti ilə kişini təmin etmir. O, nəinki ailə münasibətlərinin, hətta cəmiyyətin inkişaf ahənginin pozulmasına səbəb olur.

O, yazılıdı: "Əger mətləbin künhünə diqqət yetirib dürüst fikir etsək, onda görərik ki, arvadların təlim və təbiyəsiz

qalmaqlarının, çox işlərdə ixtiyarsız olmaqlarının, övzai - zəmanədən və dünya işlərindən bilkülliyyə bixəbər qalmaqlarının zərəri özlərindən artıq kişilərə yetişir, ağılsız, elm və mərifətsiz arvadın yaraşıqsız işi və uyğunsuz hərəkət və söhbəti hamidan artıq öz kişisine təsir edir. Kişi təcrübə, elm və bilik cəhətincə hər zaman və məkanda arvaddan artıq olubdur və özünün şaqqası məqamında olan arvadın ağılsız, fəhmsiz və sadədil olduğunu müşahidə etdikcə ürəkdə ağriyib içəridən yanır". (54,223)

Firidun bəy Köçərli müasir ailə haqqında fikirlərini ireli sürərək belə hesab edirdi ki, yeni şəraitdə ailəni təşkil edən tərəflər - ər və arvad bir-birinə həm cismani və həm də mədəni səviyyə etibarı ilə bərabər olmalıdır. Onlar hər cəhətdən bir-digərini təmin etməlidir. Ədibin fikrincə "arvad yalnız bir bədən və cism ilə kişiyyə qulluq edib, cismanı xahişlərini əmələ gətirməklə" kifayətlənməməlidir. "Təəhhül və təzvində" deyilən "evlənmək məsələsi" üçün çoxlu şərtlər var, qadın onları bilməli və yerinə yetirməlidir. Lakin müsəlman qadınları ailə həyatına hazır olmadıqlarına görə bunları bilmirlər. Ona görə də tezliklə "kişilərin nəzərində... xar və zəlil" olurlar.

Firidun bəy Köçərliyə görə ailənin xoşbəxtliyi və cəmiyyətin inkişafı o zaman təmin oluna bilər ki, qadının mədəni səviyyəsi, dünyagörüşü, həyata baxışı kişiyyə bərabər olsun. Kişi qadını arvadının simasında özünə dost görsün. Lakin müsəlman aləmində, Azərbaycan şəraitində arvad nəinki ərinə köməkçi deyildi, onu böyük işlər görməye təhrik etmirdi, əksinə, onun işiqli fikirlərini görüb qiymətləndirə bilmirdi. Ailədə qadının cəhalət və nadanlılıqdan doğan əməlləri kişinin inkişafına mane olur. Bu nöqtədə Firidun

bəy Köçərli Mirzə Ələkbər Sabirlə birləşir. Şairin "Nədamət və şikayət" satirasında təsvir olunan qadının rəftarına bənzər əməllərini aydın şəkildə ifadə edərək yazılırdı: "Doğrudan da, ər ilə arvadın arasında mərifət cəhətinə ne qədər təfavüt çox və mənəvi qərabət az olsa, bir o qədər bunların bir yerde olmağı kişi üçün ağır və çətin olur. Biçarənin qol və qanadını bağlayıb, ağıl və ruhunun tərəqqi və təcəllisini gah qisim - qisim iddialar ilə pozur və gah həmişə əllerində olan göz yaşı ilə qərq edir. Üreyi elm ve bilik şövqü ilə dolmuş və qəlbində mərifət çıraqı yanmış hər bir kişi, xüsusən cavanlıq mövsümündə, mərhum Abdullabəy Asinin kəlamı misdaqincə "Günəş həmxanəliyini məva etmək arzusunda olub", tərlan kimi uca məqamlara uçub qalxmaq istəyir və lakin bu halda dişi qaz misilli bir arvada rast gelib, qüvvəyi-şəhviyyəsinə məglub olub, onunla həmsər olur və tezlikcə özü də tərlan iken çevrilib qaz olur, çamurlu və gölmələr içinde özüne və balalarına üfunətlə tömə axtarmaqla ömrünü zay edir.

Belə ki, "Mürğı-Qaf ilə həmzəban olub, dövrə qalxmağa balı pər bağlamış" arvadlar hənuz müsəlmanlar arasında hasılı gəlməyibdir". (54,224)

Namünasib nikah, onların illerdən bəri müsəlmanlar arasında əmələ gətirdiyi xoşagelməz hadisələr yuxarıda qeyd edildiyi kimi, böyük ideyalarla yaşayan kişiləri arzularını həyata keçirmək yolundan sapındırmaqla məhdudlaşdırdı. Qadınla kişinin arasında uyğunsuzluq artıq cəmiyyətdə evlənmək və ailə qurmaq məsələsini problemə çevirir. Ədibin fikrincə cəmiyyətdə oxumuşların sayının artması, onların mədəni dünya ilə tanışlığı digər heyati məsələlərdə olduğu kimi evlənmək məsələsinə də münasibətlərini dəyişmiş,

şəxsi təmənnalarını artırılmışdır. "O təmənnaları keçmiş zəmanənin ayin və adatı ilə tərbiyə almış qızlar yerinə yetirməkdə acizdirlər". (54,223)

Bu məsələ XX əsrin əvvəlində artıq problemə çevrilmişdir. O müxtəlif yazıçılar tərefindən müzakirəyə qoyulmuşdur. Cəlil Məmmədquluzadə bu məsələyə "Mırt-mırt" felyetonunu həsr etmişdi. Hər iki ədibin eyni probleme müraciət etməsinə baxmayaraq onların gəldiyi nəticə müxtəlif idi. "Qızlarımız çoxalıb və evlənən oğlanlarımız azalıb" deyən C. Məmmədquluzadə onun səbəbini belə aydınlaşdırırdı: "Oğlanlarımız gedib Avropa dərsi oxuyurlar və Avropa tərbiyəsi alırlar. Bunların da bir parası dərsi qurtarıb, vətənə qayıdır gələndə öz yanlarında rus, yəhudİ, ya qeyri millətlərin qızlarından birini seçib gətirirlər və kəbin kəsdirib özlərinə övrət eləyirlər. Cavanlarımızın da bir parası qayıdır kəlir vətənə ki, burada öz səliqəsinə müvafiq bir müsəlman qızı tapıb alsın. Amma gəzir ... axırda görür ki, oxumuş ... müsəlman qızı yoxdur... ləp axırda ... "cəhənnəmə, göra" - deyib, gedir, bir müsəlman qızı alır". (75,245)

Lakin dünyagörüşlərində və inkişaf səviyyələrində ciddi fərq olduğuna görə rəftar və sözləri bir-birinə xoş gəlmir.

Qızın evdə ayaqyalın gəzməsi, yuxu yozmaq üçün molanın yanına getməsi oğlanın xoşuna gəlmeyən kimi, oğlanın kitab oxuması və yazı yazması qız tərefində bəyənilmir. Bu məsələlərin ətrafında aralarında tez-tez münaqışə başlanır və aylarla küsülü qalırlar.

Bütün bu məsələlərdə C. Məmmədquluzadə ilə eyni mövqedən çıxış edən Firidun bəy Köçərli məsələnin başqa bir tərefinə diqqət cəlb edirdi. Ədibin fikrincə qadınla kişi arasında qeyri normal münasibətlər son nəticədə əxlaq

pozğunluğuna gətirib çıxarır. Nəinki ailə dağılır, hətta millətin əxlaqı pozulur. "Necə ki, qədim Yunanistanda hükəmə və filosoflar öz ailələrindən xəlvət qaçıb, getəra adlanan azad və bir növ əxlaqsız arvadlar məclisində ruhlarını şad və vaxtlarını xoş keçirirdilər, habelə bu halda bizim müsəlmenlər içində, xüsusən elm və kamal təhsil edənlər arasında, çoxları elm və tərbiyəsiz müsəlman arvadlarına meyl və rəğbət göstərməyib, özləri üçün naməşru yol ilə ruslardan, nemsələrdən və yəhudilərdən yoldaş və həmsər axtarırlar". (54,227)

Müsəlman oxumuşları başqa millətdən və dindən olmalarına baxmayaraq rus, nemes və yəhudü qadınları ilə öz aralarında mənəvi yaxınlıq görülür. Bu isə onları daxilən təmin edir. Ədib bunu təbii ehtiyacdən doğan hal hesab edirdi və deyirdi: "Bizim anladığımıza görə, özgə sayaq da ola bilməz. Çünkü kişini arvad özüne mehz bir cismi və zahiri camalı ilə bənd edə bilməz. Bunun üçün ağıl və kamal da lazımdır. Ve həqiqəti-əmrədə insanı özüne bağlayan və həmişəlik aşiq ədən camalı-zahiri deyil, camalı - mənəvidir. Əsil gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və sirətdədir". (54,227)

Üçüncüsü, savadsızlıq və müasir elmi əsaslar üzrə tərbiyənin yoxluğu üzündən qadınların cəmiyyət işlərindən kənarda qalması və onun gedişinə təsir göstərə bilməməsi övlad-valideyn münasibətlərinin pozulmasında təzahür edir. Firdun bəy Köçərli haqlı olaraq belə hesab edirdi ki, müsəlman qadını savadsız, tərbiyə üsullarına nabələd olduğuna görə övladına ancaq "nabaliğ tifl halında" olan təsir göstərir. Sonrakı mərhələdə onları həyata hazırlaya bilmir. Uşaq böyüyüb "ağıl və fəhmi yaxşı-yamana" fərq ve-

rəndən sonra "anasının dünyadan bixəbər və sırf cahil olduğunu bilib, bir yandan onun sadəliyinə təəccüb edir və bir yandan ona yazığı gelir". Övlad nəzərində analıq kultunun qırılması onların arasında münasibətlərinin soyumasına gətirib çıxarır. "Ananın sözünü övlad, övladın deyişini ana başa düşməyib, xilqətən bu qədər yavuq ikən bir-birinə yad olurlar. Bu halda biçarə ana övladından şikayətçi olub, onların əmək itirməklərindən, haqq-naşunas olmaqlarından başlayır qonum-qonşuya giley etməyə". (54, 226)

"Hər iki təref üçün ağır və ürək yandırıcı" olan bu hali ədib bütün cəmiyyət üçün faciə hesab edirdi. Çünkü bu bütün cəmiyyətin birliyinin pozulmasına, insanlar arasında biganəliyin şiddetlənməsinə, son nəticədə ümumiyyətlə, "ittihad və ittifaq" deyilən ali bir nemətin təntənəsinə ziyan getirir.

Bütün bu vəziyyətləri qadın müsəlman aləmində etrafı təhlil edən və haqqında dolğun təsəvvür yaradan Firdun bəy Köçərli tənəzzülə uğrayan müsəlman cəmiyyətini düşdüyü böhrandan xilas etmək üçün qadınların mədəni səviyyələrinin kişilərlə bərabərəşdirilməsi tələbini irəli sürür-dü.

“Bunu dürüst biləndən sonra arvadlarımızın ağılinın, əxlaqının və filcümlə mənəvi kamalatının tərbiyəsinə məşğul olması əvvəlinci vəzifələrimizdən gərəkdir hesab edək. Tərəqqi və təalamızın hüsulu arvadımıza təlim və tərbiyə verməyə və onları qaranlıq və cəhalət aləmindən elm və mərifət dünyasına çıxartmağa münhəsirdir.

Bu halda hərəkətsiz və taqətsiz hissəmizi hərəkətə gətirib, bütün bədənə dirilik və salamatlıq vermiş kimi oluruq və

mənəvi tərəqqimizə bir rast və genşahrah açırıq". (54,227-228)

Firidun bəy Köçərli qadın taleyinə həssas münasibət bəsləyir, onun hüquqlarının şəriət və təbii qanunlar hökmüne uyğun olaraq bərpa olunmasını arzu edirdi. Buradan irəli gələrək qadınlar dünyasında əmələ gələn hər bir yenilik təqdir edirdi. Avropada qadınların hüququ uğrunda mübarizələrindən ilham alan ədib müsəlman dünyasında bu istiqamətdə atılan addımları alqışlayaraq yazdı: "Bu axır vaxtlarda islam aləminin bəzi niqat və guşələrində müsəlman arvadlarının içinde bir növ cünbüş və hərəkət müşahidə olunur. Onlar tərəfdən gahda bir nazikənə tələbi-hürriyyət, hüquq və ixtiyarat sədası gəlir. Müsəlman xanımları da guya özlerinin fəna halda yaşamaqlarını düşünüb, qeydi-əsarətdən və bəndi-zillətdən azad olmaqlarına çarə və tədbir aramaq fikrinə düşürlər. Yavaş-yavaş özlerini tanımaq, təkliflərini anlamaq, qədr və qiymətlərini bilmək isteyirlər". (54,225)

Bunları təbliğ etmək üçün ədibin "Xanımlarımız" məqaləsi diqqətəlayiqdir. 1916-cı ilin 31 yanvarında Tiflis qadın xeyriyyə cəmiyyətinin "fəqirlərə, yoxsullara və əsirlərə şəfqət və müavinət" göstərmək məqsədilə tərtib olunmuş müsəqili müsamirənin təsvirinə həsr olunmuş məqalədə "Xanımlarımızın bu axır vaxtlarda camaat işlərinə iqdam" etmələrinə təqdir edən, Bakıda "qız şkolalarında" "qızların şəriət və ana dilindən verdiyi cavablardan" "xoş hal və məsrur" olan, qazandıqları müvəffəqiyyətə görə məktəb kollektivini təbrik edən ədib bütün bunlarda ciddi dirçəliş əlaməti görür. "Dilsizlərimizin dili açılmasına, cansızlarımızın cana gəlməyinə, qanımızın tükenib baharımızın yaxşı-

laşmağına dəlalət" etdiyinə ümid bəsləyirdi.

Firidun bəy Köçərli ister Tiflis qadın xeyriyyə cəmiyyətinin tədbirlərini, istərsədə Bakı qızlar məktəbinin nümunəvi fəaliyyətini Azərbaycan həyatında baş verən müsibət ad-dım, "hərəkətsiz nisfin" oyanması və azadlığa can atması kimi qiymətləndirirdi. Lakin bununla yanaşı ədib qadın azadlığı məsələsinə ciddi münasibət bəsləyirdi. O, belə hesab edirdi ki, azadlıq qadınların hər cür sərbəstliyinə yol verən hərc-mərclik kimi başa düşülməməlidir. Yazıçının fikrincə müsəlman qadınları azadlıq meyllerini və paylarını islam şəriəti ehkamları çərçivəsində, milli adət-ənənələr zəminində icra etməlidirlər. Tiflis qadın xeyriyyə cəmiyyətinin müsamirəsində bir sıra müsəlman qadınlarının milli libaslardan imtina edib avropasayağı geyinib ortaya çıxmاسını onların azadlığı düzgün başa düşməmələrinin ifadəsi hesab edirdi. Ədib yazdı: "Xanımların əksəri milli libas geyinib üstlərini və başlarını zər və cavahiratla bəzəmişdilər. Bir para libaslar çox xəyalı qəşəng və xoşayənd id. Amma bir neçə xanımların Avropa düsturu yarımlı libas geyinməsi bizi təəccübləndirdi və böyük əndişəyə saldı. Əzəlcə biz bunları əcnəbilərdən hesab etdik. Vəli, sonradan məqal təəssüf müsəlman olduqları bilindi və bizi xeyli usandırıb xecil etdi". (52, № 231)

Şübhəsiz açıq-saçıq səhnəyə çıxan bu qadılara qarşı Firidun bəy Köçərli mühafizəkarlıq nümayiş etdirmirdi. Ədibin onların fəaliyyətində azadlıq adı altında Avropanı yamşılamaq, onu süni surətdə milli həyata getirmək meyli görürdü. Yazıçı başa düşürdü ki, zəmanə dəyişilmişdir, artıq ziyanlı müsəlman qadınını əski paltarda saxlamaq olmaz. Təzə məzmun özünə təzə forma tapmalıdır. O, yazdı:

"Müsəlman arvadlarının əli və ayağı bağlı və üzü, gözü örtülü olmasına tərəfdar deyilik. Əsrimiz o əsr deyil, əlibağlı və üzü örtülü iş görmək də mümkün deyil. Hicab məsələsində dəxi rəylər müxtəlifdir. Arvadlarımızın bikiyiliyə üzü örtülü və üzü açıq olmaları kamalınca təhqiq və təsdiq olunmuşubdur" (52, № 231)

Firidun bəy Köçərli XX əsrin əvvəlində, istər qadın azadlığının, istərsə də Avropadan öyrənməyin zəruri tələb kimi meydana çıxdığı bir zamanda orta mövqə tutmağı məqbul variant hesab edirdi. Bu isə Avropanın dəyərlərini milli həyata, müasir tələblərə uyğunlaşdırmaqdan ibarət idi. Ədib yazırıdı: "Əgər biz avropalılardan əsbabi-rahat və məsuduyyəti-dünyəviyyə istəyirik, kor-koranə onlara təbəiyiyət edə bilmərik. Avropa mədəniyyəti və sivilizasiyasından əxz və iqtibas edəcəyimiz əsbab və maddələr gərəkdir. Ancaq bizim məişətimizi islah və rahat eləsin, nəinki ehtiyacatı mənəviyyəmizi düzəltsin. Bu barədə qeyrilərə möhtac deyilik. Tehzibi-əxlaq və təlimi-ədəb, öz milli mənəviyyatımız vardır. Əgər avropalılardan əxlaqımıza müzür toxumlar hü-luluna yol versək, halımız fəna olar". (52,231)

Firidun bəy Köçərli belə düzgün bir fikri rəhbər tuturdu ki, müsəlmənin Avropadan öyrənəcəkləri şeylər çoxdur. Lakin avropalılarla asiyalıların həyata baxışında, adət-ənənəsində ciddi fərqlər mövcuddur. Avropadan istifadə milli xüsusiyyətləri inkar, onlardan imtina etmək naminə olmalıdır. "İnsani xalıq yanında şərafətli və hörmətli edən şərle və həya məsələsində avropalıların özlerinə xüsus nəzərləri vardır. Bizim hakəza öz nəzərimiz var və olmalıdır." (52, № 215)

Qadın azadlığı məsələsinin müzakirə edildiyi və müxtə-

lif rəylərin söyləndiyi XX əsrin əvvəlində Firidun bəy Köçərli problemin müasir tələblərə uyğun, milli- mənəvi dəyərlər əsasında həll olunması ideyasını irəli sürdü. Bu isə Avropanın milli həyatımızla səslənməyən xüsusiyyətlərindən imtina etməkdən, müasirlik adı altında modabazlığa uyma-maqdan ibarət idi. Ədib belə hesab edirdi ki, müsəlman cəmiyyəti müasirlik, milli ənənələrlə əlaqələndirilib həyata tətbiq olunmaqla yenileşə bilər. Azadlıq adına qadın üçün zi-nət sayılan həya, namus kimi keyfiyyətləri itirməyi həyat-məisətə ziyan getirən vasitə sayırdı. O yazırıdı: "Bu axır vaxtlarda bəzi xarici xanımlarının libas və məvadlarında həya və əxlaqa müşayir dəyişikliklər görünür. Moda ilə geyinən xanımlar bunları döşləri və bilekləri açıq küçələrdə gəzməyi adət ediblər. Müsəlman xanımlarının camaat işlərinə mübaşirət etməklərinin hüsni içdamat və təşəbbüsətlərini təbrik etməklə belə, öz üsul və adətləri üzrə möhkəm və sabit qalmaqlarını və müsəlman arvadlarına yaraşan ədəb və həya kimi gözəl sıfətləri özlərinə şuar etmələrini dəxi təmənna və arzu edirik". (52, №215) Ədib fikirlərini ümumiləşdirib belə bir nəticəyə gəlirdi ki, azadlıq meylleri milli adət-ənənələr və əxlaqi dəyərlər əsasında formalas-dıqda cəmiyyətə fayda getirə bilər.

Firidun bəy Köçərlinin tənqid etdiyi, fəaliyyəti ilə milletin milli intibahına yardım göstərməyən, beləliklə, vətənin və xalqın tənəzzülünə səbəb olan təbəqələr arasında ziyalılar da var idi. Doğrudur, müəllifin "Qaranlıqda qalanlarımız" və "Məişətimizə dair" başlığı altında yazdığı məqalələrdə tez-tez şikayətləndiyi "intelligensiya" dövlət məmurları, mülkədar, bəy, xan və ruhanıllər kimi qara rəyyət üzərində müx-təlif zülümləri icra edib, onları soyub talamırdı. Ədib ziyali-

ları xalq işinə, xalq fəlakətinə, vətənin tənəzzülünə biganəlik göstərməkdə ittiham edirdi. Onun fikrincə ziyalılar təhsil alıb humanist ideyalarla silahlanmışdırlar. Onlar mənsub olduqları xalqın dərdlərinə daha həssas olmalı, dərdlərinin müalicəsinə çarələr axtarmalı idilər. Lakin ziyalılar xalq içindən çıxdıqlarını, onun bir hissəsi olduğunu unudur, özlərini onlardan üstün tuturdular. "Çünkü bunlar (ziyalılar - V.P.) millətimizi özlərindən ayrı və özlərinə oxşamayan bir cismi-kəsif məqamında tutub, ona yaxınlaşmağa meyl və rəğbət göstərmirlər və kənara çəkilib istəyirlər ki, boş sözlər ilə onun dərdinə elac eləsinlər". (54,170)

Ədibin fikrincə ziyalıların "özlərini hər cəhətdən əşrəf və əfzəl" tutmaları, "millətin çirkinliyi, fəqirliyi və avamlığı"nın onda "təeccüb və heyrət" doğurması, avam camaatın onlara "vəhşiyane" baxması, "bir yaxınlıq, mülayimət və münasibət, həqiqi bir iltifat və müavinət" görmədiklərinə görə "hürküb" kənara çəkilmələri bu iki təbəqə arasında dərin bir uçurum yaratmışdır. Onlar "hər bir tərəfi" "köçü də ayridır, heçi də" prinsipi əsasında bir-birindən xəbərsiz yaşayırlar. Ona görə də "kəndlərimizdə əcəlsiz, dərmənsiz və müalicəsiz ölenlərin həddi-hesabı yoxdur... Ətfali-müslimin tərbiyəsiz və elmsiz qalıb ataları və babaları kimi dünyadan bixəber vəhşət və zülmət içinde zindəganlıq edirlər". (54,110)

Firidun bəy Köçərli mövcud cəmiyyəti qabarlı əlləri ilə qidalandıran qara rəiyyəti, kənd camaatını bu vəziyyətdən qurtarmağı ziyalıların baş vəzifəsi hesab edirdi. Lakin ziyalıların xalq yolunda əzab əziyyətə qatlaşmaq əvəzine özlərinə rahat yaşayış yolu axtarmaları ədibi qəzəbləndirirdi. Yaziçi "Qaranlıqda qalanlarımız" məqaləsində "universite-

tin axırıncı kursunda elm-təhsil edən..." bir ağazadə ilə söhbətini misal gətirirdi. Ədibin "universiteti qurtarandan sonra niyyətin harada qulluq etməkdir?" sualına o, "harada çox pul versələr, orada" cavabını verir.

Firidun bəy Köçərli "ali mədrəsələr" bitirmiş ziyalıları "əfkari-aliyəni qızıl-gümüşün cazibəsinə qurban verməkdə təqsirləndirirdi. Eyni zamanda bunların əməllərində bir riyakarlıq əlaməti görürdü. "Hansı bir ziyalı və mədəniyyətli müsəlman qardaşı dindirsən ahi - cikərsüz ilə" millətinin dərdlərindən danışlığı halda, "heç biri öz şəxsi mənfəətlərini millətin xeyrinə fəda etmir"lər. Ona görə də axırda baxırsan ki, yenə "qara rəiyyət"i öz fəna və pürmələl halları üzrə buraxıb, özlərini şəhərə salırlar. Qaranlıqda qalanlarımız dəxi kor-koranə bir-birini tapdalaya-tapdalaya zülmət içərə heyran və sərgərdan qalırlar". (54,111)

Firidun bəy Köçərli ziyalıları quru sözlərdən əl çəkib, əməli fəaliyyət göstərməyə çağırırdı. Onun fikrincə ziyalılar xalqın dərdlərinin müalicəsi ilə ciddi suretdə məşğul olmalıdır. Bundan ötrü onlar camaat içinde yaşamalı, konkret dərdləri və ehtiyacları bilməli və sonra onun müalicəsinə başlamalıdırırlar.

"Söz yoxdur ki, kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz. Və bilmədiyi halda ona kömək vermək, dərdinə elac tapmaq və onu haqqa irşad etmək qeyri-mümkündür. Necə ki, təbib naxoşun naxoşluğunu bilməmiş buna müalicə etməz, habelə də bizim intelligen-siyamız öz məqamlarından tənəzzül etməmiş, millətimizə qarışmamış, onunla müəşirət və müamilət etməmiş, onun nəfəs aldığı hava ilə tənəffüs etməmiş, onun şadlığına və qəminə şərik olmamış, onun cəhalət mərizlərini öz yerində

bilafasılı təhqiq və təcziyə etməmiş və üsuli-tədavisinə lazımları istəmal qılınmış millətə həqiqi kömək edə bilməzlər". (54, 170) Firdun bəy Köçərli haqqında danışlığı dörd təbəqə mövcud burjua mülkədar və kapitalist cəmiyyətinin əsasını təşkil edir və inkişafında aparıcı rol oynayırdı. Cəmiyyətin inkişafı bunların əməllərindən asılı idi. Lakin ədib burada xeyirli bir şey görmürdü. Hazırkı vəziyyətdə onların əməlləri ilə cəmiyyəti yenileşdirmək imkan xaricində idi. Maarifçi ideoloq yeniləşmək, xalq həyatını yenidən qurmaq uğrunda mübarizəni bu nöqtələrdən sayırdı və bunu həyata keçirmək uğrunda mübarizə aparırdı.

II FƏSİL

Firdun bəy Köçərli publisistikasında xalq maarifi məsələləri

Firdun bəy Köçərli XIX əsrin sonu, XX əsrin əvvəlində Cənubi Qafqazda yeganə pedaqoji ixtisas verən və təhsil ocağı sayılan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmişdir. Təhsil illerini, "əla" qiymətlə başa çatdırın ədib rus və dünya pedaqoji fikirinin tarixinə və onun Komenksi, Pestalotski, Uşiniski, Piraqov kimi simalarının ırsinə və müasir inkişaf istiqamətlərinə dair zəngin bilik toplamışdır. Ədinin əsərlərində adı çəkilən pedaqoqlardan getirdiyi sitatlar və etdiyi istinadlar bunu açıq surətdə göstərir. O, on il İravan şəhər gimnaziyasında, iyirmi üç il "təhsil aldığı" (100,7) seminariyanın Azərbaycan şöbəsində "Ana dili" və "Şəriət" fənlərini tədris etmiş, 1910-cu ildə çalışdığı "Azərbaycan şöbəsi"nin müvəqqəti, 1918-ci ildə rəsmi müfəttişi vəzifəsində işləmişdir. (77, 47)

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının azərbaycanlılara məxsus şöbəsi bilavasitə onun təşəbbüsü ilə və rəhbərliyi altında Qazaxa köçürülmüş, görkəmli maarif xadimi üç il (1918-1920) bu təhsil ocağının direktoru vəzifəsini ifa etmişdir. (100, 43; 104, 129-143) "Azərbaycanda geniş kütlələri təhsilə cəlb etmək, bu mənada yeni məktəblər açmaq, həmin məktəblərdə dərs demək üçün hazırlıqlı müəllimlər yetişdirmək uğrunda mübarizə Köçərlini bütün həyatı boyu məşğul etmişdir". (100, 31)

Otuz beş il xalq maarifi sahəsində sıravi müəllim və rəhbər işdə fasiləsiz çalışmaq, canlı pedaqoji mühitlə ardıcıl əlaqədə olmaq, kəndlərə və şəhərlərə səfər və səyahətlər zamanı məktəb və müəllimin vəziyyəti ilə maraqlanıb, onların həyatı üzərində müşahidələr aparmaq, seminariya məzunları ilə görüşlər, söhbətlər və yazışmalardan infor-masiya toplamaq Firdun bəy Köçərliyə xalq həyatının bu mühüm sahəsini yaxından öyrənməyə və dərindən bilmə-yə geniş imkan vermişdir. Bu mənada, Firdun bəy Köçərli demək olar, müasirləri arasında xalq maarifi məsələləri ilə yaxından maraqlanan, onun vəziyyətini yaxşı bilən, qüvvətli və zəif cəhetlərini vaxtında görüb göstərən, uğurları ilə sevinən, qüsurlarının islahı üçün yollar və vasitələr axtaran, zəruri problemlərini dövri mətbuat səhifələrinə çıxarıb müzakirə obyektinə çevirən nadir şəxsiyyətlərdəndir.

Xalq maarifi məsələlərinə marağın böyüklüyündən və onun problemlərini həll etmək arzusundan irəli gələrək Firdun bəy Köçərli publisistikasında maarif məsələləri aparıcı yerlərdən birini tutur. Bu mövzu Firdun bəy Köçərlini bütün yaradıcılığı boyu müşayət etmişdir.

XIX əsrin 80-ci illərində İrəvan pedaqoji mühitində mə-dəni dirçəliş meyilləri haqqında "Tərcüman" (Baxçasaray), "Kəşkül" (Tiflis) qəzetlərinə məqalələr göndərən və müsəl-manların "cümbüş" və hərəkətə gəlib "elm və tərbiyə və tə-qəddümə hümmət" (100, 33) etmələrini yazıb sevincə xə-bər verən Firdun bəy Köçərli XIX əsrin sonu, XX əsrin baş-lañığında Qoride çalışdığı illərdə Tiflis və Bakı mətbuatında "A. O. Çernyayevskinin xatirəsi" (1895), "Müsəlman müəllimlərinin hümməti" (1903), "Məişətimizə dair" ümumi başlıq altında dərc etdirdiyi "Yarımçıqlarımız" (1906), "Bir

müəllimin bizə cavabı" (1906), "El üçün ağlayan gözsüz qalar" (1906), "Təlimi-xeyir edənlərimizin cəzası" (1906), "Müəllimlərimiz və onların həli" (1906) silsilə, "Bir darül-müəllimin kifayətdirmi?" (1906), "Almanların təlim və tərbi-yəsi" (1915), "Xalq müəllimi Məmməd Qarayevin xatirəsi" (1913), "Sultan Məcid Qənizadə" (1912), "A. O. Çernyayevski" (1914), "Yakov Semyonoviç Qoqebaşvili" (1912), "Dost və müəllim N. O. Lomourinin xatirəsi" (1915) və s. məqalələrində xalq maarifinin müxtəlif problemlərini müza-kirəyə qoymuş, onun zəruri ehtiyaclarına ictimaiyyətin və rəsmi dairələrin diqqətini cəlb etmişdir.

Firdun bəy Köçərli publisistik məqalələrində qoyub həll etdiyi xalq maarifi problemləri çox idi. Bunların arasında imperiyanın ucqarlarında təhsil işlərinin təşkili, çar hökumətinin, ümumiyyətlə, maarif işlərinə, xüssəsilə, müsəlman xalqlarının maarifinə biganə münasibəti, məktəbin həyatla əlaqəsi, pedaqoji kadrların hazırlanması və onların ağır maddi həyat və məişət şəraiti, buradan irəli gələrək müel-limlərin yaxşı güzəran tapmaq məqsədilə kənddən şəhəre köçməsi, təlim-tərbiye işlərinə marağın azalması, tədrisin keyfiyyətinin aşağı düşməsi, müəllimin cəmiyyətdə rolu, müəllimin şəxsiyyəti, vəzifəsi, camaat və məktəb, program və dərslik, dünya qabaqcıl pedaqoji təcrübəsinin təbliği ki-mi məsələlər xüsusi yer tuturdu.

Firdun bəy Köçərlinin dünyagörüşü yuxarıda qeyd etdi-yimiz kimi maarifçilik ideyalarına istinad edirdi. Bu məfkurəni təmsil edənlərin hamısı kimi o, da cəmiyyətin inkişafında iqtisadi amillərin deyil, maarifin, məktəbin, elmin, tərbi-yənin rolunu həllədici hesab edirdi. Onda da, xalq həyatında təzahür edən bütün naqis və mənfi cəhətlərin qabaqcıl

elmi biliklərə yiyələnmək, maarifi geniş miqyasda yaymaq yolu ilə islah olunacağına dərin inam var idi. Ədibin qənəeti belə idi ki, "miləli-müxtəlifə tərəqqi və təməddün yolunda səy və təlaşı, rənc və zəhməti istirahət və qəflətə tərcih vərib, elm və bilik sayesində irəli gediblər". (54, 187)

Firidun bəy Köçərli dünyanın qabaqcıl xalqlarının qət edib tərəqqiyə nail olduqları yolu doğma xalqı üçün də məqbul və zəruri sayırdı. O, milletin elmi biliklərə yiyələnmək yolu ilə düber olduğu mənəvi xəstəliklərdən xilas olacağına dərin inam ifadə edərək yazırıdı: "Mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. Onun doğru və həqiqi müalicəsi elm və tərbiyədir. Ona binaən hal-hazırda hər şeydən artıq ehtiyacımız elm və ədəbədir, mərifət və kəmaladır ki, bunları təhsil etməmiş məşətimizi qayda və nizama salmayacağıq". (54, 191)

Firidun bəy Köçərli maarif, elm və tərbiyəni bütün xalqların nail olduqları müvəffəqiyyətlərin açarı hesab edirdi. O, dərin bir inamla elmi biliklərə yiyələnmək cəmiyyətin sismasını dəyişib xoşbəxtliyinə nail olmağın mümkün olduğunu bəyan edərək yazırıdı: "Lakin hər şeyi - ayla və zəhmətə, hümmət və qeyrətə tabe olduğu üçün-bir tərəfdən hümmət və qeyrətlə, digər tərəfdən də, ağıl, elm və nuri-mərifət ilə az vaxtin zərfinde çox hünərlər meydana gətirmək olar, çox şeylərə müvəffəq olmaq mümkündür". (54, 191)

Firidun bəy Köçərlinin nəzərində maarif yalnız mədəni tərəqqi vasitəsi deyildi. O eyni zamanda xalqın iqtisadi həyat şəraitini yüksəldən, maddi rifah halını yaxşılaşdırıran vasitə idi. O, məqalələrində belə bir müddəənə əsaslandırmağa çalışırdı ki, maarifsizlik, elmsizlik cəmiyyətdə tekce cəhalət, nadanlıq, mənəvi yoxsulluq əmələ gətirmir, o həm də

maddi yoxsulluq, səfələt vəaclığa gətirib çıxarır. Çünkü müasir elmi biliklərə bələd olmamaq üzündən əhali torpağı elmi əsaslar, mütərəqqi aqrotexniki qaydalara müvafiq bəcərə bilmir. O, ağır və aramsız zəhməti müşqabilində çox az məhsul götürür. Bu isə onun ehtiyaclarını təmin etmir, nəticədə maddi çətinliklərlə qarşılaşır. Həyat tənəzzül edir.

Ədib fikirlərini isbata yetirmək üçün konkret faktlara müraciət edirdi. O, Zaqatala dairəsinin, Nuxa, İrəvan, Şuşa, Cavanşir qəzaları əhalisinin ağır güzəranını misal gətirirdi. Onun fikrincə adı çəkilən inzibati məntəqələrin kifayət qədər məhsuldar torpağının olmasına baxmayaraq oralarda əhali ağır güzəran keçirir. Bütün bunların səbəbini məktəbsizliklə, elmsizliklə izah edən Firidun bəy Köçərli yazırıdı: "Zaqatala okruqunda iyirmidən ziyadə dörd-beş yüz nüfuslu böyük kəndlər vardır ki, heç birində məktəb və mədrəse yoxdur. Belə dövləti və məhsuldar mahalın, bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmlı və bilikli olsa idi, əlbəttə, ehtiyacdən xəberləri olmazdı və qızıl-gümüş içinde dolanardılar. Vəhalonki avamlıqları ucundan öz torpaqlarından mənfəətberdar ola bilmirlər.

Qızıl və gümüş axıb, kənardan gəlmələrin, xaricilərin torbalarına töküür, amma yer və mülk sahibləri ehtiyacın içində zillət ilə güzəran edirlər". (54, 197-198)

Firidun bəy Köçərli maarifi, məktəbi hər bir xalqın dirçəlişini, qüdrətini təmin edən vasitə hesab edirdi. Ədibin fikrincə həyat yaşayış uğrunda mübarizə meydanıdır. Dirilik uğrunda döyüşlərdə maarif və məktəb işlərini xalqın mənafeyine və ehtiyaclarına uyğun müasir tələblərlə həməhəng quranlar qələbə çalırlar. O, inamla yazırıdı: "Məktəbin borcu elmlı və tərbiyeli adamlar yetişdirməkdir. Hər şagird öz

fitrəti və cəbli istedadına onda gərekdir qəza tapsın, ta ki, əncami-təhsilde müxtəlif hünərlər bürüzə getirməyə qadir olsun. Çünkü bəşəriyyət aləmini bilaüüm və hər məmləkəti bilaxüsus zinyətləndirən və dövlətləndirən bu müxtəlif hünərlərdir". (52, № 188 - № 191) O, fikirlərini isbat etmək üçün XIX əsrin əvvəlində və axırında Fransa ilə Almaniya arasında gedən müharibələri, döyüşən tərəflərdən gah birinin, gah digərinin qələbə çalmasını və məglub olmasını misal götürirdi. Xalq müəllimi beş hesab edirdi ki, yüz illər bundan əvvəl Fransa ilə Almaniya arasında başlanan müharibədə Napoleonun qələbəsini təmin edən əsas amil məarif və məktəb işlərinin nümunəvi qurulması, alman maarifinin müasir tələbə və ehtiyaclara cavab verə bilməməsi olmuşdur. Daha doğrusu, Napoleonun qələbəsini onun məktəblərde və orduda təlim-tərbiyə işlərini nümunəvi şəkildə milli maraqlara uyğun şəkildə qurması idi. Müəllif yazırıdı: "Yüz sənə (məqalənin yazılıdığı tarixə kimi olan zaman nəzərdə tutulur:-V. P.) bundan müqəddəm məşhur Napoleon tamamı dünyani təsxir etmək fikrinə düşüb bir çox yerləri zəbt etdi. Sena çayının kənarında almanlara qalib gəlib, məmləkətərəfçilərini ziri-zəber etdi. Buna səbəb Napoleonun qoşununda olan nizam və qayda və bundan əlavə hər əsgər öz vəzifəsini ifa etməyə kəmalinca hazır olmayı idi. Təlim və tərbiyə işləri Napoleonun verdiyi düstürüləməl ilə icra olunurdu. Bu düstürüləməlin hökmüncə hər bir firəng öz millətinin və dövlətinin xadimi və hamisi olmağa borclu idi. Hər firəngin şan və rütbəsi dövlətinə yetirdiyi faydanın miqdarınca vəzni olunurdu. Ancaq orta və uca məktəblərdə ancaq o qisim elmlər və fənlər təlim olunurdu ki, onlardan Firəngistanın istiqbali-şövkəti və həşəməti gözlənilirdi". (52,

№ 188-№ 191)

Fransızlardan ağır zərbə alan almanlar "qəflətdən ayıldılar" məglubiyyətlərinin səbəblərini araşdırıb məktəblərinin qüsurlu olduğunu müəyyənləşdirdilər. Ona görə də Vilhelmin xüsusi səyi ilə "ən əvvəl təlim və tərbiyə işlərini nizam və qaydaya salmağa sürətlə iqtidam etdilər. Az müdдətin içinde çox şeylərə nail oldular. Maddi zərərin yerini mənəvi bir qüvvə tutdu. Hər fərdin qələbi başqa bir zövqə, ali bir hissə doldu. Hər kəsin bir arzusu yüksəlmək, elm və hünərlə qüvvətlənmək, tərəqqi yolunda qeyrilərə sibqət etmək oldu". (52, № 188-№ 191) Vilhelmin təşəbbüslerini dəstəkləyən alman "mürəbbi və pedaqoqları" boş və bilməzmunləfzlərdən əl çəkib "növbənöv üsul və qaydalar tərtib" etdilər və xalqlarının qələbə əzmini qüvvətləndirməyə nail oldular.

Təlim-tərbiyə işlərinin yeni istiqamətdə qurulması sayəsində almanlar Napoleon tərəfindən məglub ediləndən 64 il sonra "Napoleonun intiqamını nəslindən aldılar". Bu alman maarifi, məktəbi və müəlliminin qələbəsi idi. Firidun bəy Köçərli yazırıdı: "Pəs səbəb nə oldu ki, almanlar firənglərə qalib geldilər?" Bu suala cavab bu oldu ki, firəngləri məglub edən almanın məktəbləri və müəllimləri oldu... Vilhelm özü təlim və tərbiyə işlərinə müdaxilə edib, Napoleon kimi başlayır məktəb və mədrəsələrdə hansı elmlər və nə ülüm üzrə təlim və tədris olunması üçün düstürüləməl yazmağa... Elan etdiyi fərmanın məzmununca məktəbin baş vəzifəsi vətən sevən və dövlətə xeyir yetirən nəsl həzırlamaqdadır". (52, № 188-№ 191)

Firidun bəy Köçərli xalqı cəhalət və nadanlılığın, elmsizliyin və təzahürü olaraq doğurduğu müxtəlif çeşidli bəla və

bədbəxtliklərdən xilas etmək üçün maarif və məktəb işlərini müasir tələblərə, ölkənin və əhalinin konkret ehtiyaclarına müvafiq qurulmasını birinci şərt hesab edirdi.

Bu baxımdan Firdun bəy Köçərli publisistikasında maarifin xalq həyatı ilə əlaqəsi məsələsi xüsusi yer tuturdu. Xalq həyatı üçün xüsusi əhəmiyyət kəsb edən bu məsələ ədibin yaradıcılığında maarifin tarixi və müasir inkişfi fonunda təhlil olunurdu.

Azərbaycanlılar üçün təşkil edilmiş məktəblərin tarixi inkişaf yoluna nəzər salan ədib burada tarixən ciddi bir uyğunsuzluğun olduğunu görürdü.

"Məişətimizə dair" silsile məqalələrinin birində seminar-yalarda "qabil və mahir" müəllimlərin hazırlanmaması barədə irada cavab verən Firdun bəy Köçərli bunun səbəbiyi aydınlaşdırır və belə bir fikri əsaslandırmağa çalışırı ki, azərbaycanlılar arasında tarixən "məişət və məktəbin məbeyində əsla ittifaq və saziş" olmamışdır. "Məmləkətimizdə qədim zamanдан bəridir ki, məişət öz yolu ilə, məktəb dəxi öz cığırı ilə gedib, bir-birindən xəbəri olmayıbdır, bir-birinin qeydində, dərdində və ehtiyacına mütłəfit olmayıblar; məktəb öz başına qalıb, yaxşı-yaman öz işinə məşğul olubdur. Məişət dəxi məktəbin varlığından və yoxluğundan xəbərdar olmayıb, onun nədən ötrü, nə işin xatirəsi üçün və hansı ehtiyacın rəfi üçün bina olduğunu əsla nəzərə almayıb, öz yolu ilə gedibdir". (54, 201)

Məktəbin xalqın ehtiyaclarından kənarda qalması, onun tələblərini yerinə yetirə bilməməsi geniş əhali kütləsinin mənəvi inkişafını ləngitmiş, istedadların üzə çıxması yolunda manəc olmuşdur: "Keyfiyyəti-hal bu qərar üzrə olduqda, təlim və tədris işləri belə çətin və narəftə yollar ilə get-

dikdə, əlbəttə, millətin ruhani tərəqqisi, elm və biliyi, mərifət və kamalı artıq dərəcədə ola bilməzdi". (54, 194) Doğrudur, yazıçı, xalq həyatından ayrı düşən məktəblərdən xalqın dərdlərinə həssas münasibət bəsləyən "Qasimbəy Zakir, Abdullabəy Asi, Hacı Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Kazım ağa Salik, İsmayılbəy Nakam, Mirzə Mehdi Nacir və qeyriləri kimi xoş təbəşairlər və dəqiq ədiblər" in "hasılə" gəldiyini qeyd edirdi. Bütün bunları mövcud məktəblərdə "mərifət işığı" adlandıran yazıçı onların yetişməsini məktəbin xidmətindən daha çox "millətimizin qabili-mərifət və sahibi-istedadi-cibilli" (54, 194) olmayı ilə əlaqələndirirdi.

Firdun bəy Köçərli belə hesab edirdi ki, məktəbin həyat-la əlaqəsi nəinki qədim Azərbaycan mühitində, hətta müasir şəraitdə "Rusiya dövləti" tərəfindən təmin olunmamışdır. Bu nöqtədə ədibin çarizmin maarif siyasetinə qarşı tənqidli sərtidir. Avropanı təqlid edən Rusiya "öz millətinin dərəcəyi-kamalını, təbiət və xasiyyətini və zəruri ehtiyaclarını nəzərə almayıb, məhz bir "moda" üçün məişətə uymayan və yaramayan məktəblər açıbdır. Amma lazımlı olanların qeydine və fikrinə qalmayıbdır". (54, 201)

Milli ehtiyacları nəzərə almayan tərbiyə təqlid isə onunla nəticələnmişdir ki, "məktəb elmlı, bilikli, məişətin ehtiyaçatını rəf edici və millətin tərəqqi və səadətinə səbəb olucu adamlar yetirə bilməyir". (54, 201)

Firdun bəy Köçərli Qafqazın müsəlman əhalisi üçün açılmış məktəbləri mövcud etiyacları təmin etmək nöqtəyinə nəzərindən məqbul saymırırdı. Bu baxımdan ədibin Azərbaycan məktəbləri üçün professional müəllim kadrlarının hazırlığı məsələsinə münasibəti xüsusiylə maraqlıdır. O, bu

məsələdən "Məişətimizə dair" silsiləsinin "Müəllimlərimiz və onların hali" məqaləsində danışmış və ona "Bir darülmüəllimin kifayətdirmi?" və "Zaqafqaziya seminariyası" adı altında iki məqalə həsr etmişdir.

Çünki bu məqalələrdə hökumətin əhalinin ehtiyacları ilə hesablaşmaması və onların mənəvi tələblərini nəzəre almaması daha qabarlıq surətdə təzahür edirdi.

Bu məqalələrdə Firdun bəy Köçərlinin hökumətə verdiyi ittihamlar çox və rəngarəng idi. Bunların biri əhalinin sayı ilə pedaqoji kadr hazırlayan məktəblərin imkanları arasındaki uyğunsuzluq idi.

Firdun bəy Köçərli belə hesab edirdi ki, Qafqazda üç milyon müsəlman yaşayır. Onlara məxsus məktəblər üçün müəllim hazırlığı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında, İrəvan Müəllimlər Seminariyasında və Tiflisdə Aleksandrovski Müəllimlər İnstitunda həyata keçirilir. Lakin bu təhsil ocaqlarının hazırladıqları müəllimlərin kəmiyyəti ilə əhalinin sayı və ehtiyacı arasında dərin bir uçurum var. Belə ki, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası 1881-ci ildən 1906-cı ilə qədər, iyirmi yeddi il ərzində cəmi 150, İrəvan Seminariyası yarandığı gündən "ancaq otuz, artıq başı qırx" kənd, müəllimlər institutu isə "beşaltı nəfər" şəhər müəllimi buraxmışdır.

Böyük xalq müəllimi bu vəziyyəti nəinki qeyri məqbul, hətta qeyri-normal hadisə sayırdı. O, yazırıdı: "İyirmi yeddi sənənin ərzində dövlət tərəfindən açılmış darülmüəllimlərdən 200-ə qədər müəllimlər çıxıbdır. Qafqazın üç milyona çatan müsəlman əhalisinin təlim və tərbiyəsinə mübaşir olmaq üçün iki yüz nəfər müəllim-dəryaya nisbət bir qətrə mənzilesindəndir desək, mübaliğə etmiş olmariq" (54, 196)

)

Müəllif fikirlərinin obyektivliyini isbata yetirmək üçün Qori seminariyasının Azərbaycan məktəbəri üçün müəllim buraxılması faktını misal götirirdi.

"1881-ci sənədə kurs tamam edən üç nəfər şəxs üsuli-cədidin qaydasını şöbənin əvvəlinci naziri mütəvəffi Çernyyayevskidən əxz etmişlər... Məzkar üç nəfər müəllimlərdən biri mərhum Mirzə Əli Məhəmməd Xəlilov İrəvan quberniyasında, Naxçıvan şəhərində və Baş Noraşen qəryesində, mərhum Səfərəlibəy Vəlibəyov Gəncə quberniyasında, Şuşada və cənab Teymurbəy Bayraməlibəyov Lənkəranda üsuli-cədid ilə dərs deməyin binasını qoymuşlar". (54, 195)

Sonrakı illərdə müəllim buraxılışı bir qədər artsa da bununla Qafqazın geniş ərazisində məskun olan azərbaycanlıların tələbləri ödənilməmişdir. Məktəblər əvvəlki kimi ruhanilərin nüfuzu altında qalmış, müasir fikirlərin əhali arasında yayılması prosesi ləngimişdir.

Ədib haqlı olaraq belə hesab edirdi ki, XX əsrin əvvələrində azərbaycanlıların təhsilə marağı artmış, seminariyada oxumaq istəyənlərin sayı çoxalmışdır. Lakin seminariyanın imkanları onun açıldığı 70-ci illərin dairesində məhdudlaşmış qalmışdır.

Firdun bəy Köçərli təklif edirdi ki, dövlət məktəbi həyata yaxınlaşdırmaq üçün xalq məişəti üzərində ardıcıl müşahidələr aparmalı, onların ildən ilə artan tələblərini öyrənməli, bunlara uyğun tədbirlər hazırlayıb həyata keçirməli və bu yolla ehtiyacları təmin etməyə nail olmalıdır.

Ədib göstərirdi ki, XIX əsrin 70-ci illərinin sonunda Qoridə müsəlmanlara məxsus şöbə açıllarkən azərbaycanlılar müasir həyat məsələlərinə maraq göstərmirdilər. Onları

təhsilə cəlb etmək üçün hökumət şirnikləşdirici tədbirlərinə əl atırdı. O, yazırıdı: "Bir vaxt var idi ki, müsəlmanlar öz övladlarının təlim və tərbiyəsinə artıq meyl və rəğbet göstərməyirdilər və hətta ibtidadə müsəlman şöbəsi Qoridə açılanda müsəlmanları oxumağa həvəsləndirmək üçün şagirdlərin yol xərcini dəxi xəzinədən verirdilər". (49, № 28) Lakin ondan iyirmi beş il keçdikdən, əhalı seminariya təhsiliin onun həyat-məişətinə fayda gətirməsinə inandıqdan sonra vəziyyət tamamilə dəyişmiş, əhalinin mədəni fəallığı və təhsilə marağının qeyri-adi dərəcədə artmışdır. Vaxtilə xəzinədən alınan vəsaitlə uşaqlarını oxudan əhalı indi onlara şəxsi vəsaitləri hesabına təhsil verməyə üstünlük verirlər. Amma bunun əksinə olaraq seminariyalarda müəllim kadrlarının hazırlıq vəziyyəti dəyişilməz qalmışdır. Bu isə xalq həyatında ciddi gərginliyin yaranmasına gətirib çıxarır. Müəllif yazırıdı: "Ancaq indi çoxları tapılıbdır ki, öz xərclərinə də olsa, uşaqlarına tərbiye versinlər. Və lakin yerin azlığından ona dəxi nail ola bilmirlər". (49, № 28) Yaziçi belə bir faktı diqqət cəlb edir: "Bu sənə müsəlman şöbəsində açılmış beş vakansiyaya əlli dən ziyadə ərizə verilmişdir. Hər bir vakansiyaya on ərizə gəlir. Elm və mərifətə olan bu qədər şövq və həvesi indiyə kimi bizlər görməmişik. Bu isə şayani-diqqət və ümumi-təbrikə layiq bir əlamətdir". (49, № 28)

Firidun bəy Köçərli son iyirmi beş ildə xalqın maarifə marağının artmasından əski tədbirlərin müasir tələblərə cavab verməməyindən söhbət açaraq yazırıdı: "Hal hazırda hər şeydən artıq ehtiyacımız müəllimlərədir. Camaatımızın gözü açılmaqdadır. Qüsür və eyiblərimizin düzəlməyi, cəhalət cəngindən xilas olmağımız və cümlə yaralarımızın

sağalmağı bağlıdır qaydalı məktəblərin açılıb çoxalmağına. İmdi tərəqqipərvərlər dövlətdən ümumi təlim tələb edirlər. Hər kəsə təlim və tərbiye almaq borc olur. Cümleyi-aləm öz səadət və rəfahətini elm və fünnunda axtarır və bunların sayəsində də böyük hünərlər göstərirlər. Belə olan surətdə biz müsəlmanlar övladımızın təlim və tərbiyəsi üçün mürəbbi və müəllimləri haradan axtarıb tapacayıq". (49, № 28)

Xalqın oyandığı, məktəbə təlabatının artdığı bir zaman da "ildə beş-altı nəfər" Qori və bir-iki nəfər İrəvan seminariyasından çıxan müəllimlərin üç milyon əhalinin ehtiyacını ödəyə bilmədiyini nəzəre alan Firidun bəy Köçərli yeni seminariyaların açılmasını və bu yolla əhalinin təhsilə olan ehtiyaclarının təmin edilməsini təklif edirdi.

"Pəs lazım və vacibdir ki, müsəlman mərkəzlərinin biri-sində tezlikcə təzə bir darümüəllimin açılısın". (49, № 28)

Firidun bəy Köçərli açılmasını təklif etdiyi seminariyaların fəaliyyətini əhalinin təhsil ehtiyaclarını təmin etmək baxımından effektivə nail olmaq üçün işə yaxından bələd olan adam kimi konkret təkliflər irəli sürdü.

Ədib belə hesab edirdi ki, axır vaxtlarda Dağıstan, Kabarda, Çeçen əhalisi "ayılıb oxuyub tərbiyə almağa artıq həvəs göstərirlər". Onlara məxsus müstəqil seminariyalar olmadığına görə Qoriyə gəlirlər. "Müsəlman şöbəsində onların ədədi ilbəil artıb çoxalır". Bu isə şobədə "Zaqafqaziya əhalisinin azalmağına bais olur". Nəticədə isə onsuz da seminariyada az olan azərbaycanlıların sayı daha da azalır. Azərbaycanlılara məxsus yerlərin azalmasının qarşısını almaq, Şimali Qafqaz xalqlarının təhsil ehtiyaclarını təmin etmək üçün Firidun bəy Köçərli Dağıstana yaxın məhəllə-

lərdə yeni seminariyanın açılmasını təklif edirdi. Bundan əlavə o, İrəvan seminariyasında azərbaycanlılara məxsus vakansiyaları artırmağı zəruri sayırdı: "Və bir də yaxşı olardı ki, İrəvan quberniyasının müsəlman camaatı öz tərəfindən lazım olan yerə ərizə verib, vəsatət başlaya idilər ki, İrəvan seminariyasında müsəlman şagirdləri üçün müəyyən 20 və 25 vakansiya həmişəlik qərarda olsun. Çünkü bu halda İrəvan quberniyasında müəllim sarıdan böyük ehtiyaclar" var. (49, № 28)

Firidun bəy Köçərli bu fikirdə idi ki, bu tədbirlər həyata keçirilsə, Qafqazda müsəlmanlar üçün müəllim hazırlığı işi qaydaya düşəcək və əhalinin ehtiyacları təmin olunacaq.

"Bir yerə on adam ərizə verir, yəni bir vakansiyanın üstünə on nəfər elm və kamal təşnəsi olan cavanların arasında mübahisə və mücadilə vüqua gelir. Bu on nəfərdən hansı birisinin elmi və biliyi artıq olsa, o yerə sahib və malik olur. Yerdə qalan doqquz nəfəri məhrum və məyus geri qayıtmaya məcbur olurlar. Belə ki, əlli nəfər uzaq yerlərdən artıq zəhmət və cəfa çəkib imtahanaya gələnlərin, ancaq beş nəfəri padşahlıq xərcinə şöbəyə götürülüb, yerdə qalan qırx beş nəfər şagirdlər naəlac gərək evlərinə müraciət etsinlər". (49, № 28)

Əhalinin maddi vəziyyətinin ağırlığını imtahan verən istedadlı gənclərin öz vəsaitləri hesabına təhsil almaları yolunda keçilməz manə hesab edən Firidun bəy Köçərli bu-nu hökumətin azərbaycanlıların maddi və mənəvi həyatının inkişafının qarşısını almaq və təbii istedadlarını boğmaq cəhdli kimi qiymətləndirmişdir. Ədib yazırıdı: "Qəribə haldır. Elm və bilik axtaranlar, elm və bilikdən məhrum və məyus olurlar. Bu isə böyük zülm və ədalətsizlikdir. Ona bənzər ki,

aclara yemək və susuzlara su verməyib məhrum edəsən. Cism və bədənə xörək və təmə lazımlı olan kimi ruhun dəxi qəzayə ehtiyacı var. O qəza da elm, mərifət və ədəbdən ibarətdir. Hər ikisinin təlim və təbiyəsi bir dərəcədə lazımdır. Hərgah məhz bir bədəni bəsləyib, ruhu qəzasız və əqli təbiyəsiz və biliksiz qoysaq, onda insan ilə heyvan arasında artıq bir təfavüt olmayıacaqdır. Və bu qədər geridə qalmağımızın ümdə səbəbi ruh və əqli unudub, ancaq bir cism və bədənə qulluq etməyimiz olubdur". (49, № 28)

Hökumət və maarif idarələri məmurlarının Azərbaycan xalqının milli və dini xüsusiyyətlərini nəzərə almamaları, onlar üçün, xristianlarla eyni məkanda məktəb açmaları, eyni program əsasında elm öyrətmələri və hətta eyni məişət tərzi keçməyə məcbur etmələri də Firidun bəy Köçərli tərəfindən kəskin tənqid olunmuşdu. Azərbaycanlılar üçün təhsil ocaqlarının Azərbaycan şəhərlərində deyil, xristian məkanlarında-Qoridə açılmasını hökumətin azərbaycanlıları ruslaşdırmaq, ümumiyyətə, müsəlmanları provoslavlaşdırmaq haqqında mənfur siyasetinin təzahürü hesab edən ədib, onun əmələ gətirdiyi iztirabların təsvirinə xüsusi diqqət yetirirdi.

Məsələyə tam aydınlıq gətirmek üçün o, Qoridə Azərbaycan şöbəsinin yaranma tarixine və onun sonrakı vəziyyətinə nəzər salır. Ədib yazırıdı: "Müsəlman şöbəsi Qori seminariyasının cünbündə sabiq namestnik veliki knyaz Mixail Nikolayeviçin səlahiddəsi ilə 1879-cu ildə açılıbdır. Beş ilin müddətində imtahan üçün ki, görsünlər seminariyada təlim almağa uşaq verirlər, ya yox... Beş ildən sonra şöbə gərək ayrılib başqa bir müsəlman şəhərinə nəql oluna idi. İmtahan yaxşı nəticə verdi. Müsəlmanlar şövq ilə

uşaqlarını təlim almağa verdilər. Və lakin beş sənə tamam olmamış veliki knyaz Qafqazdan getdi. Və 1884-cü ildə müsəlman şöbəsi özgə bir məhəllə nəql olmayı və yaxud Qoridə qalmağı məsələsi araya gəldi. Ol vaxt şöbənin özgə müsəlman şəhərinə nəql olunmasına səs verən ancaq şöbənin müdürü cənab Cərnyayevski və bir də üç nəfər müsəlman müəllimlər oldular. Sovetin sair üzvləri əksəriyyətən cənab direktorun xahişi və məramına təəbiyyət göstərib şöbənin Qoridə qalmağına rəy verdilər". (50, № 78)

Bunu hakim dairələrin azərbaycanlıların həyatı tələbləri və mənəvi ehtiyacları ilə hesablaşmamalarının açıq təzahürü kimi qiymətləndirən Firdun bəy Köçərli onun səbəbi ni müsəlmanların ziddinə olan iki amillə izah edirdi. Bunlardan biri ondan ibarət idi ki, Azərbaycan şöbəsinin hesabından hər il Qori kimi kiçik əyalət şəhərinin büdcəsinə altmış min manat vəsait daxil olurdu. Müxtəlif rütbəli məmurlar bu vəsaitin müsəlmanlara məxsus şəhərlərin ehtiyacına sərf olmasını istəmirdilər. Bundan əlavə şöbənin Qoridən çıxması "şəhərin maarif və mədəniyyət çəşməsinin qət və nabud olmasına" səbəb olardı. Şübhəsiz, bu işdə "gürçü camaatinin" da marağı az rol oynamırıdı.

Digər səbəb isə çarizmin ucqarlıarda yeritdiyi ruslaşdırmaq siyasəti ilə bağlı idi. Qori Qafqazın müsəlmanlar yasayan məntəqələrindən "uzaq yerde Gürcüstanın ortasında" yerləşirdi". Beş-altı sənə yad əcnəbi qovmunun içində müsəlman balalarının qəribanə zindəganlıq etməsini nəinki xəta, hətta zülm və sitəmdir desək, günah olmaz. Nə məscid var, nə müsəlman qəbrstanlığı var, müsəlman çörəkçi və qəssabı var, nə hamam var və nə də müsəlmanlıqdan bir əsər var. Müsəlman balaları neçə illər ilə əcnəbi

millətinin içində qalib onların adət və əxlaqları ilə ünsiyyət edib öz din və adətlərini unudub tərki-islamdan uzaq düşmələrinə şübhə qalmayı". (50, № 78)

Çünki "xirdaca müsəlman uşaqları haraya gedir gözü nün qabağında şərabxanalar, donuz əti, məst gürcülər və müsəlman aləmində görünməyən əlamətlər"lə rastlaşırıldılar.

Təhsil müddətində üç-dörd nəfər gürcüləşmiş İran həmşəhərilərindən başqa bir nəfər "görmür və ana dilində söz eşitmirdi". Bütün bunlar öz xalqının maariflənməsi, tərəqqisi yolunda işləmek üçün hazırlaşan Azərbaycan gəncliyinin milli zəmində həmvətənlərinin arzu və istəklərinə həssas ruhda tərbiyəsinə ağır zərbə vurur, milli hislərini zəiflədir, ana dilini yadırqamaqla neticələnirdi.

Firdun bəy Köçərliyə görə siyasi və iqtisadi mülahizələrdən irəli gələn bu iki amilin ağır neticələri yalnız Azərbaycan xalqının maddi və mənəvi ehtiyaclarının təmin olunması yolunda maneəyə çevrilməklə məhdudlaşdırıldı. Uşaqlarını qəbul olunmaq üçün Qoriya gətirən və orada oxudan ailələrin taleyində, valideyn və tələbə fərdlərin qarşılaşdırıcıları əzab və iztirablarda, milli ənənələrdən və dini əqidələrindən əlacsızlıq üzündə imtina etməyə məcbur olmalarında görürdü.

Çarizm mədəni bir missiyani yerinə yetirib Qafqazın müsəlman əhalisi üçün məktəb açmışdır. Lakin onların milli və dini xüsusiyyətlərini nəzərə almamışdır. Pansionda xristian tələbələri ilə bir yaşayan azərbaycanlı gəncləri onların dini və milli ayinlərinin icrasında iştirak etmirlər. Özlerinə məxsus dini ayinləri və bayramları icra etməyə şərait yoxdur. Beləliklə, onlar çıxılmaz vəziyyətdə qalır, dinsiz və adət-

ənənəsiz adamlar kimi yaşamağa məcbur olurdular. Nəinki milli və dini qaydalarını icra etməyə, hətta ölen tələbələri dəfn etməyə yer tapmırlar.

Ədib milli düşüncə baxımından son dərəcə təhqiramız bir vəziyyətə diqqəti cəlb edir. Bununla hökumətin azərbaycanlıların müxtəlif tipli ehtiyaclarına biganə münasibəti haqqında təsəvvür yaradırdı. O, yazırıdı: "Məscidin, hamamın, müsəlman qəssabının yoxluğu bir sayaq buna dəxi səbəb olur ki, ətfali-müslimin mahi-mübərəkdə nə oruc tutma bilmirlər və nə də pak mənzildə namaz qılıb, əmali-dini-yələrinin icra edə bilirlər. Və həmçinin mahi-məhərrəmdə imam Hüseyn əleyhissalamin təzivəsini layiqince saxlamada aciz qalıb biçarə müsəlman şagirdləri müəllimlərlə bahəm məyus pərişan və şikətə hal qalıb bilməyirlər ne etsinlər. Öylə ittifaqlar olur ki, şagirdlərdən vəfat eden olur. Bu surətdə biçarə şagirdlərin həli dəxi də ziyadə pərişan olur. Meyit neçə gün qüsulsuz və kəfənsiz arada qalır. Onun qüsul və təkfini üçün Tiflisdən molla və qəssal yazıb gətirirlər. Əksər vəfat edən şagirdlərin valideyni varlı və təvəvanlı olsalar meyiti aparırlar. Amma elə ittifaq düşür ki, yətim uşaqların sahibi olmayır və onu Gürcüstan qəbrinin cümbündə dəfn edirlər". (50, № 78)

Bütün bu məsələləri ətraflı təsvir edən Firdun bəy Köçərli çarizmin maarif siyasetində müsəlmanlara qarşı bir ədavət əlaməti görürdü. Bunu açıq zülm və sitəm, ruslaşdırmanın açıq təzahürü hesab edirdi. Çarizmin bu siyasetini Qafqaz müsəlmanlarının taleyi üçün təhlükəli hesab edən Firdun bəy Köçərli əsl həqiqəti bəyan edir və həmvətənlərini bundan qorunmağa çağırırdı. Ədib yazırıdı: "Əgər sual olunsa ki, müsəlmanların haqqında bu qədər zülm və

sitəm nə işin xatiresi üçün və hankı böyük fikirin və təsəvvüratın hüsula gəlməsi üçün icra olunur? Ona başqa bir cavab olmayacaqdır, bə qeyr əz anki, müsəlmanları ruslaşdırmaq niyyetilə. Müsəlman şöbəsi Gürcüstanda açılıbdır, amma bilmək gərəkdir müsəlman şöbəsi Qoridə qalmaqla müsəlmanları ruslaşdırmaq olmaz. Bu niyyətin emələ gelmeyi üçün lazımdır şöbəni Rusyanın daxili şəhərlərinin birində aça idilər, nəinki, Gürcüstanda. Və bunlardan əlavə müsəlmanlar nə böyük günah ediblər ki, hökmən gərək onlar ruslaşsınlar". (50, № 78)

Firdun bəy Köçərli Rusiyada yaşayan azərbaycanlıların məhz müsəlman olduqlarına görə ruslaşdırma siyasetinin təzyiqinə məruz qaldığını isbat etmək üçün belə bir fakta diqqət cəlb edirdi. İmeretlər üçün Xonidə, gürcüler üçün Qoridə, ermənilər üçün İrevanda, kazaklar üçün Kubanda xüsusi seminariya açıldığı halda müsəlmanlar üçün məhz Qoridə başdan-başa gürcü-xristianlardan ibarət bir şəhərdə, "öz millətlərindən, vətənlərindən, yurdlarından uzaq yerde" açılmışdı.

Azərbaycan məktəbləri üçün müəllim hazırlayan seminariyaların xristian şəhərlərində açılmasını müsəlmanları ruslaşdırmaq siyasetinə xidmət etdiyini və bunun xalqın gələcəyi üçün təhlükəli olduğunu yaxşı bilən Firdun bəy Köçərli bu vəziyyətdən xilas olmağı zəruri hesab edirdi.

O, qurtuluş yolun seminariyanın azərbaycanlılara məsus şöbəsinin Qoridən çıxarılmasında göründü. Çünkü bir millət kimi müsəlmanları əridib ruslaşdırmaq üçün Qoridə qorxulu yer yox idi. Ədib bir mənalı şəkildə yazırıdı: "Bize dəxi lazımdır ki, müsəlman şöbəsi Qoridə qalmasın". (50, № 78)

Azərbaycan şöbəsinin Qori şəhərində saxlanması hər cəhətdən Qafqazın müsəlman əhalisinin mənafeyinə zidd, hətta onların həyatına, diriliyinə xəyanət hesab edən Firidun bəy Köçərli onun müsəlmanlar yaşayan şəhərlərdən birinə köçürülməsini zəruri tələb kimi irəli sürdü. Lakin bunun həyata keçirilməsini bir neçə ziyalının öhdəsinə buraxmağı yanlış bir yol sayırdı. O, bu işə geniş kütləni cəlb etməyi vacib hesab edirdi. Bu işdə xalqın səsinin həllədici roluna üstünlük veren ədib "Tərəqqi" redaktorundan qəzetdə "bir-iki məqale yazmayı", "şöbənin Qoridə, Gürcüstanın mərkəzində qalmağının namünasib və insafdan uzaq və ədalətdən xaric bir tədbir olduğunu sübuta yetirməyi" xahiş edirdi. O, belə bir qəti qənaətdə idi ki, şöbənin otuz il Qoridə qalması əhalinin "ətfali-müsəlminin çəkdiyi üsət və əziyyət"dən "bir kəsin" xəbər tutmamasının nəticəsidir. Əgər əhaliyə 1884-cü ildə şöbənin Azərbaycan şəhərlərindən birinə köçürülməsinə icazə verilməməsinin səbəbi və şagirdlərə edilən zülümələr haqqında vaxtında məlumat vərilsə idi bugünkü vəziyyət yaranmazdı. "Müsəlman camaatı isə ol vəqtü bu mühüm məsələdən bixəber olub fürsəti fot etdilər. Bu qəfletin səməri bu oldu ki, şöbə budur otuz ildir ki, əcnəbi və müsəlman mərkəzindən kənar bir şəhərdə qalıbdır". (50, № 78)

Firidun bəy Köçərli əhalinin bu işə qarışmasını ona görə lazımlı bilirdi ki, XIX əsrin sekşəninci illərində olduğu kimi XX əsrin əvvəlində də şöbəni Qoridə saxlamaq üçün tədbirlər görülür. Belə ki, "rus qəzetlərində seminariyanın Tiflisə köçürülməyi barəsində bir para əhvalatlar" yazılarından sonra Qori şəhər idaresi təşvişə düşmüş və şöbə üçün bina tikməyi qərara almışdır. Ədib narahatlıq içində bildirirdi

ki, Qoridə "hərgah şöbə üçün xəzinə pulu ilə təmirat bina olunsa, onda o həmişəlik orada qalacaqdır". Bunun qarşısını ancaq xalqın səsin qaldırmaq və hakim dairələrə çatdırıb tələb etməklə mümkün idi.

Bütün bu tipli müxtəlif səbəbləri sadalayan və fikirləni yekunlaşdırıran Firidun bəy Köçərli belə qəti bir nəticəyə gəlirdi ki, fəaliyyətində bir sıra faydalı cəhətlərin olmasına baxmayaraq, şöbə otuz il ərzində əhalinin maariflənməsi üçün nəzərdə tutulmuş məqsədi yerinə yetirməmiş, xalqa lazımlı olan xidməti göstərməmişdir. Daha doğrusu, "müsəlman balalarını öz milliyyətlərinə lazımlıca təlim-tərbiyə"ni vermək üçün hazırlaşdırılmamışdır. Ən başlıcası burada onların milli hissələri boğulub, xalqa xidmət yoluandan uzaqlaşdırılmışlar.

Firidun bəy Köçərli "ondan gözənlənilən nəf və faydanın əhaliyə yetişməsi" üçün digər ziyalılar, xüsusilə N. Nərimanovun "Mühüm bir məsələ" ("Qori seminariyası nerədə olmalıdır?") (103, 261-268) məqaləsində irəli sürdüyü kimi, Azərbaycan şəhərlərindən birinə köçürülməsini təklif edirdi. Bir sıra siyasi mülahizələrdən dolayı tədbir baş tutmadıqda onun Tiflisdə yerləşdirilməsini məqsədə uyğun sayırırdı. O, bunun səbəbini açıqlayaraq yazılırdı: "Belə olan sürətdə lazımdır müsəlman şöbəsi özgə məhəllə nəql olunsun... Əgər müsəlman şöbəsinin Qori seminariyasından ayrılmağı qeyri-mümkündür, onda hər ikisi Tiflis şəhərinə köçürülsün. Tiflisdə hər millet tapılır. Nə gürcülerin və nə ermənilərin və nə rusların və nə də müsəlmanların seminariyanın Tiflisə köçürülməsinə bir sözü ola bilməz. Və bu halda müsəlman şöbəsinin ayrılmamasına xəzinədən artıq pul buraxılması dəxi lazım gəlməz". (103, 261-268)

Ədib bütün bunları həyata keçirməsini maarifin, məktəbin xalq həyatına yaxınlaşmasını, əhalinin ehtiyaclarını təmin etmək yolunda atılan müvəffəqiyyətli addım hesab edirdi.

Firidun bəy Köçərli publisistikasında XIX əsrin sonu, XX əsrin əvvəlində Qafqaz müsəlman mühitində pedaqoq kadr hazırlığının müxtəlif məsələləri ilə yanaşı cəmiyyətdə müəllimin yeri, vətən və xalq qarşısında vəzifələri və onları yerinə yetirmək səyləri, şəxsiyyət məsələsi xüsusi yer tutur və aparıcı problemlərdən birini təşkil edirdi.

Ədibin cəmiyyətdə müəllimin roluna xüsusi əhəmiyyət verməsi və buna bir silsilə məqalə ("A. O. Çernyayevskinin xatirəsi", "Müsəlman müəllimlərinin hümməti", "El üçün ağlayan gözsüz qalar", "Telimi-xeyir edənlərimizin cəzası", "Müəllimlərimiz və onların hali", "Sultan Məcid Qənizadə", "Xalq müəllimi Məmməd Qarayevin xatiresi", "Yakov Semyonoviç Qoqebaşvili", "Dost və müəllim N. O. Lomourinin xatiresi" və s.) həsr etməsi bir maarifçi kimi müterəqqi fikirlərin xalq arasında yayılmasında və təbliğində pedaqoq şəxsiyyətinin rolu haqqında düşüncələri ilə sıx bağlı idi. O, belə hesab edirdi ki, xalq məktəblərinin genişlənməsi və onlar üçün müəllimlərin hazırlanması işin bir və birinci tərefidir. Onun digər əsas tərəfini müəllimin şəxsiyyəti, elmi bilikləri və müterəqqi ideyaları xalq arasında yaymaq sahəsində fəaliyyəti təşkil edir. Hansı dərəcəli məktəbdə hansı səviyyədə təhsil almağından asılı olmayaraq müəllimin xalq işinə can yandırması, həqiqi vətəndaşlar yetirməye səy göstərməsi, ömrünü millətin tərəqqisi işinə sərf etməsi sahəsində göstərdiyi fədakarlıq əsas şərtdir.

Pedaqoq xalqın tərəqqisində, mənəvi-əxlaqi keyfiyyətlə-

rinin təkmilləşməsində, müasir ruhda vətəndaşların təbiyəsində "ruhani atalardan sonra ikinci yeri müəllimlərə" aid edirdi.

Ədib belə hesab edirdi ki, müəllimlər bütün dövrlərdə və müxtəlif cəmiyyətlərdə xalq həyatında müstəsna rol oynamışlar. Onlar "cəhaleti-millet ilə müttəsil cəngə müsəmməm" olmuş, "elm və maarif qapılarını xalqın üzünə" açmışlar.

Firidun bəy Köçərli maarifçi görüşlərin mövqeyində çıxış edərək hər bir cəmiyyətin xoşbəxtliyini müəllimlərin səyi, onların vəzifələri yerinə yetirmək yolunda sərf etdikləri zəhmətin miqyası ilə əlaqələndirib izah edirdi. Ədibin fikirincə tarixdə "müəllimlərin səyi və qeyrəti sayesində çox qövm və tayfa xoşbəxt olub ağ günə çıxıblar və şöhrət qazanıblar, dövlət və qüvvət kəsb ediblər". (50, № 47)

Yazıçı fikirlərini isbata yetirmək üçün XIX əsrin 80-ci illərində üzüberi almanın müharibələrdə qələbə qazanmalarının əsas səbəbini məktəblərinin militarist ruhda qurulması və müəllimlərin uşaqlara bu ideologiyani müvəffəqiyyətlə aşılması ilə izah edirdi. O, yazdı: "Keçən əsrin (XIX əsr nəzərdə tutulur.- V.P.) həştadıncı sənələrində indiye kimi ki, otuz ildən ziyadədir nemeslər bilaaram işləməkdəirlər. 42 santimetri toplar ixtira etməklə belə, təlim-tərbiyə işlərinə və məktəblərin nizam və səliqəyə düşməyi-nə dəxi diqqət və himmət sərf etmişlər. Büyük hərbi bir qüvvə hasılə getirməklə belə vətən övladının ruhən və əqlən salamat və müqtədir olmasına ciddi surətdə çalışmışlar. Buna görə demək olmaz ki, nemeslər bizim müqabiliyətə tekçə bihiss və biruh maşınlar göndəriblər. Xeyr, əsgər də göndəriblər vəli, bu əsgərlər özləri də bihiss maş-

naları kimi rəhm və mürüvvətsiz vəhşiyana dava edirlər. Bu bihiss əsgərləri vücuda gətirən nemes məktəbləri və müəllimləri olubdur". (52, № 188-№ 191)

Firidun bəy Köçərli xalqların geridə qalmalarının, tənəzzül etmələrinin və öz əsrlərinin tərəqqi hərəkatına qoşula bilməmələrinin səbəbini onların kamil və qabil müəllimlərinin olmaması ilə izah edirdi. Onun fikrincə hər bir xalqın öz sənətini yaxşı bilən, millet və vətənini sevən, qüvvə və bacarığını dərs dediyi şagirdlərin təlim və təbiyəsi işinə həvəsle sərf edən müəllimləri olsa, o tərəqqi edər, səadət və xoşbəxtliyə nail olar.

Ədib XIX əsrin 80-ci illerindən başlayaraq azərbaycanlılar arasında müasir maarif hərəkatının qüvvətlənməsini pedaqoji fəaliyyət meydanına professional müəllimlərin gəlməsi ilə izah edirdi. Başqa sözlə, o belə düşünürdü ki, Azərbaycan xalqının siyasi oyanışı və içtimai həyat məsələlərinə müdaxiləsinin hazırlanmasında müəllimlər həlledici rol oynamışlar.

Cəmiyyətdə müəllimin rolu haqqında fikirlərini dünya xalqlarının təcrübəsinə istinad edib isbata yetirən ədib, müəllim yoxluğununu, yaxud fəaliyyətinin düzgün qurulmasına azərbaycanlıların həyatında əmələ getirdiyi tənəzzülü göstərmək üçün də istinad nöqtəsi sayırdı. O, Rusiya imperiyası tərkibində yaşayan müsəlman xalqlarının həyatında müşahidə etdiyi bütün bəla və bədbəxtliklərin səbəblərini xalqın dərdini bilən, onların müalicəsi üçün yollar axtaran və bu yolda həyatını fəda edən müəllimlərin yoxluğu, başqa sözlə yetişdirilməsi üçün tədbirlərin görülməməsi ilə izah edirdi.

Ədib yazılıdı: "Vəli, biz Rusiya müsəlmanları müddəti-

mədid müəllimsiz qalıb, tərəqqi yoluna salik olan mütəməddin millətlərin qatarından üzülüb geri qalmışdır. Uzun müddətlər əbnayı-millətə qaydasınca təlim və təbiyə verən müəllimlərimiz olmadığına görə belə pərişan hala düşmüşük". (50, № 78)

Firidun bəy Köçərli müəllimi "məktəbi canı və içində olduğunu camaatın çrağı" adlandırırırdı. Millətlərin uğurları məhz müəllimlərin zəhməti sayesində təmin olunmuşdur. "Mileli-müxtəlifə arasında hər zaman və məkanda vüqua gələn hər qisim dava və müharibələrdə xah siyasi olsun, xah iqtisadi və xah qeyri, qalib gələn tərəf müəllimləri sayesində nüsret tapmışlar". (54, 192) Cəmiyyətin irəliləyişində, vətənin dirçəlişində, xalqın təbiyəsində belə müstəsna rol oynayan müəllim Firidun bəy Köçərlinin fikrincə nümunəvi hazırlıq görməli, pedaqoji elminin sırlarınə və dərinliklərinə bələd olmalı, fasiləsiz mütaliə etməklə özünü təkminləşdirməli və xalq, hökumət tərəfindən qayğı ilə əhatə olunmalıdır.

Apardığı müşahidələrə və rus mətbuatından oxuduqlarına istinad edən ədib nəinki ucqarlarda, hətta imperianın mərkəzlərində pedaqoji personalın hazırlığını məqbul hesab etmirdi.

O, "Novoye vremya" qəzetinin yazdıqlarına səs verərək yazılıdı: "Gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb, necə ki, yuxarıda işarə etmişdik, bunları hazırlaşdırın və kamil müəllim yetirən darülmüəlliminlərin yoxluğuudur, o institutlar və darüllümlər, ondan müəllimlər hasilə gəlir, qayda üzrə təsis olunmuşdır. Onlarda pedaqogiya elmine dair və təlimat işlərinə mənsub məlumat verilməyib. Gimnaziya müəllimlərindən

çoxlarını tanıyorum ki, pedaqogiya fənn və elminin babası sayılan Amos Komenskinin və Pestalotsinin adaların da eşitmiş olsunlar". (54,203)

Ədib bunun səbəbini bir tərəfdən Rusiya əhalisinin konkret ehtiyaclarından, ölkənin iqtisadi və mədəni tələblərdən və maraqlarından çıxış etməyib, Avropanı yamsılamaşında, digər tərəfdən maarif nazirliyinə rəhbərlik edən qraf Tolstoy və qraf Delyanov kimilərinin təhsil işlərinə nabələliyində, maarifin həcmi dərk edə bilməmələrində göründü. Onlar xalqa, Rusyanın gələcəyinə yox, çarizmə xidmət göstərirdilər. Ona görə də "yaxşı müəllim və qabil müdərislər yetişdirmək"dən daha çox "saldatlar kimi naçalniklərin, rəislərin hökmüne tabe və əmrinə müti çinovniklər həsilə gətirmək" məqsədinə qulluq edirdi.

Firidun bəy Köçərli xalq zəminində yetişən, millətə xidməti öz fəaliyyətinin amalı seçən, kifayət qədər biliyi və professional hazırlığı olan pedaqoqların bir qrupunun əməlli ilə xalqa gətirdikləri faydanın söhbət açır və bu yolla vətənin tərəqqisində, millətin səadətə qovuşmasında rolunu nümayiş etdirirdi. Bu baxımdan ədib A.O.Çernyayevski, S.M.Qənizadə, H.Vəzirov, İ.Abakarov, Məmməd Qarayev, H.Nərimanbəyov və b. fəaliyyətini təqdir edir və yüksək qiymətləndirirdi. Ədib sevimli müəllimi A.O.Çernyayevskinin pedaqoji fəaliyyətdə sözün əsl mənasında fədakarlıq nümunəsi göründü. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının nəzdində "Müsəlman şöbesi"ni təşkil edən A.O.Çernyayevski ömrünün on beş ilini, istedadının gücünü və qəlbinin hərəkətini azərbaycanlı uşaqların təlim-tərbiyəsi işinə sərf etmişdir. O uşaqlara ki, "ev tərbiyəsi almamış, xeyirxah əməllərin qavranmasına hazırlanmamış

dilar". (138) Məktəb və mədrəsələrdə bir sıra ziyanlı vərdişlər əzx etmişdilər, o müsəlman uşaqlarının "yorulmaz və təcrübəli rəhbəri" olur, onların naqis əxlaqi keyfiyyətlərini islah etməyə başlayır. Onun bu istiqamətdə apardığı işlərdən söhbət açan Firidun bəy Köçərli yazdı: "Şagirdlərin yaramaz xasiyyətləri ilə mübarizədə onun silahı öyd vermək, xeyirxah ata nəsihəti və onlara təmiz insani münasibət idi. O, sözün tam mənasında pedaqoq idi. Onun şəxsi ləyaqəti, nüfuzu və əxlaqi təsiri uşaqları qorxu və cəzadan yaxşı islah edirdi". (138)

O, nəinki Azərbaycan üçün professional müəllim dəstəsi tərbiyə edib yetişdirmişdir, eyni zamanda təhsillərini başa çatdırıldıqdan sonra "sevimli yetirmələrini" diqqətsiz saxlamamış, onlarla əlaqə yaratmış, təsəlli verib, işləməyə həvəsləndirmişdir. Firidun bəy Köçərli "Vətən dili" dersliyinin yaranmasını A.O.Çernyayevskinin ən böyük xidməti sayırırdı. Səsli metod əsasında tərtib olunmuş bu dərslik Azərbaycan məktəblərində bütöv bir islahat həyata keçirmiş, yeni bir dövrün başlanğıcını qoymuşdur. Bu baxımdan İsa bəy Abakarov Firidun bəy Köçərlinin diqqətini daha artıq cəlb edirdi. "İsabəyin təhti-tərbiyəsində yüzlərcə rəiyət balaları çıxb, kamali-təhsil edib, çörək sahibi olubdur. İsa-bəy çox fəqir şəxslərin övladına atalıq edib, azacıq məvacibindən onlara xörək və puşak verib oxudubdur. İmtahan mövsümündə onları öz xərci ilə Tiflisə, Gəncəyə, Qoriyə göndərib və çox vaxtı özü aparıb bəzisini sənət məktəbinə, kimisini feldşer şkolasına, kimisini seminariyaya və hətta bir neçəsini gimnaziyaya qoyubdur." (54, 200)

Bunu vətənə və xalqa məhəbbətin bariz ifadəsi sayan Firidun bəy Köçərli göstərirdi ki, nə İsa bəyin, nə də Əh-

məd ağa Mustafayevin xidmətləri müqabilində heç bir mükafatı olmamışdır. Lakin "xalq məhəbbəti" deyilən bir nemətə nail olmuşlar. "Kənd müəllimlərinin içində İsabəy Abakarov və Əhməd ağa Mustafayev kimi bir neçə möhtərəm şəxslər var ki, həqiqətdə millət xadimi olub canı - dil-dən təlim və tərbiyə işlərinə ömürlərini sərf ediblər. Bunlardan hər birisi iyirmi ildən ziyadədir ki, müəllimlik etməkdədir. Bunlar qulluq sarıdan artıq bir tərəqqi etməyiblərsə də və tərəqqi etmek qeydinə dəxi düşməyiblərsələr də, camaatın məhəbbətinə şayəstə olublar. Hansı kənddə müəllimlik ediblərsə, orada mərifət çıraqını yandırıb, əhalinin gözlərini açıb, mənəvi tərəqqilərinə bais olublar". (54, 200)

Firidun bəy Köçərlinin nəzərində Sultan Məcid Qənizadənin bir maarif xadimi kimi seçilən xüsusiyyəti onda idi ki, maddi və mənəvi çətinliklər qarşısında tab gətirib iyirmi beş il xalq maarifi sahəsində çalışmışdır. Lakin o, sadəcə dərs deməklə kifayətlənməmiş, məktəblərin zəruri dərs kitabları ilə təmin olunması işinə əmək sərf etmişdir.

"Müəllimlərin ağır işlərini müqəddəs vəzifə və təkliflərini əmələ gətirməkdə sabitqədəm durub, hünər göstərən müəllimlərdən biri də möhtərəm bəradərimiz Soltan Məcid Qənizadə cənablarıdır ki, iyirmi beş il sərasər maarif yolunda dili, fikri və qələmi ilə səy etməkdir. Gələcəkde dəxi belə sədaqətlə millətimizin tərəqqi və təalisinə xidmətlər göstərməsinə ümüdvarıq". (138)

Firidun bəy Köçərlinin nəzərində Məmməd Qarayev xalqlarından çıxmış və bütün istedadını xalqa vermiş həqiqi müəllim nümunəsidir. Onun başlıca keyfiyyəti sade zəhmət adamlarını sevməsində, qüvvə və bacarığını onun maariflənməsi işinin xidmətinə verməsində idi. "Qarayev xalq

arasından çıxmış, özünü tamamilə onun mənafeyinə və maarifinə həsr etmişdir. O, yorulmaq bilməyən xalq müəlli-mi və tərbiyəçi idi. Lap ilk günlərdən öz istiqanlığı və mehriban münasibəti ilə o vaxta qədər müəllim vəzifəsini ancaq rəsmi yerinə yetirən dövlət məmuru, camaatdan uzaq qə-can yad bir adam nəzərilə baxan kəndlilərin diqqətini özüne cəlb etmişdi". (140, № 31)

Kənd əhalisini sevmək, onlara qaynayıb qarışmaq və maariflənmələri yolunda can yandırmaq Qarabağda, Malibəyli kəndində Məmməd Qarayevin pedaqoji uğurlarını təmin etmişdir. Sadə kənd adamları M. Qarayevin onların gələcək xoşbəxtliyi üçün çalışdıqlarına inanmışdır.

"Şagirdlərinin sayı tezliklə artmış və bir ildən sonra Qarayev məktəbi iki sinifli etmək müəssər olmuşdur. Onun təşəbbüsü və səyi ilə Malibəylidə qızlar üçün də məktəb açılmışdır... O, şagirdlərindən ibarət əla xor kollektivi də yaratmışdı. Müselman bayramlarında uşaqlar məsciddə dini və vətənpərvəlik mahnıları oxuyur, bununla da kənd camaatında xoş gələcəyə ümidi sevinc hissəleri aşılıyırıldı". (140, № 31) Bütün bunlara "malibəylilər də əziz bir dost və valideyin kimi ona ürəkdən bağlanmışdılar". (140, № 31)

Müəllim ilə camaatın arasında məhəbbətin yaranmasının neticəsi idi ki, M.Qarayevin ölümünü malibəylilər özlərinin aile faciesi kimi qəbul etmişdilər. Firidun bəy Köçərli müəllimə olan xalq məhəbbətinin dərəcəsini göstərmək üçün onun tabutunun yola salınma mərasimini təsvir edirdi: "Onun tabutunu Malibəylinin böyükdən kiçiyə qədər bütün sakinləri kəndin qurtaracağına qədər yola salmışdır. Qadınlar şivən qoparıb ağı deyir, onun yetim qalmış şagirdləri əllərində qarabayraqlar hönkür-hönkür ağlayaraq cə-

nazərin yanınca gedirdilər". (140, № 31)

Maarifin, məktəbin, müəllimin xalq həyatının yenidən qurulmasında, əhalinin zəmanənin tələblərinə uyğun qabaqcıl fikirlərin ruhunda tərbiyə olunmasında həlledici rolunu yüksək qiymətləndirən Firdun bəy Köçərli onun mövcud vəziyyətini qənaətbəxş hesab etmirdi. Yuxarıda qeyd etdiyimiz kimi, maarifin xalq hayatı ilə əlaqəsi və mənəvi ehtiyaclarının təmin edicisinə çevrilməsini əsas prinsip kimi qəbul edən ədib onun təşkilində, həyata tətbiqində ciddi qüsurlar müşahidə edirdi. Bunların başlıcası müəllimlərin fəaliyyəti, xalq qarşısında öhdəliklərini və vəzifə borclarını yerinə yetirməmələri idi.

Firdun bəy Köçərli belə hesab edirdi ki, "hamidan ziya-de milletin qeydinə qalan, onun gözünü açan və qəlbini elm nuru ilə dolduran, əlbəttə, gərekdir müəllim olsun. Onların təklifləri dəxi bundadır ki, avamı vəhm və nadanlıq qaranlığından çıxarıb ona nafe yetirən bilik versin. Məhz bir ət-fali-müsliminin təlim və tərbiyəsinə məşğul olmayıb, onların valideyninə dəxi işq salsın". (49, № 63)

Müəllimin ümdə vəzifəsini qüvvə və istedadını cəmiyyətin yenidən qurulmasına və xalqın mənəvi tərəqqisi işinə sərf etməkdən ibarət hesab edən Firdun bəy Köçərli Qaf-qazın müxtəlif yerlərində, xüsusilə kəndlərdə çalışan müəllimlərin fəaliyyəti ilə onların vəzifə borclarını yerinə yetirmələrinin səviyyəsi arasında ciddi bir uyğunsuzluq müşahidə edirdi. O, təəssüf hissi ilə yazılırdı: "Amma səd əfsus ki, bizim müəllimlər bu qism niyyətlərdən uzaqdırlar. Canü dil-dən milletin nəfi və səlahına, tərəqqisi və sədaqətinə xidmet etməzlər". (49, № 63) Səbəblərinə gəldikdə Firdun bəy Köçərli bunu bir-birindən fərqli üç müxtəlif amillə izah edir-

di. O, "Qaranlıqda qalanlarımız" məqaləsində müəllimlərin kənddə qalıb, "cəhl və nadanlıq cəngində zar və zəbun olan qardaşları"na xidmet göstərməmələrinin səbəbini onların şəhərə qaçmaq, rahat güzəran keçirmək meylleri ilə izah edirdi.

"Cavan müəllimlərin eksəri ki, darülmüəllimində kəsb-i maarif ediblər, bir sənədən artıq kənddə qalıb müəllimlik etməzler və qaranlıqda qalan qardaşlarını ziyalandırıb, gözlərini açmağı özlərinə borc bilməyib, yüz cüre vasitələrlə onların içində çıxıb qaçmağı və özlerini şəhərə salmağı böyük hünər bilirlər". (49, 110-111)

"Qaranlıqda qalanlarımız" məqaləsinin nəşrindən 26 gün sonra "Irşad"da dərc olunmuş "Yarımçıqlarımız" məqaləsində o, müəllimlərin öz qulluq borclarına və əhalinin maarif ehtiyaclarının təmin olunmasına biganə münasibətlərini onların təlim-tərbiyə işlərinin kamil qurulmamalarında, vətəndaş üçün zəruri olan ali keyfiyyətləri kəsb etməmələri ilə izah edirdi. O, bu baxımdan onları yarımcıq hesab edirdi. Firdun bəy Köçərli yazılırdı: "Müqəddəs hissələr-dən gözəl və pak niyyətlərdən, uca fikirlərdən onların qəlb-lərində və başlarında bir əsər görünməz. Ancaq gündə iki-üç saat könülsüz, artıq kəsalətlə təlim və tədrislə məşğul olub, öz kəsbləri dalınca olurlar. Əlbəttə, mütləq biz demirik ki, kənd müəllimlərinin içində qeyrətməd, millət təəssübü çəkən və ona şövq ilə qulluq edən müəllimlərimiz yoxdur. Var... Amma belələri çox azdır. Yoxluq dərəcəsin-dədirlər. Əksəri yarımcıqlardır ki, millətimizin maarif tərbiyəsi yolunda bir hünər göstərməyiblər". (49, № 63)

Bir-birinin ardınca mətbuatda dərc olunan "Qaranlıqda qalanlarımız" və "Yarımçıqlarımız" geniş oxucu kütłesində

gur reaksiya yaratdı. Hər iki məqalə haqqında "Həyat" və "Irşad" qəzetlərində rəylər dərc olundu. Ö. F. Nemanzadə "Irşad" qəzetində "Müəllilərimiz nə üçün Bakıya qaçırlar?" (99, 104) məqaləsilə çıxış etdi. O, belə bir mühüm məsələni "meydانا çıxardığına" görə Firidun bəy Köçərliyə təşəkkür etdi və problemi yaranan bir sıra amilləri izah etdi. Müəllimlərin kənddən şəhərə qaçmalarının səbəbləri müxtəlif şəkilde izah edilməklə yanaşı Firidun bəy Köçərliyə də bir sıra ittihamlar verildi. Ədib "Bir müəllimin bizə cavabı" və "Bir para beyanat" məqalələrində opponentlərinə cavab verdi. Bir sıra məsələlərə aydınlıq getirən yazılar məsələnin əsl mahiyyətini aça bilmədi. O, əvvəlki məqalələrində olduğu kimi fikirlərini yekunlaşdıraraq yazırırdı: "Xeyr, əzizim, "Bir şəxs". Bizim əhli-mərifətimizin bilaümum və müəllimlərimizin baxúsus kəndlərdən qaçmağına səbəb onların özlərindədir, onlardan kənar deyil. Həqiqət hal dürüst mültefit olsanız, bəlkə özünüz dediyimizi təsdiq edəsiniz". (49, №63)

Müəllim məsəlesi xalq üçün həyatı əhəmiyyətə malik aktual problem olduğuna görə Firidun bəy Köçərli tam üç il sonra onun üzərinə yenidən qayıtdı. O, 1909-cu ilin fevralında "Tərəqqi" qəzetində "Müəllimlərimiz və onların həli" məqaləsi ilə çıxış etdi. Üç ilin ərzində ədib müşahidələrini xeyli dərinləşdirmişdi. Bu müddətdə baş verən müxtəlif hadisələrin təsiri altında onun dünyagörüşündə də ciddi dəyişikliklər yaranmışdı.

Firidun bəy Köçərli xalq maarifi sahəsində görüb müşahidə etdiyi qüsurların səbəbini ayrı-ayrı müəllim-ferdlerin mənəvi-əxlaqi keyfiyyətləндə yox, ictimai mühitdə axtarmağa başlamışdı. Bu məqamda yaziçinin başlıca tənqid

hədəfini çarizmin istər mərkəzi Rusiyada, istərsə onun müstəmləkə ucqarlarında yeritdiyi siyasetin tənqididə təşkil edirdi. Ədibin fikrincə pedaqoji personalın məqrasiyası, müəllimlərin təyin olduqları məktəbi tərk edib kənddən şəhərə köçmələrini, "qeyri bir mədaxilli sənətlərin və avam nəzərində hörmətli sayılan başqa qulluqların ardınca", məsələ, "polisiya qulluğuna, mütərcimliyə, sekretarlığa, müxtəlif məhkəmələrdə və müttəddid dəftərxanalarda cürbəcür xidmətlərə" getmələrini onların xoşbəxt həyat və rahat yaşayış axtarışları ilə izah edirdi. Bunu doğuran səbəblər çox idi. Bunların arasında birinci yeri maddi həyat şəraitinin ağırlığı tuturdu. O, bir mənali şəkildə bildirirdi: "Tamam müəllimlərin bilüümum və kənd müəllimlərinin baxúsus öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəbi onların həddən ziyadə az məvacib almaqlarıdır". (54, 201-202)

Məvacibin azlığı isə ədibin fikrincə hər cür tənəzzülün təməlini qoymuşdur. Bütün mənfi hallar onun üzərində yanarıb inkişaf etmişdir. Ədib fikirlərini əsaslandırmaq üçün "Novoye vremya" qəzetiň istinad edirdi: "Tamam Rusiada müəllimlərin haqqında görsənilən həqarət və ədaletsizlik "Novoye vremya" kimi bir darməslək və mühafizəkar qəzeti dəxi dilə gətirmişdir". (54, 203)

"Novoye vremya" edadiyyə məktəblərində, gimnaziyalarda qulluq edən müəllimlərin halına yanıb təkid edir ki, onların zəhməti azalıb, məvacibləri çoxalsın. Qəzətə gimnaziyalarda qabil və mahir müəllimlərin olmadığını bu illətdən görüb deyir: "Bu mətləb barəsində dəfəat il yazılıbsa da, heyfən ki, yazıçıların nale və fəryadı sahibi-ixtiyarlarının və dadrəslərin qulaqlarına yetişməyibdir və cəres sədasi

kimi biyabanda məhv və nabud olubdur". (54,203) Firdun bəy Köçərli "Novoye vremya" qəzetiñə istinad edib, "sahibi-ixtiyarların" və "dadəslərin" xalq təhsilinə bığanə münasibətlərinin səbəbini də aşkarlayırdı. Bu hökumətin sərbəst düşüncəni boğub, müti, şəxsi rəydən, azad fikirdən məhrum kadrlar yetişdirmək arzusundan ibarət idi. "Sabiqdəki maarif nazirlərinin ümde fikri yaxşı müəllimlər və qabil müdərrisler yetirmək olmayıb. Onların fikri və xəyalı saldatlar kimi naçalniklərin, rəislərin hökmüne tabe, əmrinə müti çinovniklər hasılı getirmək olubdur". (54,203)

Ədib qraf Tolstoy və qraf Delyanov kimi maarif məsələlərinə nəbeləd monarchistlərin növbə ilə maarif işinə rəhbərlik etmələrini çarın belə bir tədbiri heyata keçirmək məqsədilə izah edirdi.

"Qraf Tolstoy müəllimlər yetirmək üçün cavan tələbələrə saldat kimi telim verdirib, onların bədənlərindən müəllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etməyə müvəffeq oldu. Delyanov bu yolda özündən təzə bir şey ixtira edə bilmədiş də, Tolstoy qoyduğu pürmeşəqqət, sərt və müəllimlik vəzifəsinə müğayir qaydaları mühafizət etməyə canildildən çalışdı". (54,203-204)

Merkezi Rusiyadan fərqli olaraq imperiyanın müstəmləkə ucqarlarında vəziyyət daha ağır idi. Qeyri-rus xalqlarına, xüsusilə müsəlmanlara məxsus məktəblərə verilən bündəcə vəsaiti daha az idi. Bu baxımdan 1908-ci ildə "Molla Nəsrəddin" jurnalında dərc olunmuş bir karikatura çox əhəmiyyətlidir. Orada Rusiya dövlətinin illik bütçəsi məcməiyə qoyulmuş bir qarpzı timsalında təsvir olunurdu. Ondan maarife bir dilimin ayrıldığı təsvir olunurdu. Dilimin bir ucundan kəsilib Qafqaz maarifinə verilir. Ondan da nöqtə

boyda zərrə kəsilib müsəlmanların maarifinə verilir. Azərbaycan maarifinin vəziyyətini məharətlə seciyyələndirən bu karikatura ilə Firdun bəy Köçərli eyni mövqedən çıxış edir və müəllimlərin kendi tərk etmələrinin səbəblərini maaşın azlığı ilə izah edərək yazırıd: "Bir peşə ki, öz ərbabını həmişə fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, acliqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalını mühafizət etməyə, o peşəyə dəxi ərbabı tərefindən artıq meyl və rəğbət olumraz. O peşənin sahibi çalışır ki, özgə bir xeyirli işin və mənfeətli kəsbin dalişinca getsin". (54,202)

Firdun bəy Köçərli fikirlərini əyani şəkildə isbata yetirmək üçün şəxsi müşahidələrinə istinad edir, "əhibbalalarında" "bir nəfəri qabil" və "qeyrətməndin" fəaliyyətini misal gətirirdi. "Institut qurtarmış" bu gənc "on il sərasər qulluq edib, ildə 4 yüz manat məvacib almaqla bir növ güzəran" etmişdir. Onun bütün səylərinə baxmayaraq, nə maaşı artdmış, nə de vezifəsi yüksəlmışdır. Müəllimlikdə "tereqqi yolu görməmək", ailə qabağında "əliboş, üzüqara qalmaq" onun peşəsinə rəğbətini azaltmışdır. Ədib onunla söhbəti-ni misal gətirərək yazırıd: "Bir yandan əhli-əyalın fikri, bir yandan övladın tərbiyə əndişəsi şu ismi bu növ pərişan edibdir ki, müəllimlik fikri və təlim-tədris işləri mənim üçün axırkı məsələlərdən birisi olubdur. Hərgah doğrusunu bilmək isteyirsən, ərz edəyim: başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. Ondan aşağıdakı mərtəbədə yağı və düyü əndişəsidir. Ondan da, aşağıda odun və kömür dəğdəğəsidir; ləp axırıcı mərtəbədə olanı şagirdlərin hesab və yazı dəftərləridir ki, sabaha gərək onları düzəldəm. Həqiqəti- əmrənən bizimki müəllimlik deyil, çərçilik-

dir... Qarnı ac abidin ibadəti dürüst olmayan kimi, ac müəllimin müəllimliyi dəxi dürüst deyil və ondan fayda gözləmək əqli-səlimdən bəiddir". (54,202)

Maddi həyat şəraitinin ağırlığının Azerbaycan maarifinə getirdiyi ziyanın derecəsini göstərmək üçün Firdun bəy Köçərli kiçicik bir statistik təhlil aparırdı.

"İyirmi yeddi sənənin ərzində dövlət tərefində açılmış darülmüəllimlərindən", "Qafqazın üç milyona çatan müsəlman əhalisinin təlim və təbiyəsinə mübəşir olmaq üçün iki yüz nəfər müəllim buraxılmışdır". Bunların hamısı kəndlərə təyin olunmuşlar. Lakin buna baxmayaraq, "kəndlərimiz müəllimsiz və mürəbbisiz" qalıbdır.

Maaşın azlığı, maddi həyat şəraitinin çətinliyi, ehtiyac və s. amillər bunları qulluq yerlərini tərk etməyə, hətta, müəllimlik kimi möhtərem və müqəddəs xidməti tərk edib, "mənəviyyat cəhətincə" bir o qədər ləyaqətli olmayan peşələr dalınca getməyə məcbur edibdir.

Pulsuzluq, ehtiyac nəticəsində müəllimliyi "sekretarlığa, dilmanlığa" dəyişənlərin atdıqları addımlar ancaq geniş əhali kütlesi üçün ağır nəticələrə səbəb olmuşdur. "Dəhat əhllərinin və rəiyyət tayfasının balaları sırf avamlıqda yaşayıb, sahibsiz və pərəstərsiz qalırlar". (54,197)

Firdun bəy Köçərli müəllimlərin millət balalarının təlim və təbiyəsi kimi öhdələrinə düşən müqəddəs bir vezifəni yerinə yetirməmələrinin səbəbini tekce onların maaşlarının azlığı, ailələrinin zəruri ehtiyaclarını təmin edə bilməmələri ilə məhdudlaşdırırdı. Bunun digər səbəbləri də var idi. Bu bir tərəfdən də müəllimlərin düşdürü sosial mühit və ağır iş şəraiti ilə əlaqədar idi. Tamamilə geridə qalmış kənddə və mədəni səviyyəsi aşağı olan, əhalisi arasında müəllim

nəinki özünə həmsöhbət, fikir bölüşməyə məsləkdaş tapa bilmirdi, əksinə, onun xeyirxah əməlləri, işqli fikirləri nadan kütə tərefindən başa düşülmürdü. O, ətraf mühitin müqavimətinə məruz qalır və bunlara qarşı dözüm nümayiş etdirməli olurdu. Firdun bəy Köçərli belə hesab edirdi ki, müəllimin işinin uğurlu təşkili və əməyinin məhsuldar olması üçün onun mühiti sağlam olmalıdır. Ədib belə düşünürdü ki, "müəllim ilə camaatın arasında gərəkdir ülfət və mehribanlılıq, ittihad və ittifaq olsun, nəinki nifaq, rəncidəlik və ədavət. Camaat öz övladının təlim və təbiyəsinə mübəşir olan əşxasi-kiramın ki, ibarət ola müəllim və mürəbbidən qədr və qiymətini bilməsə, müəllim və mürəbbi öz öhdələrinə götürdüyü ağır və mühüm təklifləri lazımlıca yerinə yetirməsə işlər yeriməz. Hər iki təraf fəna və pozğun hala düşüb tərəqqi əvəzində tənezzül, səadət və nicat əvəzində fəlakət və əsarətə düşçər olacaqdır". (49, № 129)

Ədibə görə istər kənddə və istərsə şəhərdə məktəb işlərini nümunəvi qurmağı və müəllimin xalqa fayda getirməsini təşkil etmək üçün "hər iki tərefin, yeni camaat və müəllimin özlərinə məxsus təklifləri və borcları yerinə yetirməlidir". (49, № 129) "Lakin buna həmişə hər yerdə riayət olunmurdu. Bu baxımdan İrvanda Haşimbəy Nərimanbəyov ətrafında yaranan münaqişə xeyli tipik idi. Ömrünün iyirmi dörd ilini "səssiz-küysüz" millət balalarının təlim və təbiyəsinə sərf edən Haşimbəy Nərimanbəyovla İrəvan camaatının aralarında vüqua gələn rəncidəlikliyi" əhalinin müəllim qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməyinin açıq ifadesi idi. Haşimbəy Nərimanbəyov nümunəvi müəllim idi. Firdun bəy Köçərli onu müxtəlif cəhətdən səciyyələndirərək yazırı: "Amma indi çox əfsus ki, Nərimanbəyo-

vun haqqında rizaməndlilik, tərif əvəzinə rəncidəlik və kina-yə eşidirik. Və bu əhvaldan xeyli pərişan və mütəhəyyir ol-duğumuzu gizlədə bilmirik. Və mütəyyir olduğumuzun sə-bəbi budur ki, biz Haşimbəyin layiqli müəllim olduğu o yan-da dursun, ziyadə xoşxulq, xoşxasiyyət və xoşrəftar bir vü-cud bilirik. Müəllimə lazımlı olan övsafi-həmidənin cümləsi ol cənabda mövcuddur desək, səhv etmiş olmariq. Səbr, təhəmmül, hüsula, müləyimət, iltifat və zəhmətkeşlik tama-misi Nərimanbəyovun gözəl sıfətlərindəndir. Qarabağın hansı bir yerində Haşimbəy müəllimlik edibse, o yerin əha-liyi onu xoşrəftar, səlimül nəfs bir allah bəndəsi olmağını təsdiq edib, rizaməndlilikdən savayı onun barəsində bir söz söyləməyiblər". (49, № 129)

İrəvan camaatının "rəncidəlikliyi" ilə H. Nərimanbəyovun parlaq fealiyyətini qarşılaşdırıran Firdun bəy Köçərli bunu müəllimlərin fealiyyətsizləşməsi, xalqa xidmət göstərmək yolundan uzaqlaşması üçün əsas amil hesab edirdi. Çünkü əhali kütləsi onun ağır zəhmətini qiymətləndirə bilmir. O, istər istəməz ruhdan düşür, bədbinləşir.

Bəzən ele hallar da olur ki, müəllimin xalq yolunda can yandırması, faydalı işlərin yaşadığı mühitdə müxtəlif təbə-qədən olan adamlar tərəfindən paxılıq və qısqanlıqla qar-şılanır, başqa danoslar, fitnələrlə qarışdırılır, hətta inzibati cəzalara məhkum edilir. O, məhsuldar, xeyirxah işlər icra etmək yolundan uzaqlaşdırılır. Bu baxımdan ədibin "El üçün ağlayan gözsüz qalar" məqaləsi səciyyəvidir. Burada Firdun bəy Köçərli ömrünü xalqın maariflənməsi işinə həsr edən görkəmli müəllim və dramaturq Haşimbəy Vəzirovun acı və qəmli taleyindən söhbət açırdı.

İrəvan seminariyasını bitirən H. Vəzirov uzun müddət

müxtəlif kənd məktəblərində işləmiş, nəhayət, Şuşada "Rus-müsəlman" məktəbinin müdürü olmuşdu. Dramaturq kimi bir sıra dəyərli əsərlər yaradan və tərcümələr meyda-na çıxaran xalq müəllimi Qarabağda teatrın inkişafında mi-silsiz rol oynamışdı.

Birinci erməni-müsəlman münaqişəsi başlanarkən er-mənilərin siyasi fitnələrinin ifşa olunmasında misilsiz xid-mətlər nümayiş etdirmişdi. Onun parlaq istedadı, xalq ma-arifi sahəsində böyük uğurları bədxahları narahat etmiş, haqqında danoslar yazılmışdır. İş o yerə çat-mışdır ki, xalq müəllimi həbs edilmişdir. Haşimbəy Vəzirov-u yaxından tanıyan və işqli əməllerindən xəberdar olan Firdun bəy Köçərli sadə xalq müəllimine qarşı icra edilən bu hərəkəti qəzəblə qarşılamışdı. Ədib yazırıdı: "Haşimbə-yi mən tanıyıram. O! cənab millət yolunda, el, vətən uğrun-də can və malından keçən bir vücuddur. Onun sədaqət və dəyanəti və millət yolunda göstərdiyi himmət və qeyrət onun düşmənlərinə də aydın və aşkardır!". (49, № 86) La-kin bütün bunlara baxmayaraq H. Vəzirovun işqli əməlle-rindən darilanlar tapılmış, onu həbs etdirməyə nail olmuş-dular. Yəziçi xalq müəlliminin böyük əməllərinə xəyanətə cavab verənlərin rəzil hərəkətləri haqqında məlumat vere-rək yazırıdı: "Məlum ola ki, Haşimbəy Vəzirov bir neçə şə-rarət və qərəz əhlinin hiylə və iftirası ilə dövlət nəzərində müttəhim olub, keçən yanvarın axırında məhbus olmuşdur. Haşimbəyin naxoşluğu səhetinə zəmanətə götürülsə də, general-qubernatorun qətnaməsinə görə səhhət tapandan sonra gərəkdir idareyi-ürfiyeyi-əskəriyyə götürülünce gedib Stavropol quberniyasında sakın olsun. Haşimbəyin özünün işaretindən və bir sıra adamların bizi vüslənən kağızla-

rın məzmunundan belə məlum olur ki, onu nahaq yere müttəhim olmağına müsəlman qardaşları səbəb olubdur. Bəzi bədtinət və sahib bügz və həsəd Haşim bəyin millət yolunda göstərdiyi xidmət və canfəşanlıqdan və camaatın ol cənaba qıldıqı ehtiram və məhəbbətdən məyus və mükkədər olub, onların qəlbərində atəsi-həqd və həsəd cuşa gəlibdir və yüz cürə vasitələr ilə o biçarəni güdaza vermək fikrinə düşübələr". (49, № 86)

Firidun bəy Köçərli Qazax mahalında Hacı Kərim Sanilinin, Ağa bəy Qiyasbəyovun, İsrafilbəy Qırąqkəsəmənlinin həbsini də "bügz" əhlinin fitnə-fəsadlarının nəticəsi hesab edirdi. O, yazdı: "Bunların dəxi cümləsini biz tanıyırıq. Artıq qeyrətmənd və millətpərəst vücundlardır. Bize yetişən xəbərə görə bunları güdaza verən ermənilər və xaricilər olmayıb, ancaq öz içimizdən törəyən xarici məslək mürtdələr olubdur ki, divanbəylərin və uyezd naçalniklərinin ətrafında quyruqlarını buluyub dəyanət və rəzaletləri ucundan millət xadimlərini badi-fənaya verməyi özlərinə böyük hüner bilirlər" (49, № 86)

Müəllimlərlə camaat arasında münasibətlərdən gətirdiyi bu səciyyəvi misallardan Firidun bəy Köçərli belə bir nəticəyə gəlmişdir ki, bütün bunlar müəllimi fəaliyyətsizliyə gətirib çıxaran amillər olsa da, onun ziyani tək müəllim üzərində icra olunmur. Bundan bütöv xalq, el, mahal zərər çəkir və inkişafdan qalır.

Firidun bəy Köçərli kəndlərde və əyalət şəhərlərində müəllimlər üçün iş və möişət şəraitinin qurulmasını, əmək-lərinin əhali tərəfindən qiymətləndirilməməsini, bədxah adamların hucumlarından qorunmamasını onların fəaliyətsizliyinin əsas şərti kimi izah edirdi. Bu amillərdən irəli

gələrək "Şərir, biqərəz olmaq təqazayı-təbiətdir... Amma burası fənadır ki, onların bu növ fitnə-fəsadları ümumi işlərimizin tərəqqisinə mane olur və sair millet və vətən yolunda çalışan adamları soyudub süst və mütənəffir eləyir". (49, № 86)

Firidun bəy Köçərli bu vəziyyətin əmələ gətirdiyi fəna hadisələri belə təsvir edir, onlar mütaliə etmirlər, pedaqoji ustalıqlarını təkmilləşdirmirlər. Təlim-tərbiyə işlərinə sərf etməli olduqları vaxtı və qüvvəni ya "özlərinin məxsusi işlərinə" sərf edir, ya "heç bir iş görməyib, övqati-əzizlərini... bikarçılıqda zaye edirlər". "Gündə iki saat könülsüz dərs deməyə intifa" etmələri isə ancaq məktəbi müfəttişlərin nəzərindən yayındırmaqdan ötrü olur.

Firidun bəy Köçərli yazdı: "Belə müəllimlərdən neçələrini tanıyrıam ki, bir dəfə de əlinə qəzet alıb oxumur, övzai-zəmanədən filcümlə xəbərdar olmağa şövq və həvəs göstərmir, şkolanın adına göndərilən kitablar başı bağlı qalıb kəsilmir və ruznamələr qurşaqdan çıxmır.

İldə, ya iki ildə bir dəfə inspektor təftiş üçün şkolaya təşrif gətirir, onu da bir sayaqla razı edib yola salırlar və yenə öz bekarcılıqlarına məşgül olurlar". (54, 198-199)

Müəllimlərin fəaliyyətsizliyindən danışarkən ədibin tənqid etdiyi amillərdən biri də kənddə inzibati şəraitin kəsifliyi idi. Kənd, əyalət çirkab içinde nəfəs alır. Burada müxtəlif adamlar, məmurlar, ruhanilər, mülkədarlar tərəfindən müxtəlif tipli zülmələr icra olunur. Lakin bunların qarşısı alınmir. Seminariyada humanist ideyalarla silahlanmış müəllim kənddə tamamilə başqa mənzərə ilə qarşılaşır. O, bunlara qarşı mübarizə aparmaq əzminə malik olmadığını hiss edir. Malik olduğu silahın kəsərsizliyini başa düşür, bədbin-

liyə qapılır.

Yazıcı bunlardan söhbət açaraq yazırıdı: "Əlbettə, kəndlərdə müəllimlik etmək yüngül və asan iş deyil. Xüsusən, müsəlman kəndlərində: bir tərəfdən, divan əmələsi tutduğu xilafi-zakon işlərin bərəkətindən, digər bir tərəfdən, sıkəm güdən və fanatik mollaların xilafi-şəriət işlətdiyi əməllərin qorxan və millətin ayılmağından xof və əndişə edən mülkədar-bəylərin və ağaların mərhəmətindən bir növ əxlaqsız olublar, elm və ədəbə meyl və rəğbət göstərməyirlər; şkolaaya ayrı gözlə baxırlar və müəllimlərə çəndən etina və ehtiram olmayırlar. Çox kəndlərdə biçarə müəllimlərin hali ziyan-de çətinlik ilə keçir". (54,199).

Firidun bəy Köçərlinin XX əsrin əvvəlində maarifin tənəzzülü, müəllimlərin qarşılaşdıqları maddi və mənəvi çətinliklər, onların məktəbi tərk edib, müxtəlif peşələrdə çalışmalarının səbəblərini düzgün açıb göstərməsinə baxmayaq, onun mülahizələri maarifçi dünyagörüşdən irəli gələn çalarlardan azad deyildir. O, müəllimlərin "öz peşələrinə soyumalarını, kənddən şəhərə köçməyə can atmalarını, məktəbi atıb başqa qulluğa keçmələrini xalqa, rəyyət tayfasına məhebbətin azlığı illi izah edirdi". Bu mülahizə isə ədibin təsvir etdiyi həyat, misal gətirdiyi faktlar arasında təbii ki, ziddiyyət təşkil edirdi.

Şübhəsiz, bu Firidun bəy Köçərlinin baxışları ilə real həyat arasında əlaqənin zəifliyindən doğan hal idi.

Firidun bəy Köçərli məktəb, müəllimle yanaşı xalqın məriflənməsi, müasirləşməsi və ümumiyyətə, mənəvi dirçəlişində əhəmiyyətli saydığı məsələlərdən biri də dərslik və uşaq ədəbiyyatı idi.

Ədib belə hesab edirdi ki, əsər məxsus siyasi-ictimai filmlər, ümumbəşeri ideyalar, aktual faydalı elmi biliklər birinci dərslik və uşaq kitabları vasitəsilə yayılır və təbliğ olunur. Bu mənada xalqın geləcək xadimlərinin yetişdirilməsi, onların istedadının xalqın xidmətinə istiqamətləndirilməsi dərslik və uşaq ədəbiyyatının verdiyi qidakdan, oxcularına təlqin etdiyi ideyalardan çox asılıdır. Məsələyə belə bir real mövqedən yanaşan maarif xadimi Azərbaycan xalqının uzun illər müasir həyat məsələlərindən kənarda qalmışının, əsər məxsus zəruri biliklərə, fənlərə, sənətlərə yiyələnə bilməməsinin, istedadlı adamların aşkarə çıxmamasının səbəbini mükəmməl, xüsusi pedaqoji və elmi-metodiki prinsipləri əsasında tərtib olunmuş dərsliklərin, oxu kitablarının yoxluğu ilə izah edirdi. Yazıcı Azərbaycan məktəblərinin tarixinə nəzer salır, millət balalarının mütaliəsinə verilə bilesi bircədənə dərslik tapmır və hərc-mərc bir vəziyyət-lə qarşılaşırırdı.

O, yazırıdı: "Ətfali-müslimin gözəl ömrərini qaranlıq və nizamsız məktəblər künçündə, quru həsirlər üstündə keçirib, neçə sənələr ərzində çox az və heç şeyə yaramayan biliklər kesb etməyə qadir olurdular. Təlim və tədris üçün ana dilimizdə kitablarımız olmadığına görə müəllim əfəndilər fars və ərəbdən hansı kitabı xoşlasa idilər, şagirdlərinə ondan dərs verərdilər". (54,193)

Müəllimlərin zövqü əsasında tərtib olunan və əsrlər boyu azərbaycanlı uşaqlara dərslik və sinifdən kənar mütaliə nümunəsi kimi oxudulan kitablar hansılardır və onların məzmunu və mündərəcəsi nədən ibarətdir? O, bu suallara cavab vermək üçün XIX əsrin 70-ci illərində M.F.Axundzadənin Həsənbəy Zərdabiyyə göndərdiyi "Bizim əzizimiz və

gözümüzün işığı" müraciəti ilə başlanan müzakirədə iştirak edən Seyid Əzim Şirvaninin məktubunda irəli sürürlən fikirlərə istinad edirdi. (25,464)

Məktəbin və orada oxunan kitabların məzmununun məhdudluğunu və köhnəliyi ilə əlaqədar M.F.Axundzadə və S. Ə. Şirvanının mülahizələrinə istinad edən Firdun bəy Köçərli məktəbləri birinci növbədə tədris edilən fənlərin kəmiyyətə azlığında ittiham edirdi. O, belə hesab edirdi ki, məktəbdə tədris edilən fənlər əhalinin müasir mənəvi tələb və ehtiyaclarına cavab vermir.

"Əvvəla, bizdə yox o məktəblər
Ki, verə kəsbi-elmi xalqa səmər.
Nə o gunə kitabları əlan
Ki, ola öz lisanımızda bəyan.
Bize hasil nə şey olur yoxdan
Ki, itibdir kitabımız çoxdan.
Hanı bizdə "Xülasə"nin səməri?
Hanı "Cəbrül - müqabil"ın xəberi?
Səhl dillərdə elmi-heyət yox,
Cəmü təfriqü zərbü qismət yox.
Nə təqiyə, budur sözün safi,
Küfrdür bizdə elmi - coğrafi". (54,194)

Firdun bəy Köçərlinin dərslik və oxu kitablarına verdiyi digər ittiham onların köhnəliyi, məzmununun bəsitiyi, verdiyi mənəvi qidalın azlığı ilə əlaqədardır. Yaziçi belə hesab edirdi ki, uşaq mütaliəsinə verilən kitablarda öz oxucularına, məişətə fayda gətirən və irəliləyişə yardım edən məlumat yoxdur.

"Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşİ altı köhnə həsir,
Neçə ətfali - müztər onda əsir.
Dərsimizdi kitabı- "Gürbəvü muş",
"Nəqli-həmdunə", "Qisseyi -xərguş".
Oxuruq çox tərəqqi etsək əger,
Cümə "Tarixi - Nadir"ı əzbər.
Bixəbər elmi - pakı - hikmətdən,
Bisəmər cadeyi-şəriətdən..." (54,194)

Firdun bəy Köçərli S. Ə. Şirvaninin illərlə davam edən pedagoji fəaliyyətində apardığı müşahidələri, ümumiləşdirdiyi nəticələri rəhbər tutaraq belə bir fikrə gəlirdi ki, Azərbaycan xalqının geriliyinə səbəb olan amillərdən biri onun müasir dərsliyinin və oxu kitabının yoxluğu olmuşdur. Başqa sözlə, adı çəkilən kitablar misalında dərsliklər onun inkişafı yolunda buxova çevrilmişdir. Tarixin hansı mərhələsində isə yaranmış bu kitabların illərlə təkrar-təkrar oxunması nəinki məktəbliləri köhnə fikirlərin təsiri altında və dairəsində saxlamışdır, eyni zamanda təzə fikirlərin əhali arasına yol tapmasına mane olmuşdur. Bunun nəticəsində xalq inkişaf etməmişdir.

Firdun bəy Köçərli yazdı: "Keyfiyyəti-hal bu qərar üzrə olduqda, təlim və tədris işləri belə çətin və narəftə yollar ilə getdikdə, əlbəttə, milletin ruhani tərəqqisi, elm və biliyi, mərifət və kamalı artıq dərəcədə ola bilməzdi". (54,194)

Firdun bəy Köçərli məktəblərin əsrlərlə fəaliyyət göstərmələrinə baxmayaraq kifayət qədər kadr yetire bilməmələrinin səbəbini bununla əlaqələndirib izah edirdi. Doğrudur

publisist-alim bu "məktəblərdə zəif haldə olmuş olsa da mərifət işığı"nın "görsən"diyini, "Qasimbəy Zakir, Abdullabəy Asi, Hacı Seid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Kazım ağa Salik, İsmayılbəy Nakam, Mirzə Mehdi Naci və qeyriləri kimi xoş təb şairlər və dəqiq ədiblər hasilə" (54, 194) gətirdiyini israr edirdi. Lakin o, bunu daha artıq xalqa məxsus təbii istedad və qabiliyyətin dərəcəsi ilə izah edirdi.

O, yazırıdı: "Bu hal bir tərəfdən də, söz yoxdur ki, millətimizin qabili-mərifət və sahibi-istedadi-cibilli olmağına şəhadət verir". (54, 194)

Firidun bəy Köçərli dərslik və uşaq mütaliəsi kitabını millətin "ışığa doğru" açılmış pəncərəsi hesab edirdi. Onun fikrincə yalnız ana dilində yaradılmış yaxşı dərslik sayəsinde millət tərəqqi yolunu tapa, inkişaf edə bilər, "zehnin yoxsulluğu", "mənəvi düşkünüyüünü" dəf etməklə maddi yoxsulluğun girdabından qurtarar. Bu baxımdan fikirlərini isbata yetirmək üçün o, böyük rus pedaqoqu Uşiniskinin fealiyyətini və görkəmli gürcü pedaqoqu Yakov Semyonoviç Qoqebaşvilinin dərsliklərini misal gətirirdi.

Gürcüstanın uzaq, qaranlıq və ucqar "yerlərinə bilik toxumu" yayan Y.S.Qoqebaşvili gürcü xalqının ana dilində, onların müasir mənəvi tələblərinə cavab verən "Dedaena" ("Ana dili") adlı iki dərslik yaratmışdır. "On və yüz min nüsxələ" gürcüler arasında yayılan və kütləvi surətdə oxunan bu dərsliklərin uğurunu Firidun bəy Köçərli onların milli zəminində, milli ruhda və milli dildə yazılması ilə izah edirdi. "Mərhum Qoqebaşvili xalq məktəblərində ana dilinin tədrisinə böyük əhəmiyyət vermiş və onu müdafiə etmək üçün bir sıra ciddi və əməli səciyyə daşıyan məqalə və kitabçalar yazmışdır. O, uşaqların danışlığı və sadə xalqın

yaxşı anladıgı öz ana dilinin bütün incəliklərini və ruhunu çox gözəl biliirdi. Onun "Dedaena" ("Ana dili") və "Bunebis qari" ("Təbiətin qapısı") kitabları bu sadə, lakin canlı və gözəl dildə yazılmışdır. Bu cəhətdən Yakov Semyonoviç rus xalqı və rus məktəbləri üçün əvəzedilməz "Rodnoye slovo" ("ana dili") yazmış ölməz və dahi Uşiniskinin pərəstişkarı və təqlidçisidir". (54,286-287)

Firidun bəy Köçərli dərsliyin müvəffəqiyyətini təmin edən cəhətlər sırasında müəllifin xəlqi mövqeyi ilə yanaşı onun pedaqoji ustalığını, uşaq ələmini bilməsini də əsas şərt hesab edirdi. Onun fikrincə dərslik müəllifi uşaq dünyasına, uşaq təbiətinə, danışq tərzinə, nitq xüsusiyyətlərinə yaxşı bələd olmalı və onlara müvafiq yazmağı bacarmalıdır. Ədibin rəyincə Y.S.Qoqebaşvili dərsliklərini yaradarkən bu prinsipləri rəhbər tutmuş, ona görə də böyük müvəffəqiyyət qazanmışdır. Lakin XX əsrin əvvəlində Azərbaycan pedaqoqları dərsliklərində bu prinsiplərə kifayət qədər riayət etmədiklərinə görə dərslikləri lazımı təsir yaratmamışdır: "Qoqebaşvilinin yuxarıda adlarını çəkdiyimiz kitablarının yerli əhali arasında belə görünməz haldə on və yüz min nüsxələrlə yayılması da bununla izah olunur. Bu dərsliklər uşaq təbiətinin və dilinin sadəliyini çox az nəzərə alan Azərbaycan ibtidai məktəbləri üçün kitab tərtib edənlərə təqlid etməyə diqqətəlayiq nümunə ola bilər". (54,287)

Firidun bəy Köçərli A. O. Çernyayevskinin "Vətən dili" (I hissə) dərsliyini ona görə müasir mündəricəli ədəbi-pedaqoji ədəbiyyatın dəyərli nümunəsi hesab edirdi ki, o, "Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ" getirmiş, təzə bir zamanın başlanğıcını qoymuşdur. Başqa sözlə, "Vətən dili" "o zamana qədər fars dilində mövcud

olan çərəkə əsasında, yeni hərifləri höcələmək üsuli ilə dərs keçən məktəblərə sövti-üsuli bərqərar etdi".

Firidun bəy Köçərliyə görə "Vətən dili" dərsliyinin hər iki hissəsi o zaman ki, məktəblərin dərsliyə olan ehtiyacını təmin etməklə yanaşı, yeni maarif hərakatının yüksəlişinə təkan vermişdir. Pedaqoq-alim A.O.Çernyayevskinin uğurunu kamil pedaqoq olması, tədris uğurlarını və uşaq dünyasını yaxşı, materialları ustalıqla seçməsi və onları xalq danışq dili üslubunda ifadə edə bilməsi ilə izah edirdi: "Mərhum Çernyayevski hərçənd ki, Azərbaycan ədəbiyyatının bilicisi deyildi, lakin o, gözəl pedaqoq idi, sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini də yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kəs öz danışığında onun qədər yerli-yerində işlətmirdi. Ana dilində savad öyrətmək üçün öz dərsliyini tərtib edərək o, bir pedaqoq kimi, yararlı material seçməyi və bu materialı canlı uşaq dilində düzəldib təqdim etməyi bacarmışdır". (54,242)

"Bizim əqidəmizə görə, Uşiniskinin birinci il "Rodnoye slovo" ("Ana dili") dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirlər, Çernyayevskinin "Vətən dili" dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir". (54,242)

Firidun bəy Köçərli ustاد bir pedaqoq tərəfindən yazılmış nümunəvi bir dərslik kimi hər cəhətdən bunu əhəmiyyətli hesab edir, onun azərbaycanlı uşaqların müxtəlif nəsilləri tərəfindən oxunmasını zəruri sayırı. Zaman keçdikcə onun yenileşməsinə, həyat və möişətdə əmələ gələn yeniliklərin orada əks olunmasını yüksək qiymətləndirən pedaqoq onu iki dəfə nəşr etdirmiş, mündəricəsini yeni nümunələrlə zənginləşdirmişdi. Məsələn, "Vətən dili"nin (I hissəsi) yeddinci nəşrini hazırlayan ədib, ora "Çoban və

"güzgű", "iki dost", "Bülbül və qarışqa", "İlan və zeli" və Abdulla Şaiqin "Laylay" və s. əsərlərini daxil etmişdi.

"Vətən dili" (I hissə) dərsliyinin nəşrinə məsul bir adam kimi Firidun bəy Köçərli onu hücumlardan qorumağa və məziyyətlərini təbliğ etməyə xüsusi əhəmiyyət verirdi. Bu baxımdan "Həmzət bəy Qəbulov-Şirvanskinin 1910-cu ildə Tiflisdə çıxan "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş ressenziyası ilə əlaqədar dərc etdirdiyi "Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətində məqaləsi diqqətəlayiqdir.

Bir pedaqoq kimi dərsliyin metodikasına yaxşı bələd olan Firidun bəy Köçərli H. Q. Şirvanskinin tənqidi qeydləri ilə razılışdır. O, H. Q. Şirvanskini dərsliyin "məzmunu ilə lazımi qədər tanış" olmamaqda, "ədalətli qiymət" verməməkde ittiham edirdi.

Firidun bəy Köçərliyə görə "Vətən dili" dərsliyinin ən yaxşı xüsusiyyəti onun genetik üsulla yazılması, "əyani-sövti üsulla yazını və oxunu birlikdə öyrətmək üçün əlifba, habelə Azərbaycan əlifbasından sonra "sözün həqiqi mənasında" oxu kitabı olması, "uşaq anlayışına uyğun olan kiçik məqalələrdən, təmsillərdən, orijinal və tərcümə edilmiş şerlərdən ibarət "olmasında" idi.

Ödibe görə bütün bunların tədris baxımından əhəmiyyəti uşaqları onlara bələd olan həyat və möişətlə tanış etməsində idi. Ona görə də o Şirvanskinin şəkil və bədii nümunələrdən "heç biri müsəlman həyatından götürülməmişdir" fikrinə etiraz edərək yazırı: "Biz isə təsdiq edirik ki, həmin şəkillərin əksəriyyəti məhz müsəlman həyatından götürülmüşdür. Doğurdanmış cənab Şirvanski belə hesab edir ki, azərbaycanlıların saatı, çeşməyi, lampası, çayniki, tərezisi

ve orağı öz formasına ve zahiri görünüşünə görə rusların, yaxud gürcülərin işlətdiyi həmin şeylərdən nə ilə isə kəskin şəkildə fərqlənməlidir?" (54,238-239)

Firidun bəy Köçərli publisistikasında milli uşaq ədəbiyatı məsələsinə də toxunmuşdur. Doğrudur, ədib XIX əsrin sonu, XX əsrin əvvəllerində uşaq ədəbiyyatı məsələləri ətrafında gedən müzakirələrde iştirak etmişdir. Onun uşaq ədəbiyyatı problemlərinə dair mülahizələri də öz əksini H. Q. Şirvanskiyə yazdığı cavabda tapmışdır. Firidun bəy Köçərli uşaq ədəbiyyatının xüsusiyyətlərinə dair görüşlərini kifayət qədər konkret suretdə açıqlamasa da haqqında söz gedən məqaləsində məlum olur ki, onun tarixi və müasir vəziyyəti ədibi qane etməmişdir.

Firidun bəy Köçərli məqaləsini 1910-cu ildə yazmışdır. Məlumdur ki, XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanda uşaqlara məxsus kifayət qədər əsər yazılmışdı. Bu illərdə iki uşaq jurnalı ("Dəbistan" və "Rəhbər"), bir neçə dərslik ("Uşaq bağçası", "Bəsirətül-ətfal", "Birinci il", "İkin-ci il", "Yeni məktəb", "Nəsihətül-ətfal", "Uşaq çeşməyi", "Ana dili" və s.), müstəqil oxu kitabı ("Tülkü və Çaqçaq-bəy", "Hədiyyəyi-ətfal", "Qafqaz İslahatı" və s.) nəşr olunmuşdur. İster jurnalların, ister də dərsliklərin yaranmasında əsrin görkəmli ədəbi qüvvələri iştirak etmişdi. Lakin Firidun bəy Köçərli bütün bunları nəzərə almadan bir mənəlli şəkildə yazırı: "Görünür, cənab Şirvanski bilmir ki, Qasımbəy Zakirdən və Hacı Seyid Əzim Şirvanidən başqa, Azərbaycan yazıçıları və şairləri elə bir əsər verməyiblər ki, uşaqların oxuması üçün əlverişli və yararlı ola bilsin... Qeyd etmək lazımdır ki, uşaq yazıçıları və şairləri bizdə olmamışdır və inidə yoxdur". (54,241)

Firidun bəy Köçərli irəli sürdüyü mülahizəni əsaslandırmak üçün gətirdiyi arqumentlər müxtəlif idi. Qasımbəy Zakir və Seyid Əzim Şirvani əsərlərinin uşaq mütaliəsi üçün əlverişsizliyini bununla əsaslandırırdı ki, onların əsərləri bütün yaş qrupları üçün deyil, ancaq "Üçüncü və dördüncü təhsil illərində oxumaq üçün yararlıdır". Bundan əlavə onların "əsərlərində ərəb, fars" sözlərinin çoxluğunu misal gətirən ədib belə hesab edirdi ki, onlar qəлиз ibarədən təmizlənmeyince uşaq mütaliəsinə vermək olmaz. Bunları dəyişdirmek isə "həmin şerlərin ahəngini pozmuş" olardı. Bu vəziyyəti nəzərə alaraq, o, belə bir qənaətə gelirdi ki, "uşaqlar üçün düzələn dərslikdə bu incilərin yeri yoxdur".

Müasir şairlərə gəldikdə Firidun bəy Köçərli onların fəaliyyətini qənaətbəxş hesab etmirdi. O, yazırı: "Müasir şairlər bu cəhətdən yeni yetişən nəslə kömək etmək və məktəblərimizin bu təbii ehtiyacını, heç olmazsa, az-çox ödəmək üçün nəinki çalışırlar, onlar hətta türk şairlərinə kor-koranə təqlid edərək dilimizi rəhmsizcəsinə korlayır və ədəbiyyatımızın ruhuna yad olan bir ünsür daxil edirlər. İlk dərslərdə oxumaq üçün onların əsərlərindən bir şey seçib götürmək, südəmər uşaga çətin həzm olan bərk bir qida verməyə bərabərdir". (54, 241)

Firidun bəy Köçərlinin mülahizələrində bəzi obyektiv məqamlar olsa da, onun uşaq ədəbiyyatımızın tarixi və müasir vəziyyəti haqqında inkarçı mövqeyi ilə razılaşmaq imkan xaricindədir.

Firidun bəy Köçərli mülahizələrini ətraflı təhlil edən professor Xeyrulla Məmmədov haqlı olaraq belə bir nəticəyə gəlirdi ki, "H. Qəbulov Şirvanskinin mülahizələrinin əsaslılığını sübuta yetirmək ehtirası Firidun bəy Köçərlinin də subyektiv fikirlərinin yaranmasına səbəb olmuşdur". (81,12)

III FƏSİL

Azərbaycan publisistikasının inqisaf mərhələləri və Firidun bəy Köçərli publisistikası

Publisistik əsərin müəllifləri öz etiqadlarını müdafiə etmək üçün rəqiblərinə qarşı kəskin çıxışlarla hücuma keçir və cəmiyyət qarşısında duran vəzifələri həll etmək naminə həmfikirlərini birləşdirməyə səy göstərirler. Publisistik əsər oxucunun ağlına müraciət edərək, onları məntiqi surətdə bu və ya digər fikrin dolğunluğuna inandırmağa çalışır. Müttəqeqi publisistika, hər şeydən əvvəl, elmi mövqeydən çıxış edir. Publisistika hər bir faktı və ya hadisəyə ictimaiyyətin inqisafına kömək etmək, yaxud əksinə, onun inqisafını ləngitməyə səbəb olması nəzər-nöqtəsindən yanaşır.

Publisistika ədəbi janr olmaqla bərabər, həm də mətbuatın bir janrıdır. Ümumiyyətlə, publisistika janr etibarı ilə müxtəlifdir. Bura əməyin böyük vüseti, günün vacib ictimaiyyəsi məsələləri ilə ahəngdarlıq yaradan müxtəlif mətbu məqalələr, xüsusiilə, baş məqalələr, ocerklər, pamfletlər, felyetonlar, vərəqlər, çağrılar, intibahnamələr, memuarlar, ictimai-siyasi məktublar, ədəbi, bədii, açıq məktublar, gündəliklər, müraciətlər, şüarlar, elanlar, anoslar və başqa qeydlər daxildir.

Publisistikanın ən yaxşı nümunələri bize daha böyük əhəmiyyət kəsb edən məsələləri geniş təhlil etməklə, dərin nəzəri ümumiləşdirmələr və maraqlı nəticələr çıxarmağa kömək edir.

Publisistika ədəbi-elmi janr olmaqla yanaşı, həm də daima ədəbiyyatın yoldaşı, köməkçisi olmuşdur. Hətta bəzi zamanlarda, ictimai-siyasi məsələlərlə əlaqadardır olaraq yaçıcların bədii yaradıcılığında publisistikaya meyl olmuş, publisistik ruh xeyli quvvətlənmiş, kiçik şerlərdən başlamış iri həcmli nəşr əsərlərinə qədər publisist nəfəslə işinmiş, yeni-yeni bədii əsərlər meydana çıxmışdır.

Publisistika-insan və onun həyatı haqqında söhbətdir. Bu insan və onun həyatı, bədii ədəbiyyatdakı insan və onun həyatından daha konkretdir. Çox vaxt müəllifin və ya oxucunun şəxsi tanışıdır. Həyatda baş verən proseslər öz həllini tapıb, tapmamasından asılı olmayaraq publisistik nitq üçün mövzu ola bilər.

Amma mövzunun seçilməsi ilə berabər, onun işlənməsi publisistikani xüsusilə fərqləndirir. Beləki, publisistika konkret faktlara əsaslanır. Lakin bu faktlar sadəcə olaraq sadalanmir, onlar müəllifin təxəyyülünün məhsulu, kommentariyalar ilə müşayət olunur. Nəticədə bunlar, publisistik formada yazılmış real, xarakterik faktlar bədii şəkildə qruplaşdırılır, siyasi cəhətdən menalandırılır.

Publisistika cəmiyyətdə baş verən proseslərin ən mü Hümlərini özüne mövzu seçir. Böyük ustalıqla, sənətkarlıqla yazılmış publisistik əsər hər bir zaman üçün öz mahiyətini, dəyərini qoruyub saxlayır. Bu isə birinci növbədə publisistikianın milyonları düşündürən, dövrün tələblərindən doğan mühüm məsələlərə toxunması və böyük ümumiləşdirmə qüvvəsinə malik olması ilə izah edilməlidir. Burada fikirlər obrazlı şəkildə, müxtəlif bədii vasitələrdən istifadə yolu ilə ifadə olunur. Hadisələr ardıcılıqla müəyyən xətt etrafında inqisaf edir. Oxucunu düşündürür, həyəcanlandırır,

qarşıda duran konkret vəzifənin yerinə yetirilmesi üçün yol göstərir, səfərberliyə alır. Publisistikada alovlu bir tribunluq var. Onun hər sözü ürəklərdə əks-səda tapır, bədii sözün təsireddi, ruhlandıricı rolunu əyani suretdə göstərir. Publisistika üçün bədiiliklə yanaşı, elmlik də səciyəvidir. Biz bunları klassik publisistlərimiz H.Zərdabi, F. Köçərli, C. Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, Ü.Hacıbəyli, S.M.Qənizadə, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, M.Hadi, Ə.Topçubaşov, Ünsizadə qardaşları, S.Hüseyn və başqalarının əsərlərində görürük.

Publisistika qarşısına qoyduğu məqsəd və vəzifələri etibarı ilə ədəbi-tənqidlə sıx surətdə əlaqədardır. Müasir ədəbi tənqidli publisistikası, publisistikanı isə ədəbi-tənqidisiz qəbul etmək mümkün deyil. Bele tənqidin ən gözəl nümunələrini XIX əsrin rus demokratları yaratmışlar. Belinskinin "Qoqola məktub"u bunun klassik nümunəsidir. Məlum olduğu kimi Belinski Qoqolun əsərini yalnız bir tənqidçi kimi təhlil və tənqid etmir, eyni zamanda ictimaiyyət haqqında, onun töretdiyi böyük faciələr barədə yana-yana danışır, insan ləyaqətini müdafiye qalxır, Rusyanın çirkab dənizindən qurtarması üçün yollar axtarır. Azərbaycan publisistikasında bu formada tənqidli yanaşma Firidun bəy Köçərliyə məxsusdur. Ədibin "Azərbaycan komediyaları" (1895) əsəri buna yaxşı nümunə ola bilər.

Azərbaycan ədəbiyyatında publisistika janrı çox maraqlı bir inkişaf yolu keçmişdir. Azərbaycan publisistikasının inkişaf tarixi xalqımızın öz milli müstəqilliyi, azadlıq və seadəti uğrunda, xarici qəsbkarlara, fanatizmə, despotizmə qarşı mübarizəsi, milli intibahı, mədəni yüksəlişi ilə sıx tələrlə bağlıdır. Beş-yeddinci əsrlərdə qələmə alınmış və "Ki-

tabi-Dədə Qorqud" dastanı ilk-erkən, Xəbib Təbrizi, Əssar Təbrizi, Vahid Təbrizinin bədii əsərlərə yazdıqları şəhərlər və Nizami Gəncəvinin "Xəmsə"si erkən, Ə. Xaqani, İ. Nəsimi, M. Füzulinin qəzəl və əsərlərini orta-erkən dövr publisistikasına aid etmiş olsaq, təməli M.F. Axundzadə tərəfindən qoyulan ədəbi-tənqidli publisistika yeni dövr sayılı bilər. Axundzadəşünaslıq H.Zərdabi və C.Ünsizadənin səy və bacarığı sayəsində start götürmüş, F.Köçərlinin əməyi, zəhməti, sevgisi nəticəsində öz düzgün yolunu tapa bilmüşdir. Məsuliyyət hissi ilə deyə bilerik ki, Azərbaycan publisistikası ictimai siyasi düşüncəmizin inkişafı tarixində böyük və əhəmiyyətli rol oynamışdır.

İnqilabi məzmunlu rus publisistikası Belinskinin adı ilə bağlı olduğu kimi, yeni formalı, mübariz məzmunlu realist Azərbaycan publisistikası Mirzə Fətəli Axundzadə ilə özünün inkişaf mərhələsini başlayır. Bu da, hər şeydən əvvəl dramaturqun yaşadığı dövrlə, tarixi şəraitlə sıx bağlıdır. Həmin tarixi şəraiti təhlil edərək akademik Mirzə İbrahimov yazırı: "XIX əsti Azərbaycanda maarif və mədəniyyət, elm və tərəqqi yolunda mübarizə əsti adlandırmaq olar. Bu əsrdə Azərbaycan ilə Rusiya arasında yaxın əlaqə yaradılmışının, Azərbaycanda elm və maarifin yayılmasında və Azərbaycan xalqında milli şürurun oyanmasında çox böyük əhəmiyyəti olmuşdur. Bu dövrde gedib Rusiya şəhərlərini gəzmiş, rus mədəniyyəti, rus elmi ilə tanış olmuş Azərbaycan oğulları, öz vətənlərinin tərəqqidən nə qədər dalda qaldığına heyət edirlər. Doğma vətənin cəhalət və qəflətinə təccüb edirlər. Xalqın bu halına ürəkdən yanır, böyük bir təlaş və həyacanla onun gələcəyini düşünürlər". (146,18)

Azərbaycan publisistikasının ilk dolğun və məzmunlu

nümunelerini böyük mütefekkir M. F. Axundzadənin Şərq istibdadı və islam xurafatı əleyhinə yazdığı "Kemalüddövlə məktubları"nda, onun ədəbi-tənqid və publisistik məqalələrində görülür. M.F.Axundzadə istər bədii yaradıcılığında və istərsə tənqidli publisistik əsərlərində, özünün zəhmətkeş kütlesine olan dərin məhəbbətini ifadə edir. M.F. Axundzadə öz ədəbi-tənqidli və publisist məqalələri ilə insan həyatının yaxşılaşmasına, xoşbəxt həyat qurmaq işinə kömək etməyə çalışmışdır. O, qarşısına belə bir şərəfli və aydın məqsəd qoymuşdur: -"Necə olursa olsun xalqı qəvələt yuxusundan ayıltmaq, cəhalət pəncəsindən çəkib ayıraraq, həyatın təmiz və işıqlı havasına çıxarmaq, onun ədəbi tərəqqisinə və xoşbəxtliyinə nail olmaq". (8,16)

Böyük mütefekkir bu vacib işə əlibanın dəyişməsindən başlamışdır. Ancaq əlibanın dəyişdirilməsinin qarşısında çox böyük maneələr vardı: din və şəriət! M.F.Axundzadə "Kemalüddövlə məktubları"nı yazmasının səbəbini yeni əlibanın və mədəniyyətin yolunda əngəl təşkil edən elmsız islam "alimlər"inin neqativ cəhətlərini açıb göstərmək və fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyandırmaq zəruriəti ilə izah edirdi.

Yeni əlibanın mütərəqqi mahiyyətindən qorxan İstanbul hakimləri bunu şəriətə, dinə zidd bir şey kimi qələmə verirdilər. M.F.Axundzadə publisistikasının məşğul olduğu böyük və mühüm məsələlər heç də İslam dininə, şəriətə qarşı çarpışmaq məsələsi deyildir. Filosof-alim öz əqidəsi və qarşısına qoyduğu vəzifə haqqında danışır və düşünürdü. "O, istəyir ki, onun xalqının qəlbində qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətəni sevmək hisslerinin toxumu əkilsin. O, xalqın içərisində olan nifaq və ədavətin birlik və

səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və diləngciliyin aradan qaldırılmasını arzu edir, xalqın sərvət və qüdrət sahibi olmasını istəyir. O, bilir ki, dini korlayan əməllər yiğilmayınca, onun bu arzuları yerinə yetməyəcəkdir. Çünkü dini saxtakarlıq insanların həqiqət görən gözünü pərdələmiş və onların dünya işlərində irəliləməsinə mane olur." (146,18)

M.F.Axundzadə yazırıdı: "Kemalüddövlə məktubları"nın bir çox nüsxələri dünyanın hər tərəfində mənim dostlarımın və həmfikirlərimin əlində mövcuddur. Çox çəkməz ki, dostlarım bu kitabı bir yanda çap etdirib Asiya və Afrikanın hər yerində yayacaqlar. O zaman görek İstanbul nazirləri öz əməllərini necə ört-basdır edəcək, vəzifələrini necə saxlayacaqlar. O vaxt onların qapandığı fanatizm əldən gedəcək, məcburən bizim əlibanı qəbul etməyə razı olacaqlar, xalqların səadət və xoşbəxtlik günləri başlanacaqdır". (8,16)

M.F.Axundzadə publisistikasının əliba uğrunda mübarizəsi böyüyərək cəhalət və nadanlığa, despotizmə, İran və Türkiye hökumətlərinin ədaletsizliklərinə, mövcud ictimai quruluşa qarşı çevirilir. Filosof-alimin bu coşğun ictimai-siyasi fealiyyəti onun mübariz publisistikasını təşkil edir. Axundzadə realist-tənqidli publisistikanın təməlini qoymaq-la yanaşı ona demokratik ruh vermiş, onu mübariz, vuruşan, cəsarətli kəskin bir silaha çevirmişdir. O, publisistika ya yeni mövzular gətirmiş, bu uzaq-vuran silah vasitəsilə cəhalət və nadanlıq dünyasına, İran və Türkiye hökumətinə düzgün və səlist atəş açmışdır. M. F. Axundzadə deyirdi: "Qələm əlimdən düşmür, İstanbulla göndərmək üçün elə şəylər yazıram ki, qayaya toxunsa əzib tökər... Nə qədər

ki, sağam, İstanbul nazirlərinə qarşı vuruşacağam". (8,16)

Azərbaycanda publisistikanın inkişaf etdirilməsi 1875-ci ilin 23 iyulunda nəşrə başlamış "Əkinçi" adlı ilk Azərbaycan qəzetinin və onun banisi, redaktoru H. Zərdabinin adı ilə sıx bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan publisistikasının tarixində çox görkəmli və səmərəli fəaliyyəti olmuşdur.

"Əkinçi"nin nəşri xalqın maariflənməsində, dini fanatizmin təsirindən azad edilməsində, yeni mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafında, köhnə, vaxtı keçmiş adət və ənənələrə qarşı mübarizədə mühüm rol oynamışdır. Eyni zamanda Azərbaycan publisistikası "Əkinçi" səhiyəsində, xüsusilə Zərdabi yaradıcılığından özünün inkişafına nail olmuş, mübariz janrı kimi vətəndaşlıq hüququ qazanmışdır.

Ictimai-siyasi, kənd təsərrüfatı, məişət və sair məsələlərlə əlaqədar olaraq "Əkinçi"nin ən çox istifadə etdiyi publisistikanın mövzu və təsir dairəsi genişlənmiş, formaca zənginləşmişdir. Burada publisistikanın məktub forması ilə bərabər ciddi məqalələrə, felyetonlara rast gəlirik ki, həmin məqalələrdə mühüm ictimai-siyasi məsələlər qaldırılmış, bu məsələlərin daha təsirli olması üçün müxtəlif fəndlərdən istifadə olunmuşdur.

H. Zərdabi öz coşqun fəaliyyətinə xalqın maariflənməsi işindən başlamışdır. O, maarifçilər kimi xalqın səadət və xoşbəxtliyini elmdə görür və buna görə də onların savadlanmasını, "dünya işlərindən xəbərdar olmasına" çalışırı: "həqiqət, elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içində

xil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır". (136, 243)

H. Zərdabi düşünürdü ki, xalqı yalnız savadlandırmaq yolu ilə fanatizmin, cəhalətin, yararsız köhnə adət və ənənələrin caynağından çəkib qurtarmaq olar. Elecə də xalq savadlanması nəticəsində qəzet oxuyar, qonşu ölkələrdə, bütün dünyada baş verən yeniliklərdən xəbər tutar, yaxşıını yamandan seçməyi bacarar, elmin, texnikanın inkişafına çalışır, "libasdan tutmuş bəzi yeməli şeylərəcən xarici dövlətlərdən gətirilməsinə" dözməz, var-dövlət sahibinə çevrilər, beləliklə də, yerində sayıb dayanmaz, öz qayda-qanunlarını dəyişirər.

H. Zərdabi publisistikası məhz bu böyük məsələlərin yeri yetirilməsini qarşısına məqsəd qoymuşdur: "Dünya bir şeydir ki, həmişə böhran edir və insan bu tövr dünyasının gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişdirsin. Necə ki, məsəldir deyirlər dünya sənə saz olmasa, sən dünyaya saz olğınən. Pis olmaz ki, dunya da həmişə bir qayda ilə rəftar olsun". (136, 60)

Bu tövr Azərbaycan publisistikası özünəməxsus bir kəskinliklə ictimai həyatdakı mənfilikləri açıb göstermiş, xalqı bu nadanlıq, fanatizm, cəhalət dünyasından qurtarmaq üçün yollar axtaranların əlində mühüm bir vasitəyə çevrilmişdir: "Ey zikir edən əşxaslar, bunu fəhv edin ki, sizin dolanacağınız xalq ilədir və diriliyiniz onun diriliyinə moqufdur və necə ki, insanın qarnında zindəganlıq edən qurdalar insan yediyi xörək ilə dolanır və insan vəfat edəndə onlar həm vəfat edir, habelə siz xalqın qanını sorub onu puç edib özünüz həm puç olacaqsınız". (136, 112)

Bəlliidir ki, 1877-ci ilin sentyabrında "Əkinçi" qəzeti bağ-

landı. H.Zərdabi çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq məqsədilə Bakıdan uzaqlaşaraq öz doğma kəndinə köcdü. Amma burada da o, qəza polis memurunun nəzarəti altında yaşamalı oldu. "Əkinçi"nin müsəlmanların həyatında bir işiq kimi parlayıb tez də sönməsi o dövrün qabaqcıl ziyanlarını çox məyus etdi. Məsələn, Petrovski-Razumovski akademiyasının tələbəsi Məhəmməd Tağı Əlizadə H.Zərdabyə göndərdiyi məktublarının birində yazdı: "heç kəsə olmasa da, "Əkinçi" öz yoxluğunu mənə son dərəcə kəskin surətdə hiss etdirir". (136,113)

Ancaq ata-baba adətləri beyinlərdə elə kök salmışdı ki, onu tərgitmək çox çətin idi. Buna görə də, N. Vəzirov da Həsən bəy Zərdabi kimi bəzən sözlerinin kimsəyə təsir etmədiyini gördükdə alışib yanındı "Bəndə məxsus hərdən tənha oturub fikir edirəm, xudəvəndə, bizim axırımız necə olacaq, əqlimiz ata-baba əqli, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüsdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nəqlinə qulaq asıb, qızıl quş saxlayıb günlərini ovda keçirdib. Bizdə ki, bu yolu gedirik, tələf olacaqıq". (131)

Dramaturq-publisist onlara deyirdi: "ey özlərini millətə dost hesab edib laf vuran qardaşlar ki, lazım olsa millət işindən ötrü boynuma torba salıb başaçıq, ayaqyalın kəndbəkənd gəzərəm deyənlər. Sizin bu sözlər yadına düşəndə Sədinin kəlamı fikrimə gəlir ki, deyib: "nemət başından aşlığı vaxt sənə dostluq və qardaşlıqdan dəm vuranları dost sayma." (131)

Necəf bəy Vəzirov "Əkinçi" qəzeti ilə yanaşı, "Həyat", "Mirat", "El həyatı" və s. qəzet və jurnallarda çox kəskin məqalə və felyetonlarla çıxış etmişdir ki, bunlar xalq şüu-

runun köhnə adət-ənənələrdən təmizlənməsində, maarifin yayılmasında, mədəniyyətin inkişaf etdirilməsində mühüm rol oynamışdır.

Azərbaycan publisistikası məşhur "Molla Nəsrəddin" jurnalı, onun yaradıcısı Cəlil Məmmədquluzadənin ədəbi fealiyyətində özünün daha yüksək inkişaf mərhələsinə qalxmışdır. Mirzə Cəlil publisistikası mövzu cəhətcə özündə əvvəlki publisistikadan bir o qədər də fərqlənmir. Lakin işin mahiyyəti, görülmə qaydaları, məsələlər yeni tarixi şəraite tamamilə müasir üslübda, yüksək sənətkarlıqla, yiğcam, təsirli, mənalı və olduqca cəsaretlə surətdə, sadə və aydın dildə ifadə olunmuşdur: "Sizi deyib gəlmisəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmisəm ki, mənim səhbətimi xoşlamayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dəvriş nağlinə qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə, çünki hükmalar buyurublar: "sözün o kəslərə de ki, sənə qulaq vermirələr" Ey mənim müsəlman qardaşlarım! Zamaniki, məndən güləmeli bir söz eşidib ağızınızı göye açıb və gözlerinizi yumub o qədər "xaxxa" edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvezinə ətəkləriniz ilə öz gözünüüzü silib "lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım!... Əgər bilmək istəsəniz ki, kimin üstə gülürsünüz, o vaxt qoyunuz qabağınıza ayinəni və diqqət ilə baxınız cəmaliniza" (43,103)

"Molla Nəsrəddin" jurnalı ilk satirik jurnal olmaqla yanaşı, həm də Azərbaycan satirik publisistikasını yaratdı. Cəlil Məmmədquluzadə rublisistikası mövhumatı, dini fanatizmi,

cəhaləti qamçılamaqla məhdudlaşış qalmır, daha böyük məsələlərlə məşğul olur, mütereqqi amallarla yaşayır, cəmiyyətin dəyişməsi zərurətini irəli sürür, Şərqi məhemmədəlilərini, zülmə, istismara əsaslanan mövcud ictimai quruluşu, millətin halına yanmayıb yalnız öz şəxsi mənafelərini gündən bacarıqsız, satqın dövlət başçılarını, çarizmin milli müstəmləkəçilik siyasetini lənətlə damğalayır, sülhü, demokratiyanı təbliğ edirdi. Demokrat-publisist "Xeyir-dua" məqaləsində çörək pulu qazanmaq üçün vətənini gəzib dolاشan, lakin İrana əliboş qayıdan azərbaycanlı fəhlələrin acınacaqlı taleyinə yanaraq onlara müraciətlə yazdı: "Ey yaziq İran fəhlələri, bir şeyi də unutmayın: öz vətəninizə qayıdan sonra siz özünüz kimi cırımlı-cındırlı, ac və məzəlum əməkçi xalqı toplayın və onlara bu xoş xəbəri yetirin, onlara nağıl edin ki, burada, bütün Rusiya, bütün əməkçi xalq ayağa qalxmış və böyük bir qüvvə halında toplaşaraq, bu günə kimi altında zarıldığı zülmü öz üzərin-dən atmışdır. Orada öz yerli fəhlələrinizə yetirin ki, onların Rusiyadakı yoldaşları onlara salam göndəirlər. Əgər orada onlar buradakı öz yoldaşlarının yolu ilə getmək istəsə-lər, əgər onlar İran zalımları, xanları, ağaları, mollaları, dövlətililəri, şəhzadələri və sairləri tərəfindən onların boy-nuna salınmış boyunduruqdan azad olmaq istəsələr, əgər onlar öz insan hüququnu müdafiə etmək və azad nəfəs almaq istəsələr, o zaman onların Rusiyadakı yoldaşları yadi-gar olaraq onlara öz bayraqını və bu bayraqda yazılmış şüarlarını verərlər. Qoy məzəlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüari oxusunlar və birləşsinlər". (70, 347)

M.İbrahimov yazdı: "Cəlil Məmmədquluzadənin ədəbiyyat aləminə ilk qədəm atdığı dövr belə mürəkkəb bir

dövrdür. Bu zaman onun yazıları üçün xarakterik cəhət kənd və kəndli məsələsinin xüsusi şəkildə qoyuluşudur. O, ilk addımdan başlayaraq, ədəbiyyata tamamilə yeni notlar, yeni ruh getirir, feodal kəndini diqqətlə gözdən keçirir, hər təbəqənin həyatını, şüurunu, adətlərini öyrənir. Lakin bu "öyrənmə"nin laqeyd və birtərəfli xarakter daşıdığını iddia etmək yanlışdır. O, kendi müəyyən ehtirasla öyrənirdi. Yoxsul, əməkçi əhaliyə, əzilən kəndli kütlələrinə, hüquqsuzlara olan böyük məhəbbət bu öyrənmənin əsasında du-rurdu. Təmiz insani məhəbbət və vətənpərvərliklə döyünen ürəyində əməkçi insanın dözülməz vəziyyətinə qarşı şid-dətli bir üsyan da coşurdu". (43, 53)

Cəlil Məmmədquluzadə və onun "Molla Nəsrəddin" jurnalının Azərbaycan publisistikasının inkişafı tarixindəki xid-məti nəden ibarətdir? Birinci qeyd etmək lazımdır ictimai-siyasi proseslərin gərginləşdiyi bir dövrdə qarşıya qoyduğu çətin və mürəkkəb vəzifələrlə əlaqədar olaraq C.Məmmədquluzadə dini fanatizmə, mövhümata qarşı mübarizə ilə yanaşı Azərbaycan publisistikasına yeni ruh getirmiş, onu xalqların, xüsusilə Şərqi xalqlarının azadlıq uğrunda müba-rizəsinə kömək edən, istiqamət verən böyük ideya qüvvəsinə çevirmiştir. "Molla Nəsrəddin" jurnalının yalnız Azərbaycanda və Zaqafqaziyada deyil, bütün Rusiyada, habe-lə Cənubi Azərbaycan, İran, Türkiye, Hindistan və bir çox Şərqi ölkələrində şöhrət qazanmasının əsas səbəblərindən biri məhz bununla izah olunmalıdır. İkincisi "Molla Nəsrəddin", o cümlədən Azərbaycan publisistikası geniş xalq küt-lələri ilə onların hamisinin yaxşı başa düşəcəyi, sadə, ay-dın bir dildə-doğma Azərbaycan dilində danışırı. Bu, hə-qiqətən həm mətbuat, həm də publisistika tariximizdə çox

böyük bir hadisə idi. Üçüncüsü, Azərbaycan publisistikası "Molla Nəsrəddin" vasitəsilə özünün mövzu genişliyinə, janr müxtəlifliyinə, rəngarəngliyinə nail olmuşdur.

"Molla Nəsrəddin" səhifələrində bu formalar həyatı konkret faktlar əks etdirmək cəhətdən daha da təkmilləşmiş, yeni-yeni fəndlər, üslub xüsusiyyətləri, bədii təsvir vasitələri ilə zənginləşmiş, oxunaqlı olmuşdur. Cəlil Məmmədquluzadə öz jurnalında publisistikanın ədəbi-tənqidli məqalə, pamflet, müraciət, resenziya, elan, çağırış kimi formalarından istifadə etmək deyil, həm də bunların klassik nümunələrini yaratmışdır. Publisistika bundan sonrakı mərhələlərdə həmin ənənələrdən müntəzəm surətdə istifadə etmiş və edir.

Firidun bəy Köçərlinin fikrincə "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni, azərbaycanlıların vaxtı keçmiş, köhnəmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyi və özlərini də oyadıb yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır." (127,19)

F.Köçərli özünün "Molla Nəsrəddin" (1906) məqaləsində yazır: "Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı-Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deye bilərik ki, "Molla Nəsrəddin, nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir." (54, 117)

Üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirən "Molla Nəsrəddin" jurnalı daima görkəmli publisist F. Köçərlinin diqqət mərkəzində olmuşdur. O, nəinki jurnalda məqalə həsr etmiş, həm də məqalələrində jurnalda yazınlardan və

foto şəkillərdən bəhrələnmiş, həm də mütəmadə olaraq jurnalın səhifələrində çıxış etmişdir. Ədibin "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi, xüsusi, əhəmiyyət kəsb edən iki məqaləsinin adını çəkmək yerinə düşərdi. Birinci məqaləsi "Sabir haqqında" (1911) adlanır. Ədib bu məqaləsinin əvvəlində yazır: "Sabir əsrimizin ən müqtədir və xoşəb şairlərindən birsidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin" in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, məişətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi. (54,276) Məqalənin sonunda biganəliyimizə işaret edən ədib fikirlərini humanist notlar üzərində təmamlayaraq yazır: "... şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdə xəstə olub yatır. Amma biz onun yoxsulluğundan və ağır halda naxoşluğundan bixəbər və qafıl oturmuşuq. Onun varlığı ilə yoxluğu halımıza xələl yetirmir, keyfimizi pozmur; bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflet və bu qədrnaşunaslıq deyilmi? İndi yene də ürəfa və əhli və əhli-qələmimizə ricu edib, xəstə şairimizə maddi kömək etməyi təmənna edirik və kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır"/(54, 277) İkinci məqalə isə "Ana dili" (1913) adlanır. Ədəbiyyatşunas almin bu iki vacib məqaləni "Molla Nəsrəddin" in səhifəsində dərc etdirməyi heç də sadə istəkdən irəli gəlmirdi. Çunkü, jurnal həmin dövrə, o qədər məşhurlaşmışdı ki, heç bir ziyalı diqqətindən kənarda qalmırıldı. Ədibin qaldırıldığı məsələlər həm vacib idi, həm də publisist-alimin vetənpərvərliyindən xəber verirdi.

Görkəmli yazıçı Məmməd Səid Ordubadi, Seyid Hüseyn, dahi bəstəkar Üzeyir Hacıbəyov, istedadlı tənqidçi-publisist

Firidun bəy Köçərli, tanınmış alim-jurnalist Məhəmməd ağa Şahtaxtlı və xalqımızın bir sıra oğullarının Azərbaycan publisistikasının inkişafı tarixindəki böyük xidmətlərini qeyd etmək lazımdır.

Nəriman Nərimanov-“nər”, Üzeyir Hacıbəyov-“Filankəs”, F.Ağazadə-“Şərqli”, Məmməd Səid Ordubadi- “Hərdəmxəyal”, Salman Mümtaz-“Xortdan bəy”, Ö.F.Nemanzadə-“Ümidvar”, şair Əli Razi-“Dabanıçatdaq xala, “Heyvərə”, Əli Məhzun-“Yetim cüce”, Bayraməli Abbaszadə-“Hammal”, şair Əliqulu Qəmküsər-“Xadimi-millet”, “O taylı”, Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Cüvəllağı”, Əbdürəhim bəy Haqverdiyev-“Xortdan”, “Ceyranəli”, “Mozalan bəy”, şair Əli Nəzmi-“Əlidəyənəkli”, “Məşədi Sijimqulu”, “Kefsiz”, “Sijimqulu”, Mirzə Celil-“Laqlağı”, “Dəli”, “Dəmdəməki”, “Circırama”, satirik-şair Mirzə Ələkbər Sabir-“Hophop”, “Ağlar Gülləyən”, Əbunəsr Şeybani-“Cingöz bəy” imzaları ilə və onlarca qabaqcıl ziyalıları öz publisist məqale və kitabları ilə xalqın gözünü açmağa və onları mədəni gerilikdən xilas etməyə çalışırdılar. Ədəbiyyat və mədəniyyət tariximizdə onlarca yazarını nümunə göstərmək olar ki, onların əsas və publisist yaradıcılığı paralel şəkildə inkişaf etdirmişdir. F.Köçərli müəllimlik və ədəbiyyatşunaslıqla bərabər, ardıcıl surətdə publisist yaradıcılıqla məşgül olmuşdur.

XIX əsrin sonu XX əsrin birinci iyirmi illiyinin görkəmli ədəbiyyatşunas alimi, tənqidçi, pedaqoqu və publisisti Firidun bəy Köçərlinin yaradıcılıq fəaliyyəti olduqca zəngin, hərtərəfli və rəngarəngdir. O, ədəbiyyat və təlim-tərbiyə kimi geniş və çoxcəhətli məsələlərlə yanaşı, ictimai-siyasi mövzulara dair yazan qüvvətli bir yazıçı və publisist olmuşdur. Onun müxtəlif illerdə yazdığı publisistik məqalələri dövrünün icti-

mai-siyasi mənzərəsinin bütün çalarlarını özündə əks etdirir.

F.Köçərli publisistik məqalələrində ictimai bərabərsizliyi, milli zülmü, çar məmurlarını, yerli xan, bəy və hakimləri, ruhani azgınlığını və qadın hüquqsuzluğunu keskin tənqid etmişdir. O, eyni zamanda maarif və mədəniyyət, dil və əlifba, tarix və pedaqogika məsələlərinə dair qiymətli fikirlər irəli sürmüdüdür. F. Köçərli alovlu mədəniyyət xadimi kimi həmişə öz vətəni və xalqının taleyi üçün düşünmüştür. Bu böyük məhəbbəti onun bütün əsərlərində görmək və duymaq mümkündür. Onun bütün zəruri məsələlərə dair yazması, aktual məsələlərə öz münasibətini bildirməsi, Bakı və Tiflisdə çıxan müxtəlif qəzet və jurnallarda müntəzəm olaraq məqalələrlə çıxış etmesi müəyyən məqsəd daşıyırıldı-öz xalqının tərəqqisinə, maariflənməsinə, elmə yiylənənməsinə, mədəni inkişafına kömək etmek. Ədəbiyyatşunasın məqalələrində məktəb, maarif, əlifba, mədəniyyət, ana dili, müəllim, dərslik, mətbuat, elm məsələləri kimi zamanın aktual sahələri əhətə olunmuşdur. Ədibin publisistikası XIX əsrin sonu, XX əsrin əvvəllerində Azərbaycan ictimai-siyasi, mədəni-maarif vəziyyətini tədqiq edib öyrənmək üçün gözəl mənbə və məxəz ola bilər.

Firidun bəy Köçərlinin publisistik əsərlərinin ideya xəttini vətən və xalqını sevmək, xalqlar arasında qardaşlıq və dostluq yaratmaq, azadlıq uğrunda mübarizə, vətənpərvərlik, Azərbaycan xalqının mədəni-maarif cəhətdən inkişaf etdirilməsi uğrunda mübarizə kimi məsələlər təşkil edir.

O, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan, onun həyatında baş verən prosesləri daima izleyən və diqqət mərkəzdə saxlayan, böyük fikir və arzuları üçün vuruşan, mübarizə aparan, həmişə nəhəng ehtiraslı, mürəkkəb səciyyə-

geridə qalmışlar, onlar o dərəcədə cəhalətə, təəssübə qapılıqlar ki, hətta "Tərcüman" qəzetini oxumağı, mühərriri sünəni olduğu üçün qadağan edirlər. Ədibin bu məktubundan qəzəblənən ruhanilərin "Tərcüman"a göndərdikləri məktubda deyildirdi: "İrəvan gimnaziyasının şəriət müəllimi Firdun bəy Köçərli öz məktubunda yerli bəy və ruhanilərin ünvanına əsassız hücumlar edir, onları məhdud və fanatik adamlar kimi təqdim edir". (127,11)

1906-ci ildə axund Əbu Turab "dünyəvi elmlərin" öyrənilməsinin əleyhinə çıxaraq öz "din qardaşlarını" dini elmləri öyrənməyə çağırduğu zaman Köçərli mullanəsreddinçilər kimi axundun bu mürtəce görüşlərini təqid etmişdir. O, göstərirdi ki, axund dünyəvi elmləri "şeytanın əməlləri" hesab edən fanatiklər kimi hərəkət edir. Köçərlinin məqalələrində maskalanmış ruhanilərin, mövhumatın, dini fanatizmin, mühafizəkar dini mərasimlərin əleyhinə yazılmış təqidi qeydlər çoxdur ki, bunlar da o zaman fanatizmin azalmasına, riyakar ruhanilərin nüfuzdan düşməsinə təsir göstərmişdir.

F.Köçərli dini fanatizmi, riyakar ruhaniləri təqid etməklə heç də islam dininin əleyhinə çıxmamışdır. Əksinə, islam dininin ömrünü uzatmaq, onun saf və müterəqqi inkişaf, tərəqqi dini olduğunu vurğulamış, onu həyatla səsləşən din kimi ön plana çıkmışdır. Buda, ondan irəli gəlir ki, F.Köçərli şəriət müəllimidir. O, İslam dinini onun müqəddəs kitabı "Quran-Kərimi" yaxşı bilir və riyakar ruhanilərin pis əməllerini onların işlərində görürdü.

Firdun bəy Köçərlinin publisistikasının mövzu dairəsi genişdir. Onun Azərbaycanda maarif və mətbuat tarixinə, pedaqogika, təlim-tərbiyə məsələlərinə, o, zamankı Azərbaycan üçün çox mühüm siyasi, mədəni əhəmiyyəti olan qadın

azadlığı məsələsinə həsr olunmuş məqalələri öz vaxtında ictimai fikrə qüvvətli təsir göstərmişdir.

Ədibin 1898-ci ildə başlayaraq, "Kavkaz" qəzetinin səhifələrində, sonra isə "Tərəqqi", "Kaspı", "İqbal", "Molla Nəsrəddin" və s. qəzetlərdə məktəb, maarif və Azərbaycan dilinin tədrisinə mane olan səbəblər, ərəb əlifbasının çətinliyi, dilimizin saflığı, təmizliyi, onun zərərli təsirlərindən qorunması və başqa mühüm məsələlərə dair çox məzmunlu məqalələr çap etdirmişdir. F.Köçərli "Molla Nəsrəddin" jurnalının 1913-cü il 16 sentyabr və 12 oktyabr nömrələrində çap etdirdiyi "Ana dili" sərlövhəli geniş və dərin məzmunlu məqaləsini də, dilimizin təmiz və saflığına həsr etmiş və onu korlayanlara qarşı çıxmışdır. Ədib həmin məqaləsində yazırdı: "Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayesi olduğu kimi, ananın dilidə ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu Allah-Taalanın gözəl nemətlərindən biridir". (54, 292)

F.Köçərli türk xalqları ailəsinə mənsub olan azərbaycanlıların şanlı tarixə, zəngin ədəbi ənənəyə malik olduğunu, xüsusi məkanda yaşayıb formalasdığını nəzərə alıb, onların ana dilinin müstəqilliyini müdafiə edir, onu yad təsirlərdən qorunması yolunda var qüvvəsi ilə çalışırıdı.

Firdun bəy Köçərli böyük rus pedaqoqu K.D.Uşinskiyə istinad edərək hər bir xalqın dilini onun varlığını, milli müstəqilliyini təmin edən əsas və başlıca amil hesab edirdi. "Bir millətin malını, dövlətiini və hətta vətənini əlindən alsan olub itməz, amma dilini alsan fot olar və ondan bir nişanə qalmaz". (109, 109)

Ədəbiyyatşunas "ana dilini" "millətin mənəvi dirliyi", "həyatın mayəsi" adlandırır və dilimizi qavrayıb mühafizə etməyi çox vacib və mühüm bir iş kimi məsləhət görürdü.

Ədibin uzun müddət müəllimlik etdiyi zaman ərəb əlifbasının tədris işində doğurduğu çətinlikləri, xalqın savadlanmasında töretdiyi əngəlləri əyani surətdə görmüş, həmin əlifbanı dəyişdirib latin əlifbası ilə əvəz etmək qənaətinə gəlmışdı. O, yazdığı məqalələrində ərəb əlifbasının latin əlifbası ilə dəyişdirilməsinin fəal tərəfdarlarından biri kimi çıxış edirdi. O zamanlar Azərbaycan dilində qəzet nəşr olunmağa icazə verilmirdi. Buna görə də, Köçərli ərəb əlifbasının yaramazlığı haqqında fikirlərini 1898-ci ildə rusca nəşr olunan "Kavkaz" qəzetinin 130, 238, 264-cü saylarında çap etdirmişdi. Yaziçi-publisist ərəb əlifbası haqqındaki fikirlərini "Mirzə Fətəli Axundzadə" (1911) adlı əsərində geniş izah etmişdir. F.Köçərli Azərbaycan xalqının mədəniyyətcə geridə qalmasının, əhalinin savadsız olmasının səbəblərini ərəb əlifbasının yaramazlığında və çox nöqsanlı olmasına görürdü.

Ədib ömrünün sonuna qədər köhnə əlifba əleyhinə mübarizə aparmış və "hürufatımızın qüsürü barəsində dinləyib keçsek, vicdanımız bizi rahat qoymaz" - deyə 1899-ci ildə "Kavkaz" qəzetində bir sıra qüvvətli məqalələr çap etdirmiş, ərəb əlifbasının qüsurlarını açıb göstermişdir.

Firidun bəy Köçərli Azərbaycan publisistikası sahəsində böyük xidmətləri olan şəxsiyyətlərdən biridir. XX əsrin əvvələrinində elə bir ictimai və ədəbi hadisə olmamışdır ki, ədib ona münasibət bildirməsin, fikir söyləməsin.

IV FƏSİL

Firidun bəy Köçərli publisistikasında bədii ədəbiyyatdan istifadə üsulları

Firidun bəy Köçərli ədəbi məsələlərə həsr olunmuş məqalələrində sənətə baxışını, nəzəri məsələlərə münasibəti ni bildirmiş, bu sahədə M.F.Axundzadənin görkəmli varisi və davamçısı kimi şöhrət qazanmışdır.

Ədib Azərbaycanda, xalqın ictimai şürunu oyatmaq və milli qürur hissini gücləndirmək məqsədilə, hər şeydən əvvəl ədəbiyyata xüsusi diqqət yetirirdi. Çünkü hər bir xalqın ədəbiyyatı həmin xalqın varlığı və həyatı ilə bilavasitə bağlıdır. Publisist-alimin nəzərinə görə hər bir xalqın fəlsəfi və ictimai-siyasi fikri əsas etibarı ilə bədii ədəbiyyatında ifadə olunur. Beləki, hər bir xalqın inkişaf səviyyəsini, dünyagörüşünü, fəlsəfəsini öyrənmək baxımından birinci növbədə onun ədəbiyyatına nəzər salmaq lazımlı gəlir. Ona görə ki, ədəbiyyat xalq həyatını əks etdirən aynadır.

F.Köçərli ədəbiyyata xalqın ürək sözünün, fikrinin ifadəci, "meişətinin aynası" kimi baxmış, onun tərbiyəedici qüdrətinə inanmışdır. Yaziçinin fikrincə "hər bir milletin dolanacağını, övzai-meişətini, dərəceyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəmalını onun ədəbiyyatından bilmək olar". Bu ədəbiyyatı yaradan şair və yazıçı isə, böyük tənqidçinin fikrincə, "öz camaatının hər qisim sədasına, xah o səda suznak, nalə və fəryad olsun və xah fərəhəngiz, bəşəşət və şadýanalıq olsun, gərəkdir eyni ilə cavab

verə; öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəcüb damarını hərəkətə getirə; təsirli kəlamı ilə onu qəflət-dən bidar edib, tərəqqi və maarif səmtinə cürət və cəsarət ilə dəvət edə". (54, 99-100)

F.Köçərli kimləri həqiqi şair adlandırır? O, bu ada fars-ların Şeyx Sədisi və Xacə Hafızını, ingilislərin Şekspiri və Bayronunu, almanların Höte və Şillerini, fransızların Viktor Hüqo və Jan Jak Russosunu, rusların Puşkin, Tolstoy və Dostoyevskisini layiq görür və onları bütün bəşəriyyətin müəllimi adlandırır. O, Azərbaycan şairlərindən Molla Pənah Vaqifi, Molla Vəli Vidadını, Qasım bəy Zakiri, Hacı Seyid Əzim Şirvanini də, bu qəbildən hesab edir.

Məlumdur ki, F.Köçərli mütərəqqi fikirlərinə, xalqın həyatını dərindən bildiklərinə görə bu sənətkarları belə yüksək qiymətləndirmiştir.

F.Köçərli əsasən ağıla qüvvət, fikir və xəyalı hərəkət və vüset verən əsərlərə daha böyük üstünlük verirdi. O, "Ədəbiyyatımıza dair məktub" (1904) məqaləsində ətraflı təhlil aparmış, öz xalqını maarif və elm kəsb etməyə dəvət etmişdir. Ədib adı gedən məqaləsində M.P.Vaqifin "Görmədim" müxəmməsini nəinki öz dövrünün eyiblərini göstərən realist bir əsər hesab edir, eyni zamanda yaşadığı zaman da belə eybəcərliklərle rastlaşdığını yazır: "Göresən, aya, bu sözlər hansı əqvam və miləl arasında məzmundan düşüb cifəyi-dünyaya ehtiyac və iştıyaq olmayıacaqdır və adamların əmal və əqvalında gizb və böhtan əvəzinə doğruluq və düzlik işlənəcəkdir?... Etiqad və etibar, qeyrət və namus özgə millətlərdə varsa da, biz müsəlmanlarda yoxdur. Və illa belə zəlalət və fəlakətdə qalmazdıq və bu ana qədər biz də ağ günə çıxardıq". (54, 101-102) Buradan be-

lə bir nəticəyə gəlmək olar ki, F.Köçərli mövcud cəmiyyəti dəyişdirmək qanunlarını dərk edə, mübarizə yollarını göstərə bilməsə də, yeni bir cəmiyyət və quruluş arzusundadır. Sözsüz ki, bu cür ideyalar və fəlsəfi düşüncələr F. Köçərlinin dünyagörüşündəki mütərəqqi istiqamətlər idi.

Tənqidçi otuz beş illik yaradıcılığı boyu M.F.Axundzadə tərəfindən təməli qoyulan realizm ədəbi məktəbinin estetik normalarını inkişaf etdirmiş, ümumiyyətə, Axundzadə yaradıcılığının ilk görkəmli tədqiqatçısı olmuşdur. Bu məqamda müstəviyə yeni bir sual çıxır. M.F.Axundzadə yaradıcılığının hansı işıqlı və ya mütərəqqi tərəfləri Firidun bəy Köçərlini özünə cəlb etmişdir? Publisist-tənqidçi Axundzadənin böyüklüğünü birinci olaraq onun xalqın məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və hərtərəfli əks etdirməsində görürdü. Buna misal olaraq, Köçərli fransız nəbat aliminin sadəlövh qonaqpərvər Təklə Muğanlı Hatəm xan ağa ilə ağıllı səhbətini və ya gözəl Pərzadla ığid Bayramın arasındaki təsirli məhəbbət səhnəsini verir.

F.Köçərlinin bir tənqidçi kimi ən böyük xidmətlərindən birisi sxolastik-formalist ədəbiyyat əleyhinə mübarizə aparması və realist ədəbiyyatın prinsiplərini müdafiə etməsidir. Öz fikirlərini oxucularına çatdırmaq üçün müəllif 1895-ci ilde "Tatar (Azərbaycan-V. P.) komediyaları" adlı silsilə məqalələr çap etdirir. Məqalələrin birində o, yazırı: "Bu şerlər öz ibarəpərdəzliyi, forma və mündərəcə yeknəsəkliyi ilə artıq hamını təngə gətirib və müasir oxucuların tələblərini qətiyyən təmin etmir". (147,158)

XIX əsrin 40-ci illər ədəbiyyatına yeni istiqamət, yeni ruh geldiyyini qeyd edən F. Köçərli, bu ədəbiyyatın görkəmli nümayəndəsi kimi Qasım bəy Zakiri təqdim edir.

Müəllif Zakirin əsərləri içərisində öz dövrünün real mənzərəsini verən əsərlərini ən yaxşı ədəbi nümunə adlandırdı:

"Kimdir baxan peyğəmbərə, imamə,
Bu dağılmış düşən deyil nizamə!
Orucluqda şürbə-meyi külfamə,
Mahi məhərrəmdə zinoyə bir bax".

Müəllif Nəcəf bəy Vəzirovun o məqalələrini "maraqlı" adlandırdı ki, gənc ədib məqalələrdə bəzi şairlərin sentimental fars poeziyasına saxta aludəliklərini tənqid edirdi.

F.Köçərliyə görə yaziçı ətrafında baş verən hadisələrə biganə qala bilməz. Bunun üçün o, Seyid Əzimi Puşkinlə ona görə müqayisə edirdi ki, hər ikisi öz zəmanəsinin hər bir həyatı hadisəsinə tez cavab verirdi. Firdun bəy Köçərli Hacı Seyid Əzimin yüksək məziiyyəti kimi onun öz sözü, öz səsi olduğunu qeyd edirdi. Bəlkə elə buna görədir ki, şair son nəfəsində demişdir:

"Mövti-cismanım ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim". (54, 116)

F.Köçərlinin sözləri ilə desək, bu böyük şair öz əsərlərində orijinallığı və böyük şair müstəqilliyini həmişə saxlamışdır. Tənqidçinin Şirvani yaradıcılığına verdiyi obyektiv qiymətdən aydın olur ki, o, Şirvani yaradıcılığı ilə dərindən tanış olmuşdur. Ümumiyyətlə, Köçərli S.Ə.Şirvanının yazış yaratdığı dövr ədəbiyyatını ideal-romantik istiqamətli ədəbiyyat adlandırmışdır.

Ədib yazılırdı: "...deyilənlərə bir də onu əlavə etmək la-

zimdır ki, yaradıcılıq əhval-ruhiyyəsi və ilham heç bir zaman onu tərk etmirdi; ilham pərişi onun daimi və ayrılmaz peyki idi". (54, 74)

F.Köçərli özünün "Təzəə kitab" (1904) məqaləsində H.Vəzirov tərəfindən "Otello" əsərinin Azərbaycan dilinə tərcümə edilməsini "böyük hünər" kimi qiymətləndirir və qeyd edir ki, "Şekspir kimi böyük şair və tragediya (faciə) yazımaqdə ədibi-binəzirin əsərini bizim kasıb və rəkkik dili-mizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yeninə yetiribdir". (54, 92) Tərcümə işinin özünəməxsus çətinliyini qeyd edən F. Köçərli tərcümənin bir sıra nöqsanlı cəhətlərini müəllife irad tutur. Bu iradlardan əvvəlincisi əsərin dilinə aiddir: "Əvvəla, cənab mütərcim dilin sadəliyini nəzərə alıb da kitaba elə kəlmələr daxil edibdir ki, onlar yalnız bir Qarabağda istemal olunur. Məsələn, "hasand" asan əvəzinə, "haçar" ağar əvəzinə, "heyłə" elə əvəzinə, "pikara" cüzi əvəzinə və habelə..." Bir damcı səbir", "zəhlə getmək barmağı" kimi istilahlar rus və ya sair dillərdə varsa da, bizim türk lisanında yoxdur. Bununla belə, zikir olunan qüsurlar kitabı qiymət və hörmətdən salmayırlar, o çox gözəl və sadə dildə tərcümə olunubdur." (54, 96-97)

F.Köçərli insana məhəbbət, qardaşlıq, pisliyi bağışlamaq, yixılana mərhəmət etmək kimi müqəddəs hissələri poeziyanın əsas motivi kimi götürürdü. Müəllif yazır ki, bu baxımdan knyaz Mehdiqulu xan Usmiyevi xatırlamamaq olmaz. O, şerlərinin birində yazır: "Yaşıl çəməndə ehtiyat-la gəz ki, cüçülər ayağının altında qalıb ölməsin və yaşıl otlar əzilməsin".

F. Köçərli bütün həyatı boyu dövrünün ziyalıları ilə məktublaşmışdır. Onun təxminən 1884-1919-cu illəri, yəni otuz beş illik bir dövrü əhatə edən məktubları həmin dövrün ədəbiyyatını öyrənmək üçün qiymətli mənbələrdir. Bu yolla o, həm öz fikirlərini yazar, həm də, ədəbi həyatda ki, yenilikləri, mətbuata çıxara bilməyən mətbəbləri, müasirlərinin "ürək sözlərini" öyrənirdi. Bu illər ərzində ədəbiyyatşunas alime 900-ə qədər məktub yazılmışdır. Ədibin mütəmadi əlaqə saxladığı şəxsiyyətlərdən birisi A. Səhhət idi. O, Köçərliyi bir tənqidçi, yaxın məsləkdaş, xeyrxah dost kimi xidmətlərini yüksək qiymətləndirərək yaziirdi:

"Yazmisan tazə nə şeylər? Deyə sordun məndən,
Ruhumun tarına mizrabzən oldun, qardaş,
Sabir ilə belə məktub çox aldıq səndən,
Hər nə yazdıqsa, ona bani sən oldun, qardaş,

Bir zaman Nasehu Terraḥ ilə Sabir, bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fərxəndə,
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağırə mayıl, birimiz canənə,

Birimiz həcvdə Yeqma kimi çox mahiridi,
Laübali keçinirdi günümüz rindanə,
Pərişan yuxudan sən bizi bidar etdin.
Doğru, düz yolda çalışmaqlığa vadar etdin". (93, 378)

Şerdən melum olur ki, Abbas Səhhəti, M. Ə. Sabiri və başqa Şamaxı şairlərini mərsiye, qəzəl ədəbiyyatından üzəqləşdirib, zamanın ruhuna uyğun bir yaradıcılıq yoluna

salmaqdə Firidun bəy Köçərlinin xeyirli məsləhətləri, müsbət təsiri olmuşdur. O, dostlarına yalnız məsləhət verməklə kifayətlənən ədəbiyyatşunas deyildi, eyni zamanda onların nöqsanını tənqid edirdi. Bu cəhətdən o, Mirzə Fətəli Axundzadənin layiqli davamçısı, realist demokratik ədəbiyyatın ateşin təbliğatçısı idi.

F. Köçərlinin fikrincə, zehinlərə və ürəklərə yol tapan hər hansı həqiqi sənət əsərində iki əsas ünsür: məzmun və forma vəhdəti olmalıdır. Bu baxımdan onun "Tərəqqi" qəzətində çap etdirdiyi "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" (1909) adlı məqaləsi çox maraqlıdır. F. Köçərli bu iki əsas ünsürdən məzmunu aparıcı, ana xətt kimi götürür, formanın ondan asılı olduğunu göstərir.

1905-ci il inqilabından sonra F. Köçərli yeni yaradıcılıq yoluna düşür, inqilabi mövqə tutan "Molla Nəsrəddin" ədəbi cəbhəsinə keçir. Maraqlı burasıdır ki, onun sənət, ədəbiyyat, ana dili, qadın azadlığına dair fikirləri ilə C. Məmmədquluzadənin, həmçinin başqa görkəmli mollar Nəsrəddinçilərin əsərləri arasında qırılmaz əlaqə var. F. Köçərli 1906-ci ildə "Tiflisski listok" qəzetinin 147-ci sayında jurnal barəsində "Molla Nəsrəddin" məqaləsini nəşr etdirmişdir. Ədib yazar: "Onun (Molla Nəsrəddinin-V.P.) lətifələri o qədər həyatı və məzəlidir ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tanılar". (54, 117)

Müəllif hər şeydən önce, jurnalın adını bəyenir, çünki "Molla Nəsrəddin" xalq müdrikliyinin və hazırlıcağının ifadəçisidir. Deməli, jurnal ilk addımından kimi xidmət etdiyini öz adı ilə bəyan etmişdir. F. Köçərli jurnalın qarşı-

ya qoyduğu məqsədi tamamilə düzgün başa düşmüşdür: "Nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etmək". (54,117) Əlbəttə demək lazımdır ki, o dövrə bu cəmiyyəti islah etmek yox, onu dəyişdirmək, devirmək lazımdı. Çünkü Köçərlinin yazdığı kimi, "belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içerisinde yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir". (54,118)

Lakin bir maarifçi demokrat kimi Köçərli bunu başa düşməmiş və bu cəmiyyəti devirə bileyək qüvvəni də, görə bilməmişdir. F. Köçərli bu məqaləsində, bir çox məsələlərdə C.Məmmədquluzadə ilə birləşir. Ədib jurnalın, xalqın həyatında böyük bir maneeyyətə çevirən cəhalətə qarşı çıxdığını təqdir edir. O, həm də, jurnalda məqalələrin Azərbaycan dilində yazılmasını bəyənir.

Aydındır ki, F.Köçərli ictimai həyatda biganəliyin düşməni idi. Ona görə də, üstüortülü mənalarla zəngin olan "susmağın əhəmiyyətinə" dair dərc olunmuş şerii bəyənir. Bu baxımdan xoşlayır ki, şer həle də, biganəlik yorğanı altında yatanlara çox şey deyir. Onsuzda həddindən artıq səbirli olmaq müsəlmanın evini yıxmışdır.

Bu məqalədə Köçərli özünün dini görüşlərini verməklə demək istəyir ki, dinin zahiri və daxili mənası vardır. Bu daxili məna, yeni əxlaq təlimi ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfeətləri üzündən şüurlu surətdə nəzərdən qaçırlı. Ümumiyyətlə, məqalənin ruhundan aydın olur ki, jurnal Köçərlinin ürəyincədir. O, "Molla Nəsreddin"i əsl xalq jurnalı, həqiqət carçası hesab edir, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Qəmküsər yaradıcılı-

ğını təqdir edərək onlarla bir cəbhədə qələm çalışır. Jurnalın tutduğu yol və ideyalar Köçərli prinsiplərinə uyğun, bəzi məqalələrdə isə üst-üstə düşür. Ədib M.Ə.Sabirin də, fəaliyyətindəki mühüm cəhətləri vaxtında görüb göstərə bilmişdir. Tənqidçi yazılırdı: "Sabirin təbində bir o qədər zəriflik və dilində elə bir lətfat var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür. Bizi dərin fikrə salan bizim bu qədərbihümmət, biqeyrət olmağıımızdır, qədir bilməməyimiz və əmək itirməyimizdir." (54, 276)

Cəlil Məmmədquluzadənin ilk realist hekayələri Köçərlinin diqqətini cəlb etmişdir. C.Məmmədquluzadə hekayələrinin möziyyətilərində danışarkən tənqidçi göstərir ki, sadəlik, təbiilik, real həyata yaxınlıq və canlı, anlaşıqlı dil onun hekayələrini bize bu qədər sevdirir.

F. Köçərli, xüsusən "Usta Zeynal" (1906) hekayəsini ona görə yüksək qiymətləndirirdi ki, bu gözəl sənət əsərində dövrün çox vacib məsələsinə toxunulmuşdur. Köçərli hekayənin süjetini qısa şəkildə nəql edir və Muğdisi Akopla Usta Zeynalın fərqli xüsusiyyətlərini çox gözəl səciyyələndirir və yazılırdı: "Nə qədər ki, Muğdisi Akop bacarıqlı, öz mənfeətini güdən və işgüzardır, o qədər Usta Zeynal fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövhür. O iş ki, Muğdisi Akopdan bir saat vaxt tələb edir. Usta Zeynala görə bu işə ən azı bir gün vaxt sərf etmək lazımdır. O işi ki, Muğdisi Akop bu gün görməlidir. Usta Zeynala görə, onu sabah da, o biri gün də yerinə yetirmək olar, çünkü tələsməyin yeri yoxdur. Hər şey allahın iradəsindən aslidir". (54, 136)

Tənqidçi Usta Zeynalı "öz vətəninin həqiqi oğlu" adlandırır. Deməli Köçərlinin fikrincə müəllif "tipik şəraitdə, tipik

xarakter" yarada bilmişdir. Dini fanatizm, cəfəngiyat, cəhalət Usta Zeynalı kor etmişdir, həm də Usta Zeynal kimi minlərcə namuslu, qeyrətli, qabiliyyətli adamlar bu vəziyyətdədir. Publisist-alim "Həyata dəvət" (1911) məqaləsinində, Usta Zeynalın tutduğu "dünya beş gündür, beşi də qara" mərəzinin acı nəticələrini göstərmək üçün müsəlman aləmi ilə avropalıların dolanacağını müqayisə edərək yazdı: "Dövlət, sərvət, mərifət, kamal, hünər, bılık, bacarıq, rahat güzəran avropalılarda; fəqr, zəlalət, yoxsulluq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət, və kəsalet aləmi islamda. ... Bunlar fəlakət və qəflətdə, onlar ciddiyət və səadətdə; bunlar ölü, onlar dir! Avropalıların bu fəaliyyət, ciddiyət və səadəti onların müsəlmanlardan artıq dərəcədə qabil və müstəid olmaqlarından deyil, məhz ondan naşıdır ki, onlar həyatın qədrini bilib, ondan müstəfid olurlar. Müsəlmanlar isə həyata meyl etməyib, məmatın fikrindəirlər". (54, 280)

Firidun bəy Köçərli "aləmi-islamda" və ya "müsəlmanlar" deyərək heç də islam dininə və müsəlmanlıqla qarşı çıxmır. Baxmayaraq ki, bəzi tədqiqatçılar ədibi ateist adlandırmışlar. Yaziçi burada, biz müsəlmanları (azərbaycanlıları-V. P.) tənbəllikdə, elmə bigane qalmaqdə, tərəqqi yolunda çalışmamaqdə, Avropa xalqlarından geridə qalmada ittiham edir və cəhalət pərdəsini atıb aydınlığa çıxarmağa dəvət edir. "Qurani-Kərim" i müsəlmanlara yadiğar qoyan Peygəmbərimiz Mühəmməd (s) demişdir: "Pərvədigara, mənim elmimi artır" -de" və "Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir". (144,291) Elm, savad-yaxşı yaşamağın, gözəl güzəranın, hətta səcdə etdiyin din haqqında məlumatlı və aydın təfəkk-

küre malik olmağa aparan yoldur. Peygəmbərimiz Mühəmmədin (s) hədislərində deyilir: "Alimin, elmin və əməlin yeri Cənnətdir. Alim elmi ilə əməl etməsə, elm və əməl Cənnətdə, alim isə Cəhənnəmdə olar".(143,314) Hər iki məqalədə ictimai-siyasi inkişafa mane olan mürtəce bir zehniyyət-səbr etmək, "allaha təvəkkül", "allah kərimdir", "şeytan əməli", "murdardı" fəlsəfəsi ifşa olunur. İslam dininin ən mürtəce cəhətləri ilə bağlı olan bu görüş XX əsrde, texniki, tərəqqi əsrində, tamam ilə elmə, texniki-tərəqqiyə zidd olan bir mahiyyət daşıyır, insanları həyatdan, ictimai-siyasi fəaliyyətdən uzaqlaşdırır.

Tənqidçi bir çox mütərəqqi fikirli mütəfəkkir və yazıçılar kimi hər cür zülme "məişətin pozğun və cəfali övzaina" dözmək, səbr etmək felsefəsinin qəti əleyhdarı idi. Beləliklə, "Usta Zeynal" və "Həyata dəvət" məqalələrində müəllif hekayənin əsl həyatı, fəlsəfi mənasını düzgün qiymətləndirə bilmış, özünün sənət əsərinə yanaşma üsulunu nümayiş etdirmişdir.

M.F.Axundzadə sənətin həyatı, varlığı münasibəti haqqında danışarkən materialist idrak nəzəriyyəsinə əsaslanır, insanı, onun daxili aləmini sənətin əsas təsvir obyekti hesab edirdi. Belinski isə yazdı: "Poeziya həyatın ifadəsi, daha yaxşı deyilsə, həyatın özüdür."

Həyatla sənətin əlaqəsi məsələsinə F. Köçərli də, belə yanaşır və öz nəzəri görüşlərini müasir ədəbi hadisələrlə əlaqələndirirdi. Məhz bu baxımdan tənqidçi Y.V. Çəmənəzəminlinin yaradıcılığını bəyənirdi. "Yeddi hekaye", "Həyat səhifələri" kitablarında toplanan hekayələr məişətdən götürüldüyü "və burada məişətimizin eyni hali və övzai ədibənə təhrir olunduğu" üçün onun rəğbətini qazanmışdır.

Y.V.Çəmənzəminli bir naşır kimi M.F.Axundzadə məktəbinə mənsub idi. O, "Cənnətin qəbzi" hekayəsi, "Yeddi hekayə", "Həyat səhifələri" kitabçalarındaki şirin realist hekayələri ilə oxucuların məhəbbətini almışdır. O zamankı həyatın bir çox tipik səhnələri onun hekayələrində ustalıqla təsvir olunmuşdur. Hekayələrin bu cəhəti F. Köçərlinin xoşuna gelmiş, "Yeddi hekayə" kitabçasındaki hekayələr haqqında fikirlərini müəllif bele ifadə emişdir: "Yazığınız hekayələr artıq dərəcədə xoşuma gəldi. Sizin hekayələrin yaxşılığı və xoşagəlimliyi ondadır ki, onlar məişətdən götürürlübdür və ədibənə təhrir olunurlar... Sizin gələcəkdə müqtədir bir yazıçı olacağınızə şübhə yoxdur. İndilikdə bu gözəl hekayələr ilə sizi təbrik edirəm ki, vaxtınız olduqca bu qisim əsərlər vücudə gətirməklə ədəbiyyatımıza rövnaq verəsiniz." (147)

İki il sonra, 1914-cü ildə Y. V. Çəmənzəminlinin "Həyat səhifələri" kitabçasındaki hekayələri oxuyan F. Köçərli ey ni estetik prinsip əsasında onlara qiymət verdi: "Bəzi hekayələr çox gözəl yazılıbdır. Məişətimizin eyni hələ və övzam ədibənə təsvir olunubdur. Bizim yazıçılarımızın böyük qüsəru ondadır ki, dolanacağımızla, adət və əxlaqımızla aşına deyiller. Hər nə hüsula getirirlərsə, cəmisini xəyalət alemində törədirlər və çox nahəmvar və uyğunsuz da törədir lər. Hər nə ki, var, onu yazmaq istemirlər... Hər nə ki, var, ola bilər və ya gərək olsun, onu yazmaq isteyirlər. Bu da onların qüvvələrindən və biliklərindən bilaşaricdır. Beləki, özlərini gülünc və yaziq, gülməli bir hala salırlar." (147)

Bütün bunlardan aydın olur ki, F.Köçərli realist ədəbiyatımızın ilk nəzəriyyəcisi M.F.Axundzadənin başladığı işi davam etdirmiş, getdikcə artan qüvvətlənən mətbuatdan,

nəşriyyatdan mümkün qədər geniş istifadə etməyə çalışaraq müasir ədəbiyyatın inkişafı üçün yollar göstermiş, klassik Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatının naliyyətilərini təbliğ etmişdir.

F. Köçərli həm də bədii ədəbiyyatı kəskin silah hesab edirdi. Ona görə də publisist məqalələrində bədii ədəbiyyat nümunələrindən yerli-yerində istifadə edirdi. F. Köçərlinin "Irşad" qəzetindəki məqalələrinin eksər hissəsi publisist səciyyədədir. Müəllif özünəməxsus ustalıqla məqalələrinin birində Qarabağın fitnəkarlar tərəfindən acınacaqlı hala salındığını göstərir. "Əcəlsiz ölenlərimiz" məqaləsində müəllif dini fanatizmin kök salması və lazımı səhiyyə xidmətinin olmaması üzündə vaxtsız, havayı ölenlərin halına acıyr və bu acınacaqlı vəziyyətə son qoymağa çağırır: "Bu yaxnlarda Həmşirezadəm Zülfüqar bəy Hacıbəyov nəşini dəf etmək üçün Qoridən Qarabağa, Bərdə qəryəsində olan imamzadə hüzuruna aparmışdım..." Müəllif nəql edirdi ki, burada dəhşətli hadisələrin şahidi oldum. Əcəlsiz ölenlərin günahkarı ara həkimlərin müalicəsi, mömənlərin duasıdır. F.Köçərli bu məqaləsində Q.Zakiri yada salır, vaxtı ilə onun başa bəla "həkimlər" haqqında şerində nümunə gətirir

"Bağır oğlu Məşəd Hacı,
Əliqulu mənim başımın tacı
Ehtiyatın görün, tez olur məmat..."

Firidun bəy Köçərlinin "Qaranolıqda qalanlarımız" (1906) adlı məqaləsi ictimai-siyasi publisistikən yaxşı nümunələrindəndir. Müəllif zəhmətkeş kütlələrin həyatından mövzu alır. Açı və dəhşətli həqiqətləri canlandırmaq məqsədilə

özünəməxsus orijinal ədəbi-bədii publisistika üsullarından istifadə edir. O, məqalənin giriş hissəsində ölməz təmsil uстası A.Krılovun "Yarpaqlar ve köklər" təmsilindən bir parça verir. Bu üsul əvvəla məqalənin maraqlı oxunmasına şərait yaradır, digər tərəfdən bəhs etdiyi probleme gözəl bir giriş rolunu oynayır. Ağacın gövdəsi, qol-budağı, yarpaqları özünü tərifləyir və xidmətlərini həddən artıq şışdırır. Onların sözlərini ağacın kökləri eşidir və dillənir: "Bizi də bir yada salıb razılıq etsəniz nə olar?" Və yarpağın "Siz kimsiniz" sualının əvəzində ağacın kökləri özünü belə təqdim edir: "Biz onlarıq ki, bura da yerin altında qaranlıqda dolanıb sizi bəsleyirik və ağaca qüvvət və dirilik veririk. Biz onun rişələriyik. Sizinlə bizim təfavütümüz bundadır ki, sizin ömrünüz bir lətfat olar". (54, 100)

F.Köçərli bu təmsildəki hadisələrlə cəmiyyətdəki hadisələr arasında oxşarlıq görür. Necə ki, ağacın yarpaqları özünü öyür, eləcə də varlı təbəqə lovğalanır. Həm də necə ki, bütün ağacı yaşıdan köklərdir, eləcə də "səbəbi-eyşü zindəganımız" rəiyətdir. Və necə ki, ağacın yarpaqları köklərinə həqarətlə baxarsa, qeyzlə cavab verirse, eləcə də varlı təbəqə "qara rəyyətə" eyni nəzərlə baxır. Ədib varlı təbəqəni nədə günahlandırır? Əvvəla rəyyət onları yaşıtsa da, onlar rəyyət ilə kəlmə belə kəsməyi öz şanlarına sıqışdırır. İkinci təqsiri Köçərli varlı təbəqənin rəyyətə heç nədə kömək etməməsində görür. Ziyalılara gəldikdə isə onlar öz məsləkini pula satır, vətəndaşlıq qeyrətindən bunlarda əsər-əlamət yoxdur. Onların fikirləri "isticə və mənfəətli qulluq" tapmaqdır.

Publisist-tənqidçi fikirlərini sübuta yetirmək üçün universitetdə təhsil alan bir nəfərlə söhbətini verir. Köçərlinin

"universiteti qurtarandan sonra niyyətin harada qulluq etməkdir?" sualına o, belə cavab verir: "Harada pulu çox versələr orada." F. Köçərli sözdə milletin halına yanan, amma əməli işə gəldikdə "pullu yer" axtaran ziyalıları kəskin tənqid edir.

F.Köçərlinin publisistik ustalığını göstərən amillerdən biri də budur ki, o, öz məqalələrində hikmətli sözlərdən, məsallardan, xalq ifadələrindən geniş dairədə faydalıdır, yazılarının frozeoloji zənginliyinə, bədii təsirinə nail olurdu.

Nümunə üçün ədibin "Əql eqlidən üstün olar" (1906) sərlövhəli məqaləsini göstərmək mümkündür. Həmin məqalədə müəllifin irəli sürdüyü əsas fikir, tələb xalq kütlərinin əlbir hərəkat, etməməsində, istər milli məsələni, istərsə də günün irəli sürdüyü başqa problemləri yığıncaq, məsləhət, ümumi rəy əsasında həll etmək bacarığında ola bilməməsindən ibarətdir. "Bizim vəkillərin eksəri şəhər əhli olmağa görə ola bilir ki, çöl işlərində onların bir o qədər xəbərdarlıqları olmaya. Məsələn, köçərilik, yəni ilk dağa getmək məsələsində. Bu barədə bizim tərəkəmə bəylərimiz və ağalarımız bir para elə məktəbləri açıb keşf və bəyan edə bilərdilər ki, şayədə bizim vəkillərin əql və fəhminə gelməmiş ola idi. Hər halda əql eqlidən ötkün olar. Ümumi məsələlərdə mübadilə əfkər olunmasa iş lazımlıca təhqiq və tədqiq olunmaz və yönəminə düşməz. Anladığımıza görə genə də gec deyil." (49, № 62) Bu məsələlər isə məqalənin sərlövhəsi ilə üzvi surətdə əlaqədardır.

Firidun bəy Köçərlinin "Irşad" qəzetində çap etdirdiyi "Qarabağda Cavanşir mahalının əhval və övzasına dair" (1906) sərlövhəli məqaləsi çox səciyyəvidir. Məqalənin əvvəlində təxminən yarım əsr bundan əvvəl Q. Zakirin

Qarabağa səyahətə çıxmasından danışılır. Bunun üçün ədib Zakirin yaradıcılığına müraciət edir:

"Tülək tərlan ovlağıydı bu yerlər,
Bərdə torpağına eyləyim güzər
Görüm qalıbdırımö Şirindən əsər,
Baxam hər tərəfə, nigaran gəzəm." (54,103)

Bu misrada Q. Zakir səyahətinin məqsədini verir. Amma əvəzində şair hansı mənzərə ilə rastlaşır:

"Deyim hanı bunda gəzən gözəllər?
Teyhulu meşələr, sonalı göllər?
Çayın kənarında tikilən əllər?
Yoxdu heç birindən bir nişan gəzəm." (54,103)

Şair gəzdiyi torpaqların pis vəziyyətə salındığını görür və bunu M. F. Axundzadəyə yazdığı mənzum məktubunda belə izah edir:

"Xəber alsan bu vilanın əhvalin
Bir özgədir keyfiyyəti-Qarabağ
Həqdi, bundan əzəl görübən səndə,
Hanı o qaidə, o qanun, səyaq?

Qüttaüttərinqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır,
Yenə tuthatutdur, apar-apardır,
Bizim başımızda çatladı çanaq.

Həddən aşıb büxl, həsəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət,
Alimdə əməl yox, bəydə ədalət.
İşlərimiz olub saf gərdən-bucaq." (49, № 43-44)

Bütün bunlardan sonra Köçərli özünün yaşadığı dövrde də, Qarabağın Zakirin dövründəkindən elə də, fərqlənmədiyi yazır. Məqalə F. Köçərlinin Qarabağ səfərindən yazılmışdır. Həmin səyahətin səbəbini müəllif belə izah edir. "Oktyabrın 17-sində elan olunan hüriyyət və azadəlik Qafqaziyada, demək olar ki, hamidan artıq gürcülərə təsir edib, demək olar ki, hamidan ziyadə onları cünbüş və hərəkətə getirdi və hətta onları cürbəcür iddialara saldı. O gündən bəri "Sağ olsun hürrüyyət, sağ olsun ittihad, ittifaq, qardaşlıq və azadəlik." sədasi kəndlərdə və şəhərlərdə böyükdən tutmuş xırda uşaqlara kimi hər bir sinfi-xəlqin dillərində cari olmadadır. Azadəlik sevən, qardaşlıq axtaran, ittihad və ittifaq arzsunda olan milləti kim istəməz, kim belə millətə afərin oxumaz?" (54, 106)

Bundan sonra Firidun bəy Köçərli öz həmvətənlərini yadına salıb deyir: "Onların da milliyyət hissi və qeyrət damarları ayılıbdırı? Dövləti-əliyyəmizə düşmən şuriş və inqilabdan, övzai-aləmdən və gərdiş-zəmanədən xəberləri varmı? Ne haldadırlar və necə dolanırlar? Bu fikirdə ikən iş belə getirdi ki, inqilab, iğtişaş mən olduğum şəhəri dəxi ehətə elədi və qulluq etdiyim darülmüellimin və onun cünbündə olan müsəlman şöbəsi bağlıdı. Şagirdlər dərsdən azad olub buraxıldı." (54, 106)

Bü vaxt F. Köçərli öz həmvətənlərinin əhval-ruhiyyəsini öyrənmək məqsədilə "Cavanşirə azim oldu, vətəni-mələkü

ziyarət edib qohum-qardaş, dost-aşna ilə görüşdü." Köçərli öz həmvətənlərini necə gördü? Bu barədə müəllif yazar: "Onlarda nə hürriyyətdən bir xəbər, nə itthad və ittifaqdan bir əsər görmədim... Burada, mən biləkəs ittihad əvəzinə ixtilaf, ittifaq yerində nifaq, qardaşlıq yerində düşməncilik, bügz və ədavət, hürriyyət əvezinə übudiyyət və dəanet görüb, ürəyim qəm və qüssə ilə doldu." (54, 107))

Məlum olur ki, F.Köçərlinin də, Q. Zakir kimi xeyalları boşça çıxır. Qarabağ torpağı bərəkətli olsa da, adamlarının elmdən xəbərsiz olması ədibi pərişan edir. Köçərlini bu səfər zamanı pərişan eden səbəblərdən digəri bu torpağın vədövlətinin əcnəbilərin cibinə axmasıdır. Bəylər arasında isə ittifaq, sülh və mehribançılıq yoxdur. "İttifaq və mehribanlıq olmayan yerde, əlbəttə, səlah və tərəqqi də olmaz." Bəylərin bir-birinə bəslədikləri paxilliq üzündən müyyən məsələlərin həllində eyni fikirə gələ bilmirlər. Şəxsi hissələr, hətta islamı və milləti onlara unutdurur. Bu yerdə F. Köçərli yene də Q.Zakirə müraciət edir: "Yenə Zakir əleyhirr ehmənin əlli sənə bindən əvvəl yazdıqları yadına düşdü." O, öz dostu Mirkəz Mehdiyə belə yazmışdı:

"Canə yetdim dərdü qəmi möhnətdən,
Qurtarmadım əndişədən, xiffətdən,
Başımı götürüb bu vilayətdən
Getməliyəm bir diyara, əzizim!"

Bizlər kimi bir-birini bədxahı
Tapılmaz, gəzəsən aləmi dahi,
Onun üçün qəzəb edib ilahi,
Xayınık aşnaya, yara, əzizim!" (54, 108)

Necə ki, Q. Zakirin dövründə oğruluq ictimai bəla idi, eləcə də F. Köçərli dövründə bu bir bəla olaraq qalmışdır. Ədib oğruluqdan ona şikayətlənən bir kəndlinin fikrini belə izah edir:

"Yenə təzə oğurlanıb bir yabım,
Dəxi ziyanlığa qalmayıb tabım,
Budur sizə əvvəl-axır cavabım,
Bu işə eyləyin çara, əzizim!"

Fəqir-füqaranın qoyunu, mali
Yarım saat deyil xətadan xalı,
Sakit etmişdiniz bu qıyl-qalı,
Yenə qarışıbdır ara, əzizim!" (54, 108)

Firidun bəy Köçərli Qarabağ səfərindən aldığı təəssüratı belə ümumiləşdirir: "Cavanşırı biz bu pərişan halda qoyub, yənə gürcülərin içində qayıtdıq. Cavanşır bəlkə keçmişdə həqiqətən "Cavan şir" olmuş, amma indi o "Cavan şir" "Qoca şir" olubdur". Göründüyü kimi, Köçərli məqalədə bədii ədəbiyyat nümunələrindən-Zakirin satıralarından yerli yerində, məhərətlə istifadə edibdir. Bu isə müəllifin fikrini oxucuya daha dəqiq, emosional şəkildə çatdırır.

Ədəbiyyatşunasın "Məişətimizə dair" silsilə məqalələri sərlövhədən anlaşıldığı kimi yalnız məişət mövzusu ilə əlaqədar deyildir. Burada xalqlar dostluğu və beynəlmiləclilik, yeni tipli maarif və mədəniyyət və bu kimi dövrün aktual məsələləri işıqlandırılır.

Bu sərlövhə başlığı altında məqalələr "Irşad" qəzetiinin

1906-ci il 58, 62, 63, 65, 86, 100, 108, 129, 143 sayılarında çap odunmuşdur.

Məqalənin əvvəlində müəllif 1905-ci il inqilabının təsiri ile cəmiyyətdə baş verən dəyişikliklərdən danışır. "...iranda "bomba" sədasi eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu..." (54, 162)

Eyni zamanda Köçərlini sevindirən başlıca cəhət Təbriz əhalisinin oyanması idi. Burada yazıçı Abbasquluağa Bakıxanovun "Təbriz əhlinə xitab" satirasına müraciət edir. Aydındır ki, şerdə Bakıxanov Təbriz əhalisini tənqid atəşinə tutur və hətta küçədə, meydanda adam belə görsənmədiyini yazar:

"Nə qədər seyr elədim kuçə ilə bazarı,-
Adəm çox az görünür, izdiham kəsrətdir." (54, 163)

Yaxud da, F. Köçərli İbrahim bəyin "Səyahətnamə"sinə misal gətirir ki, əsərdə müəllif bu şəhərin "əhalisini məqami tənqidə qoyub, olmazın pozğun sıfetləri və qəbih əməlləri onlara isnad vermişdi; o Təbrizdə ki, İbrahimbəydən əvvəl mərhum Abbasquluağa Bakıxanov Qüdsi təxəllüs onu xalqına daha da bədtər həcv qılıb, onda adam nəzərə gəlmədiyi ni bəyan etmişdir." (54, 162)

Həmin Təbriz indi igid Sətərəxan yetiribdir ki, onun mubarizəsinə əhali böyük həvəslə qoşulur. Köçərli belə bir oyanmanın eynilə Türkiyədə də, baş verdiyini yazar.

Tənqidçi məişətimizdəki bu cur inkişafla yanaşı, özünü göstərən bəzi mənfilikləri də yaddan çıxarmır. Əgər əvvəlki işıqlı cəhətlər onu sevindirirsə, məişətimizin qaranlıq tərəfi

onu pərişan edir. Bu qaranlıq cəhətlər hansılardır?

Pedaqoqa görə bunlardan birincisi millətin cəhalət və nadanlıq qaranlığında "zəban və sərgərdən" qalmağıdır.

Publisist-alim öz dövrünün hələ 50-60 il bundan əvvəlindən, yeni Zakir dövründə fərqlənmədiyini təəssüf hissi ilə qələmə alır. Müəllif rəiyət əhlinə edilən zülmü ədalətsizlik adlandırır. Çünkü "həqiqətdə bizim diriliyimiz, mayeyi-heyatımız və eyş-işrətimiz bu qara rəiyət adlanan guruhun pürməşəqqət zəhmətinə bağlıdır. Bunlar bizə maddi tərəfdən rahatlıq, əmniyyət və asayış verdikləri kimi, biz də evəzində borcluyuq ki, bunlara ruhaniyyət və mənəviyyat cəhətincə qulluq edək. Amma mətəəssüf öz borclarımızı nəinki layiqinçə əda etmirik, hətta küfrannemət izhar edib, sağlam inəyimizin boğazına piçaq sürtenlərə kenardan arxayın tamaşa edirik." (54, 164) Müəllif kimləri "piçaqla sürtənlər" hesab edir? Birinci növbədə ruhaniləri. O, həm də, vaxtı Q. Zakirin ruhaniləri tənqid etdiyi şerindən bir-neçə misranı, fikirlərini oxucuya yaxşı, aydın, mühəssəl çatdırmaq üçün misal gətirir:

"Vaiz bizdə oxur şəri-Mustafa
Hərama mürtəkib olmayıñ əsla,
Özü lüm-lüm udar batındə, əmma
Zahirdə dediyi mənaye bir bax." (54, 164)

Firidun bəy Köçərli Q. Zakirin dövründə olduğu kimi, indi də məhkəmə işlərinin yaritmaz vəziyyətdə olduğundan şikayətlənir: "Bu noyabrın (müəllif bu deyəndə 1908-ci ili nəzərdə tutur -V.P.) 7 və 8-ci günlərində südebni palatın şöbəsi Gəncədə ağa pristavlarının: Bəhrəm bəy Cavanşirin, İvan Ya-

ralovun, Andriyan Parfiyenkonun və Mixail Parçinskinin xilafı-zakon işlərinə baxıb, hər birisini öz cəzasını çəkməyə tənbeх qərar qoymuşdur.

Pristav ağaların xilafı-zakon işləri rüşvət almaq və adam döymək olubdur. Hər yerdə döyülen və rüşvət alınan müsəlman olubdur."(54, 165)

Deməli, mərhum Q. Zakirin söylədikləri bir az dəyişilmiş formada olsa da, öz qüvvəsində qalır. Şair divan əməlini kənaraya qoyub, bir xeyli danışdıqdan sonra söyləyir:

"Dolanır bazarı darğa, kvartal,
Döyükür sifətlər, yolunur saqqal,
Gecə get cibinə beş on manat sal,
Gündüz gəlib nırxa, bahayə bir bax.

Zakirin vaxtında divan əhli sifətləri döyüb və saqqalları yolmaqla ciblərini doldurmuşlarsa, bizim vaxtimizda dəxi geri qalmırlar və bəlkə xilafı-zakon işlər ilə keçmiş divan əhlinə bizimkilər rəhmət oxutdurur." (54, 165)

Firidun bəy Köçərli öz dövrünün tacir təbəqəsindən də, şikayət edir və burda da, istinad nöqtəsi olaraq Q. Zakirle birləşir və aşağıdakı misraları misal götürür:

"Səhra mərdümünü şəhr əhli görçək
Yalvarıb, yapışib oturdur çömlək.
Beş arşında sürüsdürür üç çərək,
Tacirə seyr eylə, sövdayə bir bax.

Baqgal qoyar tərəziyə imanın,
Əsəl qiymətinə satar ayranın,

Qudurmuş it kimi dalar hər yanın,
Deyər yoxdur Ali-əbayə bir bax." (54, 166)

F.Köçərli bizim millətin tacirləri ilə başqa millətin tacirlərini müqayisə edərək yazır: "Təfavüt ancaq bundadır ki, bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olub, məhz öz yaxın qonşularını, din qardaşlarını və etrafında olan əlsiz-ayaqsızı, kasib və yoxsul kənd əhlini soymağa iktifa edirlər və beş arşın çürük bezlərini satmaq üçün on dəfə peygəmbərə, imama və getdikləri həccə and içirlər." (54, 166)

Başqa millətin tacirlərinin hansı işi F. Köçərlinin diqqətini cəlb edir: "Onlar işlərini bünövrəli və əsaslı götürüb, mal ilə mətaħələrini qeyri tayfalar arasında intişar etməyə səy qılırlar və bu nəhvleri ilə mal və dövləti dəxi özgə millətlərdən qazanıb, lazımlı olan məqamlarda öz millətlərinin xeyrinə və rəfi-ehtiyacına sərf edirlər."(54,167)

Deməli, tənqidçi onların ticarətindəki mütərəqqi cəhətləri bəyənir. Başqa millətlərin tacirləri Hacı Qara kimi xəsis deyillər və yeri gəldikdə öz millətlərinin xeyrinə var-dövlətlərdən istifadə edərlər. "Erməni tayfasının cəmiyyəti-xeyriyyələrinə erməni tüccar və bəzirganının kassalarından on minlərcə və yüz minlərcə pul daxil olmasına gərek şübhə olunmasın." (54, 167)

F.Köçərli Q.Zakirin özündə mənsub olduğu xanzadələr sinfinin onun özü tərəfindən tənqid edilməsini təqdir edir:

"Xanzadələr şışə taxar rəyəti,
Özlərinin deyil malü dövləti,
Oda təpər harda düşsə fürsəti,
Mujika seyr eylə, ağayə bir bax.

Piranəsərlikdə mən oldum rüsva,
Düzəlmədi işlər, cana yetdim ta,
Gör nə oyun tutdu, əzizim Mirza,
Zakiri, təqdiri-qəzayə bir bax."(54,167)

Bunlar həmin bəyzadə sinfidir ki, Köçərlinin "öz kəndində rəyyət uşaqlarının təlimi üçün bir məktəb açdır" təklifinə belə cavab verir: "Sən nahaq yere belə sözləri bizim camaatın içinde danışırsan və aralarına ixtişaş salırsan. Rəyyət tayfasına oxumaq-yazmaq nə lazımdır. Sözün doğrusunu bilmək istəyirsən sənə deym: "Mən heç vaxt istemərem ki, mənim rəyyətim elmlı və qanacaqlı olsun. Ondan mənə və övladıma nə fayda? Mən əlan öz mülkümün içinde bir balaca padşaham, hər nə isteyirəm eleyirəm. Hər qisim əmr məndən sadır olsa, təbəələrim ona sözsüz, sualsız əməl edirlər. Onlar zəhmət çekir, işləyir, mən də rahat yeyib padşah kimi dolanıram. Dünya başdan belə yaranıbdır: "Biri zəhmət çekib qazanır, biri də rahat oturub yeyir." Kim istər padşahlığını əldən versin? Kim istər öz məmlekətində elm oxutmaq ilə xəyanətkar sosialistlər əmələ gətirsin, fəsad toxumunu əksin!?" (54,169)

F. Köçərli bu başlıq altında çap etdirdiyi məqaləsinin birində ziyalıllarla camaat arasında yaxınlıq olmadığını böyük kədər hissi ilə qeyd edir və bunu belə ifadə edir: "Hələ hər bir tərefin köçü də ayrıdır, heçi də. Təlim və tərbiye kəsb edənlərimiz kənarda durub millətinə tamaşa edirlər və millətin çirkinliyi, fəqirliyi və avamlığı onları təəccüb və heyretə salır. Avam camaata gəldikdə o dəxi təlim almışlarımıza vəhşiyane baxıb onlardan bir yaxınlıq, bir mülayimət və münasibət, həqiqi bir iltifat və müavinat görməyib də kənara çə-

kilir, onlardan hürkür. Tərəflərin yek-digərinə yaxınlaşmayına hələ bir vəsile görünməyir. Bu vəziyyəti F.Köçərli M. Füzulinin kəlamını bir azacıq dəyişdirib münasib hala salaraq aşağıdakı formada deyir:

"Bu ona fitnə, ol buna afət,
Bu ona qüssə, ol buna möhnət.
Mütənəffir bu ondan, ol bundan,
Mütənəkkir bu ondan, ol bundan." (54,169-170)

F. Köçərli o dövr ziyalılarının böyük eksəriyyətini belə xarakterizə edir: Ziyalılarımız xalqa o qədər yaddırlar ki, hətta bu xalqın içərisində çıxıqlarını belə unudurlar. Onlar müəyyən bir iş görmək əvəzinə yalnız boş sözər vasitəsi ilə millətin dərdlərinə əlac etməyə çalışırlar. Ədib ziyalıların vəzifəsini nədə görür? Köçərliyə görə ziyalılar millətin nəfəs aldığı hava ilə nəfəs almalı, onun dərdini dərindən öyrənməlidir və "üsuli tədavisinə lazım olan dərmanları istemal qılmalıdır".

Ziyalıllarla xalq arasında möhkəm əlaqə olmamasının səbəbini Köçərli onlarda xalqa qarşı məhəbbətin olmamasında görürdü. "Hər bir şəyi cünbüş və hərəketə gətirən, hər bir şəyə dırılık və zinət verən məhəbbətdir. Bu hissi-alı isə bizim intelligensiyamızın ürəyində yoxdur. (54, 171)

Firidun bəy Köçərli sözdə pəhlivan olduqlarını, əməli işə gəldikdə isə istirahət üçün öz xanələrinə çəkildiklərini yazar. Fikrini sübuta yetirmək üçün Ə. Haqverdiyevin "Millət dostları" adlı hekayəsini misal gətirir. Ə. Haqverdiyev "Millət dostları" (1905) hekayəsində, Əsgər bəyin dili ilə deyir: "Size (bəy dostlarını nəzərdə tutur-V. P.) zəhmət verib buraya ç-

girmişam ki, biz burada millət üçün bir xeyir iş binasın qoyaq. Mənim xəhişim budur ki, biz bir cəmiyyət təsis eyləyək və o cəmiyyətin adını "Avam arasında savad intişar edən cəmiyyət" qoyaq. Bu cəmiyyətin məramı xırda şkolalar açıb, camaat arasında ucuz kitablar paylamaq, cürbəcür növle pullar yiğib fəqir uşaqları böyük şkolalara göndərmək və sair təsisat-xeyriyyə bina etmək olsun... Millətin gözü bizdədir və biz ki, adımızı millət dostları qoymuşuq, onun irəliyə getməyinə çalışmasaq, bir böyük günah edərik." (35, 155-156)

Firidun bəy Köçərli bu hekayəni yalançı millət dostlarının dolanacağından gözəlcə və tərtəzəcə bir nümunə adlandırır və yazar ki, bir qisim ziyalılar hətta millətə divan tuta-tuta zəhirdə güya onun dərdlərinə qalırlar. Müəllif burada S. Ə. Şirvaninin aşağıdakı bəndini misal getirir:

"Qeyrəti-milləti bəhanə qılır,
Gündə xalq içərə yüz fəsanə qılır." (54, 172)

"Məişəsimizə dair" başlığı altında gedən məqalələrinin birində F. Köçərli müsəlman millətlərinin "övvəyi-məişət"ləri ilə digər millətləri müqayisə edir və müsəlman məişətinin bəşəriyyət karvanının qatarından üzülmüş yorunuq dəvəyə bənzədir. Burada müəllif Hafız Şirazinin aşağıdakı şerində istifadə edir:

"Karvan rəfto to dər xabo biyaban dər piş
Key rəvi, rəh ze ke porsi, çə koni, çun başı" (54, 187)

(Karvan getdi, sən yatmışsan,qarşıda biyaban var.
Nə vaxt gedəcəksən, kimdən yolu öyrənəcəksən,
nə edəcəksən, necə olacaqsan?) (54, 313)

"Bizim işlərimiz nə yerdedir?" sualına F. Köçərli belə cavab verir: "Biz indiyə kimi ümumi işlərimizə dair bir məsələni layiqincə həll etməmişik, milli ehtiyaclarımızdan birisini də rəf qılınmışıq, ümumi qüsurlarımızdan birisini də təshih etməmişik, köhnə ehtiyaclarımız təzəsinə və təzələri köhnəsinə qarışış cümlesi təzə hökmündədir... heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. Nəbatı demişkən: " hələ ləng, ləng, ləngdir." (54, 188)

Firidun bəy Köçərli bu geriliyin səbəbini "ruhani ataların və alicənab ağaların hırsı, qərəzi, tamahı və kütbeinliyi"ndə görür ki, adamların əqidəsi aşağıdakı məsələlərdə ifadə olunmuşdur: "El üçün ağlayan gözsüz qalar", "Məndən ötdü saman çuvalına dəydi" və s.

F. Köçərliyə görə bizim birinci dərəcəli dərdimiz cəhalət və nadanlılıqdır. Ədib yazar ki, bu o mərəzdir ki, S. Ə. Şirvanı onun elindən fəryad edib, rüəsayi-millətə hali-dilini söyləmişdir:

"Dadü fəryad, ey kuruhi- üzam,
Oldu zaye bu milləti-islam.
Günü gündən zəlilü xar olurraq,
Möhənəti qüssəyə düçər olurraq,

Bu qədər dərd kim, olur hadis,
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani
Ki, onun elm olubdu dərmanı". (54, 191-192)

Ədəbiyyatşunas millətin bu xəstəlikdən qurtarmasının əlacını müəllimləridən asılı olduğunu qeyd edir. O, müəllim-

lik vəzifəsini çox şərəfli, müqəddəs peşə hesab edir. Eyni zamanda o, bir milletin yüksəlşini kamil müəllimlərin olmasında görür. Pedaqoq müsəlmanların belə pərişan halda qalmalarının səbəbini "abhayı-millətə" qaydasınca təlim və tərbiyə verən müəllimlərin olmamasından irəli gəldiyini qeyd edir. Ədib keçmiş məktəbin nöqsanlarını sayıv və bütün buların tədris işinə yaxşı təsir göstərmədiyini yazar, həm də S. Ə. Şirvaninin bu məzmunda H. Zərdabiyyə yazdığını bir şerini "münasib məqalə olduğu üçün aşına edir."

"Övvəla bizdə yox o məktəblər
Ki, verə kəsb-i-elmi xalqa səmər.
Nə o gunə kitablar əlan
Ki, ola öz lisanımızda bəyan.

Oxuruq çox tərəqqi etsək əgər,
Cümle "Tarixi-Nadir" i əzbər,
Bixəbər elmi-paki-hikmətdən,
Bisəmər-cadeyi-şəriətdən... (54, 194)

Firidun bəy Köçərli müəllimləri üç qismə bölür:
"Birinci qismə daxil olanlar hər cür çətinliklərə dözüb şərəfli müəllimlik vəzifəsini layiqince yerinə yetirir".

İkinci qismə daxil olanları F. Köçərli belə xarakterizə edir: "Bu cənablar gündə iki saat könülsüz dərs deməyə iktifa edib, o yerdə qalan vaxtlarını öz məxsusi işlərinin, kəsbkarlarının üstündə keçirirlər."

Üçüncü qismə daxil olanlar "heç bir iş görməyib, övqat-əzizlərini mütləq bikarçılıqda zaye edirlər."

Yazıcı, eyni zamanda kənd müəllimlərinin böyük çətinlik-

lərə dözməyib şəhərə qaçıqlarını qeyd edir. Müəllimlərin maddi ehtiyac üzündən öz sənətlərindən soyuduqlarını yazar. Çünkü onların birinci dərdi un və buğdadır, lap sonuncu fikirləri isə "dəftərlərin yoxlanmasıdır". Köçərli müəllimin dili ilə Şeyx Sədidən aşağıdakı misraları məqaləsində verir:

"Övlad, çörək, paltar və azuqə dərdi
Sənin aləmi-mələkutda seyr etməyinin qarşısını alar,
Bütün günü çalışıram ki, gecələr allaha ibadət edim.
Gecə ki, namazla məşğulam,
bəs səhər çağı uşaqlarım nə yesin?" (54, 315)

Göründüyü kimi, F. Köçərli bu parçanı verməyi məqalənin məqsədinə uyğun hesab etmişdir: "Qarnı ac abidin ibadəti dürüst olmayan kimi, ac müəllimin müəllimliyi dəxi dürüst deyil və ondan fayda gözləmək əqli-səlimdən bəiddir. Məzkur müəllim on ildən ziyadədir ki, müəllimlik peşəsinə tərk qılıb, ticarət əmrinə məşğuldur və bu halda güzəranı xoş və rahat keçir..." (54, 203)

Firidun bəy Köçərli məqalələrində qadın məsələsinə xüsusi əhəmiyyət verirdi. Rus şairlərindən məşhur Nekrasov və Turgenevin fikri üzərində dayanır. Nekrasov, rus qadınlarının ixtiyarsız və fəna həyatından bəhs edərkən onların anadan kəniz və ixtiyarsız doğulmaqla, qul kişiye arvad olmaqdə və qul anası olmaqdə təqsirləndirənlərə qarşı çıxırı. Tənqidçi yazırı ki, qul kişiye arvad olmaq və qul adama analıq etmək ağır olsa da, hər iki halda mənəviyyatı tapdalan, hüquqları əlindən alınan, qul və kəniz halında gün keçirən və ömrünü zay edən arvad tayfası olur. "Anadan kəniz doğulur, əre getdikdə ərinə kənizlik edir və həmişə ərinə və

yoldaşına "er" və "yoldaş" demeyib, "sahibim" deyir. Axırda tərbiyəsiz övladına ana olmayıb kəniz olur..."(54,222)

Ədib burda arvadların öz dillerindən onların halına məxsus deyilmiş fikri məqaləyə gətirməklə onu daha emosional və qüvvətli edir, canlandırır. Həmin parçada deyilir:

"Qız idim, sultan idim,
Nişanlandım xan oldum.
Gəlin oldum, qul oldum,
Ayaqlara çul oldum!"(54,222)

Bu misaldan bəlli olur ki, müsəlman qadınları ömründə beş-on il xoşbəxtlik və aq gün görürsə, o da qızlıq, atası evində olduğu vaxta təsadüf edir. Başqa bir misalda arvadın dilindən başqa cür sözlər eşidirik:

"Qız idim, geydirdilər ibrü vəfa köynəyini,
Nişanlandım, geydirdilər zövqü səfa köynəyini,
Gəlin oldum, geydirdilər cəbrü cəfa köynəyini."(54,223)

Bundan sonra biçarə qızlar analıq halına yetişirlər və ölüne qədər əynindən "cəbrü cəfa" köynəyini çıxartır və sahibinin sərvücud rəftarından vaxtsız qocalır, qonçə ikən açılmamış solur, tələf olur..."(54,223) Bax budur müsəlman arvadlarının taleyi.

Qadını belə vəziyyətə salan, onun şüurunu kütləşdirən nədir? Sualına ədib aydın cavab verir. O, göstərir ki, qadını həm cismani, həm də mənəvi cəhətdən şikəst edən ictimai quruluşdur. F. Köçərli ananın, qadının ictimai həyatda, ailədə tutduğu mövqə ilə əlaqədar olaraq onların vəzifələrindən

danışarkən göstərir ki, ana olmaq yalnız körpə balaya döşlərindən süd verib onu bəsləməkdə və ona dayəlik etməkdən ibarət deyildir. Analığın hem incə, zərif, həm çetin və mürəkkəb, həm də həyat qədər şərəfli xüsusiyyətləri vardır. F. Köçərli yazır: "Bu təfavütdən nəşət edən fənalıq və nifaq məişətimizi pozğun edib dolanacağımızı qaydadan salır və bu yolda o qədər faciələr və ürək yandırıcı münasibatlər vüqua gəlir ki, onları dil ilə söylemək, qələm ilə yazıb başa yetirmek olmaz." (50, № 88, 169, 173)

Firidun bəy Köçərli "Tərəqqi" qəzetində dərc etdirdiyi "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" (1909) və "Yeni iqbal" qəzetində dərc etdirdiyi "Xanımlarımız" (1916) adlı məqalələrində "Molla Nəsrəddin" ideya istiqamətində çıxış edir və insanın hərəkətsiz üzvünün fəal, inkişafda olan üzvünə maneçilik törədən zəif cəhətləri ictimai bir bəla kimi qiymətləndirir. İflic xəstəliyinə mübtəla olan bir bədənin mərəzi və illəti sağlam olan hissələrinə ağırlıq və əziyyət verdiyi kimi ixtiyarsız, elm və tərbiyəsiz qadınların çoxluğu da əsrimizin ilk illərində müsəlman Şərqiinin, eləcə də Azərbaycan xalqının tərəqqi etməsinə, elm və maarif kəsb etməsinə mane olmuşdur.

Buna baxmayaraq "Şər"ən arvadlar kişilərin bir şaqqası və dilimi olmayı mühəqqiqirdir. "Bunların her ikisindən övlad töreyir və nəsil əmələ gəlir. "Bəqayı-insan, nizami-bəşər və nəzmi-dövran" - bu iki şaqqaların birləşib bir cildi-vahidə girməyinə bağlıdır. Burası dürüst təhqiq və təhfim...". (54,221)

Göründüyü kimi, tənqidçinin diqqətini ilk cəlb edən qul və kəniz halında gün keçirən, qonçə ikən açılmamış solan Azərbaycan qadınlarının taleyi olmuşdur. Qul və kəniz halında ömürlərini başa vuran Azərbaycan qadınlarının taleyi ya-

zicini daima maraqlandırmış, düşündürmüştür.

Burdan aydın olur ki, müsəlman Şərqiñin məzlum sinfini təşkil edən qadınlar yalnız beş-on il xoş və aq gün görür. O da qızlıq dövründə. Publisist din xadimlərinin din pərdəsi alındıda töredtdiyi bələlərin, ağızından süd iyi gələn, gəlincik oynanın dünənki uşağı körpə ikən arvad edib, gəlincik oynatmaq əvezinə balaya süd və tərbiyə verməyə vadər edən bu millətin "vəkil"lərinin əməllərini böyük zülüm və ədalətsizlik adlandıırı: "Nə böyük zülm və ədalətsizlik! Filhəqiqə, belə körpə, əti və sümüyü bərkiməmiş anadan vücuduna gelən bələlər cismən və əqlən nə qədər zəif, nəhif və mayasız gərək olsunlar. Övladın tərbiyəsi və təlimi ancaq o vədə qaydaya düşüb təbii ola bilər ki, onların vücuduna səbəb olan ata və ana həddi-kamala yetişib, ağıl və fərasətdə, elm və bilikdə ixтиyar və hüquqda biri-birinə müvafiq olalar, biri-birinə həqiqi mərifət və məhəbbət ilə bağlanmış olalar və hər ikisi təlim və tərbiyənin yolunu kamalınca anlayalar. Bu suretdə demək olar ki, ər və arvad bir cismiñ, bir bədənin iki müvafiq hissələri və təbii parçalarıdır." (54, 225)

Firidun bəy Göçərli müasirleri içərisində elm, kamal kəsb edən ziyanlarıızın qaranlıq və cəhalət dünyasında ömür sürən Azərbaycan qadınıñ oxutmaq, həyatı hadisələri və adı məisət qaydalarını onlara başa salmaq əvezinə, əksinə olaraq onları evdə qoyub özləri üçün rusdan, nemes və yəhudiñ almasını, öz ailəsindən qaçıb "azad və əxlaqsız arvad" cəmiyyətində ruhlarının şad və vaxtlarının xoş keçirməsini ən böyük dəhşət adlandıırırdı. Ədib Azərbaycan qadınıñ elmsiz, savadsız olmalarını baş verən bələlərin əsası hesab etməkle bərabər, həm də, Avropa formasında yaşa-mağın, əksinə çıxış edirdi. "Həqiqi gözəllik və hərəkətsiz nis-

fimiz" (1909) məqaləsindən yeddi il sonra, "Xanımlarımız" (1916) məqaləsini yazmış və kortəbi formada Avropa sayağı adət-ənənələrin, açıq-saçıq geyinmənin gələcəkdə pis fəsadlar verə biləcəyini vurğulamışdır. O, yazırı: "Yanvarın 31-də (1916-cı il:-V.P.) təzə klubda işgörənlərin çoxu müsəlman xanımları idı. Onlardan hər birisi öhdələrinə götürdüyü əmrləri kəmali -ehtiram və ədəblə ifa və icra etməkdə idi. Kimisi gül-çiçək satmağa, kimisi müsamirənin afişasını intişar etməyə çalışırı. Xanımlardan bəzisi dəxi qonaqlara çay, qəhvə, şirniyyat və meyvəcat təklif etməyə məşğul idilər. Onlardan bir neçəsi şərq rəqslərində artıçaq məharət göstərib qonaqları məsrur etdilər. Xanımların eksəri milli libas geyinib üstlərini və başlarını zer və cavahiratla bəzəmişdilər. Bir para libaslar çox xəyalı, qəşəng və xoşayənd idı. Amma bir neçə xanımların Avropa dəsturi yarımlı libas geyməsi bizi təəccübləndirdi və böyük əndişəyə saldı. Əzelcə biz onları əcnəbilərdən hesab etdik. Vəli sonra danməqal təəssüf müsəlman olduqları bilindi və bizi xeyli utandırıb xəcil etdi." (52, № 231)

Firidun bəy Köçərli də, Cəlil Məmmədquluzadə kimi cəmiyyətdə baş verən bu faciələrin əsas mahiyyətini, daha doğrusu çirkin yola düşən ərlərin və əxlaqsız geyinən qadınların faciesini zəmanədə, Azərbaycan ictimaiyyətinin savadsızlığında, düzgün olmayan tərbiyə üsulunda və maarifsizlikde görürdü.

Ədəbiyyatşunas-tənqidçi yazar: "Müsəlman xanımlarının camaat işlərinə mübəsirat etməklərini hüsni-qadamat və təşəbbüsətlərini təbrik etməklə belə az üsul və adətləri üzrə möhkəm və sabit qalmaqlarını və müsəlman arvadlarına yaraşan ədəb və həya kimi gözəl sifətləri özlərinə şürə etmə-

lərini dəxi təmmənna və arzu edirik."(52, № 231)

F. Köçərlinin 1906-ci ildə "Irşad" qəzetində nəşr olunan publisistik məqalələrindən biri də, "Taybuynuz öküz" adlanır. Müəllif məqalədə irəli sürdüyü fikri oxucusuna daha anlaşıqlı şəkildə çatdırmaq üçün belə bir fəndə əl atır. Özünün dostu ilə olan söhbətini verir ki, bu vaxt tərəf müqabili öz vəziyyətini taybuynuz öküzün halına bənzədir. Bu ifadə məqalədə rəmzi mənada işlədilmişdir. Müəllif üstüortülü şəkildə taybuynuz öküzün simasında öz fikirlərini verir, fikir isə oxucuya tamamilə aydın olur. "Hamı taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzaran keçirməkdədirler. Vəli biar və xüsusən avam olmaqları cəhəte öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və tehəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu guncə təselli verirlər."(54, 113)

Onların həyatında təsəlliləri isə bundan ibarətdir: "Kişinin aqibəti gerek xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axırətimiz var. "Məhəmməd ümməti damda qalmaz" F. Köçərli müsəlmanların gözünü bağlayan, əlini işdən soyudan belə bir təsəvvürü bəyənmir və yazır ki, amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz..." (54, 114)

Taybuynuz öküz niyə yazıqdır və kim onu bu hala salıb? F. Köçərli bu suallara cavab verərək müsəlmanları ayıldan mətləblərə üstüortülü şəkildə toxunur. Taybuynuz öküz yalnız iş vaxtı yada düşür: "Odunamı getmək, suyamı getmək lazımdır, yene taybuynuz öküz olsun, cüt əkməkmi lazımdır, yene taybuynuz öküz gəlsin, dəyirmana dən aparmaq və dəyirmandanunu evə gətirmək taybuynuz öküzün borcudur,

xırmando taxıl döymək ancaq taybuynuz öküzün işidir." (54, 115)

Bütün zülmələrə tab gətirən taybuynuz öküz onları yalnız allah divanı ilə qorxuzur. Göründüyü kimi müsəlmanların həyatı, dünyagörüşü məqalədə öz əksini eynilə tapmışdır.

Pedaqoq-alimin "Həyata dəvət" (1911) adlı məqaləsi öz dövrü üçün çox böyük əhəmiyyət kəsb edən məsələyə həsr olunmuşdur.

Məqalədə F. Köçərli bütün müsəlmanlara üzünü tutaraq üləmaların və etdiyi "dünya beş gündür, beşi də qara" kimi insanı həyatdan çəkindirən mürtece baxışın əleyhinə çıxış edirdi. Onların xalqa vəz etdiyi

"Ey əzizan! Bir baxın dünyaya-ibrətxanədir,
Axırın fikr etməyən aqil deyil, divanədir...

və ya;

Sultani-cahan isə gedər, canə inanma,
Çün baqi deyil, mülki-Süleymana inanma" (54, 279)

kimi pessimiz əhvali ruhiyyəli fikirlərin təbliğ edilməsinin səbəbi nə idi?

Firidun bəy Köçərli maarifçilik məfkurəsindən çıxış edərək fikrini belə izah edirdi: "Dünyagir və tamahkar vaizlər üçün camaatın belə qəflət və cəhalətdə yaşamağı, əlbəttə, çox xeyir-dir. Hər nə ki, az-çox onlar qazanıb təhsil etsinlər, gətirib öz ağalarına təslim edəcəklər, özləri isə aza qənaət edib, ancaq beş günlük ömr üçün əldə bir azacıq sərmayə saxlayacaqlar. Çünkü ruhani ataları onlara vazeh dəlillər ilə sübut ediblər ki, dünya malı cəhənnəm odudur, nə lazımlı onu cəm etmək.

Nə gərəkdir sənə bu dövlətümal,
Yükünü yüngül eylə, ey həmmal!" (54, 280)

Yazıcıının vazilerin dilindən söylədiyi yuxarıdakı misralar fikrə tam aydınlıq gətirir, tənqidçi ideyasının doğruluğunu əyani təsdiq edir.

Firidun bəy Köçərli həyata baxışını avropalılarla müsəlmanların məişətini müqayisə edərək verirdi: "Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahət güzəran avropa-lılarda; fəqr, zəlalət, yoxsulluq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsərət və kəsalət aləmi-islamda... Bunlar fəlakət və qəfletdə, onlar ciddiyət və səadətdə; bunular ölü, onlar diri!" (54, 280)

Məqalənin sonunda Firidun bəy Köçərli öz həmvətənlərinə belə müraciət edirdi: "Ey qardaşlar, həyatın qədrini biliñiz, həyat allah-taalanın ətiyyəsidir, ayılıñiz, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizi işq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. Haqq-taala "Leysə lil insanə illa masəə" əmr buyurmamışlardıdır?" (54, 283)

Firidun bəy Köçərlinin "Dünyada bəla nədən törəyir?" (1909) adlı məqaləsi "Məişətimizə dair" adı altında çap olunan məqalələr silsiləsindəndir. Məqalə müəllifini bütün müsəlmanları bürüyen cəsarətsizlik narahat edir. O, bu məqalədə gözəl bədii üsullardan məharətlə, yerli-yerində istifadə etmişdir. Əvvəlcə müəllif L. N. Tolstoyun "Dünyada bəla nədən törənir?" hekayəsinin məzmununu qısa şəkildə nəql edir: "Bir abidi-xoşsifət tərki-dünya qalıb, vaxtını adamlar dan kənar bir meşədə ibadətlə keçirmiş. Meşənin heyvanla-

rı ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar abidin dilini anlarmış. Bir kərə abid bir ağacın altında uzanıbmış. Qəzadan həmin ağacın altında axşamla mağa qarğı, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günahlar haradan törəyir?" (50, № 63)

Bu suala hər biri müxtəlif cavablar verir və müəllif maraşın sözleri ilə müsəlmanların vəziyyətini müqayisə edir. Tənqidçi yazırı: "Hərgah maral bilse ki, bu səs və sıqqılıt yel əsib kolu tərpətməkdən, yarpaqları biri-birinə toxundurmaqdən əmələ gəlir, o vaxt qorxmaz və qorxudan özünü dağdaşa çırpmazdır, əbəs yerə canını fövtə verməz.

Həmçinin hərgah müsəlmanlar qorxub vahimə etdikləri şeylərin əsl günhünü bilsələr, bilaşübə onlardan qorxmazlar və bu qədər bələlərə və fəlakətlərə düşər olmazlar. Buncu əksilik və ürək sıxıntısı çəkməzlər." (50, № 63)

Firidun bəy Köçəriyə görə cəsarətsizlik müsəlmanlara ana südü ilə keçir. Buna görə də, kunedə bir ecnəbinin təhqiqramız sözü müqabilində ona sillə vuran adamın müsəlman olmadığını söyləyir. O, yazırı: "Zülm və sitəmə, hər qisim ədalətsizliyə bizim kimi səbredici, tabğetirici, qəzasına razi olduğu başqa bir tayfa tapılmaz." Müəllif bütün bunların səbəbini qorxaqlıqda, avamlıqda görür. F.Köçərlinin "İranın oyanması" (1906) adlı publisistik məqaləsi Tiflisdə nəşr edilən "Otqoloski" qəzetində çıxmışdır. Ədib məqalədə ki, hadisələri on il əvvələ çəkir. On il bundan əvvəl İranın vəziyyətindən danışır. Həm də, bu təsviri bir iranlığın dili ilə verir. Həmin adam İranı karvandaki yorulmuş dəvələrdən birinə bənzədir ki, belə dəvəni heç cür ayağa qaldırmaq mümkün olmadığından onu başlı-başına buraxırlar. Bu vəziyyətdə

qalan dəvəni isə ölümdən başqa heç bir aqibət gözləmir? Bəs İranın aqibəti necədir? F. Köçərli yazırıdı: "İran bəşəriyyətin fasiləsiz irəli gedən karvanından kənar düşmüş irəli və təkmilləşməyə, inkişafə doğru yolunu davam etdirə bilmir. İndi bu müdafiəsiz, zəifləmiş ölkəni yırtıcı heyvanları xatırladan başqa dövlətlər parçalamaq istəyirlər" (54, 126-127)

Firidun bəy Köçərli eyni zamanda, M. F. Axundzadə ədəbi məktəbinin görkəmli nümayəndəsi olan Zeynalabdin Məşədi Əli oğlu Hacı Rəsulov Marağalının (1837-1910) "Səyahətnaməyi İbrahimbəy" əsərinin adını çəkir, bu əsər "Kəməlüddövlə məktubları"ndan sonra Şərq istibdadını, İran şahlığının daxili çırキンliklərini ifşa edən ən güclü, təsirli siyasi-ədəbi traktatdır. Kitabın müəllifi də, İranın mütləq məhv olacağı fikrini söyləmişdir.

Lakin cəmiyyət bir yerde dayanıb durmur. İranda da, xalq ayılmışdır. Ədib bunu uzun müddətli yuxudan sonra oyanma əlaməti hesab edir.

Firidun bəy Köçərli bədii ədəbiyyatı keskin silah hesab etmiş və publisistik məqalələrində yeri gəldikcə bədii ədəbiyyat nümunələridən istifadə etmişdir. Bu cür istifadə isə müəllif fikrinin oxucuya daha dəqiq, oxunaqlı, tam şəkildə çatdırılmasını təmin edir.

V FƏSİL

Firidun bəy Köçərli publisistikasının sənətkarlıq xüsusiyyətləri

Firidun bəy Köçərli kamil və ince bədii zövqə malik yaradıcı şəxsiyyət olmuşdur. Bu keyfiyyət onun haqqında danışlığı və qiymətləndirdiyi onlarla bədii əsərin təhlilində aydın şəkildə görünür. Ədibin Həsenəli ağa xan Qaradağıye, Abdulla Şaiqə, Yusif Vəzirə bədii əsərin yazılmış qaydaları haqqında verdiyi məsləhətlər bunu bir daha təsdiq edir. Lakin o, bədii əser yazımaqla məşgül olan onlarla müasirindən, məsələn, C.Məmmədquluzadə, N.Nərimanov, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət və b. fərqli olaraq bədii yaradıcılıqla, daha doğrusu, roman, povest, hekayə, komediya, faciə, mənzumə yazımaqla məşgül olmayışdır. Yazarının yüksək əhəmiyyət verdiyi və müntəzəm məşgül olduğu sahə publisistika olmuşdur. Bu bir tərəfdən onun istedadının dərəcəsi ilə elaqədardırsa, diger tərəfdən XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan mühitində gedən siyasi-ictimai və mədəni proseslər, onlara vaxtında münasibət bildirmək, əhalini maarifləndirmək məqsədilə bağlıdır. Buradan irəli gələrək publisistika Azərbaycan həyatının mürəkkəb mənzərəsini eks etdirmək baxımından yazıçıya daha əlverişli görünmüştür. Publisistika Firidun bəy Köçərli üçün həmişə doğma yaradıcılıq sahəsi olmuşdu. O, otuz beş illik fəaliyyəti ərzində məşgül olduğu yaradıcılıq sahələrinin bəzilərinə müəyyən vaxtlarda fasile ver-

diyi halda (məsələn, ədəbiyyat tarixi, ədəbi tənqid) publisistika sahəsində fasilesiz çalışmışdır. Bu Firidun bəy Köçərlinin fəal vətəndaşlıq və yaradıcılıq mövqeyindən, əsrin hadisələrinə ayıq və açıq münasibət bildirmək ehtirasından doğan keyfiyyət idi.

Cəmiyyətlə, onun əsasını təşkil edən xalq kütləsilə birgə nəfəs almaq, zülm altında, cəhalət və nadanlıq qaranlığı içində keçən həyatlarına xoşbəxtlik gətirmək və səadətə qovuşdurmaq arzusu ədibi publisist əsərlər yazmağa, janrıñ imkanlarından istifadə etməklə dərdlərinə çarelər axtarmağa sövq etmişdi.

Ruhanişin qüsurlarını tənqid etdiyinə görə onu din xadimlərinə qərəzli münasibət bəsləməkde ittiham edən bir mollaya verdiyi cavabda Firidun bəy Köçərli publisist yaradıcılığının məqsədi haqqında məlumat verərək yazdı: "Biz heç sinif və zümrə ilə ədavət və qərəzimiz yoxdur və ola da bilməz. Baş vəzifəmiz millətimizin eyiblərini eyni ilə təsvir edib giriftar olduğumuz bəlaların rəfine çarelər axtarmaq və göstərməkdir." (52, № 235)

Göründüyü kimi ədib publisist yaradıcılığı ilə böyük amala xidmət edirdi. O, fəaliyyətini faydalı və əhəmiyyətli etmək məqsədini həyata keçirmək üçün istedadının imkanlarını ancaq hadisələrin təsvirini veren məqalələr yazmaqla məhdudlaşdırırmışdı. O, fikirlərinin şüurlara asanlıqla çatmasına təmin etmək üçün məqalələrinin bədii-estetik təsir gücünə, emosional-ekspressiv vasitələrdən istifadəsinə də yüksək əhəmiyyət verirdi.

Bu keyfiyyətlər isə Firidun bəy Köçərli məqalələrini şablonçuluqdan, quru mühakimələrdən, darixdıcı təsvirdən qurtarıb onlara bədii bir ahəng aşılıyordı. Firidun bəy Kö-

çərli publisistikasında ciddi məzmunun münasib bədii formada ifadəsi onu hər hansı bədii əsər qədər təsirli edirdi. Beləliklə, roman, hekayə, faciə, komediya yazmayan Firidun bəy Köçərli publisistik əsərlərində bədii yaradıcılıq qudrətini nümayiş etdirmiş olurdu.

Firidun bəy Köçərli publisistikasının xüsusiyyətlərindən danışarkən önce onun janr əvanlığına diqqət cəlb etmək lazımlı gəlir. Çünkü yazıçının publisist sənətkarlığı bu məqamda daha bariz şəkildə ifadə olmuşdur.

Firidun bəy Köçərli publisistikası iki istiqamətdə inkişaf etmişdir. Onlardan biri informasiyadan, digəri ciddi publisistik məqalələrdən, icmalardan, portret ocerklərdən, məktublardan ibarətdir. Bunlar eyni zamanda ədibin yaradıcılığının iki mərhələsinin məhsuludur.

İnformasiya tipli məqalələr daha çox ədibin yaradıcılığının birinci mərhəlesi üçün səciyyəvi janrdır. O, XIX əsrin 80-ci illərindən "Şərqi-Rus"un nəşrinə qədər türkdilli mətbuatda ancaq informatik məqalələr dərc etdirmişdir. Bu səbəbsiz deyildi. XIX əsrin 80-90-ci illərində Rusiyada türkdilli mətbuatın son dərəcə zəif inkişafi, sosial həyatın global problemlərinin müzakirəsi üçün ədəbi mühitin olmaması, yazıçının özünün yaradıcılıq təcrübəsinin və imkanlarının azlığı və s. onun yaradıcılığında informatik məqale janrının inkişafına səbəb olmuşdur. Ədibin informasiyalı məqalələri əsasən "Tərcüman" (Krim-Bağçasaray) və "Kəşkül" (Tiflis) qəzetlərində dərc olunmuşdur. İrevanda müellim işləyən Firidun bəy Köçərli şəhərin müsəlman əhalisinin həyatında, möşətində və ümumiyyətlə mənəvi dünyasında əmələ gələn yeniliklər haqqında faktları qəzet sehifələrinə çıxarırdı. Bir qayda olaraq bu yazılar "İrevandan məktub",

"Şuşadan məktub" adı altında dərc olunurdu.

Firidun bəy Köçərlinin bu məqalələri informatik məqalə janının qarşısında duran tələblər baxımından maraqlı xüsusiyyətlərə malik idi. Bunların başlıcası ondan ibarətdir ki, məqalələrdə janrin funksiyası yerinə yetirilirdi. Yəni xalq həyatında baş verən bu və başqa hadisə burada əksini tapırdı. Faktların kəmiyyətinə gəldikdə elə məqalə var idi o bir faktla məhdudlaşdırıldı. Elələri də var idi, bir neçə faktı əhatə edirdi. Məsələn, "İrəvandan məktub" başlığı altında "Tərcüman" qəzetində dərc etdirdiyi ilk məqalələrinin birində ədib İrəvan seminariyası şagirdlərinin M.F.Axundzadə komediyasını tamaşa qoyulmasını xəber verirdi. "Məmənunən bəyan ediləcək bir vəqəə varsa, bu da yanvarın üçündə darülmüəllimin İslam şagirdəni islam dilində olaraq mərhum Axundzadənin asarından teatro oyunu icra etdikləridir. Tamaşa xanlar və bəyzadələr cəm olunub məmənun qaldıqlarını ibraz buyurdular." (48, № 39)

"İrəvandan məktub" adlanan başqa bir məqalədə İrəvan gimnaziyasını bitirib Moskva universitetinin riyaziyyat fakültəsinə daxil olan, lakin atası vəfat etdiyinə görə maddi çətinliklə qarşılaşan, təhsilini tərk etməyə məcbur olan bir tələbəyə İrəvan bəyzadələrinin yardım göstərməsi xəber verilirdi. Firidun bəy Köçərli yazırı: "Bu müşkül halında İrəvan xanədanları müavinətinə yetişib cənab Abasqulu xan və Ağaxan İrəvanilər, Musa xan və Pənah xan Makili-lər və Mustafa bəy Mustafabəyov ittifaq edib Y.M.Beyovun ikmali-təhsilinə qədər hər bir sənədə yüz iyirmi, cümləsi altı yüz ruble verməyə qərar və vəd buyurdular." (48, № 17)

Həyat inkişaf etdikcə, ictimai dirçəliş nişanələri artıqca Firidun bəy Köçərli məqalələrində faktların sayı artır, həyat

məsələlərinin əhatə dairəsi də genişlənirdi. Məsələn, 80-ci illərdə yazdığı məqalələrdən fərqli olaraq 90-cı illərin əvvəlində "Kəşkül" qəzetində "İrəvandan məktub" başlığı altında dərc etdirdiyi məqalədə bir-birindən seçilən müxtəlif tipli hadisələr haqqında xəbər verirdi. Bunlar İrəvanda əski ata - baba məkteblərinin islah edilib yeniləri ilə əvəz edilməsindən, M.F.Axundzadənin "Məstəli şah" komediyasının tamaşa qoyulmasından və Rzayev familiyalı bir gimnazistin "Könülsüz nikah" adlı dram əsəri yazması haqqında xəbərdən ibarət idi. Lakin faktların çoxluğu məqalənin janr səciyyəsinə xələl gətirməmişdi. Əsərin həcminin nisbətən böyüklüyünə baxmayaraq o informatik məqalə olaraq qalmışdı. F.Köçərlinin informatik məqalələrinin bir xüsusiyyəti də ondan ibarət idi ki, onların funksiyası sadəcə xəbərdən ibarət olmurdu. Hər bir xəbər müəllifin hadisələrə münasibətini ifadə edən xüsusi kommentariyalarla müşayət olunurdu. Bele hallarda yazıçı mövqeyini aşkarla-maqla yanaşı idraki nəticələr çıxarıır, oxucunu faydalı məsələlərə istiqamətləndirirdi. Məsələn, M.F.Axundzadə komediyasının seminaristlər tərəfindən tamaşa qoyulduğunu və təqdir olunduğunu xəbər verən müəllif diqqəti xalq həyatının digər bir sahəsinə cəlb edirdi: "Oyunun bir məhellində Zaqafqaziya həbsxanalalarında yüz məhbusdan 99-u islam olub, divanxanalardan və meydani-hünər və fənniyələrdə yüz adamın ancaq biri islamdan olduğu səbəbilə bəyan və müzakirə olunur." (48, № 17)

Ədib tamaşa haqqında xəbərə həbsxanalarda və inzibati idarələrdə, mədəni mühitdə azərbaycanlıların mövqeyi haqqında məlumatı əlavə etməklə əhalinin diqqətini bu qəbildən mədəni tədbirlərin six-six həyata keçrilməsinin zəru-

riliyinə cəlb edirdi. Bununla yazıçı əhalinin nəzərinə cəhələt və nadanlıqladan, ruhani istibdadın təzyiqindən qurtarmaq üçün müasir mədəni təsisatların zəruriliyi ideyasını çatdırırırdı. Yaxud, İrəvan xanlarının təhsilini yarımcıq qoymuş tələbəye yardımı haqqında məlumat verən yazıçı xəbərə belə bir cümlə əlavə edirdi: "İstedadı isbat olunmuş növcavanın istiqbalı böyləcə təmin edildi." (48, № 17)

Firidun bəy Köçərlinin informatik məqalələrində nəzərə çarpan xüsusiyyətlərindən biri də onların təbliğat və təşviqat məqsədi izləməsidir. Müxtəlif faktları xəbər verən müəllif müəyyən nəticələr çıxarıır və onların həyata keçirilməsinə xüsusi səy göstəririd. Məsələn, "Kəşkül" qəzetində dərc olunmuş "İrəvandan məktub" məqaləsində yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif mədəni hadisələr haqqında məlumat ona maarifçilik ideyalarını təbliğ etmək üçün vasitə rolunu oynamışdı.

Firidun bəy Köçərli yazılırdı: "Bu axır vaxtlardan bəri... İrəvan müsəlmanları da cünbüş və hərəkətə gelib, gözlərini açıb, insanlıq, elm və tərbiyə və təməddümə hümmət etməkdədirler." (48, № 17)

Informatik publisistika əsasən Firidun bəy Köçərli yaradıcılığının başlanğıcı üçün səciyyəvi və aparıcı janr olmuşdur. Lakin bu janra məxsus spesifik əlamətlər ədəbin digər məqalələrində də müşahidə olunur. Məsələn, "Təze kitab", "Molla Nəsrəddin", "Müsəlman müəllimlərinin hümməti" və s. məqalələri bir qayda olaraq bu və ya digər mədəni hadisə haqqında xəbərle başlanır. Lakin bu tipli məqalələrdə informasiya böyük sosial və mədəni məsələlərdən söhbət açmaq üçün vasitə kimi istifadə olunur. Məsələn, "Təze kitab" məqaləsində Şekspirin "Otello" (54, 92-96) əsərinin

Haşimbəy Vəzirov tərəfindən edilmiş tərcüməsinin nəşri haqqında məlumat verən müəllif əsas diqqəti əsərin təhlili üzərinə cəmləşdirir, oxucuları əsərin ideya-məzmunu ilə tanış edir. Yaxud, "Anton Çexov" məqaləsində böyük rus ədibinin ölümünü xəbər verən yazıçı onun yaradıcılığının əsas xüsusiyyətlərinin şərhinə xüsusi diqqət yetirirdi. (54, 91)

"Müsəlman müəllimlərinin hümməti" məqaləsində, 1903-cü ilin yay fəslində Şuşa şəhərində "Hacı Qara" komediyasının tamaşası haqqında xəbər verilir. Lakin müəllif məqalənin vəzifəsini bununla məhdudlaşdırırmır. Onun əsas məqsədi Şuşada mədəni həyatın oyanması, ziyalı gəncliyin həmvətənlərinin ehtiyaclarına həssas münasibət bəsləmələrini göstərmək idi. Faktı təqdim edən müəllif belə bir nəticəyə gelirdi ki, "hər sənə yay fəslində Şuşa şəhərinə... böyük bir cəmiyyət yığışır, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gelib ittihad və ittifaqın binası bir növ möhkəməşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər". (54, 89)

XX əsrin əvvəllerində birinci rus inqilabının təsiri altında Qafqazda siyasi oyanışın yaranması, ictimai-iqtisadi zəmində konfliktlerin kəskinləşməsi, ciyinlərində on beş-iyirmi illik zəngin təcrübə olan və görüşləri püxtələşib sabitləşən Firidun bəy Köçərlini mübarizələrin qaynar mərkəzinə getirdi. Onda siyasi döyüşlərin meydana çıxardığı problemlərin həllində fəal mövqə tutmaq, onlara münasibət bildirmək, həlli yollarını göstərmək tələbatı yarandı. Ədib məqalələrinin birində yazılırdı: "Bu müddətin ərzində aləmiislamda vüquə gələn işlərə biz kənardan tamaşaçı olduq.

Qələmimiz paslandı, mürəkkəbimiz qurudu və kağızımız toz altında qalmaqdan saraldı. Bir tərəfdən aləmi-islamın bezi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. Qeyri bir tərəfdən öz məişətimizə baxıb, onun irəlikli halı ilə... ağır və ahəstə və bir qayda üzrə dolanmasını görüb, mələl və məhzun olduq." (54, 163)

Bütün bunlar Ə.Ağayev, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, N.Nərimanov, S.M.Qənizadə, Ü.Hacıbəyov və başqaları kimi Firdun bəy Köçərlini də zəmanənin siyasi-ictimai və mədəni hadisələrin mürəkkəb meydانına gətirdi. Azərbaycan mühitinin rəngarəng hadisələri yazıçının publisist əsərlərinin təsvir və təhlil predmeti oldu. Bununla da yazıçı informatik yazılar dairəsindən çıxıb, problem məqalələr dairəsinə daxil oldu. Mürekkeb həyat materialı özünün ifadəsindən ötrü əlverişli forma axtarışlarının zərurətini meydana çıxardı.

Müraciət olunmuş həyat materialının xüsusiyyətindən irəli gələrək Firdun bəy Köçərli publisistikasının janr dairesi genişləndi. Orada problem ("Məişətimizə dair", "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz", "Qaranlıqda qalanlarımız", "Taybuynuz öküz", "Dünyada bəla nədən törəyir?" və s.), icmal ("Azərbaycan dövri mətbuatının qısa icmali"), məktub ("İdarəyə məktub", "Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətile", "Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat", "Redaksiya məktub", "Sabir haqqında", "Vəfati-şair"), portret oçerk ("Həsənbəy Məlikov", "Yakov Semyonoviç Qoqebaşvili", "Sultan Məcid Qənizadə", "Dost və müəllim N.O.Lomouri", "Milli şairimiz Abbas ağa Qayıbov Nazir" və s.) aparıcı yer tutmağa başladı.

Göründüyü kimi, Firdun bəy Köçərli publisistikası janr baxımından kifayət qədər rəngarəngdir. Lakin bu müəllifin subyektiv məqsədlərinin, estetik duyğularının təzahürü olaraq yaranmamışdır. Bu, müəllifin müraciət etdiyi həyat materialının səciyyəsindən onun ifadəsi üçün əlverişli forma axtarışlarından doğmuşdur.

Firdun bəy Köçərli əsasən problem məqalələr yazmışdır. Onlar həyatda çox olduğu kimi ümumiləşib qəzet-jurnal səhifələrində ifadəsi də yekrəng ola bilməzdi. Müəllif təhlil üçün müraciət etdiyi məsələnin səciyyəsindən çıxış edərək ona uyğun ifadə forması seçirdi. Məsələn, Firdun bəy Köçərli məqalələrinin bir qismi konkret problemlərə həsr olunmuşdur. Ona görə müəllif bunlara konkret başlıq verir. Sərlövhə elə diqqətlə seçilir, o özündə məqalənin əsas möğzini ifadə edir. Başqa sözlə, müəllifin şəhəri ilə sərlövhə bir-birini tamamlayır. Məsələn, "Qaranlıqda qalanlarımız" məqaləsi Azərbaycan kəndlisinin müasir mədəni təsisatlarından, məktəbdən, səhiyyədən, məsciddən məhrum edilməsindən bəhs edirdi. Müəllifin əsas tənqid hədəfi cəmiyyətin kəndli sinfinə biganə münasibəti idi. "Kəndlərimizdə əcəlsiz, dərmənsiz və müalicəsiz ölenlərin həddi hesabı yoxdur... Çox böyük kəndlərimiz var ki, içində məscidi və məktəbi yoxdur. Uzun illər camaatın qulağı vəz və nəsihət eşitməyib, haqq-taalanın əmrindən və peyğəmbərin qoyduğu yoldan... bixəber qalıb vəhşi halında yaşamaqdadırlar" (49, № 58) Ədib bütün bunlara görə kənd əhlini "qaranlıqda qalanlarımız" adlandırdı. Çünkü maarifsizlik onları "zülmət içəre heyran və sərgərdan" qoymuşdur. Göründüyü kimi müəllifin təhlillərindən doğan nəticə məqalənin başlığında irəli sürülən ideyanı tamamlayır. Bu xüsusiyyət Firdun

bəy Köçərlinin konkret sosial problemlərə həsr olunmuş digər məqalələrində, o cümlədən "Taybuynuz öküz", "İranın oyanması", "Vətən məhəbbəti", "Əql eqləndən ötkün olar", "Bir darülmüəllimin kifayətdirmi?", "Həyata dəvət", "Dünyada bəla nədən törəyir?", "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz", və s. məqalələrdə qabarıq surətdə nəzərə çarpir.

Firidun bəy Köçərli məqalələrinin mühüm bir qismini "Məişətimizə dair" ümumi başlıq altında yazmışdır. Müstəqil başlığı olan problem məqalələrində olduğu kimi "Məişətimizə dair" silsilənin də əsas təsvir və təhlil obyekti müasir burjua-mülkədar cəmiyyətinin xalq həyatında doğurduğu müxtəlif məsələlərdi. Lakin birincilərdən fərqli olaraq "Məişətimizə dair" silsilənin özüne məxsus ümumi məqsədi və ideyası var. O da adından göründüyü kimi milli məişətin inkişafa mane olan ağırılı, həllini gözləyən məsələlərdir. Yuxarıda haqqında danışdığımız müstəqil başlığı, vahid mövzu və problemi olan məqalələrdən fərqli olaraq müxtəlif həyat sahəsində alınmış mövzular və problemlər vahid bir ideya ətrafında toplanır və onun açılmasına xidmət göstərir. Məsələn, 1908-ci ilin noyabrından başlayaraq həmin ilin dekabr ayına qədər "Tərəqqi" qəzetində dərc olunan "Məişətimizə dair" silsilənin yazılımasına müəllifin izlədiyi əsas məqsədi Şərqdə mühüm siyasi dəyişikliklərin baş verdiyi bir zamanda azərbaycanlıların bütün bunlardan xəbərsiz qalıb, köhne məişətdə yaşamalarını göstərməkdi. Bunun səbəbini "dərisi soyulan və qanı sorulan qara rəyyət tayfasına" qarşı hakim təbəqənin həyata keçirdiyi" bidadlıq, zülm və təcavüzdə görən Firidun bəy Köçərli onları nişan verməyi və əməllərini ifşa etməyi məqsədə uyğun hesab edir. Əsasən ruhanilərdən, dövlət məmurlarından, tacirlər-

dən, mülkədarlardan, bəylərdən, xanlardan ibarət olan tagançı "fiqrələr"in hər biri haqqında danışır, ayrı-ayrılıqda hər birinin çirkin əməllərini ifşa edir. Ruhanilər, bəylər, xanlar, tacirlər, mülkədarlar, məmurlar, ziyanlılar haqqında verilən məlumat birleşib xalq həyatının qəmli və keləkötür mənzərəsi haqqında təsəvvür yaradır və müəllifin qoymuş olduğu ideyanın açılmasına, başqa sözlə, illüstrativləşməsinə səbəb olur.

Bəzən müəllif "Məişətimizə dair" ümumi başlıq altında yazdığı məqalələrə konkret başlıqlar da verir. Bu "Irşad" və "Yeni iqbal" qəzetlərində dərc olunmuş məqalələrində müşahidə olunur. Məsələn, "Irşad" qəzetində çıxan məqalələr "Yarımçıqlarımız", "El üçün ağlayan gözsüz qalar", "Əcəlsiz ölenlərimiz", "Təlimi- xeyir edənlərimizin cəzası", "Bir para bəyanatlar", "Müsəlmançılıq", "Yeni iqbal" qəzetində dərc olunmuş məqalələrə "Ehtiyac", "Təzə il və mövlidi-rəsul", "Xanımlarımız" kimi başlıqlar vermişdir. Müstəqil və ümumi başlıq altında yazılmalarından asılı olmayaraq "Məişətimizə dair" silsilənin ümumi bir ideyası var idi. Bu isə "daxili işlərimizi" və "dolanacağımızı" təsvir etməkdən onun sağlam yollarla inkişafına yardım göstərməkdən ibarət idi.

"Məişətimizə dair"ın vahid ideyanın təbliğinə həsr olunmuş problem məqalələr silsiləsi olduğunu müəllifin ayrı-ayrı məqalələrə verdiyi kommentariyalar da təsdiq edir. Belə ki, müəllif silsiləyə daxil olan bu və ya başqa məqalədə ondan əvvəl yazılmış məqalədə haqqında danışılan məsələnin üzərinə qayıdır. Müxtəlif mövzuda yazılılan məqalələrin eyni ideyanı və problemi müxtəlif həlqələri olduğunu göstəridi. Yaziçi "Tərəqqi" qəzetində "Məişətimizə dair" baş-

lığı altında dərc etdirdiyi məqalələrin 1906-cı ildə "Irşad" qəzetində eyni başlıq altında dərc olunmuş məqalələrin davamı olduğuna işarə verərək yazdı: "İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "Irşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazüb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüquisi ilə ki, ... yazmaqdan əl çəkdik." (54, 162) Müəllif iki il ötəndən sonra yenidən eyni başlıq altında məqalələr yazımağa başladığının səbəbini aydınlaşdıraraq yazdı: "Bu hürriyyət əsrində belə ədalətsizliyə baxdıqda ürəyimiz qan ilə dolur və daha artıq sükunəti-ixtiyar etməyə tab gətirməyib, qələmə əl uzadırıq". (54, 164)

"Tərəqqi" qəzetində "Məişətimizə dair" silsiləsinin birinci məqaləsində ruhani və məmurların xalq üzərində icra etdikləri zülmlər haqqında məlumat verən müəllif fikirlərini belə yekunlaşdırırırdı: "Qasimbəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən sair firqələrin barəsində yazdığı şərlər-dən danışıb əsil mətləbə keçəcəyik". (54, 166)

Silsilənin növbəti məqaləsində müəllif verdiyi vədi yerinə yetirərək "əhalinin qanını sorub, malını insafsızcasına qarət edənlərin" digər zümrəsi, "alış-veriş adamları", "tüccar sinfi" haqqında danışır. Silsilənin üçüncü intelligensiyaya həsr olunmuş hissəsini başlayarkən onun öten nömrədə başlanan mətləbin ardı olduğunu oxuculara xatırladır: "Irəlik məqalələrimizdən "Tərəqqi"nin hörmətli oxucuları gör-dülər ki, əsslərindən o dərəcədə uzaqda və kenarda dur-mayıblar, nece ki, bizimkilər durubdur. İntelligensiyamız ilə camaatımızın arasında dərin və gen bir dərə vardır ki, hər iki tərəfi bir-birinə vasil etmək üçün lazımdır yol açmaq və

körpü salmaq" (54,169) cümləsini əlavə edib, problemin başqa bir tərəfi haqqında məlumat vermək istədiyini bildirir.

"Məişətimizə dair" silsilənin "Tərəqqi"nin 19 dekabr tarixli 137 sayında başlanan yeni hissəsində bu əlaqənin yəni formasından istifadə edir. Bu da ondan ibarətdir ki, silsilənin hər məqaləsinin sonunda sual qoyur, növbəti məqalədə həmin suala cavab verilir. Məsələn, silsilənin giriş hissəsini təşkil edən və müsəlman həyatının donuq vəziyyət-də qalib yenileşdirmək üçün teşəbbüslerin yoxluğundan söhbət açan müəllif belə bir nəticəyə gəldi: "Bizim camaat işlərimiz hər yerde bir sayaq ilə getməkdədir." Vəziyyət-dən çıxış yolu axtaran ədib sual edirdi: "Bəs nə eləmək, nə çare qılmaq?" Ədib bu sualın cavabını növbəti məqalənin mövzusuna çevirirdi.

"Tərəqqi"nin 28 dekabr tarixli sayında dərc olunmuş məqaləni ondan əvvəlkində qoyduğu suali xatırlamaqla başlayırdı. ("Irəlik məqalənin axırında qoyduğumuz suala cavab verib bunu demək istəyirik ki,...") Yeni məqalə əvvəlki məqalədə qoyulmuş "Bəs nə eləmək, nə çare qılmaq?" sualının cavabı kimi meydana çıxır. Ədib yazır: "İndi məqalənin baş mətləbinə rücu edib deye bilərik ki, mərəzələrimiz çox isə də, onların ümdəsi və mühəlli cəhalət və nadanlılıqdır. Onun doğru və həqiqi müalicəsi elm və təbiyədir." (54,191)

Bütün bunlar bir daha təsdiq edir ki, "Məişətimizə dair" silsilə müxtəlif tipli aktual sosial mətləblərin tədqiqinə həsr olunmasına baxmayaraq onlar eyni mövzunun ayrı-ayrı həlqələri olub, vahid bir ideyanın təbliğinə, həyata keçirməsinə xidmət göstərir.

Firidun bəy Köçərli publisistikası üçün ümumi və müstəqil başlıqlar altında, əsasən silsilə şəklində yazılmış problem məqalələr səciyyəvi olsada, ədib müraciət etdiyi həyat materialının məzmunundan və mahiyyətindən, ən başlıcaşı ictimai tələbdən irəli gələrək digər janrlara da müraciət etmişdir. Yazıçının müraciət etdiyi janrlardan biri icmaldır. Bir qayda olaraq icmallarda müəyyən zaman daxilində baş vermiş siyasi-ictimai və mədəni hadisələr ümmümləşdirilir, onların inkişaf mənzəresi verilir. Firidun bəy Köçərli yaradıcılığında icmalın dəyərli nümunəsi "Azərbaycan dövri mətbuatının qısa icmali" məqaləsidir. Janrin spesifik xüsusiyyətilərini diqqət mərkəzində saxlayan ədib heç bir təfərrüata yol vermədən Azərbaycan mətbuatının otuz illik tarixi inkişaf yolunu işıqlandırır. Məqalədə milli dövri mətbuatın "Əkinçi", "Ziyayı-Qaqaziyə", "Kəşkül", "Şərqi-Rus" və birinci rus inqilabından sonrakı mərhələlərini aşkarlayır. İdeya istiqamətləri, naşir, mühərrir və müəllif heyəti haqqında bilgi verməyə nail olur. Beləliklə, bir qəzet məqaləsində dövri mətbuatın otuz illik inkişafının mürəkkəb mənzəresi təzahür edir.

Firidun bəy Köçərlinin müraciət etdiyi janrlardan biri de məktub idi. Ədib məktubdan müxtəlif məqsədlər üçün istifadə etmişdir. Ömrünün əsas hissəsini Azərbaycan mühiyindən kənardı, Qoride yaşamış müəllim yazıçı dostları ile ancaq məktub vasitəsilə əlaqə saxlamışdır. Akademik Bəkir Nəbiyevin "Firidun bəy Köçərli" monoqrafiyasından məlum olur ki, ədib müasirləri ilə müntəzəm olaraq məktublaşmış, yazılarının müqabilində onlardan külli miqdarda cavab məktubu almışdır." (100, 159-160). Akademik K.Talibzadə Firidun bəy Köçərlinin Abdulla Şaiqlə yazışmalarından nü-

munələri xüsusi kommentariyalara nəşr etdirmişdir. (126, 165-176)

Tarixən insanlar arasında münasibətlərin tənzimlənməsi işinə xidmət göstərən məktubdan Firidun bəy Köçərli publisistikada bir janr kimi istifadə etdi. Yuxarıda qeyd etdiyim kimi, Firidun bəy Köçərli yaradıcılığa məktubla başlamışdı. Ədibin "Tərcüman" və "Kəşkül" də dərc olunmuş yazıları "İrvandan məktub" başlığı altında dərc olunmuşdu. Sonralar ədib epistolyar janrında yazdığı məqalələri "İdarəyə məktub", "Ədəbiyyatımıza dair məktub" (1904), "Hörmətli "Şərqi-Rus" ruznaməsinə bir neçə sözlər", "müdiri-möhtərəm cənab Əhmədbəy", "Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə" (1910), "Bəradərim Cəlildən çap olunmasını iłtimas edirəm" (Sabir haqqında-V.P) (1911), "Vəfati-şair" (1911), "Redaksiyaya məktub" (1912) və s. başlıqları altında dərc olunmuşdur. Məktubdan bir qayda olaraq Firidun bəy Köçərli sosial həyatda baş verən müxtəlif hadisələrə ilkin münasibətini ifadə edir. Baş vermiş hadisələr haqqında təəssüratını ifadə edən müəllif bunların bəzisinin üzərinə yenidən qayıtmış, haqqında daha geniş məqalələr yazılmış və yazmayı planlaşdırılmışdır. Məsələn, "Dəvet" qəzetinə göndərdiyi "İdarəyə məktub"da Şuşada baş verən hadisələrə münasibət bildirən və hər iki tərəfi sülhə çağırıb ədib bir ay on üç gündən sonra "Irşad" qəzetində "Şişə faciəsi" adlı geniş məqale ilə çıxış etmişdir. (49, № 179) "Məlumat" qəzetində M.Ə.Sabirin vəfatı münasibətilə dərin kədərini ifadə edən Firidun bəy Köçərli məqaləsini belə bir fikirlə yekunlaşdırırdı: "Mərhumun tərcüməyi-halı və asarı haqqında gələcəkdə əhəmiyyətli məlumat yazımayı möhtərəm oxucularımıza vədə

veririk." (54, 278)

Bu tipli məqalələrdə diqqəti cəlb edən xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, müəllif məqalələrdə məktub janrına məxsus xüsusiyyətlərdən istifadə edir. Məsələn, ədib "Dəvət"ə göndərdiyi "İdarəyə məktub" yazısını qəzetiñ naşırına müraciətle başlayır: "Müdiri-möhətərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm." (54, 124). "Redaksiyaya məktub" adlı digər bir yazı belə başlanır: "C. Redaktor! Xahiş edirəm qəzetiñiz yaxın nömrələrində birində mənim bu məktubuma yer verəsiniz." (54, 284).

Firidun bəy Köçərli publisistikasında portret məqalələr xüsusi yer tutur. Ədib "A.O.Çernyayevskinin xatıresi" (1894), "Mirzə Abdulla Məmmədzadə və Rəhimbəy Qayıbovun xatıresi" (1912), "A. O. Çernyayevski" (1914), "Sultan Məcid Qənizadə" (1912), "Yakov Semyonoviç Qoqebaşvili" (1912), "Xalq müəllimi Məmməd Qarayevin xatıresi" (1913), "Dost və müəllim N.O.Lomourinin xatıresi" (1915), "Haşimbəy Vəzirov" (1916) adı altında bir sıra portret ocerk yazılmışdır. Elmi ədəbiyyatda bu qəbildən yazılar nekroloq və yubiley məqalələri də deyilir. Firidun bəy Köçərli məqalələrinin yazılmış səbəbləri aydınlaşdırılsa, bu mülahizəyə bəraət qazandırmaq olar. Çünkü ədibin adı çəkilən məqalələri məhz deyilən səbəblərlə əlaqədar yazılmışdır. Portret ocerklərin həsr olunduqları maarif və ədəbiyyat xadimləri Firidun bəy Köçərlinin yaxından bələd olduğu şəxsiyyətlər idi. Yazıçının qarşısında onların tarixi xidmətləri haqqında aydın məlumat vermək vəzifəsi dururdu. Ona görə müəllif bildiklərini səfərbər edib, tədqiqata

cəlb edir, beləliklə, onları bir xadim, şəxsiyyət və insan kimi səciyyələndirməyə nail olurdu. Həmçinin onlardan hər biri fərdi keyfiyyətləri ilə canlanır. Məsələn, böyük müəllimin vəfatının bir illiyi münasibətə yazılmış "A. O. Çernyayevskinin xatıresi" və iyirmi illiyi münasibətə qələmə alınmış "A. O. Çernyayevski" məqalələri dərin səmimiyyəti ilə diqqəti cəlb edir. A. O. Çernyayevskinin fəaliyyətini Zaqafqaziya Müəllimlər Seminariyasının təşkili ilə əlaqədar şəkillət təhlil edən Firidun bəy Köçərli onun zəhmətsevərliyini, yorulmadan çalışmağını, ən başlıcası yetirmələrinə sonsuz məhəbbətini, Azərbaycan xalq maarifinə xidmətlərini ön plana çəkirdi. Ömrünün ən yaxşı on beş ilini müsəlman uşaqlarının xidmətinə verən A.O.Çernyayevskinin xidmətləri təkçə şöbənin təşkili, tədrisde yeni eranın başlanğıcını qoyan "Vetən dili" dərsliyinin yaranması ilə məhdudlaşmadı. O, seminariyada ailə tərbiyəsi almayan, xeyirxah əmələri qavramağa hazırlanmayan, məhəllə məktəblərində müxtəlif mənfi vərdişlərlə zəhərlenmiş uşaqlarla qarşılaşmışdı. O, bunları səbrlə, ata məhəbbəti, təmiz insani münasibəti ilə tərbiye edib həqiqi vətəndaşlar etmişdi. Bütün bunlara görə yetirmələrinin hörmətini qazanmışdı. "Mərhumun özü keçmiş yetirmələrinin böyük hörmətini və səmimi məhəbbətini qazanmışdı. Onların arasında elə adamlar var mürəbbilərinə müqəddəs varlıq kimi baxır, onun yüksək əxlaqlı və təmiz təbəti qarşısında pərestiş edirlər." (140, № 282)

Yakov Semyonoviç Qoqebaşvili Firidun bəy Köçərlinin nəzərində sözün həqiqi mənasında xalq müəllimi idi. O, öz xalqının xoşbəxtliyini maariflənməsində görmüş, ana dilinin tədrisinə yüksək əhəmiyyət vermiş "dərsliklər və çoxlu bə-

dii əsərləri" ilə "ışığa doğru bir pəncərə açmağa" nail olmuşdur. (54, 286) "Rus-müsəlman" məktəblərinin iyirmi beş illiyi münasibətile yazılmış "Sultan Məcid Qənizadə" məqaləsində həqiqi xalq müəllimi və realist sənətkar obrazı yaradılmışdır. Ədibin həyat və yaradıcılıq yolu haqqında nisbətən müfəssəl məlumat verən pedaqoq alim onun fəaliyyətində qeyri-adi bir fədakarlıq əlaməti görürdü. O, yazırdı: "Müəllimliyin ağır işlərini, müqəddəs vəzifə və təklifləri ni əmələ gətirməkdə sabitqədəm durub, hünər göstərən müəllimlərimizdən biri də möhtərəm bəraderimiz Soltan Məcid Qənizadə cənablarıdır ki, iyirmi beş il sərasər məarif yolunda dili, fikri və qələmi ilə səy etmekdədir. Gələcəkdə dəxi belə sədaqətlə millətimizin tərəqqi və tealasına xidmətlər göstərməsinə ümidi varıq" (54, 288) O, bunu ədibin doğma xalqına böyük məhəbbətinin ifadəsi kimi qiymətləndirir.

S.M.Qənizadə yaradıcılığını həqiqi istedadın təzahürü hesab edən ədibin əsərlərinin xalqın fikri inkişafı üçün əhemmiliyətini ön plana çəkirdi və onları oxumağı hamiya məsləhət görərək yazırıdı: "Məktubati-Şeydabəy" sərlövhəsi ilə yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həməyili" adlı kitabçılar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir. Bu əsərlərin hər birində təzə fikirlər, vüsetli xeyallar, dərin mənalar, nazik işaretlər, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiye edirik." (54, 291)

Xalq müəllimi və publisist yazıçı Məmməd Qarayev xalq içindən çıxan və özünü bütünlükdə xalq işinə həsr edən fədakar müəllim nümunəsi idi. Uşaq ikən valideyndən məhrum olan Qarayev xalq müəllimi Əhməd ağa Mustafayev və arvadı Sənubər xanımın himayəsində böyümüş, semi-

nariyada təhsil illərində nümunəvi əxlaqi və istedadı ilə seçilmiş, hamının sevimliyi olmuşdur. Malibəyli kəndində müəllim işləyən Məmməd Qarayev sadə zəhmət adamlarına qeyri-adi məhəbbət bəsləmişdir. Əməli və qələmi ilə kənd əhlinə fədakarcasına qulluq edən M.Qarayevin vaxtsız ölümünü böyük itki kimi qələmə verən Firidun bəy Köçərli bir sıra səciyyəvi detallar misal gətirməklə ona dərin məhəbbət yaratmağa nail olur.

Portret janrının tələblərinə riayət olunmaqla yazılın bu məqalələr silsilesinin hər biri təsvirin dərinliyi, dəqiqliyi və illüstrativliliyi ilə diqqəti cəlb edir.

Bununla yanaşı Firidun bəy Köçərli publisistikasına məxsus bir sıra ümumi xüsusiyyətlər də vardır. Bunlar haqqında danışmadan Firidun bəy Köçərli publisistikasının janr xüsusiyyətlərinə, ümumiyyətlə sənətkarlıq məsələlərinə tam aydınlıq gətirmək olmaz.

Firidun bəy Köçərli publisistikasına məxsus ümumi xüsusiyyətlərdən biri sinkretlikdir. Ədib konkret bir janrda yazdığı məqalədə digər janrlara məxsus əlamət və xüsusiyyətlərdən istifadə edir. Bu keyfiyyət onun problem məqalələrində daha qabarlıq surətdə nəzərə çarpır. Məsələn, "Məişətimizə dair" başlığı altında yazılın və konkret olaraq ruhanilərin, məmurların və iri mülk sahiblərinin tənqidinə həsr olunmuş silsilə məqalələrini başlamazdan əvvəl silsiləsinin birinci hissəsinin yazılıması ilə ikinci hissəsinin yazılıması arasında ötən iki il ərzində Şərqi regionunda baş verən siyasi hadisələr-İranda "bomba sədası"nın eşidilməsindən, "Müzəfəreddin şahın verdiyi hürriyyətin geri alınması", "hürriyyət tərəfdarları ... Azərbaycanın mərkəzi olan Təbriz şəhərində tapıldı" (54, 162), osmanlıda "hürriyyətpə-

rəstlər ilə mühafizəkarlar arasında bəzi iğtişaş və fəsadlar"ın "vüqua" gəlməsi və s. haqqında məlumat verir. İlk baxışda bunlarla məqalədə qoyulan problemlər arasında əlaqə görünmür. Kənar mətləb təsiri bağışlayır. Əslində bu müəllifin əsas məqsədinin ifadəsi üçün hazırlıqdır. Bunun ardınca o, belə bir cümle işlədir: "Bu müddət ərzində aləmi-islамda vüquə gələn işlərə biz kanardan tamaşaçı olduk". (54,163) Deməli, ədibin məqsədi Şərqdə baş verən siyasi, inqilabi proseslərin Qafqaz Azərbaycanı mühitində əks səda doğurmamasıdır. Yaziçi bunun səbəblərini aydınlaşdırmağa çalışır. Beləliklə, silsilənin giriş hissəsində verilən siyasi icmalla əsas problem arasında məntiqi rabitə yaranır. Problem məqalələrində Firidun bəy Köçərli yeri düşdükcə səyahətnamə janrına məxsus elementlərdən istifadə edir. Bu baxımdan "Qarabağ Cavanişir mahalının əhval və övzasına dair" məqaləsində maraqlı məqamlar var. Azərbaycan həyatında siyasi - ictimai durumun sabit qalıb dəyişmədiyini göstərmək üçün "əlli-altmış sənə bunan əqdəm" Qasımbəy Zakirin, əlli-altmış il sonra, 1905-ci ildə özünün Tərtərbasar səyahətini təsvir edir. Vaxtilə Qasımbəy Zakir "Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadlığından bir nişani-elamət" görmək qəsdilə Cavanşirə gəlir. "Qarabağın çox yerlərini keştgüzar edib" orada könül açan bir şey görmür. Səyahətdən pərişan olur.

Gürcüstanda yaşayan və gürcülerin birinci rus inqilabı sayesində əldə etdikləri nailiyyətlərində şadyanalıq etdiklərini görən ədib həmin hadisələrə həmvətənlərinin münasibətini öyrənmək məqsədilə Cavanşirə səyahət edir. Yaziçi səyahətnamələrə məxsus təsvir üsulundan istifadə etməklə əsil həqiqəti aşkara çıxarıır. O, yazırı: "Şagirdlər

dərsdən azad olub buraxıldı. Fürsəti qənimət bilib, mən de-xi Cavanşirə azim oldum, vətəni- məlufu ziyarət edib, qohum-qardaş, dost-aşna ilə görüşüb, şad və xürrəm oldum. Və lakin çox çekmedi ki, biz də Zakir kimi arzularımıza nail olmayıb məyus qaldıq". (54,106-107)

Beləliklə, müəllif səyahətnamə canrının verdiyi imkanlardan istifadə etməklə müyyənmişdir ki, "əlli sənə bunan əqdəm Qasımbəy Qarabağ əhlinin övsaf və əxlaqını nəzmə çəkibdir, demək olur ki, haman halda qalıqlar, irəlik adət və qaydaları üzrə zindəganlıq etməkdəirlər". (54,105)

Firidun bəy Köçərli publisistikasında six-six elmi-populyar məqalələrə məxsus materialdan istifadə olunur. Belə hallarda elmi-nəzəri məsələlərə həsr olunmuş xüsusi məqalələrdə olduğu kimi oxucuları elmi məlumatlarla silahlandırmak məqsədi izlənilir. Müəllif publisist əsərin toxumasına elmi mətləbləri daxil etməklə arqumentlərini əsaslandırımaq, fikirlərinin təsir qüvvəsini artırmaq məqsədi izləyir. Məsələn, "Məişətimizə dair" silsiləsinin "Müəllimlərimiz və onların həli" adlı məqaləsində müəllif hökumətin yerli xalqların maarifinə mənfi münasibətini tənqid etmək üçün tarixi faktlara müraciət edir. Burada 1879-cu ildə Qoridə "darülmüəllimin də cünbündə müsəlman şöbəsinin" açılması, sövti-üsulunun elifba tədrisinə tətbiqi, onun seminaristlər tərəfindən əzx olunub ölkədə yarmaları, tədris planında ana dilinin yeri, məzunların kəmiyyəti haqqında məlumat verməklə xalq maarifinin vəziyyəti haqqında elmi təsəvvür yaradır.

Ədib "Almanların təlimi və tərbiyəsi" məqaləsində ölkədə maarif və tədris işlərinin militaristləşdirilməsinin səbəb-

lərini aydınlaşdırmaq üçün tarixə müraciət edir. "Yüz sənə bundan müqəddəm məşhur Napoleon tamami dünyani təsxir etmək fikrinə düşüb bir çox yerləri zəbt etdi. Və Səna çayının kənarında almanlara qalib gəlib məmləkətlərini ziri-zəber elədi. Buna səbəb Napoleonun qoşununda olan nizam və qayda və bundan əlavə hər əsgər öz vəzifəsini ifa etməyə kamalınca hazır olmayı idi. Təlim və terbiyə işləri Napoleonun verdiyi düstürül əmələ icra olunurdu. Bu düstürüləməlin hökmüncə hər bir firəng öz millətinin və dövlətinin xadimi və hamisi olmağa borclu idi. Hər firəngin şan və rütbəsi dövlətinə yetirdiyi faydanın miqdarınca vəzn olunurdu. Ancaq orta və uca məktəblərdə və mədrəsələrdə ancaq o qisim elmlər və fənlər təlim olunurdu ki, onlardan Firəngistanın istiqbalı-şövkəti və həqiqəməti gözlənilirdi". (52, № 188-№191)

Yazıcının "Köçərilərin övza və əhvalı" məqaləsi etnoqrafik materiallarla zəngindir. Burada xalqın təsərrüfat məşətinin müxtəlif tərəfləri öz əksini tapmışdır. Köçərilərin ağır məişət şəraitinin təsvirine həsr olunmuş məqalə etnoqrafik, folklor haqqında zəngin bilik mənbəyidir.

Firidun bəy Köçərli publisistikasının sənətkarlıq xüsusiyyətlərindən danişarkən onun forma və məzmunun vəhdəti, birinin digərini tamamlamasını xüsusi qeyd etməliyik. Yuxarıda ədibin müxtəlif publisist janrlara müraciət etməsindən danışdıq. Bu təsadüfi hal deyildi. Yazıcının məqalələrinin formasını hər şeydən əvvəl onun məzmunu müəyənləşdirirdi. O, ele forma və ifadə tərzi axtarır tapırkı ki, müraciət etdiyi həyat hadisələrinin mahiyyətini dəqiq surədə ifadə edə bilsin.

Bu baxımdan Firidun bəy Köçərli məqalələrinin kompa-

zisiyası diqqəti cəlb edir. Müşahidələr göstərir ki, yazıçı məqalələrinin quruluşuna xüsusi diqqət yetirmişdir. O, haqlı olaraq belə bir qənaətdə olmuşdur ki, hər bir əsərin oxucular tərəfindən mənimsnilməsi, dərk olunması, şüurlara, hissələrə təsir göstərməsi onun quruluşundan, ayrı-ayrı hissələrin düzülüşündən asılıdır.

Firidun bəy Köçərli məqalələrinin kompozisiyası bir qayda olaraq dörd əsas elementdən-sərlövhədən, başlanğıcdan, mətinin hissələrindən və sonluqdan ibarət olur.

Birinci əsas elementlər arasında sərlövhə xüsusi yer tutur. Sərlövhə neçə deyərlər, məqalənin taleyini həll edir. Oxucunun əsərlə tanışlığı buradan başlanır. O, sərlövhə ilə tanış olduqdan sonra onu oxuyub, oxumayaçağı haqqında qərar qəbul edir. Ona görə Firidun bəy Köçərli çalışırdı məqalələrinə elə başlıq seçsin ki, o oxucunun diqqətini cəlb etsin, onda olmağa maraq oyatsın. Bir qayda olaraq Firidun bəy Köçərlinin sərlövhələri həmişə aydın olurdu. O, bir başa məqalənin mövzusunu, məqsədini nişan verirdi. Məsələn, "Qaranlıqda qalanlarımız", "Yarımçıqlarımız", "Müəllimlərimiz və onların hali", "İranın oyanması", "Xanımlarımız", "Məişətimizə dair" və s.

Bu tipli məqalələrdə sərlövhə elə seçilmiştir, onda mövzunun əsas mahiyyəti ifade olunmuşdur. Oxucu məhz başlıqda mövzu haqqında fikir hasil etmişdir. O ilk tanışlıqdan səhbətin nədən getdiyini özünə aydınlaşdırılmışdır. "Məişətimizə dair" silsiləsində istismardan, hüquqsuzluqdan, müsəlmanların ağır, maarifsiz məişət tərzindən, "Qaranlıqda qalanlarımız"da güzəranın dəhşətlərindən, "İranın oyanması"nda "müəmmalı Şərq"ın qaranlıq nöqtəsində baş verən siyasi hadisələrdən səhbət getdiyi anlaşılır.

Firidun bəy Köçərli sərlövhələrinin bir qismi informatik səciyyəyə malik idi. O, oxucuya bu və ya başqa siyasi, ictimai və mədəni hadisənin baş verməsini xəbər verirdi. Məsələn, "Həyat" qəzətinin bağlanması münasibətə, "Müslimən müəllimlərinin hümməti" və s. Göründüyü kimi, bu məqalələrin hər birində bir hadisə haqqında məlumat vermək nəzərdə tutmuşdur. Birincinin adından oxucu "Həyat" qəzətinin bağlanması haqqında məlumat alır və onun bağlanması səbəblərini öyrənir. İkincisinin başlığı elə seçilmişdir oxucu müslimən müəllimlərinin hümmətinin nədən ibarət olması ilə maraqlanır.

Məqalələrin bir qrupu birbaşa ətrafda baş verən hadisələrə müəllifin mövqeyini ifadə edir. Bu ədibin "El üçün ağlayan gözsüz qalar", "Təlimi-xeyir edənlərimizin cəzası", "Bir para bəyanat", "Bir müəllimin bize cavabı" məqalələrində qabarlıq surətdə təzahür edir. "El üçün ağlayan gözsüz qalar" xalq məsəlidir. O insanların çoxəsirlik həyat təcrübəsinin nəticəsi kimi yaransa da, insanları mübarizədən, zülmə müqavimət göstərmək təşəbbüsündən çəkindiyyinə görə zərərli mahiyyət daşıyır. Məsəlin, bu cəhəti Firidun bəy Köçərlinin diqqətindən yayınmamışdı. O, bu barədə yazdı: "İttifaq və ittihadımızın yoxluğunu, milliyyət hissimizin azlığını və xüsusən əmək itirməyimiz və qədirşunas olmadığımızı atalarımız kərrat və dəfaətlə deyiblər: "El üçün ağlayan gözsüz qalar". Bu məsəldən anlaşılan budur ki, həmən vaxt camaatımızın qeydkeşləri, sərxeylə və pərəstəri olubdur. Amma hər kəs onun yolunda cəfa və əziyyət çəkibsə, onun nicat və səadəti üçün sərfi-hümmət edibsə, axırda gözsüz qalıbdır. Bu məsələ ona işarə edir ki, millət xadimləri çəkdikləri zəhmət və məşəqqətin əvə-

zində pislik və xəyanət görüb qisim-qisim bələlərə giriftar olub axırda kor və peşiman kənara çəkiliblər." (49, № 86) Belələrindən biri məşhur müəllim və dramaturq Haşimbəy Vəzirov idi. Ədib yazdı: "Haşimbəyin özünün işarəsindən məlum olur ki, onun nahaq yerə müttəhim olmağına müsəlman qardaşlar səbəb olubdur. Bəzi bədniyyət və sahib büğz və həsəd Haşimbəyin millet yolunda gösterdiyi xidmət və canfəşanlıqdan və camaatın ol cənaba izhar qıldıği ehtiram və məhəbbətdən məyus və mükəddər olub... o biçarəni güdəzə vermək fikrinə düşüblər. Haşimbəy Vəzirov bir neçə şərərət və qərez əhlinin hiylə və iftirası ilə dövlət nəzərində müttəhim olub keçən yanvarın axırında həbs olunmuşdur." (49, № 86)

Millətin yolunda göstərdiyi fədakarlığın əvəzində xəyanətlə qarşılaşması faktına münasibət bildirmək üçün ədib "El üçün ağlayan gözsüz qalar" məsəlini tam əlverişli hesab etmiş, belə bir başlıqla hadisənin mahiyyətini ifadə etmişdir. "Təlimi-xeyir edənlərimizin cəzası" sərlövhəsi uzun illərlə xalq maarifi sahəsində işləyən, lakin zəhməti camaat tərəfindən təqdir edilməyən Haşimbəy Nərimanbəyovun təleyinə münasibəti ifadə olunmuşdur. "Bir para bəyanat", "Qaranlıqda qalanlarımı" və "Yarımçıqlarımız" məqalələrində ədib tərəfindən qoyulmuş məsələləri başa düşməyib, onları yanlış təfsir edənlərin mövqeyinə münasibət ifadə olunur. Ona görə ədib məqalələrin birini "bəyanat" digərini isə "cavab" adlandırıb, mövqeyini ifadə edir.

Firidun bəy Köçərlinin seçdiyi sərlövhələri arasında məqalənin janrına işarə edən ("İrevandan məktub", "İdarəyə məktub", "Hörmətli "Şərqi-Rus" ruznaməsinə bir neçə söz"), satirik ("Çağrılmamış qonaq") səciyyə daşıyan, an-

titeza və təzad şəkilində qurulan ("Həqiqi gözəllik və hərəkətsiz nisfimiz"), sual şəklində qurulan ("Dünyada bəla nədən töreyir?"), mövzunu şərh edənlər də ("Vətən dili" dərslisi haqqında Şirvanskinin rəyi münasibatı") var. Sərlövhə oxucunu qabaqcadan məqalənin məzmunu ilə tanış edən və diqqət cəlb edən mərhələdir. Mətnin əsas hissisi-lə tanışlıq əsasən onun başlanğıcından başlanır.

Firidun bəy Köçərlinin məqalələri arasında bir-birini təkrar edən başlanğıc yoxdur. Ədibin hər məqaləsi yeni ahəngdə başlanır. Ona görə də başlanğıclar tipləri baxımından müxtəlidir. Məqalə başlanğıcları arasında elələri var, onlar sərlövhəni davam edir. Məsələn, "Ana dili" (109) məqaləsi belə başlanır: "Xeyli vaxtdır ki, dil məsəlesi məhəlli-müza-kirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə tərcih verir, kimi Azərbaycan türklərinin şivəyi-lisanını bəyənib, onun tərəfini saxlayır. Bir paraları da İbn-Yafəs kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirler ki, hər yerde o dildə danışılıb yazılsın". (54, 292)

"Məlumat" qəzeti M.Ə.Sabirin ölümü münasibətile dərc olunmuş "Vəfati-şair" sərlövhədən sonra xəbərlə başlanır. "Bu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəberi" oxudum... Bu xəber milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəberi idi". (54, 278)

Göründüyü kimi hər iki məqaləde başlıqla birinci abzas bir-birinin davamı olub, biri digərini tamamlayır.

Bəzən məqalədə sərlövhədən sonra gələn birinci abzas əvvəl dərc olunmuş məqalənin məzmununa işaret ilə baş-

lanır. Məsələn, "Tərəqqi" qəzeti 1909-cu il 26 aprel 88-ci sayından dərc olunmağa başlayan "Məişətimizə dair" in birinci abzasında silsilənin 1908-ci ildə "Irşad" qəzetiində başlığına işaret edirdi, onun yarımcıq qaldığını oxucunun nəzərinə çatdırır. Beləliklə, yazılmış məqalənin iki il əvvəl dərc olılmış problemin davamı olduğunu, onu davam etməye təlabatın yarandığını bildirir.

Yeni yazılmış məqalədə əvvəl yazılmış məqalənin xatırlanması bir də problemin zaman üçün əhəmiyyətinə oxucunun diqqətini cəlb etmək məqsədine xidmət edir. Bu baxımdan "Tərəqqi" qəzetiində dərc olunmuş "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" məqaləsindəki qeyd maraqlıdır. Müəllif əvvəl dərc olunmuş və həmin mövzuda yazılmış məqalədə qoyulmuş problemi sadəcə yada salmırıdı. O, ötən illərdə çap olunmuş yazının məzmunu haqqında yiğicam məlumat verir və yazırıdı: "Necə vaxt bundan müqəddəm "Hərəkətsiz hissəmiz" sərlövhəsi ilə "Tərəqqi"də yazdığınız bir məqalədə məzkar hissənin aləmi-islamda ünas əhlindən ibarət olduğunu şərh və bəyan etmişdik. Məqalənin axırında bu mətləbə daha da bəst verməyi vəd etmişdikse də, vaxtında vədəyə əməl edə bilmədik. Möhtərəm oxucularımız əfv buyursunlar". (54, 221)

Belə bir kommentariyadan sonra ədib məsələnin təhlili-ne keçir onun mahiyyətini və özünün münasibətini açıqlayaraq yazırıdı: "Necə ki, fəlic azarına mübtəla olan bir bədənin məriz və illəti hissəsi salamat olan hissəsinə kömək evezinə ağırlıq və əziyyət yetirir, habelə aləmi-islamda da müsəlmanların bir nisfi ki, ibarət ola ixtiyarsız, elm və təriyəsiz biçarə arvadlardan, nisfi-digərinə böyük həml olub, onların tərəqqi etməyinə...mane olur. Həm eqlən və həm

şərən arvadlar kişilərin bir şaqqası və dilimi olmayı mühəqqeqəqdır." (54, 221)

Bu abzasda, göründüyü kimi, Firdun bəy Köçərlinin qadın həyatı, hüququ və məişəti üzərində apardığı müşahidələrin əsas nəticəsi ifadə olunmuşdur. O, bütün məqalə boyu bunu konkretləşdirməye, isbat etməyə çalışır.

Firdun bəy Köçərli məqalələrinin bir qismi müxtəlif yazıçıların əsərlərindən gətirilən sitatlarla başlanır. Ədibin çox sevdiyi belə başlanğıc forması "Məişətimizə dair" silsilesində, "Qaranlıqda qalanlarımız", "Dünyada bəla nədən törəyir?", "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz", "Qarabağda Cavanşir mahalının əhvalı və övzasına dair", "Almanlarda təlim və tərbiyə" məqalələrində bariz şəkildə gözə çarpır.

Son dərəcə uğurla seçilmiş ədəbi əsərlərdən gətirilən misallar bir qayda olaraq ədibin müzakirəyə qoyduğu sosial problemlərlə birbaşa həmahəng olur və məqalənin ideya məzmunu ilə birbaşa səsleşir. Misala istinad edib, əsl məsələnin şərhinə keçən ədib bununla metləbin oxucu üçün başa düşülməsini asanlaşdırmaqla yanaşı eyni zamanda onun bədii təsir qüvvəsini, emosional gücünü artırır. Məsələn, "Qaranlıqda qalanlarımız" məqaləsi XX əsrin bütün mədəni və dini təsisatlarından mərhum edilmiş, zülmətdə yaşayan kəndli kütləsinə hakim dairələrin və ziyalıların biganə münasibətinə, özlərini onlardan üstün tutmalarının tənqidinə həsr olunmuşdur. Azərbaycan sosial həyatında özünü qabarıq surətdə nəzərə çarpdıran bu məsələ ilə, İ.A.Krilonun rus aristokratiyasının əhalinin aşağı təbəqəsinə mənfi münasibətinin tənqidinə həsr olunmuş "Ağacın yarpaqları və kökləri" təmsilinin ideyası arasında eyniyyət göründüyünə görə, məqaləni, onun məzmununu na-

ğıl etmək və bu iki fakt arasında əlaqə yaratmaqla başlayır. O, belə bir nəticəyə gəlir ki, rus aristokratiyasını təmsil edən və gözəlliylə fəxr edən yarpaqlar "yerin altında qaranlıqda dolanıb" onlara "dirilik" verən köklərin əhəmiyyətini başa düşmədikləri kimi Azərbaycanın yuxarı və ziyalı təbəqələri də kəndlilərin "mayeyi-həyat", "səbəbi-eyşüzində-kanlıq" olduğunu nəinki qiymətləndirmirlər, əksinə, onlara "qara rəiyət" adı qoyub, onlarla "ülfət və mülaqat etməyi kəsri-şanü şərafət" hesab edirlər.

İ.A.Krilon təmsili ilə Azərbaycan həyatında qabarıq sərtdə müşahidə olunan vəziyyət arasında aparılan paralel müqayisə Firdun bəy Köçərli əserinin tənqid hədəfinə qarşı çəvrilmiş zərbəsini ikiqat artırmış, yüksək emosionallığa malik bir əsərin yaranmasına səbəb olmuşdur.

"Dünyada bəla nədən törəyir?" məqaləsinin əsas tənqid hədəfi müsəlmanların qorxaqlığı və cürətsizliyi, bunun nəticəsində vətənlərində özlərini qərib sayıb, onu yadəllilərin tapdağına vermələridir. "İngilis, firəng, alman və yəhudü və qeyriləri haraya getsələr... oranı özlərinə mütəəlliq yer hesab ediblər." Ədib bunun səbəblərini araşdırır. Xaricilərin yad yerlərde "heç bir şeydən" və "heç bir kəsdən xof" etməmələrinin səbəbini onların "elm və biliklər"ə yiylənmələri, ev, ailə, məktəb tərbiyelərinin düzgün qurulması ilə izah edir. Lakin bu vacib məsələlər müsəlman mühitində düzgün qurulmamışdır. "Bu elmsizlikdən və avamlıqdan müsəlmanların ürəyinə qorxu bərk sırişt edibdir. Cəhl və nadanlıq onları cürətsiz, hünərsiz və bir növ üftadə, xar və zəlil edibdir." (54, 215)

Yazıcı müsəlmanların bütün bəla və bədbəxtliklərinin səbəbinin bilməməkdən törənən qorxu hissində doğduğu-

nu göstərmək üçün Lev Tolstoyun "Dünyada bəla nədən törəyir?" hekayəsini misal gətirir. Bəlanın törənməsini müxtəlif amillərlə izah edən yazıçı, başqa heyvanlardan fərqli olaraq maralın halını qorxu ilə izah edir. "Səs və şıqqılıtı"ni əmələ gətirən səbəbi bilmədiyinə görə "əbəs yere canını fota" verən maralın vəziyyəti ilə müsəlmanların arasında bir bənzəyiş görən Firidun bəy Köçərli yazırıdı: "Həmçinin hərgah bizim müsəlmanlar qorxub vahimə etdikləri şeylərin əsil və künhünü bilsələr, bilaşübə onlardan qorxmazlar və bu qədər bəlalara və fəlakətlərə düşar olmazlar." (54, 215)

Firidun bəy Köçərli "Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" məqaləsini "Molla Nəsrəddin" jurnalının 14-cü nömrəsində çəkilmiş şəklin təhlililə başlayır. Qeyri-bərabər şəkil-də inkişaf edən insan əzalarının əmələ gətirdiyi eybəcərlilik-lə cəmiyyətdə kişilərin fəal, qadınların passiv mövqeyini qarşılaşdırıran yazıçı mövcud cəmiyyətin də karikaturalarda təsvir edilən insanlar kimi ikrah doğurduğunu bəyan edir. Belə bir paralel müşayisə aparmaqla cəmiyyətin sağlam əsaslar üzərində qurulmasını təmin etmək üçün kişilərin və qadınların hüquq bərabərliyinin təmin olunması ideyasını irəli sürür.

Azərbaycanlıların müasir dünyadan inkişafından kənardan qalmasının təsviri və tənqidinə həsr olunmuş "Məişətimizə dair" silsiləsi Xacə Hafızın "Karvan rəfto to dər xabo biyaban dər piş, key rəvi, rəh ze ke porsi, çə koni, çun başı?" beytileyə başlayır. Ədib "milli ehtiyacları"nın "birisini də rəf" etməmiş xalqla karvandan üzülüb qalmış nabələd yolçunun vəziyyəti arasında eyniyyət görür və yazır: "Bəhərtəqdir zəmani-hazırda bu beytin məali bizim hal və şanımıza və övzayı-əhvalımıza ən münasib, ən müvafiq gəlir." (54, 187)

Göründüyü kimi, Firidun bəy Köçərli publisistik məqalələrinin başlanğıcı orjinaldır. Məqaləni başlıq üçün hər dəfə yeni forma seçən müəllif oxucuda maraq oyadır, onu dərhal haqqında danışılan məsələlərin aləmine daxil edir.

Başlanğıcdan sonra müəllif fikrinin inkişafına kömək edən digər bir mərhələ-mətnin məntiqi hissələrə bölünməsi gəlir. Məqalənin hissələrə bölünməsi mexaniki bir bölgü kimi başa düşülməməlidir. Bu publisist yaradıcılıqda mühüm əhəmiyyət kəsb edən məsələdir. Məqalə hissələrə bölünməlidir ki, müəllif fikrinin açıqlanmasına və oxuculara asanlıqla çatmasına kömək etsin.

Belə hallarda müəllifin qarşısında çətin vəzifə durur. Belə ki, o həm məqaləni problemlər üzrə konkret hissələrə bölməli, həm də hissələr arasında əlaqə yaratmalıdır. Firidun bəy Köçərli silsiləli məqalələrində bu vəzifələri müvəffeqiyyətlə yerinə yetirir. Bu baxımdan ədibin 1908-ci ilin 19 dekabrından "Tərəqqi" qəzetində dərc olunmağa başlayan "Məişətimizə dair" silsiləsi təhlil üçün maraqlı fakt verir. Silsilə qəzeti 1908-ci il dekabr (15 XII, 19 XII, 28 XII), 1909-cu il fevral-mart nömrələrində (3. II, 5. II, 19. III) dərc olunmuşdur. Silsilənin birinci məqaləsində müsəlmanların geriliyindən və bundan qurtarmaq üçün göstərilən təşəbbüslerin nəticəsiz qalmasından söhbət açan müəllif onun ikinci həlqəsində tərəqqiye mane olan amillər sırasında cəhalet və nadanlığı birinci cərgəyə çəkir və onun yaranma səbəblərinə silsilənin xüsusi məqalələrini həsr edir. Onlardan biri məktəbin həyatla əlaqəsinin zəifliyinə və məktəbin xalqın ehtiyacını təmin edə bilməməsinə, digərini maddi vəziyyətin ağırlığı və şəraitin yoxluğu üzündən müəllimlərin kəndi tərk edib, əhalini sahibsiz qoymalarına, o birisində müəllim

hazırlığının və təlimatının yarıtmazlığına həsr olunmuşdur.

Bir ümumi başlıq altında eyni problemin müxtəlif qütbərini ədib ustalıqla bir-birinə bağlayır və silsilənin vahid kompozisiyasının yaranmasını təmin edir.

Məsələn, haqqında söz gedən silsilədə xalqın geride qalmasından söhbət açan ədib məqaləni "Bəs nə eləmək, nə çarə qılmaq?" suali ilə bitirir və oradaca əlavə edirdi: "Bu suala gələcək məqaləmizdə cavab verərik".

Silsilənin ikinci məqaləsi birincidə qoyulan suala cavabın axtarışı ilə başlanır. Ədib verdiyi vədə əməl edərək mətləbi belə başlayırırdı: "İrəlik məqalənin axırında qoymuş suala cavab verib bunu demək istəyirik ki, biz müsəlmanlar ki, yenice qəfletdən ayılmağa, tərpənib hərəkət etməyə meyl və rəğbət göstəririk..." (54, 190)

Cəhalət və nadanlığın xalq həyatında doğurduğu çətinliklər haqqında məlumat verən ədib növbəti məqalədə onun müalicə yolları haqqında danışmağı planlaşdırır. Oxucunu onun mütaliəsinə hazırlamaq məqsədile məqaləni belə bitirir: "Aya, kimlər və nə vəsilələr ilə millətimizin bu naxoşluğuna gərək müalicə eləsinlər və onları cəhalət qarənliğindən elm və mərifət işığına çıxartsınlar? Bu xüsusda gələcək məqaləmizdə danışarıq". (54, 192)

Konkret problemlərə həsr olunan məqalələrdə silsilə məqalələrə məxsus bu xüsusiyyət abzasalar vasitəsilə təmin olunur.

"Dinmə, ver" məqaləsi yerli çar hakim dairələrinin rüşvətxorluğunun tənqidinə, qanundan kənar əməllerinin təsvirinə həsr olunmuşdur. Yazıçı onların xalqdan qopardıqları pulları ironik şəkildə "dinmə, ver" adlandırır. Ədib bunun mahiyyətini açmaq üçün məqalənin birinci abzasında ümu-

mi vergi qanunundan bəhs edir və onun yerinə yetirilməsi ni bütün vətəndaşlar üçün zəruri sayır. Çünkü bu "ümumi-məməkətin səlah və müsəlman millətlərinin asayış və fəlahına" xidmət edir. (50, № 47)

İkinci abzasda verginin "qanun və qayda"dan xaric bir növündən bəhs edir. "Və xilafi əql və vicdan və ədalət olundan adama ziyadə ağır gəlir... bütün dolanacağı zəhər alud olur. Bu vergi cəbrən və zorən icra olduğu üçün müstəhəqqinə yetişməyir, birisi zəhmət çəkib qazanır, yığır, qeyri birisi heç bir iş görməyib... onun zəhmətinin səməri ilə nəfbərdar olur..." (50, № 47)

Bu vergi quldurların bıçaq boğaza dirəyib "dinmə, ver" vergisi qəbilindəndir." (50, № 47) Bu abzasla yazıçı əsl mətləbə keçmək üçün vəsile yaradır. Növbəti abzaslar "dinmə, ver"in mahiyyətini illüstrativləşdirən epizodlardan ibarətdir.

Bunlardan birində Bakıda qumarbazların varlı adamlar dan ölüm hədəsilə pul almalarından bəhs olunur. Növbəti abzaslarda məmurların Qazaxın Salaklı və Şixli kəndlərinin əhalisinin başına gətirdikləri fəlakətlərdən danışılır. Knyaz Qalitsinin əmrilə Qarayazı meşəsinin ixtiyarı camatdan alınıb, qaravulçulara-uryadniklərə və strajniklərə verilmişdir. "Bunlar kefləri istədiyi taksını təyin edib hər kəsin səcri (qaramal) hesabınca ilde neçə dəfə mal sahiblərindən pul alırlar. Bu şərtlə ki, verilən pulun əvəzində qəbz tələb olunmasın..." (50, № 47)

Müxtəlif həyat səhnələrindən tərtib olunmuş epizodlar dan ibarət abzaslar ümumiləşib xalqın ağır məişətinin dəhşətli mənzərəsini yaradır. Bu xüsusiyyət Firidun bəy Köçərlinin bütün məqalələri üçün səciyyəvidir.

Firidun bəy Köçərli məqalələrinin kompoziyasında əsas elementlərdən biri də sonluqdur. Ədib aparılan müşahidələrin təhlilinin gedişindən asılı olaraq məqalələrini müxtəlif şəkildə qurtarır.

Məqalələrin bir qrupunda müəllif apardığı təhlillərdən konkret nəticəyə gelir və bununla da fikirlərini yekunlaşdırır. Məsələn, "Qarabağda Cavanşir mahalinin əhvalı və övzasına dair" məqaləsini aforistik şəkildə belə tamam edir. "Cavanşir bəlkə keçmişdə həqiqətən cavan şir imiş, indi o "cavan şir" yox, "qoca şir" olubdur..." (54, 108)

Bir sıra hallarda Firidun bəy Köçərli məqalələrini xüsusi təkliflər və tövsiyələrlə bitirir. Belə məqalələrin son cümləsi bir qayda olaraq "Ümidvaram" sözü ilə başlanır. Məsələn, "Qaranlıqda qalanlarımız" məqaləsi belə qurtarır: "Ümidvaram ki, bundan sonra qaranlıqda qalanlarımız üçün dəxi işiq, nicat və səadət yolu açıla və bəlkə bundan sonra ikmali-təhsil edənlərimizin qəlbinə dəxi bir həqiqi məhəbbət düşə ki, qaranlıqda qalanlarımızın nicat və səadəti yolunda can-dildən sərfi-hümmət edələr." (54, 111-112)

"El üçün ağlayan gözsüz qalar" məqaləsi belə yekunlaşdırı: "Gəlin səy edək atalarımızdan eşitdiyimiz "el üçün ağlayan gözsüz qalar" zərbül məsəlinin məzmunu içimizdən götürülsün və onun əvəzində ittihad və ittifaqımıza dair "el ilə gələn qada-bəla toy-bayramdır", "palaza bürün, el ilə sürün" məsəlləri istemal və çare olsun." (49, № 86)

Məqalələrin bəzisi proqnozla bitir. "Zaqafqaziya seminariyası" məqaləsində seminariyanın Qoridən köçürülməsi məsələsini müzakirəyə qoyan müəllif onun Tiflisə köçürülməsini təklif edir və verəcəyi nəticələri haqqında belə bir

proqnoz verirdi: "Tiflisdə hər millət toplanır. Nə gürcülerin, nə ermənilərin və rusların və nə də müsəlmanların seminariyasının Tiflisə köçməyinə bir sözü ola bilməz. Və bu halda müsəlman şöbəsinin ayrılmağına xəzinədən artıq pul buraxılması dəxi lazımlı gəlməz. Bu barədə üç-dörd sənə bundan müqəddəm gene söz açmışdıq. Amma axırı bir yere münçər olmadı." (50, № 78)

"Əql eqləndə ötkün olar" məqaləsində Tiflisdə çıxarılan erməni-müsəlman sülh yığıncağına daha geniş ziyalı və bəy-xan kütəsinin cəlb olunmasının faydasından söhbət açan müəllif yazırı: "Hər halda əql eqləndə ötkün olar. Ümumi məsələlərdə mübadilə əfkər olunmasa, iş lazımcı təhqiq və tədqiq olunmaz. Anladığımıza görə gene də gec deyil. Vaxt bilmerə itməyibdir. Bu işdə əhli-xeyrə və sahib tədbirimizə möhtərəm vəkillərimiz gərək gəlib bacarıqları himmet və müavinəti göstərsinlər." (49, № 62)

Firidun bəy Köçərli məqalələrinin kompozisiya xüsusiyyətlərindən danışarkən bir xüsusiyyətə də diqqət yetirmək lazımdır. Bu da məqalələrdə yeri düşdükçə ədibin miniatürvari hekayələrdən istifadə etməsindən ibarətdir. Müəllifin şəxsi müşahidələri, şahid olduğu hadisələr, oxuduğu kitablardan əzx etdiyi əhvalatlar əsasında düzəlmüş bu "hekayələr" publisist məqalələrin mövzusu və ideyası ilə səsləndiyi kimi onun ekspressiv təsir qüvvəsini xeyli artırır.

Bu cür hekayələrdən "İranın oyanması", "Taybuynuz öküz", "Dünyada bəla nədən töreyir?", "Qaranlıqda qalanlarımız", "Həqiqi gözəllik və hərekətsiz nisfimiz", "Öcəlsiz ölenlərimiz" və sairə məqalələrdə istifadə edilmişdir.

"Öcəlsiz ölenlərimiz" ədibin kendli məişətinin təsvirinə həsr olunmuş məqalələrindəndir. Bu mövzuda yazılmış di-

gər məqalələrində olduğu kimi o, burada da əhalinin hə-kimsizlik və dərmansızlıq ucbatından fot olmasından söh-bət açır. Fikirlərini konkret şəkildə isbata yetirmək üçün həmkəndlisi İbrahim kişisinin oğlunun faciesini nağıl edir. Yazıçının kəndə kəldiyini eşidən İbrahim kişi yanına gəlib ondan xəstə oğlunun dərdinə əlac etməsini xahiş edir.

Ədib İbrahim kişi ilə görüşü belə təsvir edir: "Məni görən kimi hövlnak özünü üstüme salıb dedi:

-Ay başına dönüm, oğlum ölüür. İki gündür döşənibdir. Amandır ona bir əlac elə.

Kişinin bu iztirabı və pərişan halı məni çox təşvişə saldı və bilmədim ki, ona nə növ təsəlli verəm.

Dedim:- A kişi, mən həkim deyiləm ki, sənin oğluna müalicə edəm. Genə gör ətrafda oğlunun naxoşluğundan başı çıxan adam varsa, onu getir."

Bundan sonra İbrahim oğlunun on gün naxoş olub titrə-məsindən, Kərbəlayı İsmayılin "qara hiləni narın döydürüb bala qatdırıb ona verməsindən və atəşin qələbə edib yan-dırmasından" danışır.

İbrahim səhbətini belə yekunlaşdırır: "...Aşkar alışib yanır və deyir ki, Tərtər çayının hamı suyunu gerek mənim qarnıma tökəsiniz. İndi, a başına dönüm, nə qədər su ve-ririk, genə yandım - deyib fəryad edir." (49, № 108)

Göründüyü kimi, bu bitkin bir hekayədir. Ədib publisist mətnə bunu daxil etməklə hər cür qayğıdan məhrum Azərbaycan kəndlisinin faciesini göstərə bilmışdır.

Yaxud, "İranın oyanması" məqaləsində ədib köhnə tanışının dili ilə ölkənin veziyəti haqqında təsəvvür yaratmaq üçün Ərəbistan yarımadasında yorulmuş dəvelərin karvan-dan ayrılması və qaranlıq düşəndən sonra vəhşilərin onu

parçalaması haqqında hekayəni məqalənin mətninə daxil edir. Yazıçı yorulmuş dəvenin veziyəti ilə müasir İranın si-yasi böhranı arasında müqayisə aparır. Firidun bəy Köçər-li belə bir qənaətə, gəlir ki, karvandan ayrılmış dəvə vəhşə heyvanlarının təcavüzüne məruz qaldığı kimi İran da Avropa kapitalistləri tərefindən parçalanmağa məhkumdur.

Firidun bəy Köçərli azərbaycanlıların öz vətənlərində hüquqsuz yaşamlarını Bakı-Sabunçu qatarında bir yerli ilə ingilis arasında baş verən ixtilafı təsvir edən epizod va-sitesilə ifade etmişdir.

Bütün bu deyilənlər Firidun bəy Köçərlinin fikirlərinin oxuculara çatmasını asanlaşdırmaq üçün onların quruluşu üzərində xüsusi işlədiyini və bundan ötrü rəngarəng üsul-lar tapdığını və bacarıqla yerli-yerində istifadə edə bildiyini göstərir.

Firidun bəy Köçərli, ümumiyyətlə, yaradıcılığında, o cümlədən publisistikasında üslub məsələlərinə xüsusi əhə-miyyət verirdi. Ədib haqlı olaraq belə hesab edirdi ki, sə-nətkar şəxsiyyəti hər şeydən əvvəl onun üslubunda ifadə olunur. Çünkü alimin, yazıçının, publisistin şəxsiyyəti, psi-xoloji tərzi və tempiramenti qabarlıq surətdə əvvəl onun üs-lubunda təzahür edir.

Üslubun dolaşıqlığı, anlaşılmazlığı ideyanın, fikirlərin qeyri-müəyyənliyinin əlamətidir. Ədib yazdı: "Bizim yeqi-nimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır." (54, 294)

O, dildə ibarəpərdəzlərin, fikri qəliz ifadələrde ifadə et-məyin əleyhinə idi. Publisist alim fikirlərini müəmmalı şəkil-də ifadə edib qəliz üslub yaradanların fəaliyyətini məqbul saymırıdı: "İbarəpərdəzliq fikrin boşluğununa və bir dərəcədə yoxluğuna dəlalət eləyir, doğru və səlamət fikrli adamların

kələmi həmişə aydın, açıq və düzgün olur. Ancaq sərsərlərin və müxtəlliş-şüur kəslərin sözləri başsız və binasız olur ki, onları anlamaq qeyri-mümkündür". (54, 294-295)

Firidun bəy Köçərlinin fikrincə A.Bakıxanov, M.F.Axundzadə, Q.Zakir, S.Ə.Şirvani və başqaları aydın ədəbi mövqeyə və məsləkə malik olduqlarına görə dəyərli əsərlər yaratmışlar. "Abbasqulu ağa Bakıxanovun "Nəsihətnaməsi", Mirzə Fətəli Axundzadənin komediyaları, Qasımbəy Zakinin məktubatı, Hacı Heybətbəy Fədanın "Məkkə səfərnaməsi", Hacı Seyid Əzimin mövzun əşar və kələmi, Həsənbəy Məlikzadənin ülum və fünnünə dair yazdığı kitablar və siyasi məqalələr - cümləsi açıq və aydın dildə yazılmış əsərlərdir." (54, 293)

Firidun bəy Köçərli üslub məsələlərinə son dərəcə tələbkar münasibət bəsləyirdi. O, Yusif Vəzir Çəmənzəminliyə göndərdiyi 12 fevral 1914 -cü il tarixli məktubunda yazılırdı: "Keçmişdə də sizə yazmışdım ki, sizin diliniz açıq və sadədir. Amma onda azacıq bir rəkakət görünür. Onu islah etmək lazımdır. İndi demək olar ki, o rəkakət görünmür, vəlİ bəzi məqamlarda osmanlı türklerinin şiveyi-lisanı müşahidə olunur. Bu hala səbəb yəqin ki, osmanlı türklerinin istilahında yazılın kitabların və hətta ruznamələrin mütaliəsidir. Və bir də mənayı ifadə etmək üçün lazım olan istilah və sözlərin kamyabılığıdır." (53)

Buradan irəli gələrək Firidun bəy Köçərli XX əsrin əvvələrində çox sayılı publisistlər arasında özünün orjinal üslubunu yaratmışdı. O, bir sıra özünəməxsus keyfiyyətləri ilə seçilirdi.

Firidun bəy Köçərli XX əsrin əvvəlinin gərgin ideya mübarizələrində aydın mövqeyi olan publisist idi. O, məqalə-

lərini sakit kabinetlərdə düşünüb yazmamışdı. Ədibin ayrı-ayrı məqalələrdə verdiyi məlumatdan aydın görünür ki, o vaxtaşrı Qafqazın azerbaycanlılar yaşayan bölgelərində olmuş, müşahidələr aparmış, gördüyü fərehşiz həyat sehnələri, hüdudsuz istismarı, cəhalət və nadanlıq kirdabında zay olan insan ömürləri təsvir etmişdir. O, publisist yazılıçı istedadını qarşılaşduğu eybəcər hadisələrə, onları doğuran səbəblərə və həyata keçirən burjua-kapitalist cəmiyyətinin dayaqlarına qarşı mübarizəyə həsr etmişdir. Bütün bunlara qarşı mübarizə aparmaq ehtirası Firidun bəy Köçərli publisistikasının ruhuna hopmuşdu. Ədib ona kəskin polemik pafos aşılamışdı. Yazıçı ilk qələm təcrübələrində başlayaraq müxtəlif janrlarda yazdığı məqalələrdə qanunsuz "xilafi-zakon" hərəkətləri ilə xalqa zülm edən məmurları, rəiyyəti cəhalət və nadanlıq zülmətində saxlayan və bununla da onların üzərində hökmranlıqlarını genişləndirən mülkədar, bəy, xan sinfini, şəriət qanunlarını şəxsi mənfeətləri xatirinə təhrif edən ruhaniləri, "qara rəiyyət"ə ikrəhla baxan ziyanları təqnid etmişdir. O, bunlara qarşı kəskin ifadələr işlətməkdən, onları rişxənd və istehzaya hədəf etməkdən çəkinməmişdir. Firidun bəy Köçərli publisistikası tendensiyalı səciyyəyə malikdir.

Ədib təsvir etdiyi hadisə və insanlara münasibətini gizlətmir, fikrini açıq surətdə bildirir. Məsələn, "Məişətimizə dair" silsiləsinə daxil olan məqalələrin birində ədib bir bəylə səhbətini misal gətirir. Yazıçının "rəiyyət uşaqlarının təlimi üçün bir məktəb" açmaq baredə təklifini bəy narazılıqla qarşılıyor. O, təbəəliyində olan əhalinin savadlanması özünə fəlakət hesab edir, "Mən əlan öz mülkümün içinde bir balaca padşaham" deyib bunun yol verilməz olduğunu

bildirir. Firdun bəy Köçərli onun düşüncə tərzində bir müstəbillik, nadanlıq, gerilik əlaməti görür və yazılırdı: "Əlbəttə, sərkərin bu batıl etiqadda olmağı onun öz avamlığını dəxi göstərir." (54, 169). Firdun bəy Köçərli "Qaranlıqda qalanlarımız" məqaləsində "universitetin axırıncı kursunda elm təhsil edən dövlətmənd bir ağazadə" ilə söhbətini misal gətirir. Ədibin "universiteti qurtarandan sonra niyyətiniz harada qulluq etməkdir" sualına o, "harada pulu çox versələr, orada" cavabını verir. Tələbə ağazadənin cavabı, "əlan Bakı milyonçularının birisində xidmət" etməsi müəllifdə qəzəb doğurur. Çünkü o, şəxsi rahatlığını millətin mənafeyindən üstün tutur. Firdun bəy Köçərli qəzəblə yazılırdı: "Qızılıgümüşün qüvvəyi-cazibəsi müqabilində heç bir əfkari-alıyəmiz tab getirə bilmir. Təəccüb budur ki, hansı bir ziyali və mədeniyətli müsəlman qardaşı dindirirsən ahi-cigərsuz ilə deyir: "Millət əldən getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irəlilədi"... bu qisim laf-kəzafdan dəm vurub boşboğazlıq edirlər." (54, 111)

"Şuşa faciəsinə dair" məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri təxribatdan söhbət açan Firdun bəy Köçərli qəzəb hissərini ifadə edərək yazılırdı: "Ermənilərin ruhani rəisi cənab Aşot sülh və əmniyyətə qulluq etməyi öz vəzifəsindən xaric bir əməl hesab edib, səy və təlaşını ancaq ona sərf eləyir ki, müsəlmanları haqq-nahaqq müttəhim edib, hətta yeri düşəndə onları fəlakətə versin. O, cənabın böyük təkid ilə Qalaşcanovu Qarabağa dəvət etməkdən görünür ki, ümdə məramı bu imiş ki, yaranal ilə bahəm yüz illik halal qonşuları, biçarə müsəlmanları top ağızına bağladıb qırdırınsın, mal və dövlətlərini tarac edib, mənzillərinə və məskənlərinə od vurdursun." (49, № 179)

Yaxud, Şuşa faciəsinin baş verməsini - "bica yerə qanların tökülməsini", gözəl şəhərin yanılı tələf olmasını "xanzadələr, bəyzadələr və əhli-kamal sayılırlar"ın "şəhəri və onun camaatını bisahib qoyub oradan çıxmaları" və "fitne və fəsadı yatırıdır" maq üçün tədbir görməmələri ilə izah edən Firdun bəy Köçərli bütün bunları xalqın üzərinə ya-xılmış ləkə hesab edərək yazır: "İndi odur ki, biz deyirik, gözəl cavanların qanı bizim üstümüzə tökülüb, insafımızı həmişəlik ləkələndirdi. İnidən sonra vay bizim halımıza! Hər birimiz fəryad edib deməliyik: "Ya leyteni kənt türəba...." (49, № 179)

Hadisələrə münasibet bildirmək ehtiyacından doğan emosionallıq Firdun bəy Köçərli publisistikasında obrazlığın qüvvətlənməsinə səbəb olur. Bu isə onun məqalələrinə bədiilik, gözəllik, təsvirlik, parlaqlıq verir. Yaziçinin istifadə etdiyi obrazlar arasında təşbeh xüsusi yer tutur.

Firdun bəy Köçərli təşbehləri özünün ifadəliyi ilə diqqəti cəlb edir. O, bunları ele ustalıqla seçilir və yerində işlədir. Oxucu təsvir olunan sureti və hadisəni asanlıqla təsəvvür edə bilir, onu sanki görür. Məsələn, ədib yatmış müsəlman cəmiyyətinin vəziyyətini dəqiq təsvirini vermək üçün onu "köhnə dəyirmanın çürümüş çarxi"nın "ağır və ahəstə və bir qayda üzrə dolanmasına" bənzədir. Bununla diri ikən ölüyə, ölü ikən diriyə oxşayan cəmiyyətin vəziyyəti haqqında aydın təsəvvür yarada bilir. "Dünyada bəla nədən töre-yir?" məqaləsində müxtəlif işlərdə ittihəm edilib "naçalnik dəftərxanasına" çağrılan "qara rəiyyət" camaatının "zar və zəbun" halını "ziyanlıq mal'a, "məhkəmələrin səhnində, si-listçilərin qapısında, pristavların həyətində" (54, 216), dö-şənən müsəlmanları qoyun sürüsünə, ana dilini bəyənmə-

yib Osmanlı dilini təqlid edən yazıçıları "meymuna" oxşadır. (54, 294)

Firidun bəy Köçərli bəzən mifoloji obrazlardan istifadə etməklə təşbeh yaradırdı. Məsələn, "Molla Nəsrəddin" jurnalının birinci sayının üz qabığında təsvir edilmiş "cəhalət yuxusunda yatanlar"ın (54,118) səltənətini yuxu allahı Morfeyin ağuşu ilə müqayisə edirdi.

Firidun bəy Köçərli geniş erudisiyaya malik alim, publisist idi. Ədibin müxtəlif elm sahələrinə dair zəngin biliyi publisistik üslubunun ifadə tərzində, emosional təsir qüvvəsinin artmasında əhəmiyyətli rol oynamışdır. O, publisist məqalələrində bədii və elmi əsərlərə tez-tez müraciət etmək, onlardan sitatlar gətirmək, məzmununu danışmaqla qarşısına qoyduğu problemin həllinə nail olmuşdur. Bu məqsədlə o, Aristoteldən, Firdovsidən, Sədiddən, Hafizzdən, Mollayı-Rumidən, Puşkindən, Krilovdan, Turgenevdən, Nekrasovdan, Tolstoydan, M.F.Axundzadədən, Q.Zakiridən, S. Ə. Şirvanidən, Z. Marağayidən, Ə. Ağayevdən, Ü. Hacıbəyovdan, "Novoye vremya" və "Irşad" qəzetlərindən, "Molla Nəsrəddin" jurnalından, rəsmi sənədlərdən bir sıra sitatlar gətirmiş, onlara müxtəlif tərzdə istinad etmişdir. Müəllifin çox mənbələrdən gətirdiyi sitatlar, iqtibaslar kəmiyyət etibarı ilə çox olduğu kimi, onlardan müxtəlif məqsədlər üçün istifadənin məqsədləri də rəngarəngdir.

Ədibin məqalələri arasında elə nümunələr var onların kompozisiyası sitatlar üzərində qurulur. Yaziçi bu və ya başqa əsərin məzmununa istinad etməklə, yaxud sitatlar getirməklə fikirlərini açıqlayır. Məsələn, "Qaranlıqda qalanlarımız", İ. A. Krilovun "Ağacın yarpaqları və kökləri" təməsilinin, "Qarabağda Cavanşir mahalının əhval və övzasına

dair" məqaləsində Q.Zakirin "Bərdə xəbərləri" seri, "Dünyada bəla nədən töreyir?", Lev Tolstoyun eyni adlı hekayəsi, "Həyata dəvət" üləmə vəzləri Petrov adlı bir alimin Tolstoy haqqında inşası üzərində qurulmuşdur. Məsələn, Cavanşir mahalının keçmiş qüdret və ehtişamını göstərib müasir miskin halının səbəblərini aydınlaşdırmaq üçün yazıçı Q. Zakirin "Bərdə xəbərləri" şerinə müraciət edir. Əsərin ayrı-ayrı bəndlərini misal gətirməklə mahalın möhtəşəm tarixini canlandırır. Mahalın "sabiqdə olan rövnəq və abadlığından bir nişanə-əlamət" görmək məqsədilə ora səyahət edən Zakirin qarşılaşduğu ürək bulandıran mənzərələrin təsviri, M.F.Axundzadəye məktubu və özünün şəxsi müşahide və təəssüratları əsasında bəyan edir. Beləliklə, Qarabağda Cavanşir mahalının əhval və övzasının təsviri bədii əsərlərdən gətirilmiş çoxlu sitatlarla müşayət olunur.

Müsəlman üləmalarının əhalini tərk-i-dünyalığa çağırışları ilə Lev Tolstoyun "məzərrət və şərarətə müqavimət etməməlidir" təbliğatı arasında six bir yaxınlıq gören ədib bu zərərli təlimin mahiyyətini xalqa göstərmək üçün Petrov adlı bir "rus ədibinin" məqaləsindən istifadə edir. O, Petrovdan münasib sitatlar gətirməklə hər iki təlimin ziyanını açıb göstərir, onun nəticələrinə əsasən "həyatı sevmək və onun qədrini bilmək" qənaətini irəli sürür.

Maarifin həyatla əlaqəsinin zəifliyini, onun xalqın ehtiyyaclarını ödəmədiyini, köhnəldiyini göstərmək üçün Seyid Əzimə, abir, həyanın qadın ləyaqətinin əsas atributu olduğunu təsdiq etməkdən ötrü Aristotelə istinad etmişdir. O, Şərqdə qadına mənfi münasibətin köklərini açmaq üçün Firdovsinin "Şahnamə", Mollayı-Ruminin "Məsnəvi"sinə, Ə. Ağayevin əsərlərinə müraciət edir.

Firidun bəy Köçərli məqalələrinin oxucular tərəfindən qarınılmasını asanlaşdırmaq üçün bir sıra üslub vasitələrindən istifadə edirdi. Bunlardan biri ritorik sual idi. Məlum olduğu kimi, ritorik sual cavab tələb etmir. O, ancaq oxucunun diqqətini təsvir edilən hadisənin müəyyən vəziyyətinə və istiqamətinə cəlb edir. "Qaranlıqda qalanlarımız" məqaləsində yarpaqlar öz gözəlliklərini nümayiş etdirmək üçün ritorik suallardan istifadə edirlər: "Məgər bu səhrəni ziynətləndirən və ağacın özüne hüsн və lətəfət verən biz yarpaqlar deyilik? Əger biz olmasaq, ağac nəyə bənzər və özümüzü tərif etməkdə məgər bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüşü ilə günün istisindən saxlayan və onlara rahatlıq bəxş edən?" (54, 109)

Firidun bəy Köçərlinin ritorik suallarının spesifik bir xüsusiyyəti də var: O, sual verir. Lakin sualların cavabı da suallar vasitəsilə verilir. Beləliklə, iki qat ritorik suallar məqalənin təsir qüvvəsini qeyri-adi dərəcədə artırır. Məsələn, "Vətən məhəbbəti" məqaləsində rus şairlərindən birinin rus xalqının vətənə soyuq münasibətinin zəifliyi haqqında fikri ni misal gətirib sual verirdi: "Rusiya kimi böyük, qüvvətli və şövkətli dövlət məhəbbətə layiq olmadığı halda bizim müsəlman məmləkətlərinin haqqında nə söyləmək olar?" (49, № 63)

Sual ritorik olduğuna görə müəllif ona müstəqil şəkildə müsbət və mənfi cavab vermir. O, yeni ritorik suallar verməklə məsələyə aydınlıq gətirir. "Aya İran və Osmanlı məmləkətlərində də vətənpərvərlik şərtləri icra olunurmu? O dövlətlərdə də, hürriyyət, rahetlik, əminlik, haqşunaslıq, üxüvvət, hakimiyət, ittihad, mənfəət, ədalət, rəsuyətpərvərlik varmı? Və əbnayi-vətənin qəlblerində həqiqi vətən-

pərəstlik hissiləri varmı? Əger varsa, onlar öz əziz vətənlərinə hansı böyük xidmətlər edirlər? Onun bəqası, səadəti, şövkəti və camalı yolunda nə qism hünərlər göstəriblər? Hansı fədakarlığı və cannisarlığı meydana qoyublar?" (49, № 74)

Firidun bəy Köçərli publisistikasında tehkiyənin əsas formalarından biri kimi sual-cavabdan da istifadə olunur. Belə hallarda zəruri problemlərlə əlaqədar müəllif müəyyən suallar qoyur və onlara cavab verir.

Məqalədə qoyulan sualın məqsədi aydın olsa da onun cavabı verilir və fikir daha da möhkəmləndirilir. Məsələn, "Həyata dəvət" məqaləsində ruhani vezində gətirdiyim misal bu baxımdan səciyyəvidir. Bir abzasdan ibarət olan bu vəzin birinci tərəfi sualdır: "Dünya beş gündür, beşi də qara". Beş günlük ömürdən ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı?" (54, 279)

Abzasın ikinci hissəsini birinci hissədə verilən suala cavab təşkil edir: "Kişi gərək axirəti üçün çalışın, onun üçün sərməye qazansın, ölümünü yadından çıxarsın, gözünü axirət guşəsinə tiksin" (54, 279). Bəzən elə də olur ki, müəllif bu və ya başqa məsələ haqqında məlumat verir, vəziyyəti tamamilə aydınlaşdırır. Lakin mövcud vəziyyətlə razılaşmır, onun qeyri-mürmkün olduğunu göstərmək üçün suallar verir. Məsələn, yazıçı XX əsrin əvvellərində Osmanlıda yaranmış siyasi irticanın şiddetindən səhbət açaraq yazar: "Osmanlı dövlətinə gəldikdə ancaq bunu təsdiq edə bilərik ki, burada hər şey varsa da, hürriyyət və azadəlik yoxdur. Bir vücudun ixtiyarı yoxdur ki, küçə və bazarda

və hətta öz evində vətənin xeyrinə və səlahi üçün iki kəlmə söz söyləsin və qüsurunu ifadə qılsın. Cümənin ağızına bu barədə xamuşluq möhrü basılıbdır.

Böylə vətəni səmimi qəlb ilə sevmək olarmı? Və onun yolunda can qurban vermək rəvadırmı?" (49, № 74)

Firidun bəy Köçərli publisistikasının bütün bədii təsvir qüvvəsinin artırılmasında təkrarların da özünə məxsus yeri vardır. Oxucuya təsir göstərmək, təsvir edilən hadisə haqqında onun münasibətini formalasdırmaq məqsədi izleyən təkrarlar müxtəlif formada olur. Onun formalarından biri abzas və ya cümlələrin eyni söz və ifadə ilə başlanmasıdır. "Filhəqiqə heç bir millət mədəniyyət aləmindən, ... bizim kimi uzaq düşməyibdir. Heç bir millətin, heç bir qövm və tayfanın üstündə o qədər ağır təkliflər ... qalmayıbdır, nə qədər ki, biz müsəlmanların üstündə qalıbdır." (54, 188)

Göründüyü kimi cümlənin başında "hər millət" ifadəsi təkrar olunmaqla fikrə xüsusi emosionallıq aşılanır.

Bəzən həmcins cümlələrin sonunda eyni ifadənin təkrar edilməsi ilə təkrar yaranır. Məsələn, "Amma işə gələndə hamı çarpalardan əvvəl yada düşən taybuynuz öküz olur. Odunamı getmək, suyamı getmək lazımdır, taybuynuz öküz olsun, cüt əkməkmi lazımdır, yenə taybuynuz öküz gəlsin, dəyirmana dən aparmaq və dəyirmandan unu eve gətirmək taybuynuz öküzün borcudur, xırmando taxıl döymək ancaq taybuynuz öküzün işidir". (54, 115)

Firidun bəy Köçərli üslubunda sinonim təkrarlardan da-ha geniş istifadə olunur. Bir qayda olaraq hər hansı məfhu-mu yaxud şəxsi səciyyələndirmək sinonim sözlərin silsilə-sindən istifadə olunur. Məsələn, "Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini zi-

yalandırıb, ruhunu tazeləndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və səmimi-qəlbdən çıxan avazlar olacaqdır". (54, 87)

Bütün bunlar göstərir ki, Firidun bəy Köçərli publisistikasının məzmunu kimi forması da zəngindir. Yaziçi qoyduğu problemlerin həlli üçün əlverişli forma tapmış, zəngin bədii vasitələrdən bol-bol istifadə etmiş və kamil bədii əsər qədər təsirli publisist əsərlər yaratmışdır.

FİRİDUN BƏY KÖÇƏRLİNİN “ANA DİLİ” MƏQALƏSİ

Xeyli vaxtdır ki, dil məsələsi məhəlli-müzakirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sutunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə tərcih verir, kimi Azərbaycan türklərinin işvəyi-lisanını bəyənib, onun tərəfini saxlayır. Bir paraları da İbn Yafəs (Yafəs-qədim rəvayətlərə görə, Nuhun üç oğlundan biridir. Onun adı dilçilər tərefindən bir müddət şərti olaraq, bir qrup dil mənasında işlənmişdir. Ş. Saminin “Qamusil-elam” da yazdığını görə, Yafəsin türk-monqol tayfalarının ulu babası olması haqqında rəvayətlər də vardır.-54, 322) kimi türkler üçün ümumi bir dil təsis etmək fikrindədirler ki, hər yerde o dildə danışılıb yazılsın.

Hər kəs öz iddiasında möhkəm durubdur. Bəzi dəlillər gətirmək ilə öz qövl və rəylərini haqq bilir, qeyrilərinin qövl və rəylərinə iltifat, etinə etmək istəmir. Bu hal ona səbəb olubdur ki, nə qəzetlərimizin müəyyən dili var, nə yazılıclarımızın ki, oxuyanlar da onu anlayıb başa düşsünlər, o dili sevsinlər və malı hesab etsinlər, övladına o dildə təlim və tərbiyə versinlər. Bizim əqidəmizcə bu məsələdə uzaq getmək lazımdır.

Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ana südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu allah-taalanın

gözəl nemətlərindən birisidir, onu əziz və möhtərem tutmaq hər kəsin borcudur.

Rusların məşhur pedaqoq və ədibi Uşiniski (Uşiniski K.D. (1824-1870) böyük rus pedaqoqudur. Rusiyada pedaqogika elminin əsasını qoymuşdur. Onun tərib etdiyi əlifba kitabı ilə on milyonlarla rus məktəblisi təhsil almışdır. Uşiniski pedaqogika elmine dair məqalələr yazmış, “Ana dili”, “Uşaq aləmi və müntəxabat” kimi məşhur dərsliklər tərib etmişdir.-54, 322) deyir: “Bir millətin malını, dövlətini və hətta vətənini əlində alsan ölübitməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz.” Bu doğrunu sayır milətlərin həqiqi ədibləri və yazılıcları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirler və bir tərefdən də ana dilinə seyqəl verib, onda olan rəkakəti götürüb, gözəlləşdirib, müəyyən bir qanun və əsas üzrə onu möhkəmləşdiriblər.

Rus dilini belə müntəzəm qanun və qaydaya salan və bu dərəcədə onu geniş və zəngin edən onun ədibləri olubdur. Hansı rus ədibi olursa-olsun, onun yazdığı əsərləri rus əkinçisi, rus dehqanı oxuyub asanlıqla başa düşür, habelə də nemse, firəng, ingilis və bizim Qafqazda gürcü, erməni ədiblərinin dilleri. Amma İstanbulda nəinki ədiblərin, hətta balaca bir qəzetdə xəbər yazan hərifin dilini İstanbuldan başqa sayır yerin türkləri anlamaz. Bundan məlumdur olur ki, osmanlı ədibləri ana dilinin qədrini bilməyib, onu unudublar və özləri üçün başqa “volapuk” (Volapuk-1879-cu ildə Sleyer tərefindən düzəldilmiş sünə beynalxalq dildir. Həmin söz anlaşılmaz, qarmaqarışq dil mənasında da işlənir. -54, 322) ittixaz ediblər.

Bizim Azərbaycan türklerinin dəxi özlərinə məxsus dili vardır. Uzun müddət İran dövlətinin nüfuzu altında yaşamaqla belə bizim dilimizə bir növ fars dilinin qanun və qaydası sirişt edibdir. Amma bununla belə dilimizi o qədər qəliz və dolaşlıq etməyibdir ki, onu anlamamaq olmasın. Bəlkə dili bir dərəcədə dövlətləndiribdir. Doğrudur, bizim qalib və mahir ədiblərimiz az olubdur, amma olanları ana dilini can-dildən seviblər və yazılarını açıq və aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun "Nəsihətnaməsi", Mirzə Fətəli Axundzadənin komediyaları, Qasım bəy Zakirin məktubları, Hacı Heybət bəy Fədanın "Məkkə səfərnəməsi", Hacı Seyid Əzim'in mövzun əşar və kelamı, Həsən bəy Məlikzadənin (Zərdabının-V. P.) ülüm və fünumə dair yazdığı kitablar və siyasi məqalələr-cümlesi açıq və aydın dildə yazılmış əsərlərdir.

Amma bu axır vaxtlarda bizim açıq və sadə dilimizə İstanbulda yarımcıq elm təhsil edib gələnlər xələl yetirməkdədirler. Bu cənablar nə elmdən elm və nə mərifetdən mərifet öyrənməyib və adlarına əlqab olaraq bir quyruq yapışdırıb, qəliz ibarələr atına minib, ədəbiyyat meydanında covlan etməkdədirler.

Allah Əlibəy Hüseynzadəyə (Əlibəy Hüseynzadə (1864-1940) jurnalist və yazıçıdır. "Həyat" (1905-1906) qəzeti və "Füyuzat" jurnalı kimi mətbuat orqanlarının redaktoru olmuşdur. Ə. Hüseynzadə əsərlərində Azərbaycan dilini osmanlaşdırmaq tərəfdarı kimi çıxış edirdi ki, bu o zaman bütün yazıçı və jurnalistlərin etirazına səbəb olmuşdur. - 54, 322) insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib, bizim şümbəxt Qafqaza təşrif gətirməyə idi. O, cənabin elm və kamalına sözümüz yoxdur. Sözümüz

ondadır ki, elm və kamalından bizə bir bəhre vermedi, ancaq dilimizə pozğunluq saldı, təzə dil getirdi. Ətrafini bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə biri-birinə macal verməyib, "böyük hünərlər" göstərdilər. Az vaxtin içində Qafqaz türklerinin dili osmanlı sözləri və istilahları ilə doldu: "işbu", "iştə", "şimdi", "şol", "əfəndim", "baqalım", "nasıl" sözləri qəzet sütunlarını doldurdu.

Bu işin nəticəsi bu oldu ki, indi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Ana dili öyrətmək üçün yazılın təlim kitablarımız elə bir çətin dildə yazılır ki, onların vasitəsi ilə ana dilini ancaq unutmaq olar. Üç-dörd yüz səhifəli təlimi-qırəət kitablarımızda "ata", "ana", "yaxşı" kimi çox işlənən və əziz sözlər dərman üçün belə axtarılısa tapılmaz. Bizim əqidəmizcə, bu müqəllidlik və rəftar millətə xəyanət etməkdir. Biz bir tərəfdən ilminsiklərə, miroyevlərə, levinskilərə nifrin edib nalayıq sözlər deyirik ki, dilimizi atıb, bizi ruslaşdırmaq isteyirlər. Bir tərəfdən də özümüz ana dilinin pozğun hala düşüb unudulmasına çalışırıq.

İndiyədək mənəvi tərəqqimizə mane olan illet bir isə, indi iki olur. Bir tərəfdən hürufat qüsürü, digər tərəfdən dil qüsürü əlimizi və ayağımızı bağlayıb qoymur ki, irəli gedək.

Doğrudan da, bir fikir etmək lazımdır. Allah-taala dili insana veribdir ki, onunla insan fikirlərini və hissələrini bəyan etsin. Bu barədə Taleyrən (Taleyrən Ş. M. (1754-1838)- fransız diplomatıdır. Napoleon Bonapartın hakimiyyəti illərində xarici işlər naziri olmuşdur. -54, 322) sözü haqq deyil ki, güya dil insana fikrini gizlətmək üçün verilibdir. Bu bir batıl qövldür ki, siyasi işlərdə az-çox əhəmiyyəti vardır. Bizim yəqinimzdır ki, dolaşlıq şəxsin fikri

də dolaşıqdır. İbarəpərdazlıq fikrin boşluğununa və bir dərəcədə yoxluğuna dəlalət eləyir, doğru və səlamət fikirlə adamların kəlamı həmişə aydın, açıq və düzgün olur. Ancaq sərsərilərin və müxtəllişşür kəslərin sözləri başsız və binasız olur ki, onları anlamaq qeyri-mümkündür. "Şəlalə"nin 22-ci nömrəsində möhtərəm müəllim M. M. doğru yazır ki, səkkiz yüz ildən bəri türk qövmü yapıdığı səltənətlər pozulub xarab olubdur və olmaqdadır. Onun üçün bağı qalan bircə dilidir ki, indi onu da türk yazıçıları və türk ədibləri əlindən almaq isteyirlər. Altun Qələmin ona yazdığını cavab bizə bir az gülünc gəldi. Hər ne isə bu barədə danışmağı artıq bilirik. (Bax: M.M. "Dil məsəlesi yaxud Altun qələmə cavab", "Şəlalə" jurnalı, 1913, № № 21,22.) Məqalə "Qafqaziya lisan və şivəsi ilə kitabət" ümumi başlığı altında çap olunmuşdur. Məqalənin sonunda Altun qələm müəllim M. M.-ə cavab vermişdir. O, məqalə müəllifinin Azərbaycan ədəbi dilini ərəb, fars və osmanlı sözlərindən təmizləmək, saflaşdırmaq üçün irəli sürdüyü fikirləri çox əsassız tənqid edir. F. Köçərli: "Altun qələmin ona yazdığını cavab bizə bir az gülünc gəldi" dedikdə, bu cavabın qeyri-elmiliyinə, yanlış və zərərlili mülahizələrlə dolu olmasına işarə edir".(54, 322) Ancaq təəssüf etməli və bizə ağır gələni budur ki, möhtərəm İsabəy Aşurbəyli külli xərc töküb, "Şəlalə" jurnalını təb və intişiarı yolunda əlindən gələni əsirgəmir; vəli Səbrizadə cənabları haqqı olmaya-olmaya kişinin xərcini zay edir və arzularını puça çıxardır. Jurnalın dilini o qədər çətin edibdir ki, bir kəs onu oxuyub başa düşə bilmir. Əgər "Şəlalə" belə gözəl şəkildə ki, təb olunur, dilini asan və sadə etsə idi, Qafqaz türklərinə böyük xidmətlər göstərərdi və onları

maarif kəsbinə rəğbətləndirərdi. Vəli... indiki halda rəğbət əvəzinə nifrat və etinasızlıq kəsb etməkdədir.

Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlerimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırınsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dilde yazuşınlar, ta ki, onların yazdıqlarını oxuyan anlaşın, düşünsün və ayılsın. Ancaq bu yolla yazar ilə oxuyan arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər. (54, 292-295)

Firidun bəy Köçərli.

"Molla Nəsrəddin" jurnalı

16 sentyabr, 12 oktyabr 1913, № 2
2, № 22,23.

“Ana dili” məqaləsi: mübahisələr və müzakirələr

XX əsrin 10-cu illərində Azərbaycan dilinin milli müstəqilliyini və təmizliyini təmin etmək, ictimai funksiyasını, işlək dairəsini genişləndirmək uğrunda mübarizə yeni və gərgin mərhələyə daxil oldu. “İqbal” qəzetində “Nari” təxəllüsü ilə bir müəllif “Dilimiz”, Türk İbn Yafəsin “Dil ətrafında” məqalələri ilə başlanan müzakirələr redaktorun xüsusi kommentariyaları ilə müşayət olundu. 1913-cü ilin 19 yanvarında Bakıda nəşrə başlayan “Şəlalə” jurnalı özünün 11-ci sayından etibarən “Qafqaz lisan şivəsi ilə kitabet” rubrikası təşkil etdi. Burada jurnalın baş redaktoru, “Altun qələm”in “Bir qaç söz” yazısı ilə dərc olunmuş məsələsinin ardına “M” kriptoniminin arxasında duran bir müəllifin “Dil məsələsi”, M.Ə.Rəsulzadənin “Asan dil, yeni lisan”, “Yeni lisançılar və türkçülər”, “M. M.”in “Dil məsələsi”, yaxud “Altun qələmə cavab” məqalələri, “M” kriptonimi arxasında duran müəllifin “Açıq məktubu” dərc olundu. Bir qədər sonra “İqbal” və “Şəlalə” arasında ideya mübarizələri kəskinləşəndə, mübahisələr və ixtilaflar dairəsi genişləndirildi, arada Seyid Hüseyn, Əli Səbri Qasımov, Nəmet Bəsir və b. iştirak etməyə başladılar.

Mübahisələrdə Azərbaycan dilinin taleyi və ictimai mövqeyi ilə əlaqədar qoyulan məsələlər və irəli sürürlən fikirlər müxtəlif idi. Burada geniş xalq kütlesinin dilinə əsaslanmaqla ədəbi dil yaratmaq ideyasını müdafiə edənlərlə yanaşı ana dilimizin varlığını inkar edib, onlara İstanbul şivəsini qəbul etməyi təklif edənlər, bütün türk

xalqları üçün ortaq dil yaratmaq ideyasını irəli sürənlər və azərbaycanlıların da, belə bir dildən bəhrələnmələri fikrini müdafiə edənlər də, var idi.

F.Köçərlinin “Ana dili” məqaləsi dil məsələsi ətrafında “İqbal” və “Şəlalə”də ciddi mübahisələrin getdiyi günlərdə, “Molla Nəsreddin” jurnalında dərc olunması təsadüf deyildir. O, bununla birinci rus inqilabı günlərindən başlayaraq xəlqilik mövqeyində duran, Azərbaycan dilini yad təsirlərdən qorumaq uğrunda fədakarlıqla mübarizə aparan ve geniş kütlənin arzu və isteklərini ifadə edən “Molla Nəsreddin” ədəbi məktəbinin və ona rəğbət bəsləyənlərin mövqeyini bəyan edirdi.

F. Köçərli dil ətrafında gedən mübahisələri, deyilmiş fikirləri ümumiləşdirərək yazırıdı: “Xeyli vaxtdır ki, dil məsələsi məhəlli müzakirələrə qoyulub, onun üstündə məclislərde, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərde işlənən türk dillerində tərəf verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib onun tərəfini saxlayır, bir paraları da, İbn Yafəs kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirler ki, hər yerdə o dildə danışılıb yazılsın.”

F.Köçərli türk xalqları ailəsinə mənsub olan azərbaycanlıların şanlı tarixə, zəngin ədəbi ənənəye malik olduğunu, xüsusi məkanda yaşayıb formalaşdığını nəzəre alıb, anaların ana dilinin müstəqilliyini müdafiə edir, onun yad təsirlərdən qorunması yolunda var qüvvəsi ilə çalışırıdı.

Ədib yazırıdı: “Hər milletin özüne məxsus ana dili var ki, onun məxsusı malıdır. Ana dili milletin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs

öz anasını ve vətənini sevdiyi kimi ana dilini də sevir.”

Firidun bəy Köçərli böyük rus pedaqoqu K.D.Uşiniskiye istinad edərək hər bir xalqın dilini onun varlığını, milli müstəqilliyini təmin edən əsas və başlıca amil hesab edirdi. “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz.”

Dilin xalqın tarixində oynadığı rolu yüksək qiymətləndirən F.Köçərli onun müstəqilliyini inkar etmək, xalqa başqa bir dili zorla qəbul etdirmək üçün göstərilən təşəbbüsleri millətin varlığına xəyanət kimi qiymətləndirirdi. Bu baxımdan ədib birinci rus inqilabından sonra Azərbaycanda müxtəlif şəkildə təzahür edən osmançılıq meyllərini zərərli hesab edirdi.

Abbasqulu ağa Bakıxanovun “Nəsihətnaməsinin”, M. F. Axundzadənin komediyalarının, Qasım bəy Zakirin məktubatı, Hacı Heybət bəy Fədanın “Məkkə səyahətnaməsi”, Hacı Seyid Əzimin “mövzun eşar və kəlamı”, Həsən bəy Məlikzadənin “ümumi və fünnuna dair” yazdığı kitablar və siyasi məqalələrin” yazılılığı Azərbaycan dilini inkar edib, onu İstanbul şəhərində danışılan dillə əvəz etmək tədbirlərini, Əli bəy Hüseynzadənin fəaliyyəti, onun ədəbi gəncliyə təsiri ilə əlaqələndirən alim yazdırdı: “Allah Əli bəy Hüseynzadəyə insaf versin. Kaş o, alicənab İstanbulda rahat əyləşib bizim şumbəxt Qafqaza təşrif gətirməye idı. O, cənabın elmi və kamalına sözümüz yoxdur. Sözümüz ondan ki, elm və kamalından bize bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəste meymunlar bürdü və ona təqlid etməkdə bir-birinə macal

verməyib, “böyük hünerlər” göstərdilər. Az vaxt içinde Qafqaz türklərinin dili osmanlı sözləri və istilahları ilə doldu: “işbu”, “iştir”, “şol”, “əfəndim”, “baqalım”, “nasıl” sözləri qəzet sütunlarını doldurdu”

F. Köçərli Əli bəy Hüseynzadəni təqlid edən “yarımcıq elm təhsil” edənlərin fəaliyyətini Qafqazda ruslaşdırma siyasəti yeridən misionerlərin fəaliyyətinə bərabər tuturdu.

Ədib yazdırdı: “Biz bir tərəfdən ilminsiklərə, miroyevlərə, levitskilərə nifrin edib nalayıq sözlər deyirik ki, dilimizi atıb bizi ruslaşdırmaq isteyirlər. Bir tərəfdən də özümüz ana dilinin pozğun hala düşüb unudulmasına çalışırıq.”

Ədibi qəzəbləndirən o idi ki, “nə elmden elm və nə mərifətdən mərifət öyrənməyib və adlarına əlqab olaraq bir quyruq yapışdırıb, qəliz ibarələr atına minib, ədəbiyyat meydanında kövələn” edənlərin xəyanəti üzündən açıq və sadə dilimiz gözəlliyini itirmək, kökündən ayrılmak təhlükəsi ilə qarşılaşmışdır. “Bu işin nəticəsi bu oldu ki, indi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Ana dili öyrənmək üçün yazılan təlim kitablarımız ele bir çətin dilde yazıılır ki, onların vasitəsi ilə ana dilini ancaq unutmaq olar. Üç-dörd yüz səhifəlik təlimi-qiraət kitablarımızda “ata”, “ana”, “yaxşı” kimi çox işlənən və əziz sözlər dərman üçün axtarılsa belə tapılmaz.”

F.Köçərli yad təsirlərə qapılıb təqlidçiliyi özünə peşə edənlərə rus ədiblərinin ənənələrini davam etdirməyi, ana dilini onlar kimi sevməyi məsləhət göründü. “Rus dilini belə müntəzəm qanun və qaydaya salan və bu dərəcədə onu geniş və zəngin edən onun ədibləri olubdur. Hansı rus ədibi olursa-olsun, onun yazdığı əsərləri rus əkinçisi, rus dehqanı asanlıqla başa düşür...”

F. Köçərlinin "Ana dili" məqaləsi geniş xalq kütləsinin arzu və isteklərini ifadə etdi. Bununla yanaşı o, ziyanlı dairəsində birmənali qəbul olunmadı. Bununla bağlı "İqbal" qəzetində çoxlu məqalələr dərc olundu. Əsas məqalələr Əli Səttar və Əli Səbri Qasımov aidi idi.

Əli Səttar "Təəssüf" ("İqbal" qəzeti, 1913, 28 oktyabr, 491-ci sayında) başlığı altında yazdığı məqalədə Firdun bəy Köçərlinin dilin milli müstəqilliyini müdafiə etməsinə qarşı çıxır, ümumtürk dili və ədəbiyyatı yaratmaq ideyasını müdafiə edirdi. O, yazırıdı: "Möhtərem Firdun bəy Həzrətlərinin yazdıqlarından anlaşılır ki, yeni və ümumi bir türk ədəbiyyatının vücuduna gəlməsinə qane olmayıblar. Bu fikir başqaları tərefindən dəxi meydana qoyuldu. Lakin sonra etiraza başladıqları görüldü. Zira her kəsm müxtəlif türk şivələrinin birləşməsindən bir türk ədəbiyyatı vücuduna gəlməsini biliyorlar. Rusiyani dolanan səyyahların bunu söyləyib durması bu fikri daha tövsiyyələndirməkdədir."

F. Köçərlinin Azərbaycan dilinin milli müstəqilliyini inkar edib, onu osmanlı dilinə məxsus söz və fikirlərle doldurmağa cəhd göstərənlərin ünvanına dediyi tənqidlər Əli Səttarı daha artıq narahat etmişdir. O, Firdun bəy Köçərlinin məqaləsində "meymun" və "müxtəlləşşür" ifadələrinin işlənməsini etikadan kənar hərəkət hesab edirdi.

O, Firdun bəy Köçərliyə "əxlaq dərsi" verərək yazırıdı: "Bu gün bir tənqidçi bir kəsi və ya bir mühərriri tənqid etdikdə onun səhv nöqsanlarını kendisine göstərmək istədikdə ona "meymun" deyə xitab etməz, zənn ediyoram. Müqəllid... bu olmasın gərəkdir. Bir kəsə "müxtəlləşşür" deməklə o islah edilməz. Burasını Firdun bəy Həzrətləri düşünmüş olsunlar gərəkdir. Bir çox qəliz ibarədə yazılanlar tapılır ki, onların fikir və biliklərini bir kəs inkar

edəməz. Bu nöqtəyi-nəzərdən anlaşılmaz dil yazanların heysiyyəti-nəfelərinə toxunulmayıb, yalnız dil və yazıları tənqid edilməli idi."

Əli Səttarın ardınca "İqbal"da Əli Səbri Qasımov "İnsaf" ("İqbal" qəzeti, 1913, 4 noyabr, 496-ci sayında) məqaləsi ilə çıxış etdi. O, Köçərlinin mövqeyində duraraq belə bir fikri müdafiə edirdi ki, "hər məmləkətin sakinləri, öz ab və havalarına öz vəzi-məişətlərinə müvafiq və münasib ləhcə və şivə ilə bir ana dili düzəldib, o dil ilə adət eyleyib hər güne məqsudlarını bir-birinə anladırlar."

Əli Səbri Qasımov xalqın əsrlər boyu danişib alışdığını dilin dəyişməsini taleyüklü ağır məsələ hesab edir, bunu missionerlər zülmünə bərabər tuturdu. O, yazırıdı: "Əlbətə, bir ləhcəyə malik olan birdən-bire öz ləhcəsini tərk etmək istəsə, o vətən övladı və uşaqlarına zülm etməkdir. O cümlədən Qafqaz türkləri dəxi əsrlərdən bəri bir şivə və ləhcə ilə deyib danişmağa, anlayıb-anlatmağa adət etmişlər. Birdən birə öz ləhcələrini başqa bir məmləkət türklərinin şivəsinə salmaq yəqin ki, vəxt övladına zülm etmək deməkdir."

Dilin sadəliyi, anlaşıqlı olması prinsipini əsas tutan Əli Səbri Qasımov, Əli Səttarı Firdun bəy Köçərli fikirlərini anlamamaqda ittiham edirdi.

O, "Təəssüf" məqalesinin müəllifini başa salmağa çalışırdı ki, Firdun bəy Köçərlinin məqsədi Əli bəy Hüseynzadəni və ibarə ilə yazanları tənqid etmək olmamışdır. Onun məqsədi "İstanbulda yarımcıq elme təhlil edib və elmdən elm və mərifətdən mərifət öyrənmədən və Əli bəyi təqlid etməklə məşgül olanları tənqid etmək idi. Əli Səbri Qasımov F. Köçərlinin məqsədini açıqlayaraq yazırıdı: "Cümə türklərin bir dili, bir ləhgəsi olmaq gərəkdir," -deyə haqq yoldan çıxməq,

ibarəpərdazlıq kimi rəzil bir sənətə yavuqlaşmaq vicedandan uzaq olsun gərəkdir. Bunu da inkar edeməz ki, təzə yazıçılarımızın daha doğrusu, müqəllidlərimizin yazdıqlarını bir kəndçi oxuyanda mütərcimə əşəd ehtiyac olur, anlamayıb da oxuduğu yerə atır. Aya bu yazılanlar camaat üçünmüdür, ya ki, beş-on nəfər ürəfa üçündür ki, təkcə bunlar oxuyub bir şey qansınlar. Möhtərem Firdun bəy muradı da bu olmalıdır."

Əli Səbri Qasımov "İnsaf" məqaləsində Əli Səttarın mülahizələrinə düzəliş verdiyi məsələlərdən biri də Əli bəy Hüseynzadə ilə bağlı idi. O, bu məsələlərə aydınlıq gətirərək yazdı: "Firdun bəy guya Əli bəy Hüseynzadənin heysiyyati-nəfsiyyələrinə toxunubdur. Bu nəticə ilə də guya Firdun bəy haqsızlığını və özünün haqli olduğunu isbat etmək isteyir. Əli bəy ibarəpərdaz deyildir. İbarəpərdazlıq lazımlı olmayan sözlər ilə cümləyə tul verib zoran isbat-mətləb etmək deməkdir. Əli bəy yazdıqlarından belə şeylər yox olsun zənn edirik. Olsa da sayaqi-şairanə deyilən vəcə üzrə olmalıdır. Hər çalışan Əli bəy olmaz ... Müqəllid olmaq ilə Əli bəy olmaq olmaz."

Əli Səbri Qasımov "İqbəl" qəzetində "İnsaf" məqaləsi ilə çıkış etməklə neinki Azərbaycan xalq yazıçılarının dil məsələsinə münasibətini müdafiə etdi o, eyni zamanda Əli Səttarın yanlış mülahizələrinə düzəliş verməklə probleme tam aydınlıq gətirdi.

Veydəddin Pirəliyev
"Dil və ədəbiyyat" jurnalı,
Bakı Dövlət Universiteti,
1999, № 4 (22)

NƏTİCƏ

F.Köçərli XIX əsrin sonu XX əsrin əvvəllerində var qüvvəsi ilə xalqının tərəqqisi yolunda qələm çalan Azərbaycan ziyanlarından biridir. Özünün çoxsahəli yaradıcılığı ilə F.Köçərli xalqının tərəqqisi naminə əsl vətəndaş kimi fəaliyyət göstərmişdir. O, öz publisist məqalələri ilə vətəndaşları oyatmaq, onları ictimai həyata cəlb etmək, gözünü açmaq, başqa xalqlara hörmət və məhəbbət ruhunda tərbiyə etmək, maarif və mədəniyyəti geniş miqyasda təbliğ etmək və xalqın gözündən cəhalet pərdəsini qaldırmaq sahəsində H.Zərdabi, N.Vəzirov və başqaları kimi təmənnasız çalışmışdır.

Ümumiyyətlə, Firdun bəy Köçərli yaradıcılığı, konkret olaraq publisistikası üzərində apardığımız müşahidələr və araşdırımlar aşağıdakı nəticəyə gəlməyə əsas verir:

1.Firdun bəy Köçərli 35 il davam edən yaradıcılıq fəaliyyəti ərzində ədəbiyyat tarixi, ədəbi tənqid, folklorşunaslıq, bədii tərcümə, tədris-pedaqoji ədəbiyyat və s. sahələrdə fəaliyyət göstərmişdir. Lakin ədibin daha çox yüksək əhəmiyyət verdiyi və müntəzəm surətdə məşğul olduğu sahə publisistika olmuşdur. O, yaradıcılıq aləminə publisist məqalə yazımaqla gəlmiş, fəaiyyətini onunla da başa çatmışdır. Publisistika yazıçının fasilesiz, ardıcıl surətdə məşğul olduğu sahə olmuşdu. Publisistikaya ədibin xüsusi əhəmiyyət verməsinin səbəblərinə gəldikdə bu onun vətəndaşlıq amalı, cəmiyyət həyatına nüfuz etmək, onun qüsurlarını, tərəqqiyə, irəliliyişə mane olan tərəflərini üzə çıxarmaq, köhnəlmiş, ömrünü yaşamış tərəflərini tənqid etməklə islahına nail olmaq və sağlam

cəmiyyət yaratmaq işinə xidmət edirdi. Yaziçi idealının böyüklüyü onu publisist yaradıcılığa sövq etmiş, milli məişətimizin "canlı tarixi"ni yaratmağa nail olmuşdur. Ədibin "Məişətimizə dair" ümumi başlıq altında yazdığı silsilə və digər məqalələri XIX əsrin sonu, xüsusilə, XX əsrin əvvəlləri Azərbaycan həyatının salnaməsi hesab oluna bilər.

2.Firidun bəy Köçərli publisistikasının mövzu dairəsi genişdir. Kəndli məişətinin ağırlığı, qadın hüquqsuzluğu, çarizmin məfkur müstəmləkəcilik siyasəti, məmur, bəy, xan zülmü, ruhani istibdadı, ziyanlı biganəliyi, əhalinin kütləsinin nadanlığı və cəhaləti, bundan doğaraq siyasi passivlik və sairin tənqidini onun əsas obyektini təşkil edir. Bu müxtəlif məsələləri vahid ideya da birləşdirir: tənqid etməkə mövcud idarə üsulunun yaramazlığını göstərmək, ağla əsaslanmış müasir mütərəqqi qanunlara söykənən sivil cəmiyyət yaratmaqdan ibarət idi.

3.Firidun bəy Köçərli maarifçi idi. O, mövcud cəmiyyəti islah edib yenidən qurulmasını irəli sürərkən maarifçilik fəlsəfəsinə istinad edirdi. O, belə hesab edirdi ki, yalnız maarifi yaymaq, ağılları ziyanlaşdırmaq yolu ilə cəmiyyətin yenidən, əhalinin bütün təbəqələrinin hüquq və rifahının təmin olunmasına nail olmaq mümkündür. Yaziçi bir sıra məqalələrində kəndli təbəqəsinin yoxsul məişətindən danışır. O, bu iqtisadi durumun da səbəbini maarifsizlikdə axtarır. Ədib belə hesab edirdi ki, əhalinin savadlansa, təsərrüfat həyatını müasir elmi biliklərin imkanları əsasında becərsə, hüquqlarını bilib istismarçı siniflərə boyun əyməsə maddi vəziyyəti də düzələr. Bütün bunların həyata keçməsi üçün pedaqoq alim

maariflənməyi, əski məktəbləri ləğv etməyi, təhsil sistemini müasirləşdirməyi, məktəbin həyatla əlaqəsini sıxlaşdırmağı, onu əhalinin ehtiyaclarına uyğun qurmağı tələb edirdi.

4.Firidun bəy Köçərli publisistikası məzmun və ideyaca dolğundur. O, əsrin son dərəcə aktual məsələlərinə toxunmuş, cəsaretlə zəruri problemlərini qaldırıb həll etmişdir. Lakin bütün bunlar quru şərhlərdən ibarət deyildir. Ədib ağır sosial problemləri qaldırıb həll edərkən onların ifadəsi üçün forma axtarışları etmiş, münasib ifadə tərzi seçmişdir. Bu mənada Firidun bəy Köçərli publisistikası maraqlı sənətkarlıq xüsusiyyətlərinə malikdir. Demək olar, o, bədiiliklə publisistliyin vəhdətindən, sistemliyindən yaranmışdır. Bu keyfiyyət ədibin publisist əsərlərinin janrı əlvənniliğində, kompozisiya qurmaq bacarığında, bədii təsvir və ifadə vasitələrindən istifadə etmək manəralarında qabarık surətdə müşahidə olunur. Bütün bunlar Firidun bəy Köçərli publisistikasına emosionallıq aşılıyır, təsir gücünü artırır, oxunaqlı edir. Bu keyfiyyətlərinə görə Firidun bəy Köçərli publisistikası XIX əsrin sonu, XX əsrin əvvəlində yaranan Azərbaycan publisistikasının ümumi fonunda orijinal səhifə təşkil edir.

5.F.Köçərlinin milli ədəbiyyat tarixi ilə, klassiklərimizin tədqiqi ilə bağlı fəaliyyəti Azərbaycan ədəbiyyatşunaslığının mühüm sahələrindən biridir. Klassik irsə münasibet, çağdaş irsin dəyərləndirilməsi, cəmiyyət və sənətkar probleminin açıqlanması, ədəbiyyat nümunələrinin çap etdirilməsi, publisistikanın xüsusiyyətləri və bu kimi sənət incilərinin F.Köçərli irsində həlli monoqrafiyanın əsas məziyyətlərindəndir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

1. Abbasov A. Əbədiyyətə qovuşan sənətkar, Bakı, 1985, 249 s.
2. Abdullayev Ə. Maarif pərvanəsi, Bakı, 1982, 94 s.
3. Ağayev İ. Əliqulu Qəmküsər (həyatı və yaradıcılığı), Bakı, 1976, 118 s.
4. Ağayev İ. Satirik "Zənbur" jurnalı, Bakı, Elm, 1969, 121 s.
5. Ağayev İ. Ələbbas Müznib, Bakı, Elm, 2000, 87 s.
6. Ağayev İ. "Molla Nəsrəddin"in poetikası, Bakı, 1985, 164 s.
7. Ağayev İ. "Molla Nəsrəddin"in tarixi hünəri, Bakı, Bilik, 1976, 38 s.
8. Axundzadə M.F. Əsərləri, III c., Bakı, 1962, 567 s.
9. Axundzadə M.F. Əsərləri, 3 cilddə, II-III c., Bakı, 1961, 1962. 575 səh., 567 s.
10. Axundov N. Azərbaycan satira jurnalları, Bakı, 1968, 355 s.
11. Axundov N. "Molla Nəsrəddin" jurnalının nəşri tarixi, Bakı, 1959, 257 s.
12. Aslanov M.A. Üzeyir Hacıbəyov - jurnalist, Bakı, 1985, 203 s.
13. Azərbaycan dramaturgiyasının inkişafı problemləri, Bakı, 1988, 226 s.
14. Azərbaycan ədəbi tənqidçilərinin tarixi (1880-1920), Bakı, Maarif, 1984, 338 s.

15. Azərbaycan tarixi: 3 cilddə, II c., Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1964, 1000 s.
16. Bayramova O. Əli bəy Hüseynzadənin həyatı və türkçülük fəaliyyəti, Bakı, 1996, 147 s.
17. Bəktaşlı İ. Firidun bəy Köçərlinin yaradıcılıq yolu, Bakı, 1986, 183 s.
18. Cavid H. Əsərləri, 4 cilddə, I c., Bakı, 1982, 317 s.
19. Cəfərov M.C. M.F. Axundovun ədəbi-tənqidli görüşləri, Bakı, Azərnəşr, 1950, 141 s.
20. Cəlil Məmmədquluzadə. Həyatı və yaradıcılığı, Bakı, 1974, 316 s.
21. Cəlil Məmmədquluzadə. Məqalələr və xatirələr məcməesi, Bakı, 1961, 1017 s.
22. Əfəndiyev Ə., Əliyeva Z. Orucov qardaşlarının mətbəəsi, Bakı, 1999, 98 s.
23. Əhmədov Ə. Azərbaycan maariçiliyinin mənşəyi və mahiyyəti məsələlərinə dair // "Azərbaycan" jurnalı, Bakı, 1971, №12, s. 181-189.
24. Əhmədov T. Nəriman Nərimanovun yaradıcılıq yolu, Bakı, 2005, 367 s.
25. "Əkinçi". Bakı, 2005, 496 s.
26. Əli A. M.Ə. Sabirin satira sənətkarlığı, Bakı, 1999, 145 s.
27. Əsgərli Z. Nəcəf bəy Vəzirov, Bakı, 1998, 56 s.
28. Feyzullayeva A. Maarif carçıları, Bakı, Maarif, 1989, 95 s.
29. Fikrin karvanı, Bakı, 1983, 348 s.
30. Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Mütərcim, 1996, 376 s.
31. Hacıyev A. Tiflis ədəbi mühiti, Bakı, 1980, 182 s.

32. Hacıyev C.X. Molla Nəsrəddin, Bakı, 1956, 42 s.
33. Hacıyev T. "Molla Nəsrəddin" in dili və üslubü, Bakı, 1983, 269 s.
34. Hadi M. Seçilmiş əsərləri, 2 cilddə, I c., Bakı, 1982, 469 s.
35. Haqverdiyev Ə. Seçilmiş əsərləri, 2 cilddə, I c., Bakı, 1971, 549 s.
36. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri, Bakı, 2002, 60 s.
37. Hüseynov Ə. Sənət yanğısı: Monoqrafiya və məqalələr, Bakı, 1979, 453 s.
38. Hüseynov F. Adi əhvalatlarda böyük həqiqətlər, Bakı, 1977, 183 s.
39. Hüseynov F. Əli Nəzmi. Bakı, 1970, 202 s.
40. Hüseynov F."Molla Nəsrəddin" və mullanəsərəddinçilər, Bakı, 1986, 278 s.
41. Hüseynzadə Ə. Qırmızı qaranlıqlar içinde yaşıł işıqlar, Bakı, 1996, 253 s.
42. Hüseynzadə Ə. Türklər kimdir və kimlərdən ibarətdir, Bakı, 1997, 291 s.
43. İbrahimov M. Əsərləri 10 ciliddə, IX c., Böyük demokrat, Bakı, 1952, 663 s.
44. İbrahimov M. Xəlqilik və realizm cəbhəsində, Bakı, 1961, 523 s.
45. İsmayılov Qasprinski. Lisan məsələsi. "Tərcüman" qəzeti, 1905, 4 noyabr, № 90.
46. İsmayılov Y. Abdulla Şaiq, Bakı, 1962, 210 s.
47. İsrafilov H. Ölülər, Bakı, 1966, 171 s.
48. Köçərli F. "Tərcüman" qəzeti, 1892 - 1893-cü illər.
49. Köçərli F. "İşşad" qəzeti, 1906-cı il.

- 50.Köçərli F. "Tərəqqi" qəzeti, 1909, 3 mart, № 47.
- 51.Köçərli F. İsmayılov bəy Qasprinski // "İqbəl" qəzeti, 1914, 28 sentyabr, № 749.
- 52.Köçərli F. "Yeni iqbal" qəzeti, 1915 - 1916-cı illər.
- 53.Köçərli F. Y.V.Çəmənzəminliyə məktub, 1914-cü il, 12 fevral, RƏ fondu, arxiv-26, 13(27).
- 54.Köçərli F. Seçilmiş əsərləri, Bakı, 1963, 341 s.
- 55.Köçərli F. Nəriman Nərimanov (həyatı, fəaliyyəti və dünyagörüşü). Bakı, 1965, 340 s.
56. Qarayev Y. Azərbaycan ədəbiyyatı XIX və XX yüzilliklər. Bakı, 2002, 213 s.
57. Qarayev Y. Realizm: sənət və həqiqət, Bakı, 1980, 256 s.
58. Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, Maarif, 1966, 486 s.
59. Qasimzadə F. M.F.Axundovun həyatı və yaradıcılığı (monoqrafiya), Bakı, 1962, 377 s.
60. Qasimzadə F. Nəcəf bəy Vəzirov, Bakı, 1954, 150 s.
61. Qədimov Ə. Qardaş ədəbiyyatlarının dostluğu. Bakı, 1981, 62 s.
62. Qənbərqızı R. İzahlar və qeydlər, F.Köçərli. Azərbaycan ədəbiyyatı, 2 cilddə, II c., Bakı, Elm, 2005, (421-459) 464 s.
63. Qənbərqızı R. Müqəddimə, izah və qeydlər, F.Köçərli. Azərbaycan ədəbiyyatı, 2 cilddə, I c., Bakı, Elm, 2005, (511-556), 560 s.
- 64.Qənizadə S.M. Seçilmiş əsərləri. Bakı, 1965.327 s.
- 65.Quliyev V. Maarif fədaisi, Bakı, 1992, 72 s.
- 66.Qurbanov Ş. Açılmamış səhifələr, Bakı. 1974,376 s.

67. Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, 1979, 220 s.
68. Qurbanov Ş. Ömər Faiq Nemanzadə. Bakı, 1985, 208 s.
69. Mehdiyadə Z.M.A.Çernyayevski: həyatı və pedaqoji fəaliyyəti. Bakı, 1983, 88 s.
70. Məmmədquluzadə C. Əsərləri, 3 cildlə, II c., Bakı, 1967, 740 s.
71. Məmmədli Q. Molla Nəsrəddin (salname), Bakı, 1966, 564 s.
72. Məmmədov A. Azərbaycan hekayəsi, Bakı, 1984, 224 s.
73. Məmmədov Ə. Abdulla Şaiq. Bakı, Elm, 1983, 210 s.
74. Məmmədov Ə. Azərbaycan bədii nəşri (XIX əsrin sonu, XX əsrin əvvəli), Bakı, 1983, 184 s.
75. Məmmədov H. M.F. Axundzadə və Şərq, Azərbaycan SSR EA-nın nəşriyyatı, 1978, 240 s.
76. Məmmədov Ə. Zeynalabdin Marağalı, Bakı, Elm, 1997, 173 s.
77. Məmmədov X. Firdun bəy Köçərli nə vaxt inspektor olmuşdur? // "Ulduz" jurnalı, Bakı, 1968, № 12, s. 44-48.
78. Məmmədov X. XIX əsrin sonu, XX əsrin əvvəlinde Azərbaycan maarifçi realist ədəbiyyatı, Bakı, 1978, 111 s.
79. Məmmədov X. Sultan Məcid Qənizadə. Bakı, 1983, 213 s.
80. Məmmədov X. "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər. Bakı, 1987, 270 s.
81. Məmmədov X. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1992, 135 s.

82. Məmmədov X. Azərbaycan publisistikası. Onu haradan və necə öyrənməli?// "Azərbaycan müəllimi" qəzeti, 1997, 8 yanvar, №32, s. 2-3.
83. Məmmədov X. Əli bəy Hüseynzadə və ədəbi proses // "Ədəbiyyat qəzeti", 1999, 5 mart, s. 1-4.
84. Məmmədov X. Azərbaycan ədəbi tənqid XIX-XX əsrlərin hüdudlarında. Bakı, 1999, 145 s.
85. Məmmədov X. "Tərcüman"da Azərbaycan ədəbiyyatı // "Ədəbiyyat qəzeti", 2000, 17 noyabr, s.1-2.
86. Məmmədov K. Əbdürəhim bəy Haqverdiyev. Bakı, 1972, 194 s.
87. Məmmədov K. Nəcəf bəy Vəzirov, Bakı, 1963, 326 s.
88. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli, Bakı, 1987, 270 s.
89. Məmmədov M. Cəlil Məmmədquluzadənin bədii nəşri, Bakı, 1963, s. 151-156.
90. Məmmədov M. Sabir: mübahisələr, həqiqətlər. Bakı, 1990, 280 s.
91. Məmmədov M. Sabir və mətbuat. Bakı, Elm, 1974, 214 s.
92. Mənafı M. Mirzə Əbdürəhim Talibov. Bakı, 1977, 164 s.
93. Mir Cəlal, Hüseynov F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1974, 389 s.
94. Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşunaslığın əsasları. Bakı, Maarif, 1972, 280 s.
95. Mirehmədov Ə. Abdulla Şaiq. Bakı, 1956, 141 s.
96. Mirehmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı, 1980, 430 s.

97. Mirəhmədov Ə. Məhəmməd Hadi. Bakı, 1962, 201 s.
- 98."Molla Nəsrəddin", 10 cilddə, I c., Bakı, 1988, 720 s.
99. Nemanzadə Ö.F. Seçilmiş əsərləri, Bakı, 1992, 536 s.
- 100.Nəbiyev B. Firdun bəy Köçərli. Bakı, 1963, 163 s.
101. Nəbiyev B. Firdun bəy Köçərli: mənalı ömrəndən səhifələr. Bakı, 1984, 228 s.
102. Nəbiyev B. Tənqid və ədəbi proses. Bakı, 1976, 185 s.
- 103.Nərimanov N. Seçilmiş əsərləri, Bakı, 1985, 450 s.
- 104.Nəzirli Ş. Qoridən gələn qatar. Bakı, 1999, 207 s.
- 105.Ordubadi M.S. Qanlı illər, Bakı, 1991,144 s.
- 106.Oruceli H. Ədəbi qeydlər, Bakı, 1961,128 s.
- 107.Pirəliyev V.H. F.Köçərli publisistikasında bədii ədəbiyyatdan istifadə üsulları // "Humanitar elmlər seriyası №1", ADPU, Bakı, 1998, s.194-197.
- 108.Pirəliyev V.H. F.Köçərli publisistikasının mövzu dairəsi və ideya istiqaməti // "Dil məsələlərinə dair tematik toplu №1", ADPU, Bakı, 1998, s. 87-91.
- 109.Pirəliyev V.H. F.Köçərlinin "Ana dili" məqaləsi: mübahisələr və müzakirələr // "Dil və ədəbiyyat" jurnalı, BDU, Bakı, 1999, №4(22), s.108-110.
- 110.Pirəliyev V.H. F.Köçərli müəllimin cəmiyyətdə mövqeyi və şəxsiyyəti haqqında // "Dil və ədəbiyyat" jurnalı, BDU, Bakı, 2000, №4 (29), s.95-97.
- 111.Pirəliyev V.H. F.Köçərli publisistikasında xalq maarifi məsələləri // "Azerbaycan məktəbi" jurnalı, Bakı, 2001, №3, s.80-86.
- 112.Pirəliyev V.H. F.Köçərli publisistikasında milli

- intibah uğrunda mübarizə // "Dil və ədəbiyyat" jurnalı, BDU, Bakı, 2001, №3-4, (32), s.72-78.
- 113.Pirəliyev V.H. F.Köçərli publisistikasında kəndli və mülkədar məsələsi // "Dil və ədəbiyyat" jurnalı, BDU,Bakı, 2006, №3 (51), s. 157-159.
- 114.Pirəliyev V.H. F.Köçərli publisistikasında din və ruhani problemi // "Dil və ədəbiyyat" jurnalı, BDU, 2006, № 4 (52) səh.157-160.
- 115.Rüstəmov T. Alovlardada bərkiyən qələm, Bakı, 1981, 207 s.
116. Sabir M.Ə. "Hophopnamə", 3 cilddə, I c., Bakı, 1962, 329 s.
117. Sabir M.Ə. Məqalelər məcmuəsi, Az. SSR. EA nəşriyyatı Bakı, 1962, 264 s.
118. Salamzadə Q. Kiçik pəncərədən görünən dünya. Bakı, 1990, Azərnəşr, 159 s.
119. Şərif Ə. Keçmiş günlərdən, Bakı, 1977, 302 s.
120. Şərif Ə. Molla Nəsrəddin necə yarandı?, Bakı, 1986, 396 s.
- 121.Şərif Ə. Tapıntılar, Bakı, 1987, 408 s.
- 122.Şirvani S.Ə. Əsərləri, 3 cilddə, I, II, III c., Bakı, 1967,1969, 1974. 740 s., 650 s., 498 s.
- 123.Talibzadə K. Abbas Səhhət, Bakı, 1986, 276 s.
- 124.Talibzadə K. XX əsr Azərbaycan ədəbi tənqidü. Bakı, 1966, 536 s.
- 125.Talibzadə K. Ədəbi irs və varislər, Bakı, 1974, 317 s.
- 126.Talibzadə K. Firidun bəy Köçərlinin Abdulla Şaiqə məktubları // "Azerbaycan" jurnalı, Bakı 1967, № 6, s. 165-176.

127. Talibzadə K. Müqəddimə. Köçərli F. Seçilmiş əsərləri. Bakı, 1963, 341 s.
128. Vəlihanov H. Azərbaycan maarifçi-realist ədəbiyyatı, Bakı, Elm, 1983, 160 s.
129. Vəlihanov H. Süleyman Sani Axundov, Bakı, 1968, 171 s.
130. Veliyev Ş. Füyuzat ədəbi məktəbi, Bakı, Elm, 1999, 443 s.
131. Vəzirova F. Məmməd Səid Ordubadi, Bakı, 1972, 42 s.
132. Vəzirov H. Əsərləri, Bakı, 1976, 173 s.
133. Zamanov A. Əməl dostları, Bakı, 1979, 317 s.
134. Zamanov A. Sabir və müasirləri, Bakı, Azərnəşr, 1973, 282 s.
135. Zeynalov A. "Kəşkül"də bədii ədəbiyyat, Bakı, 1978, 148 s.
136. Zərdabi H. Seçilmiş əsərləri, Bakı, 1960, 476 s.
137. Aliyeva D. Iz istorii Azerbaydjansko-qruzinskix literaturnix svyazey, Baku, 1958, 174 str.
138. Koçarlinskiy F. Qazeta "Kaspiy", 1913- 1914 q.
139. Koçarlinskiy F. Pamjati A.O. Černyayevskoqo // qazeta "Novoe obozreniye", 1895, 14 dekabrya.
140. Koçarlinskiy F. Sredi musulman // qazeta "Zakavkazye", 1907, 19 oktyabrya, № 216.
141. Movlaeva S.A. Propaqanda russkoy i azerbaydjanskoy kul'turi na stranitsax qazeti "Kaspiy" (1881-1917), Bakı, 1983, 129 str.
142. "Konstitusiya aktı", "Həyat" qəzeti, 17.11.1991.
143. Həsənli H. S. "Haqqa doğru", Bakı, 1988., səh. 311-314.

144. Polad Əli "Üç min ilin hikməti", Bakı, 2004, səh. 28.
145. Cəfərov C. Əsərləri, 2-ci cild, Bakı, 1968, səh. 377.
146. İbrahimov M. "Həyat və ədəbiyyat", Bakı, 1947, səh. 18.
147. Talibzadə K. "Sənətkarın şəxsiyyəti", Bakı, 1978, səh. 158.
148. Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliyinin arxiv. Firidun bəy Köçərli. Cinayət işi-№81/208 və 77/64,69

Korrektor: Zenfira Pirəliyeva
Dizayn: Ceyran
Texniki redaktor: Elçin Aslanov

Veydəddin Pirəliyev
/Vidadi Həsənoğlu/

**Firidun bəy Köçərlinin
PUBLİSİSTİKASI**

ADMU-nun mətbəəsində hazır diopozitivlərdən
çap olunmuşdur.

Çapa imzalanıb: 03.06.2011
Ş.ç.v 42
Tiraj: 250



Veydəddin PİRƏLİYEV

/Vidadi Həsənoğlu/

Fəlsəfə doktoru, pedaqoq, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Veydəddin Həsən oğlu Pirəliyev (Vidadi Həsənoğlu) 07 noyabr 1955-ci ildə Şəki rayonunun Qozbulaq kəndində anadan olub.

Ömrünün iyirmi ilini Almanyanın Hamburq, Ukraynanın Kiyev və Polşanın Opela şəhərlərində yaşayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirən V.H.Pirəliyev 2007-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Uzun müddət Azərbaycanda nəşr olunan ictimai-siyasi qəzetlərdə və elmi jurnalarda çoxsaylı publisistik, elmi, bədii məqalələri və şeirləri dərc olunub.

Müxtəlif illərdə bir çox qəzetlərdə məsul katib, şöbə müdürü, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb.

Hal hazırda publisistik, elmi və bədii yaradıcılığını davam etdirir. Ailəlidir. Bir oğul, bir qız atasıdır.